

BƏXTİYAR  
VAHABZADA



ƏSƏRLƏRİ

I

BƏXTİYAR  
VAHABZADƏ

ƏSƏRLƏRİ  
(1949-1959)

XII cilddə  
*cild*

Bakı - 2008  
“ELM” nəşriyyatı

*Tərtibçi, ön söz müəllifi və redaktoru*  
**Ramazan Qafarlı**

**Bəxtiyar Vahabzadə. Əsərləri.** XII cilddə. I cild (1949-1959). -  
Bakı, "Elm" nəşriyyatı, 2008. - 612 s.

ISBN 5-8066-1336-4

V  $\frac{4702060000}{055(07) - 2008}$  Qrifli nəşr

© B.Vahabzadə - 2008

## MÜƏLLİFDƏN

Ömrün qürubu yaxınlaşdıqca yaradıcılığa başladığım ilk illərdən bu günə qədər yazdıqlarıma nəzər salmaq, inkişaf xəttimi izləmək, büdrəmələrimi təhlil etmək, xüsusən ilk yazılarımı sənət baxımından ələk-vələk eləmək arzusu günü-gündən qəlbimdə böyüyürdü.

2000-ci ilə çatanda bu arzu reallaşmağa başladı.

Əvvəl pyeslərimə baxdım. Pyeslərimdə sovet rejiminin tələblərindən irəli gələn yanlışlıqlarımın, xətalarımın əsas qismini demək olar ki, ləğv edə bildim. (Xüsusilə, 1972-ci ildə yazdığım “Dar ağacı” pyesimi nəzərdə tuturam).

2001-ci ildən ilk şeir kitabçalarımda - “Mənim dostlarım” (1949), “Bahar” (1950), “Əbədi heykəl” (1951), “Dostluq nəğması” (1953), “Çinar” (1956), “Sadə adamlar” (1956), “Ceyran” (1957) - gedən şeirlərimə yad gözü ilə baxdım. Etiraf edim ki, burada həm dövrün tələbi, həm də dil-üslub baxımından xeyli xətalarla üzləşdim. Əlbəttə, bunlar gənc qələm sahibinin naşılığından doğan xətalardır. Buna görə də, şeirlərin və poemaların bir qismindən tamam imtina etdim. Bir qismini isə dil baxımından bir qədər işlədim. Amma naşılıqdan və qələmin hələ bişməməsindən irəli gələn üsluba toxunmadım.

15 il ərzində (1945-1960) yazılmış 9 poemadan beşini - “Əbədi heykəl”, “İztirabin sonu”, “Sadə adamlar”, “Şəbi hicran” və “Gülüstan”ı bu kitaba saldım. Yerdə qalan “Toxucu qız”, “İftixar”, “Dostluq”, “Aylı gecələr” poemalarımdan isə tamamilə imtina etdim. “Əbədi heykəl” və “Sadə adamlar” poemaları qüsurlu ifadə və sadəlövh səhnələrlə yanaşı, kənd və şəhər problemlərinə toxunmaq, kənddə mədəniyyətin yüksəlməsi



---

probleminin qoyuluşu və xarakter yaratmaq baxımından mənə maraqlı göründüyündən onları kitaba daxil etdim.

Gələcək tədqiqatçılarından böyük bir xahişim var: yuxarıda adlarını çəkdiyim kitablarımdan çaxartdığım şeir və poemalarımdan müəllif olaraq mən imtina etdiyim kimi, onlar da imtina etsin və onları tədqiqatlarına cəlb etməsinlər. Əks təqdirdə, onlar mənim ruhumu incitmiş olarlar. Çünkü vəsiyyət hər kəs üçün müqəddəs olmalıdır.

Mən belə hesab edirəm ki, 1945-1960-ci illər arasında, yəni 15 il ərzində yazılan şeir və poemalarımdan ibarət bu kitab külliyyatının I cildi hesab olunsun.

Tədqiqatçılarının nəzərinə bir cəhəti də çatdırmaq istəyirəm: 1955-60-cı illərdən sonra mənim üslubum, yazı tərzim artıq formalaşsa da, yaradıcılıq yolum müəyyənləşsə də, ondan sonra, lap son yazılarımда da bəzi şeirlərimdə müəyyən dəyişikliklər aparmaq, ya ixtisar, ya da bir-iki bənd əlavə etmək mənim adətimdir. Bəzi şeirlərimə çap olunandan sonra əlavələr edir, yaxud ifadə tərzini dəyişirəm. Həmin şeirlərimi sonraki çaplarla müqayisə etsəniz, bunu özünüz görəcəksiniz. Odur ki, mənim yazılarımda həmişə ən son çapı məqbul saymağınızı xahiş edirəm.

B. Vahidov



---

## ŞEİRİN FƏLSƏFƏSİ, yaxud BƏXTİYAR VAHABZADƏNİN PƏNCƏRƏSİNDƏN GÖRÜNƏN DÜNYA

Şeir nədir, yaxud necə yaranır? Bu sorğuya cavab vermək mümkünündürmü? Əgər şeirin, bədii sözün nə olduğunu bilsək, həmin sualın da açarı tapılar. Elə isə şeir nədir? Cavab birmənalı və konkret şəkildə tələb edilirsə, şeir bədii söz sənətinin qəlibə, vəznə, müəyyən ölçüyə salınmış biçimli formasıdır. Lakin bu izah məsələyə tam aydınlıq gətirmir. Axı hər şeyin özünəməxsus tutumu, həcmi, çaları, biçimi olur. Oxşar varlıqların da, eyni növlü və cinsli yaranışların da seçilən, ayrılan məqamları, cəhətləri var. O səbəbdən də, təkcə zahiri əlamətlərə görə bədii yaradıcılıq hadisəsinin mahiyyətini üzə çıxarıb anlamaq çətindir. Çünkü hər bir yaradıcılıq prosesi mayasını mənəvi aləmdən, duyu və düşüncələrdən alır, beynin yoğurduqlarının enerjisi insanın daxilindən, içərisindən gəlir.

Bədii sözün yaranmasının ilkin şərti – təkanverici amili həyatı hadisə barədə informasiya, yaxud şəxsi müşahidədir. Başqa sözlə, şair əsərlərinin mövzusunu ancaq eşitdikləri, gördükлəri və xatirələri (xatırladıqları) əsasında müəyyənləşdirir. Lakin şeirə çevrilərkən adı faktlar istedad meyarı ilə ölçülən elə bir qazanda qaynadılır ki, altındakı ocaq dünyani hərəkətə gətirən qüvvənin yardımı ilə yanır. Söz o halda təsirli sayılır ki, qeyri-adiliklə adiliyin qovuşugundan yaranır, gerçəkliliklə fantastikliyin, mifiliklə emprikliyin fəvqündə dayanır. Söz o halda ruhun aynasına çevrilir ki, hər iki dünyani çiymində daşıya, soyuğu istiləşdirə,



---

qaranlığı işiqlaşdırıra, şəri xeyirləşdirə bilir. Təsadüfi deyil ki, çox əski çağlardan başlayaraq bugünə kimi şeirin insandan kənarda yarandığına inanırlar. Bədii materialın «ilham pərisi»nin köməyi ilə hazır şəkildə şairlərə ötürüldüyü şübhə ilə yanaşılsa da, böyük söz ustalarının əksəriyyəti məşhur əsərlərini özlərindən asılı olmayaraq hansıa qüvvənin diqtəsi ilə yazdıqlarını söyləyirlər. Onda başqa çoxlu suallar meydana çıxır: şeir möcüzədirmi? Şeir düşünülüb yazılır, yoxsa doğulur? Əsl poeziyanın yaranması üçün, ilk növbədə, söz demək ehtiyacı, daxili tələbat olmalıdır. Əslində, şeir insan ruhunun güzgüsüdür. Bəs şeir sənətdirmi? Etirafırmı? Ümumbəşəridirmi? Kəsərli silahdırımı, tribunadırımı?.. Şeir mənəvi dünyaya açılan pəncərədirmi? Şeir poetikliyin əlçatmaz, ünyetməz zirvəsidirmi? Bu suallara cavab verməklə yanaşı seirin lirikliyi, epikliyi, dramatikliyi, ölçülüyü, sərbəstliyi, musiqiliyi kimi məsələlərə Azərbaycan ədəbiyyatının bayraqdarı Bəxtiyar Vahabzadənin 12 cildlik əsərlərini xronoloji ardıcılıqla təqdim etdikcə aydınlaşdırmağa çalışacağıq.

Türk dünyasının ikinci minillikdə yetirdiyi böyük şəxsiyyətlərdən biri, Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə çoxsahəli fəaliyyəti ilə respublikamızın sərhədlərindən çox-çox uzaqlarda tanınır. O, hər şeydən əvvəl, mütəfəkkir şair, lirik, dramaturq olaraq həmişə xalqının sözünü demişdir. Son dövr tariximizin yaddaşına həm də istedadlı alim, publisist, qeyrətli, cəsarətli ictimai xadim, yeni mübariz nəsil yetişdirən müdrik pedaqqoq, sadə və səmimi insan kimi həkk olunan Bəxtiyar Vahabzadənin irsi - şeirləri, dramları, elmi-publisist yazıları dünyanın çox dillərinə (ingilis, rus, fransız, alman, fars, türk, polyak, ispan, macar, özbək, qazax, tacik, türkmən, eston, latış, litva, ukrayna, rumin, moldova, gürcü və b.) tərcümə edilmiş və böyük sevgi ilə qarşılanmışdır.

Əsil şeirin yaranması günəşin doğulması ilə müqayisə edilə



bilər. Türkün poeziya günəsi - xalq şairi, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il, avqust ayının 16-da Şəkidə doğulmuşdur.

Şəki dağlar qoynunda yerləşir. Üç tərəfdən yamyaşıl, sixyar-paqlı ağaclarla örtülmüş dağlar şəhərin keçilməz hasarlarıdır. Yalnız bir yanda - Azərbaycanın ürəyi Bakıya doğru uzanan yolların keçidində dağlar yerə yatır, bir az çılpalaşır - bu hissə Şəkinin Şərqə açılan pəncərələridir. O yolda bir körpü da var. El keçən körpüdür ora. Və atalarımız deyir ki, el keçən yerləri ot-alaq basmaz. Həmin alçaqlıq şəhərin elmə, biliyə, özünüdərkə, dünyaya giriş-çıxışındı. Bu giriş-çıxış olmasaydı, bəlkə də ötən yüzillikdə Mirzə Fətəli Şəkidən Tiflisə ayaq açıb qoca Şərqiñ müdriklik zirvəsini fəth etməzdi. On üç yaşlı Rəşidbəy Əfəndiyev şəhəri tərk edib maarif ziyasını Azərbaycana yaymadı...

Bəxtiyar Vahabzadə poeziyasıyla hər dəfə ünsiyyətdə olanda o yollar, el keçən körpü və dağlar yadına düşür. Bəlkə böyük şairin başı Şəki dağlarının zirvəsi kimi ağappaqdır, ona görə?..

Şəkili qadınlar “Dədə Qorqud” qəhrəmanları kimi dağları “qayınatam” adlandırırlar. O dağlar həm də yüksəklikdir. Elə bir yüksəklikdir ki, cənnət qədər saf, təmiz və müqəddəsdir, yer üzünün bütün şərlərindən, pisliklərindən uzaq bir nöqtədir. Ən ağır dərdə düçər olan o dağların zirvəsinə çıxsa, yüngülləşər. Şəkilinin söylədiyi bir el bayatisında deyildiyi kimi:

*Baş qoyan məndim, dağlar,  
Sənə güvəndim, dağlar;  
Yadlara əyilmədin,  
Sinənə çəkdi dağlar.*

Bir vaxtlar Nakam şəhərdə - adamlar arasında rahatlıq tapmayıb Şəki dağlarına sığınmış, cildlərlə əsərlər yaratmışdı.



---

Molla Cuma qayalardan süzülən “soyuq bulaq”lardan içib aşiq sənətininin elə ucalığına qalxmışdı ki, oranı da ancaq Şəkinin qarlı dağlarıyla müqayisə etmək olar.

Məhz Bəxtiyar zirvəsinə illərin arxasından baxanda insanayağı dəyməyən, yay, qış ağappaq dağ başını görürəm. Oralara heç kəsin əli çatmir. Ona görə də, tərtəmizdir. Lakin nədənsə, dağlara göz dikdikcə sonsuz kədər duyuram.

Bəxtiyar Vahabzadənin də üzünün qırışlarında dərin kədər var. Bu kədərin mənasını, mənbəyini də həmin dağların tamaşasına durmaqla anlamaq mümkündür. Çünkü Bəxtiyar zirvəsində türkdünyasının yaxın tarixinin tam xronikası, insanların ziqzaqlı yaşantısı, duyguları, uğurları, uğursuzluqları, dərdi, sevinci, təzadları əks olunub. Türk poeziyasının fəlsəfi istiqamətinin, mübarizə və üsyankarlığının, psixoloji lirizminin iyirminci yüzilliyin ikinci yarısında yükünü daşımaq Şəki dağlarının qoynunda boyabaşa çatan, adı Bəxtiyar olsa da, xalqının bəxtiyarlığını görmədiyi üçün özünü həmişə narahat hiss edən bir şairin öhdəsinə düşmüştür.

O, əlinə qələm alıb ana dilində yazmayı və əlifbanı Şəkidə öyrənsə də, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüş, 1942-ci ildə orada orta məktəbi bitirib Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1947-ci ildə həmin fakültəni bitirdikdən sonra elmi yaradıcılığa həvəs göstərdiyindən universitetin nəzdində aspiranturaya girmişdir. Doğrudur, şair əvvəl həkim olmaq arzusuyla Tibb İnstitutuna girib. Lakin ətrafindakı insanların fiziki sağlığının keşiyində durmaqdandan çox, mənəvi xəstəlikdən qurtarmağa ehtiyaclarını duyub haqqın yolunu aramağa başlamış, bütün həyatını sözə, istiqlal mücadiləsinə həsr etmişdir.

Bəxtiyar Vahabzadənin uşaqlığı repressiya çağlarına, gəncliyinin ən çılğın dövrü isə İkinci dünya müharibəsi illərinə düşmüşdür. O, qarşılaşdığı dəhşətli hadisələri daxilindən keçirdikcə, nara-



---

hat ürəyinin döyüntülərini şeirə çevirib etiraz səsini ucaltmışdı. Onun ilk qələm təcrübəsi məhz dünyani faşizm kabusu büründüyü illərdə sınaqdan çıxmışdır. İlk mətbu şeirləri ilə Səməd Vurğunun diqqətini özünə cəlb etmiş, onun xeyir-duasını alandan sonra bütün ömrünü poeziyaya həsr etmişdir. Şair 1945-ci ildə Yaziçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Lakin elmi-pedaqoji işdən də ayrılmamışdır. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda dissertasiyasına görə namizədlik, 1964-cü ildə “Səməd Vurğunun həyat və yaradıcılığı” monoqrafiyasına görə isə filoloji elmlər doktoru alimlik dərəcəsi almışdır.

Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Bakı Dövlət Universitetində dərs demiş, 1990-cı ildə təqaüdə çıxmışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvü seçilmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Aka demik Dövlət Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılinc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri, paytaxtin digər teatrlarında “Atamın kitabı” əsəri tamaşaşa qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

O, 1974-cü ildə əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görülmüşdür. 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Yaziçılar Birliyinin böyük söz ustasının 75 illik yubileyi ərefəsində hazırladığı məlumatda deyilir: «B.Vahabzadənin şeirləri obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi



---

baxış əsas yer tutur.

Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B. Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.

Bədii, elmi-publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B. Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000).

O, hələ 60-cı illərdə başlanan milli azadlıq hərəkatının öncül-lərindən biri olmuşdur. 1950-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə, 1962-ci ildə şair “millətçi” damğası ilə çalışdığı Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra iş yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətinin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmiştir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovetlər İttifaqı dağından sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmiştir.

Qüdrətli söz ustası, cəsarətli publisist, ədəbi-bədii prosesin təşkilatçısı kimi tanınan B. Vahabzadə son vaxtlar xalqı düşünürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərib. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparır.

B. Vahabzadənin evi, bir növ, millətin ümid qapısına dön-müşdür. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul



---

edirdi, onları dinləyir və imkani daxilində hər birinin dərdinə əlac etməyə çalışırdı. Respublika Ali Sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilmişdir».

Bəxtiyar Vahabzadə sözün həqiqi mənasında narahat insandır. Oxuculardan şikayət dolu məktublar alanda da, ünvanına yönələn qərəzli yazılar qəzetlərdə işıq üzü görəndə də, mitinqlər baş verəndə də, qonşunun - düşmənin xalqımıza qarşı iftiralarını eşidəndə də, qanlı yanvar hadisələrində sovet imperiyasının generalıyla Azərbaycan televiziyasında üz-üzə gələndə də... Nə qədər ki, dünyamızda haqsızlıq var, Bəxtiyar Vahabzadənin də narahatlığı bitib-qurtaran deyil...

*Gözümün öönündə  
haqqı döyürlər;  
Qışqırır,  
səsinə bir səs verən yox.  
Zorun arxasında  
elə gizlənib,  
Onu nə eşidən,  
nə də görən yox...*

Şair hamını ayıq olmağa səsləyir, çünkü “nahaq haqq olanda haqq da haqq deyil”. Sözün hikmətinə baxan yoxdur. Büyüklə kiçiyin yeri səhv düşüb. Elin ən müdrikinin belə fəryadına əhəmiyyət vermirler. Haqqın haqqı əlindən alınan yerdə “Haqqın haqqı yoxdur “mən haqqam” desin”.



---

Bəxtiyar Vahabzadə istəyir ki, “haqqın dəyirmənində” ancaq zülmü üyütüsnlər. Lakin hər ikisindən “yenə zülüm doğular”. Ən dəhşətlisi isə odur ki:

*Həm haqqın, həm də zülmün  
Təzə dəyirmənində  
Üyündülən haqq olur.*

Sözü süngüyə, gülləyə çevirən Bəxtiyar Vahabzadə bəlanın böyüklüyündən doğan sorğularının cavabsız qaldığını görür, lakin acizləşib əyilmir, dünyanın özünə qarşı üsyan qoparır: “Mən belə dünyaya nə deymindi?”

Şair, alim, filosof, ictimai xadim Bəxtiyar Vahabzadədən xalq çox şey gözləyir. Və bəzən elə bilirlər ki, o hər işə qadirdir. İstəsə dünyani məhvərindən oynadar. Umduqlarını yerinə yetirməyə imkanı olmayanda küsənlər, inciyənlər də tapılır. Anlamırlar ki, şair Bəxtiyarın narahatlığı tükənməzdır. O, heç nəyə biganə deyil və peyğəmbərliyi də yoxdur. Bacardığını isə xalqından əsirgəmir.

O, bütün titullarına baxmayaraq, ilk növbədə, şairdir. Şair Bəxtiyarın meydanında döyük sözə aparılır. O, sözünü hər vaxt deyib - özü də sərrast, açıq, özünü oda-közə vuraraq deyib. Əllinci illərdə də, indi də. Üzündəki kədərin bir sirri ondadır ki, bəzən sözü kəsərdən salırlar. Nizamidən, Nəsimidən, Füzulinin Dədə Qorquddan miras qalan sözün qəribçiliyini, yazıqlığını görmək şair üçün böyük dərddir. Kimlərsə qəsdən Sözün meydanını daraldır. Bu halda da Bəxtiyar kəlamının dəyəri əvəzsizdir, müdrikliyi hamımıza “tütyə”di. Bəxtiyar Vahabzadədən şeir istənilməlidir. O qələmini yerə qoymur, qoymayacaq da. Çünkü şair: “Dünyaya mənim sorğu-sualım da tükənməz” - deyir.

Bəxtiyar Vahabzadə poeziyası həyat dərsliyimizdir. Onun içərisində zaman, eşq, vətəndaşlıq, mübarizlik, üsyankarlıq,



mərdlik, ərenlik, qeyrət, ar, namus, düzlük, saflıq və daha nələrə çağırış var. Bu poeziyada inamsızlıq, tərəddüd, məğlubluq, üzüdönüklük yoxdur. İnsan oxuduqca düşünür, düşündükcə mətinləşir, dözümlülük, əyilməzlik tapır, Bəxtiyar Vahabzadənin “mən”ini - qəhrəmanlarını tanıdıqca özünü dərk edir, ümidsizlikdən yaxa qurtarır, vuruşmaq, qələbə calmaq istəyir. Bəxtiyar fəlsəfəsi kitablardan gəlmir, həyatın, yaşantıların içərisindən doğur. Onun müdrikliyi dünyamıza tapınır. Şair fikirlərini poetik strukturlarda elə qəlibləşdirir ki, sadə olduğu qədər də bit-kindir, insanla, cəmiyyətlə sıx bağlılığdadır. Bəxtiyar şeirlərini modelləşdirsek, dolğun sistemlərlə rastlaşarıq. Təəssüflər olsun ki, onun sənətinin struktur təhlili indiyədək aparılmayıb və türk poeziyasına götirdiyi yeniliklər tam üzə çıxarılmayıb.

Bəxtiyar Vahabzadənin zahiri görünüşü, davranışısı, danışıği, hadisələrə baxışı da özünəməxsusdur. Və şairin sənətini bu amillərdən ayrı təsəvvürə götirmək mümkün deyil. Bəxtiyar Vahabzadəyə bəxtiyar şair kimi baxanlar yanılırlar. Çünkü o bəxtiyar olmağa can atmaq üçün dünyaya gəlməyib. Narahatlığının, üsyankarlığının bir səbəbi də bundadır. Başqa sözlə, onun bəxtiyarlığı sözlərinin sərrastlığında, hədəfə dəyməsindədir. Əgər şəhidlərə həsr etdiyi əsərləriylə həmvətənlərinin qəlbində qəsbkarlara nifrət oyatdığını, xalqının bir yumruq kimi birləşdiyini görürsə, deməli, bəxtiyardır. Şair insanların duyğu və düşüncələrinə güzgü tutmaqla sənətini yaşıdır və bununla öz ömrünü uzadır, daha doğrusu, əbədiləşdirir. Bəxtiyar poeziyası bir şəxsin narahatlığını deyil, başı müsibətlər çəkmmiş böyük bir xalqın ümumiləşmiş duyğularını ifadə edir. Məhz bu mənada, onun əsərləri həyat dərsliyi rolundadır. O dərslikdən nələri öyrənirik? - sualını cavablamaq üçün böyük bir kitab azlıq edər. Bəzi məqamlarını qısaca açıqlamağa çalışacağam.

Bəxtiyar Vahabzadə poeziyası sevib-sevilməyi, seçib-seçil-



---

məyi, tanıyıb-tanınmağı, qəflət yuxusundan ayılmağı öyrədir. Dostu, düşməni, mərdi, namərdi, özümüzü özümüzə tanıdır. O dərslikdə əsil insan kimi yaşamağın yolları göstərilir. Bəxtiyar Vahabzadənin poeziya dünyasına girən oradan vətənpərvər, üsyançı bir insan kimi çıxır. Şair hələ 50-60-cı illərdə məqam əlinə düşən kimi səsini ucaldırdı. O dövrləri yaşıyanlar bi-lir ki, milli qürurdan bəhs açan bir kəlmə üstə adamın dilini bağlayırdılar. Hərdən Bəxtiyar Vahabzadənin səbir kasası elə dolurdu ki, dözməyib açıq-aşkar imperiyaya meydan oxuyurdu, “Gülüstan” fəryadını qoparırdı:

*Hani bu ellərin  
mərd oğulları,  
Açın bərələri, açın yolları.  
Bəs hani bu əsrin  
öz Koroğlusu –  
Qılinc Koroğlusu,  
söz Koroğlusu?*

“Söz Koroğlusu”na çevrilib “dırnağı ətdən”, “ürəyi bədən-dən”, “canı cəsəddən” - Azərbaycanı Azərbaycandan ayıranlara heykəl qoyanlara, şənlərinə təntənəli toplantılar keçirənlərə qılınc çalmaqla şair Nizaminin zahidi kimi əyninə kəfən keçirmişdi. Bu, Stalin zindanlarının qapılarının təzəcə açıldığı 1959-cu ildə deyilirdi. Çoxları tarı, kamanı, nağaranı utandırıb “Azərbaycan-Rusiya birliyi”nə nəgmələr qosurdu, orden payı umurdu. Bəxtiyar Vahabzadə isə Arazın timsalında Vətən övladlarını ayıltmağa, üsyan qaldırmağa səsləyirdi:

*Ey Araz, sapırsən  
göz yaşı sən də,*



*Keçdikcə üstündən çölüñ,  
çəmənin,  
Səni arzulara sədd eyləyəndə,  
Niyə qurumadı suların  
sənin?*

Və bizim 90-cı il xalq hərəkatı dalgasının mayasında bu poemanın durması şübhəsizdi. Azərbaycan gəncləri “Gülüstan”dan keçib “Azadlıq” meydanına toplaşmışdılar... Zaman Bəxtiyar Vahabzadənin üsyanına hələ o çağlarda təslim olmuş, onu susdurub yox etməkdə aciz qalmışdı. “Məqamı ələ keçirməsi” həmin qarşılaşmadan sonra ortaya çıxıb. Zaman Bəxtiyar sözünün kəsəri qarşısında susmağa üstünlük verdiyi kimi, şair də öz yuvasına çəkilən, quyruğu tapdalanmış “əfi ilanın” qəfil çalmasına bələd idi. Bu səbəbdən, daha sözü üzə demir, “küləyə buraxır”dı, qananın qanması da kifayət idi.

Bəxtiyar Vahabzadəyə görə, “məqam tapmaq” nə idi? Başqa ölkələrə səyahətə çıxanda guya yadların, imperiyadan kənardakılarin dərdindən bəhs açırdı. Ancaq yadellilərin diliylə Azərbaycan türkünün dəndlərini dilə gətirirdi. “Öz ana yurdundan özünə təkcə, Torpağı qazdığın xış qaldı, qardaş!..” - deyəndə ispanı nəzərdə tutmurdu, həmin şəraitdə yaşayan həmvətənini dümsükləyib oydındı. Bilirdi ki, gec-tez yatmış millətin gözündən yuxunu qovsa, zamanın özünü diz çökdürəcək:

*Ayağa qalxmışdır  
artıq vətənin,  
Qoy onun önündə  
diz çöksün zaman.*

Şair görürdü ki, xalqı yuxuya verənlər “öz doğma dilində



---

danişmağı ar bilən fasonlu ədabazlardı”, elələri ilə nə o çağlarda, nə də indi barışib:

*Qəlbinizi oxşamır  
qoşmalar, telli sazlar;  
Bunlar qoy mənim olsun.  
Ancaq vətən çörəyi,  
Bir də ana ürəyi.  
Sizlərə qənim olsun. (1954)*

Şair dil məsələsində heç kəsə güzəştə getməyib. Çuki dil insan “ürəyinin açarıdır”. O açarı başqasına verəndən nə gözləmək olar? Dilinə xor baxan torpağına kor baxar. Ana südünü əməndə eşitdiyi laylanı qulaqlarında sırga etməyənlər üçün müqəddəs şey yoxdur. Şair yeri gələndə heç ustاد Şəhriyarı da bağışlamır, acısa da günahını üzünə deyir:

*Məni bağışlasın  
Şəhriyaram da,  
Otuz il özgəyə “bəradər” dedi.  
Öz doğma yurdunda,  
öz diyarında  
Doğma anasına o “madər” dedi.  
Elə ki, yumruğu yerə dirəndi,  
Dərhal yada düşdü  
doğmaca kəndi.*

Şəhriyar gec də olsa, ana qucağına - Heydər babaya siğındı, rahatlığını tapdı. “Erməniyə dayı” deyib sərvət ələ keçirənlərin isə yeni qurulan milli dövlətdə əlacsızlıqdan Azərbaycanca danişanda dilləri topuq çalır. Şair sözü qılınca döndərir:



*Dilimi dansaydım  
mən də sənin tək,  
Sən kimə dərs deyib  
pul qazanardin?*

Həyatın təzadlarını bədii dillə ifadə edəndə Bəxtiyar sənətinin özünəməxsusluğu daha qabarıq nəzərə çarpir. Siyasətin aynasında əyrilər düz görünə də, aynanın ki, üzü birdir!

Şairin narahatlığına səbəb olan ümdə məsələlərdən biri də Vətənin ikiyə bölünməsidir. Azərbaycan adlı yurdun bu ağır dərdi-nə çoxları əsər həsr edib. Lakin Bəxtiyar Vahabzadə qədər kökündən baltalayan olmayıb. Bəlkə də sovet məkanında yaşıdığımız çağlarda onun ən böyük arzusu Araz üstündə çoxlu “el keçən körpülərin salınması” idi. Hələ 1962-ci ildə yazırkı ki:

*Arazın  
Bu tayı Vətənim,  
O tayı Vətənim.  
Vətəni görməyə amanım  
yox mənim...*

Və qibtə edirdi ki, Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı, o isə “Vətəndən - Vətənə baxır”. Əlində silah əqidəsi yolunda vuruşmalarda ölməyə belə hazır olan şair ömrünün boranda, qarda ötüşməsiylə də razıdır, təki xalqının “sirdaşı olmasın nə fəryad, nə ah...” Sonra “şəhidlər yarası” bunun üstünə gəldi.

*Kimə deyim dərdimi?  
Qəsbkar namərdəmi?  
Yetmiş ilin dərd-qəmi  
Gözdən axdi o gecə.*



---

O dövrdə Sovetlər İttifaqında dövlətin yüksək mükafatlarını almış şairin dilindən ittihadnamə eşidəndə partiya “funksioner”-ləri bəlkə də bir şeyə heyfslənirdilər. Bəxtiyar Vahabzadənin “Gülüstan” deyən dilini kəssəyidilər, “bu gün cinqirini çıxardan tapılmazdı”. Eşitdiyimə görə, şair o çağlarda imperiya nökərlərinin təltiflərini “itin ağızına atılan sümüyü” bənzətmüşdi.

Bəxtiyar Vahabzadə bir sözü kombinasiyalara uğradaraq elə poetik strukturlar, modellər yaradır ki, orada eyni hal müxtəlif funksiyalarda çıkış edir:

*Əyri əyriliyi yeridir daşa,  
Keçib əyriliklə  
hamidan başa.*

İki misrada “əyri” sözü üç dəfə işlənir. Lakin hərəsi bir yükün daşıyıcısıdır: birinci “əyri” icraçıdır - onun “əyrilikləri daşa yeritmək”dən başqa əlindən heç nə gəlmir, ikinci vasitədir - əyri-liyi ilə daşlara da təsir göstərir, üçüncü isə mütləq-hakimdir - əyri işlərlə keçib oturub hamidan başda. Yalnız Bəxtiyar qüdrətiylə eyni söz kiçik poetik figurun (həmin şeirdə iki misranın) içərisində fərqli məna tutumlarına malik ola bilir. Klassik fəlsəfi şeirdə forma, struktur ikinci dərəcəlidir. Üstünlük məzmunun əlində cəmlənir. Onun əsərlərində isə hər ikisinin vəhdəti əsas götürülür:

*Rəhbər cahildirsə,  
millət də qafil,  
Demək, bu məmləkət  
üz üstə batmış.  
Millət də, rəhbər də  
oyanan deyil,*



*Oyada bilərmi  
yatmışı yatmış?*

1990-cı ildə xalqının başına açılan müsibətlərin səbəbkarına üzünü tutub dediyi bu misralarda nifrətinin həddi-hüdudu yoxdur. Lakin həmin nifrətin mayasında da insanları qəflət yuxusundan oyatmaq durur. Bir il sonra isə Qərbi Azərbaycan ellərini, Qarabağı köklü insanlarından təcrid etməkdən ötrü “siyaset oyunlar”ında uduzanlara deyirdi ki:

*Köksümüzdə sinə dağı,  
Biz yaşadıq qul sayağı.  
Gələn satdı bu torpağı  
Dədəsinin malı kimi.*

Xalqın ürəyi geniş olduğu qədər sadəlövhdür, bağışlayandır. Bəlkə də üstünə yağan dərdlərin çoxluğundan yaddaşları tez don vurur. Şair buna görə də bərk narahatdır. Azərbaycanın taleyində çox hadisələr baş verib ki, onları heç vaxt yaddan çıxartmaq olmaz. Müsibətləri unutduqca düşmən də qüvvətlənir. Bu mənada, Bəxtiyar Vahabzadə poeziyası ana laylasını əvəzləməlidir:

*Dedim, silinməsin  
bu qan, bu qada,  
Bir də güllə izi  
dağ-daşımızdan.  
Yalnız bu günə yox,  
biz sabaha da  
Güzgü tutmalıyıq  
yaddaşımızdan.*

Yoxsa, nə gələcək nəsillər, nə də ölünlərin ruhu günahlarımızdan



---

keçər. Şair bir həqiqəti isə “özüm” sözünü təkrarlamaqla üzə çıxardır:

*Özümün özümə xəyanətimi  
Bu gün mən özümə  
bağışlayımmı?*

Hər şeydən əl üzüləndə gözümüzü ümidə dikirik. Ümidlə yeyir, ümidlə nəfəs alırıq. Sonsuz ümidlərimiz də kəsilsə, dünya gözümüzdə qaralar. Lakin təkcə ümidlə “silahlansaq”, düşməndən torpaqları almaq mümkünüszləşər. Ümidi ancaq bir neçə anın təsəllisinə, özümüzə gəlmə vasitəsinə çevirməliyik. Bəlkə də bu mənada şair deyir ki:

*Heykəl qoyun ümidə,  
Tərk etməz bir an bizi.  
Arzuya qanad verib,  
Odur yaşadan bizi.*

Bəxtiyar Vahabzadənin poeziya dünyasının mövzu dairəsində nələr yoxdur: qəm də var, sevinc də; məhəbbət də var, məkr də; sədaqət də var, xəyanət də; razılıq da var, etiraz da; keçmiş də var, bu gün də; mərdlik də var, namərdlik də; inam da var, tərəddüd də; həyat da var, ölüm də; cənnət də var, cəhənnəm də; gülüş də var, ağlamaq da; ayrılıq da var, vüsal da; xeyir də var, şər də; müdriklik də var, nadanlıq da, ucalıq da var, alçaqlıq da... Amma ikincilər həmişə təslim vəziyyətdədir, zirvəni fəth etmək cəhdləri boşça çıxır, bəzən hökm, sərvət əllərində cəmlənsə də, mənən cılız, yoxluğa, puçluğa məhkumdurlar. Bəxtiyar sənətinin bir amalı və ümumiləşmiş bir baş qəhrəmanı var - o da ***İstiqlaldır***.

Sevgidən yazanda da şair istiqlal barədə düşünmüş və ömrü



---

boyu xalqının əsil istiqlala çatması uğrunda vuruşmuşdur. Onu zaman və tale şairi də adlandırmaq olar. Nə ağrılı, nə də şirinli, nə soyuqlu, nə də istili anını dəyişmək, başqa axara salmaq mümkündür Zamanın. Şair öz işində olan Zamanla kəllələşir, çünki:

*Nöqsanını üzə deyən  
namərd deyil,  
Kirayədə yaşıdigın  
ev yurd deyil.  
Anan sənə ögey olsa,  
bir dərd deyil,  
Zaman sənə ögey olsa  
vay halına!*

Şair “zamanın diri-dirisi bizi dəfn etdiyi” dünyadan türkün tərixi taleyiini qaytarmağı umur, çox hallarda məsələni tələb şəklin-də qoyur. Həmişə mərdliyə arxalanınan, haqqı tapınan, qılınçdan çox elmə, mədəniyyətə, incəsənətə, muğama köklənən xalqının namərd dünyada yersiz, yurdsuz qalması, öz evində kirayəçi sayılması, torpağından qovulub çadırlarda ömür-gün çürütməsi, zülm, sitəm görsə də, üstünə “vəhşi” damgasının vurulması onun üsyankarlığını şiddətləndirir. Bəxtiyar Vahabzadənin narahatlığının bir əsas səbəbi də odur ki,

*“Bərəkət tumu tək dörd ildən bəri,  
Əkirik torpağa biz şəhidləri”.*

Bəzən camaat arasında belə kəlamları eşidirik: “Nə yaxşı ki, Bəxtiyar Vahabzadə var, yoxsa dərdimizi deyən, günümüzü, güzaranımızı başbilənlərə çatdırın olmazdı...”

Bəli, nə yaxşı ki, Bəxtiyar sözü, Bəxtiyar üsyankarlığı



tükənməzdir. Yoxsa dünyada hər şey bir rəngdə görünərdi. Haqqın yolunu o qədər ot-alaq basardı ki, tapılması mümkünsüzləşərdi.

Bəxtiyar Vahabzadə təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının bütövlüyü, tamlığıdır. Onun sənətində qırğızin da, özbəyin də, türkmənin də, qaqaузun da duyğuları, düşüncələri, istəkləri eks olunub. Bəxtiyar poeziyası türkün üz ağılığıdır, qılıncdan iti söz çələngidir. Təsadüfi deyil ki, müasir dünya nəşrinin görkəmli nümayəndəsi Çingiz Aytmatov şairin yaradıcılığını iyirminci yüzilliyin zirvəsi sayırmışdır.

Çox vaxt biz öz dahlərimizi başqalarının gözüylə kəşf edirik. Lakin bu gün bizim, yəni xalqın əksər hissəsinin Bəxtiyar Vahabzadəyə həm şair-sənətkar kimi, həm də ictimai xadim kimi inamı varsa, deməli, gələcəyə ümidiımızı itirməmişik. Azərbaycan xalqı bir dizini yerə qoymağaməcbur edilsə də, yıxılmayıb, gücünü, əzmini toplayıb azığın düşmənə qalib gələcək, torpaqlarımızı geri alacaq, birliyimizi təmin edəcək...

*Ramazan Qafarlı*





# “MƏNİM DOSTLARIM”

kitabından  
(1949)



*Torpaqdan boy atan ağaclar təki  
İndi ucalsaq da bağlılıq yerə.  
Baxaq ildə bir yol bu şəkildəki  
Başımız üstdəki müəllimlərə.*

*B. Vahabzadə*





## MƏNİM DOSTLARIM

Asmişam masamın baş tərəfindən  
Məktəb bitirdiyim diplom şəklimi.  
Seyr edib həsrətlə o şəkli hərdən,  
Çırpinır, çırpinır könlüm quş kimi.

Yuxarı cərgədə müəllimlərim,  
Aşağı cərgədə şagirdlər gəlir.  
Hərənin öz yeri, mənim öz yerim,  
İndi düşünürəm onları bir-bir.

İndi səpələnmiş onlar hər biri  
Bu ana vətənin bir diyarına.  
Hopub elə bil ki, gur nəfəsləri  
O doğma məktəbin divarlarına.

Məktəb dostlarıyla görüşür hərdən,  
O ötən günləri yad edirik biz.  
Məktəb zənginin də o qulaq dələn  
Çılğın səsini də eşidirik biz.

Bax, bu kənardakı çəlimsiz oğlan  
Təbiət dərsində dil-dil ötərdi.  
İndi aqronomdur, uzaq bir kənddə  
Eşqini, qəlbini torpağa verdi.

Bu isə çox gözəl kaman çalardı,  
Çalıb oxumağə həvəsi vardı.



---

Biz nə biləydik ki, ötəcək zaman  
Bəstəkar olacaq bu cılız oğlan.

Busa idmançıydı, işi, peşəsi  
Dərsdən qaçmaq idi... Bir gün qovuldu.  
Gəldi döyüslərdən bir zaman səsi,  
Ər kimi döyüşdü, qəhrəman oldu.

Ey mənim dostlarım, dəyişmiş zaman,  
Dəyişmiş əvvəlki hissımız artıq.  
Dünən hər şey üstdə küsən, barışan  
Uşaqlar deyilik indi biz artıq.

Torpaqdan boy atan ağaclar təki  
İndi ucalsaq da, bağlıyıq yerə.  
Baxaq ildə bir yol bu şəkildəki  
Başımız üstdəki müəllimlərə.

Bizdən ucadadır onlar... yaxşı bax,  
Bu gün hər birimiz ucalsaq da biz.  
Daim özümüzü bir şagird sayaq,  
Sabah onlar kimi qocalsaq da biz.

*Mart, 1949*



## YAŞIL ÇƏMƏN, AĞAC ALTI, BİR DƏ Kİ, TÜND ÇAY...

Güllü bağça... arx kənarı... bir axşam çağı,  
Oturmuşuq kölgəlikdə qardaşımla mən.  
Başımızın üstündəki çarpaz budağı  
Xışıldadır, xəfif-xəfif külək əsirkən, -  
Danışmırıq... Dərin sükut çöküb ortaya.  
Müsahibim bayaqdandır buğlanan çaya  
Zilləyərək gözlərini düşünür müdam...  
Nədənsə çox fikirlidir yenə bu axşam.  
- Çayını iç.  
O danışmir.  
- Nə var, nə olmuş?  
Söylə görüm, halın yenə niyə pozulmuş?  
Şükür olsun qayıtmışan, sevinək, gülək.  
Sən ömrünün bağçasına nəşədən gül ək!  
Dillən, görək! Bəlkə bir dərd üz vermiş sənə  
Yenə dinmir...  
Can qardaşım, bir dillənsənə!  
Dedikdə o, təslim olub bu inadıma  
Deyir: “İndi bir əhvalat düşdü yadıma,  
Kədərləndim... dinlə sənə danışım onu.  
Bil dərdimin, düşüncəmin nə olduğunu:  
Cəbhədə bir ellimizdən dostum var idi,  
Mənim üçün dar günümdə qəmküsər idi...  
Arxadakı əlli illik dostluqdansa bil,  
Cəbhədəki bircə günlük möhkəmdir daha.  
Çünki orda gün, ay vardır, yoxdur uzun il.  
Bu sabahdan umud olmur gələn sabaha...



---

Herdən söhbət eyləyirdik döyüş yatanda.  
Gələcəklə yaşayırdıq həmən bu anda.  
Bir gün dostum dedi: "Bir də bağçamızda mən,  
Çiçəklərin arasından keçəcəyəmmi?  
Kölgəlikdə, otlar üstə oturub həmən  
Vətənimin tünd çayından içəcəyəmmi?.."  
Bunu dedi, bir az keçdi... gurladı toplar...  
Biz hamımız tez sarıldıq dərhal silaha,  
Döyüş qızdı... qopdu bu dəm bir dəli rüzgar,  
Ondan sonra mən dostumu görmədim daha.  
Son döyüşdən sağ çıxmadı o nəcib insan.  
Budur məni düşündürən bayaqdan bəri...” -  
Deyib qəmli söhbətini qurtaran zaman,  
Gördüm artıq doluxsunmuş onun gözləri.

\*\*\*

Külək əsir, xəfif-xəfif yerdə sürünür,  
Qəlbimizə hakim olur dərin bir məlal.  
Soyuyaraq qarşımızda çay buza dönür,  
Nə içən var, nə danışan... At çapır xəyal -  
Həmən əsgər, həmən nakam alnında qürur,  
Gəlir mənim göz önumdə canlanıb durur.  
Elə an var, insan onu unuda bilməz,  
Cingildəyir qulağında bir ahəstə səs:  
“...Dostum! Görən bir də güllü bağçamızda mən,  
Çiçəklərin arasından keçəcəyəmmi?  
Kölgəlikdə otlar üstə oturub həmən,  
Vətənimin tünd çayından içəcəyəmmi?..”

Sentyabr, 1944



## XATİRƏLƏR

Bəli, artıq çoxdandır ki, görmürəm o dəhşətləri,  
Almış məni öz qoynuna sakit həyat çoxdan bəri.  
Lakin hərdən yada düşür yenə keçmiş xatirələr,  
Sanki toplar guruldayır qulağında axşam-səhər.  
Gah səhralar xəyalimdə gülümsəyir bir anlığa,  
Gah bürünür qaranlığa.  
Gah da sakit bir meşədə deyib-gülən dostlar yenə,  
Yığılırlar alovlanan bir tonqalın dövrəsinə.

Sakit gecə... solmuş göyün çiçəkləri... aysa baxır.  
Əriyərək o nur camı asta-asta yerə axır...  
Meşə geymiş öz əyninə qar donunu...

hər yan dümağ,  
İşildayır almas kimi göz qırparaq yaxın, uzaq...  
Bir dostum da söykənərək tüfənginə,  
Çox sevdiyim bir mahnını aram-aram deyir yenə...  
Bax, indi də qulağında cingildəyir həmin mahnı,  
Nələr deyir həmin mahnı:  
“Qaranlıq bir gecə... yenə viyıldayır al güllələr,  
Küləklərsə boş səhrada quzu kimi mələr-mələr...”\*

Ömrün tacı gəncliyimi cəbhələrdə mən qoymuşam  
İndi isə o günlərə qanad açan quşam, quşam.  
Bu gün baxır, seyr edirəm

mən onları heyran-heyran.

---

\*Müharibə dövründə yaranmış rus mahnisindən.



---

İllər qovur... Ömür qaçır, qocalanda mən bir zaman  
O sevdalı gəncliyimi gəzəcəyəm cəbhələrdə,  
Çünki mənim dəli könlüm qalmış indi o yerlərdə.  
Mənimlə bir nəfəs alır yenə həmin xatirələr,  
Yenə toplar guruldayır qulağında axşam-səhər...

*Noyabr, 1945*



## MİRVARİ

Bu gün bizim evimiz bənzəyir toyxanaya,  
Mənə, bir də o quştək sözən qoca anaya  
Verir gözaydındılığı bütün qohum-qonşular.  
Fərağında yandığım o cəbhədən dönən yar  
Bizi sözüb gözaltı, gülümsünür astaca,  
Könlümdə hicran odu keçir, sönür astaca.

Sədaqətli sevgilim əsgərliyə gedərkən,  
Boylu idim onda mən.  
Ondan bir azca sonra bir qızım oldu mənim,  
Elə bil ki, gül açdı son baharda gülşənim.

Mən bir azdan qaçıram yan otağa çaparaq,  
Körpəmizi gətirib deyirəm ki: - Yaxşı bax,  
Bunu tanıyırmışan?..  
Görüb qızı sevincək,  
Tez o qalxır ayağa... Bizi bir də sözərək,  
Qucağımdan top kimi qapır qızı bir anda.  
Mənsə bu dəm gülərək deyirəm: - Ay, apardım!  
- Nə?  
- Mərc çəkişdiyimiz qalmayıbmı yadında?  
Amma səni qorxudub yaman bağrını yardım.  
Yadındamı on düzüm mirvaridən çəkişdik?  
Osa karixmiş kimi baxıb üzümə dik-dik,  
Deyir: - Vallah indicə yadına düşdü... demək,  
Mən sənə borclu qaldım. Yaxşı, deyin bəs görək,  
Nədir adı qızımın?  
- Heç nə.



- 
- At zarafatı.
  - Doğrusunu deyirəm, hələlik yoxdur adı.
  - Niyə?
  - Son məktubunda yazmışdın ki, gərək mən,  
Qız, ya oğul, adını özüm qoyam cəbhədən.  
Elə həmin o vaxtlar doğuldu bu qızçıqaz.  
İl dolandı, gəldi qış, getdi bahar, getdi yaz,  
Səndən soraq almadiq... boğdu bizi bu hicran,  
Sənsiz də biz uşağa ad qoymadiq, o vaxtdan  
“Atası qoyer” deyə biz gözlədik yolunu.  
Çağırırıq hərəmiz indi bir adla onu.
  - Bəli, bəli, bilirəm, çəkdiyindən halıyam,  
Demək indi körpəmə özüm ad qoymalıyam?
  - Hə...
  - Bu saat!  
Uzadıb körpəni mənə sarı,  
Deyir: - Götür! Al, bu da uduzduğum Mirvari!

*Dekabr, 1944*



## MƏKTƏB YOLLARI

A məktəb yolları, məktəb yolları,  
Sizdə qar da gördüm, duman da, çən də.  
Könlüm yarpaq kimi titrəyib əsir  
Yenə bu yollardan ötüb keçəndə.

Çocuqluq günlərim düşür yadıma,  
Məktəbə aparmış bu yollar məni.  
Diləklər qonardı qol-qanadıma,  
Necə uçurardı xəyallar məni.

Çox da ki, qalmayıb ayaq izləri,  
Hər gün bir yüksəliş, hər gün bir sınaq.  
Gedişim yüngüldü, gəlmişimdə mən  
Hər dəfə bir pillə artırdım ancaq.

A mənim uşaqlıq, gənclik həmdəmim,  
Sən bilsən nə qədər mənə əzizsən.  
Hər döngən, hər küncün tanışdır mənə,  
Adlayıb keçmişəm dəfələrlə mən.

Mən yarıb keçmişəm sənin üstünü  
Bürüyən dumanı, bürüyən sisi.  
Sənsən ömrüm boyu, həyatım boyu  
Getdiyim yolların ən şərəflisi!

A məktəb yolları, sizsiniz yalnız  
Yaradan işıqlı istiqbalları.



---

Məni xoşbaxtlığa siz apardınız,  
A məktəb yolları, məktəb yolları!

1947



## İLK CIĞIR

Yavaş-yavaş sökür dan,  
Şəhər qalxır uyqudan.  
Qapılar da açılır,  
Budur çıxır yollara  
Zəhmətin övladları.  
Onlar açır  
Qar üstündə ilk ciğir.

Bir iz keçir... Onların ardınca çıxır çölə  
uşaqlar səhər-səhər,  
Açılmış ciğirlərlə onlar da gülə-gülə,  
məktəblərə gedirlər.

Get, ey quzum, qəlbini gələcəyə bağla sən,  
Çocuqluq həyatının ən qayğısız çağıdır.  
Açılmış ciğirlərlə bu gün dərsə gedirsən,  
Sabah sən açacaqsan bu yollarda ilk ciğir.

1947



## QIZIL MEDAL

Bax, quzum, aldığın o qızıl medal  
Çiçəkdir, dərmisən zəhmət bağından.  
Onun şəfəqində gülən istiqbal,  
Səni xoşbaxtlıqə aparır hər an.

Haqqın var, əzizim, haqqın var, öyün  
Kamalın çiçəklər açan bu gündə.  
Alışır, kitablar üstdə tökdüyün  
Göz nurun medalın şəfəqlərində.

Həyat yollarına düşmüsən artıq  
Hələ qabaqdadır qələbən sənin.  
Medalında yanın o parlaq işıq  
Rəmzidir işıqlı gələcəyinin.

*Oktyabr, 1947*



## KÖNÜL BAHARI

Qadan alım, ey bəstəkar,  
Yurdumuza gəldi bahar.  
Dilə gəlsin səhər-səhər  
Könlündəki zərif tellər.  
Bas bağrina, çal tarını,  
Dindir könül baharını.  
Çal, nəğməndə həyat gülsün,  
Çal, dinləsin səni dağlar.  
Sən səslərin dili ilə  
Bizə anlat nədir bahar.

Tar çalınır aram-aram... cansız simlər dilə gəlir,  
Bülbül uçub gülə gəlir  
O simlərdən axır sanki çəmənlərə gur çeşmələr.  
Çay başında kəsik-kəsik quzu mələr...  
Bu nəğmədə qanad çalan səslər gülür,  
Bahar onun ürəyindən lal simlərə hey süzülür:  
Geyir yenə öz əyninə ağ donunu yasəmənlər,  
Ətirlənir göy çəmənlər.

Min bir şirin səs ucalır bu budaqdan, o budaqdan,  
Ahular da su içməyə enir dağdan.  
Qaranquşlar “vətən” - deyə ana yurda dönür yenə.  
Alma, heyva çiçəklənir, kölgə düşür diblərinə,  
Bağ arası qıjılıtyla axıb gedir xırda arxlar.  
Kol dibindən pırıldayıb quşlar uçur qatar-qatar.  
Çal, ey dostum! Çal, əzizim!  
Çal, nəğməndə bahar gülsün,



---

Çal! Tarının pərdəsində dan sökülsün.  
Çal, qardaşım,  
biz bilirik nəğməndəki hikmət nədir,  
Əsl bahar bu gün sənin o ilhamlı qəlbindədir.

*Aprel, 1947*



## İLK DƏRS

Bu gün yeni dərs ili  
Başlanır... Səhər-səhər  
Məktəblərə yollanır  
Al yanaqlı körpələr.

O dalında çantası  
Gedən uşağa bax bir  
Əlində bir dəstə gül  
O, məktəbə tələsir.

Sevinc sığışdır onun  
Bugünkü hər anına.  
Bu gün ayaq basacaq  
Məktəb pilləkanına.

Bəli, bəli, gör necə  
Sevimlidir... o bu gün  
Həyatında ilk dəfə  
Gedir bir məqsəd üçün.

Pillələri aramla  
Qalxır tək-tək yuxarı.  
Həyatda da o belə  
Yüksələcək yuxarı.

Bu qədəm ilk qədəmdir  
Arzular üçün ona.  
Bu qədəm son qədəmdir  
Şıltaq uşaqlığına.



---

Zəng çalınır... uşaqlar,  
Bir-bir dolur sinifə.  
Bu qəribə zil səsi  
O eşidir ilk dəfə.

Bu səs gör bir nə deyir:  
“Qədrini bil hər günün”.  
Bu gün gördüyü hər şey,  
Yenidir onun üçün.

Dərs qurtarır. Dağılır  
Evlərinə uşaqlar.  
O da gedir üzündə  
Bu gün başqa sevinc var.

Sən bu gün “A” səsini  
Öyrənmisən a bala.  
Onu sev, sən onunla  
yetəcəksən kamala.

Müqəddəsdir, əzizdir,  
Sən sev bu “A” səsini,  
Bu səslə yazacaqsan  
Sən “Ana” kəlməsini.

Biz ilk qələm tutanda  
Bu kəlməni yazırıq.  
“Ana vətən” deyərək,  
Ölməyə də hazırlıq.



---

“Ana” vətən deməkdir,  
Quzum, sev bu vətəni.  
Vətəndir məktəb açıb  
Bu gün oxudan səni.

*Sentyabr, 1948*



---

## «TOXUCU QIZ» poemasından parçalar

Yamyaşıl dağlarla əhatələnmiş  
Qədim bir şəhəri seyr edirəm mən.  
İlham ulduzları könlümə enmiş  
Göylərin buludsuz üfüqlərindən.

Yaşadım dağlarda qəmsiz, kədərsiz,  
Burda dolaşdığım hər cığır, hər iz  
Yaşar üreyimin xanimanında,  
Dağların sel-suyu axmış qanımda.

Əslim kömürçüydü... sinəsi dağ-dağ  
Babamın, atamın min dərdi vardı.  
Qatırlar belində gündə üç ayaq  
Atamgil şəhərə “od” daşıyardı.

Elə ki, dağlarda açıldı rüzgar,  
Məhlənin oylağı təpə, dağıydı.  
Bir dəhrə, bir kəndir, bir də qatırlar  
Onların halalca yar-yarağıydı.

Həm sərt, həm mülayim, həm də yük çəkən,  
Nal tökən dağlara dırmanan qatır.  
Əyri cığırları, dar keçidləri  
Bilən, işarədən söz qanan qatır.

Babam nəzər salıb ta uzaqlara,  
“Xəzinə” deyərdi yaşıl dağlara.



Zəmanə qarışq, güzəran çətin,  
Çörək ağacıydı dağlar məhlənin.

Dağlardan doğardı burda səhərlər,  
Cana yayılardı sübhün nəsimi.  
Hər yerdən əzizdir mənə bu yerlər,  
Mən burda almışam ilk nəfəsimi.

Qaya başındakı Xoçik düzündən  
İndi bu şəhəri seyr edirəm mən.  
Burda hər daşın da öz tarixi var,  
Şümalboy sərvlər, uzun qovaqlar:  
“Bu yerin şöhrəti məndədir”, - deyə  
Evlər arasından ucalır göyə.

Tarix yaşamışdır bu qədim Şəki,  
Oxu bu şəhərin dövrəsindəki  
O hasar yazını: “Məmməd Həsən xan”.  
Ürkün daşlarından, çay daşlarından  
Tikilən qala  
Qoruyur düşməndən imarətini,  
Qoruyur gəlmədən öz cənnətini.

Məhlələrə bölünmüş bütün şəhər başabaş  
Sarı torpaq, Gilelli, Gəncəli,  
Yuxarı baş.

Dəmirçilər, çustçular,  
Dabbaxlar, dulusçular,  
Bir tərəfdə kababçı, bir tərəfdə çörəkçi.  
Yuxarıbaş - odunçu, aşağıbaş - ipəkçi...

1948



## SƏNİN TİKDİYİN EVDƏ

Yaxşı yadımdadır uşaqlığımız,  
Biz onda mehriban dost idik. Yalnız  
Sən başqa sevdayla uçardin göyə:  
- Həyatın mənası başqadır... - deyə.

Bir yaratmaq eşqi var idi səndə,  
Sən hara, bircə an susqunluq hara?  
Mən gülə, iççəyə tərif deyəndə,  
Sən lək düzəldərdin şux fidanlara.

Mən deyərdim: "Nola çəkilə duman",  
Sənsə düşünərdin bu işə çara.  
Mən yazı həsrətlə gözləyən zaman,  
Sən yuva tikərdin qaranquşlara.

Quşlar qış günləri civildəşəndə,  
Onların dərdləri olardı dərdin.  
İsti çardaqlarda, daşlar dibində  
Yuvasız quşlara yuva tikərdin.

Şimşek sürətilə ötüşdü illər,  
Nəhayət böyüdük, biz yaşa dolduq.  
Aldı öz qoynuna bizi arzular,  
Hərəmiz bir yolin yolçusu olduq.

Sən mühəndis olub bu gün, əziz dost,  
Binalar tikirsən, bağlar salırsan.



Hər dəfə görünçə öz əməlini,  
Özün öz işindən ləzzət alırsan.

Fərəhlə keçdikcə öz əllərinlə  
Tikdiyin evlərin yanından hərdən,  
Astaca gülürsən, sənin çöhrənə  
Gülüş səpələnir pəncərələrdən.

Bu gülüş əks edir sənin üzünə,  
Gül, dostum, gülüşlə doğsun səhərlər.  
Tikdiyin hər evdə, hər uzun gecə,  
Yaranır yüzlərlə yeni əsərlər.

Yaratmaq nə qədər şirindir deyə,  
Mən də yaradıram səninlə birgə.  
Mənim misralarım durur cərgəyə,  
Binalar tikdikcə sən cərgə-cərgə.

Budur, əyləşmişəm sənin tikdiyin  
Bu gözəl, bu geniş otağında mən.  
Nəgmələr düzürəm sənin şəninə,  
İlhama gələrək əməllərindən.

*Oktyabr, 1948*



## AĞ SAÇLAR

Yolda sinif müəllimim qabağıma çıxdı bu gün,  
Doğmam kimi o əzizdir mənim üçün.  
Yaxınlaşış salam verdim, tanımadı deyən məni,  
Öyrədənim tanımadı öyrənəni.  
Mən böyümiş, o qocalmış,  
Aramızda duran illər  
    onu məndən, məni ondan ayrı salmış.  
Mən qanadsız bir quş idim, açdı mənim qanadımı,  
Yazmağı o öyrədib axı, mənə öz adımı.  
Dünən mənə düşünməyi, dərk etməyi öyrədən o,  
Hərflərin cığırıyla yol getməyi öyrədən o.  
Bu gün biri-birimizə görün necə yad olmuşuq,  
Onun köhnə şagirdləri - hər birimiz onun üçün  
İndi adı ad olmuşuq.  
Məktəbimi deyincə, o, sinifimi xəbər aldı,  
Yaddasından duman ötdü, çən dağıldı,  
Yavaş-yavaş yada saldı.  
Öpdüm onun əllərini,  
Qar kimi ağ tellərini,  
Qucaqlaşdıq...  
Elə bil ki, qucaqladı qürub çağrı dan yerini.  
Bu dünyanın nə qəribə oyunu var:  
O yazdıqca, əlindəki təbaşirdən qopan tozlar  
Ağartmışdır saçlarını... mən baharam, osa qışdır,  
Yəqin mənim ağ günümçün onun saçı ağarmışdır.

*Dekabr, 1948*




# “BAHAR”

kitabindan  
(1950)



*Yağış yağır narın-narın  
Üstdə yaşıł yarpaqların.  
İslananda səhər-səhər  
Göy tarlalar, göy zəmilər,  
Xırda-xırda sellər axır,  
Hər tərəfdə iz buraxır  
Ötüb keçən yağış suyu.*

*B. Vahabzadə*





## İLHAM ÇIRAĞI

*A.S.Puşkinə*

Artıq çoxdan bağlanmışdır  
evciyəzin qapıları,  
Bir balaca çıraq yanır  
miz üstündə gecə yarı.  
Hamı yatmış evdə, ancaq  
Yatmamışdır dayəsilə  
qırvım telli körpə uşaq.  
- Sonra, sonra nə oldu bəs?  
- Nə olacaq... Balıqçının  
Hər zəhməti getdi əbəs:  
Qızıl balıq qəzəbləndi,  
Gözlərinə bulud endi.  
Coşdu dəniz dalğaları,  
Bir də dönüb, şıltaq qarı  
Daxmadadır, gördü yenə,  
Qarşısında sıniq təknə...

Körpəciyin gözlərində  
mənalandı gecə yarı -  
Uçuq koma, sıniq təknə,  
əl çənədə ağlar qarı.

O bunları öz gözüylə  
görür kimi oldu. Bu dəm  
Gözlərində gah açıldı,  
gah çəkildi həmin aləm.



Dinləyərdi dayəsini  
Boğa-boğa könlündəki ah səsini,  
O beləcə keçirərdi  
o zaman hər gecəsini.

Saatlarla gözlerini  
dikib şamın alovuna,  
O özü bir ov olardı  
tilsimlərin tilovuna.  
Çöldə əsən yel səsinə  
o daldıqca dərin-dərin,  
Eşidərdi fəryadını  
məsum, yaziq bir dilbərin:  
Divlər onu əsir etmiş,  
o, “yar” deyib sizildayır,  
Nəğməsində onsuz keçən  
gündərini bir-bir sayır.



---

O çırağın dövrəsinə  
dolanardı əjdahalar,  
Alovunda közərərdi  
nağıldakı daş kahalar.  
O böyüdü... sığışmadı  
onun qəlbi göyə, yerə,  
Qəlbindəki həmin izlər  
dönür indi sətirlərə.

Zaman keçdi...  
şeir, sənət dünyasında zəfər çaldı,  
Öz xalqının ciyərile  
nəfəs alıb o ucaldı.  
Yenə onun qulağında cingildəyir  
dayəsinin həzin səsi,  
Onun ilham çırağıdır  
hər nağılı, əfsanəsi.

1949



## BİZİM SƏHNƏ

*Azərbaycan Dövlət Dram Teatrının  
75 illiyi münasibətilə*

Tamaşanın son pərdəsi...  
    hər baxışda bir sual var,  
Salon sakit... fəqət hərdən  
    gəlir kəsik hicqırıqlar.  
Səhnədəki ehtiraslar  
    bulud kimi toqquşanda,  
Hər ürəkdə şimşek çaxır,  
    göz yaşarır bircə anda.  
Səhnədəki qəhrəmanın  
    atəş yağır gözlərindən,  
Əlindəki bıçağı da  
    parıldayırlar sözlərindən.  
“Mən həqiqət axtarıram”,  
    - deyə fəryad qoparır o,  
Ürəkləri faciələr  
    dünyasına aparır o.  
Pərdə düşür, salon qalxır,  
    çixır çölə hamı bir-bir,  
Nə danışan, nə dinən var,  
    başlar yerə dikilmişdir.  
Burda xalqın böyük qəlbİ  
    döyünmüşdür zaman-zaman,  
Bircə gecə bu səhnənin  
    əsrarına alovlanan,  
Günlər ilə



o aləmlə nəfəs alır,  
O aləmin qüdrətilə  
qəlbi göyə qanad çalır.  
Bir aynadır bizim səhnə,  
bir aynadır əzəl başdan,  
Xalqımızın tarixini  
əks eləmiş zaman-zaman.  
Alqışlamış həqiqəti  
həm ürəklər, həm də əllər,  
Amma çirkin ürəklərdə  
yuva salan bəd əməllər  
Bu səhnənin qüdrətilə  
göz yaşına dönüb axmış,  
Bu qüdrətə, bu hikmətə,  
bu mənaya daim alqış!  
Mən bu sənət məbədinə  
ürəyimi bağlamışam,  
Mən burada həm gülmüşəm,  
həm hönkürüb ağlamışam.  
Mən burada eşitmışəm  
əsrlərin ah səsini,  
Bir zalımın fərmanını,  
min məzlumun naləsini.  
Yeni dünya! Yeni dünya!  
Doğulursan sən bu gündən!  
Sənin böyük zəfərini həm həyatda,  
həm səhnədə görəydim mən!

1948



---

## SƏNSİZ DƏ YAŞADAR BU DAĞLAR SƏNİ

*Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin  
vəfati münasibətilə*

Azərbaycan dağlarından  
əsən xəfif küləklər,  
Yaz gündündə bağ-bağçada  
piçıldاشan çicəklər,  
Yaylaqdakı xan çobanın  
tütəyinin nəğməsi,  
Quzuların “ana” deyən  
yanıqlı mələr səsi,  
Rüzgar ilə öpüşdükcə  
piçıldashan göy çəmən,  
Payız günü xəzan vurub  
yol üstünə tökülən  
Xəzəllərin xışltısı,  
kol-kosun tərpənməsi,  
Bizim geniş zəmilərin  
gah qalxıb, gah enməsi...

Üfüqlərdən qalxıb gülən  
xoş nəfəsi səhərin,  
Yatağına sığışmayan  
bizim dəli Xəzərin  
Nərildəyib köhlən kimi  
birdən şahə qalxması,



Göy üzündə bərq vuran  
ildirimin çaxması,  
Qayalardan tökülən su,  
düzənlərdən axan çay,  
Bir dilbərin arxasında  
dalgalanan kəlağay,  
Ağcabədi bağlarında  
ötən bülbülün səsi,  
Gecə vaxtı qaqqıldaşan  
durnaların nəğməsi,  
Qırqovulun ayaq səsi,  
ceyranın xoş baxışı,  
Yurdumuzun güllü yazı,  
qarlı, buzlu, sərt qış,  
Ötən qara günlərdəki  
Məcnunların fəryadı,  
Xalqımızın qəlbindəki  
hər eşqi, hər muradı,  
Babəklərin əzəməti,  
Koroğlunun Qıratı,  
Nağıl, dastan, bayatı,  
sazımızdan, sözümüzdən  
Axıb gələn nalələr,  
daha nələr, ah nələr...  
Sənin incə rübabının  
anasıdır, anası,  
Azərbaycan təbiəti  
ilhamının mayası.  
“Qəlbdən çıxan qəlbə yatar”,  
demiş bizim babalar,  
Dağlardakı, bağlardakı



---

o nizamsız sədalar  
Keçib sənin ürəyindən  
nəğmələşib süzülmüş,  
Sanki göydə uçan durna  
qatarlara düzülmüş.  
O nəğmələr dönmüş yenə  
öz əvvəlkı yerinə.  
Sanki o nəğmədən axdı bu səslər;  
Təbiət hər yanda adını səslər,  
Ötür nəğməsində bulaqlar səni,  
Sənsiz də yaşadər bu dağlar səni.

1948



## MƏKTƏBDƏN AYRILANDA

*Sənət məktəblərindən  
istehsalata gedən gənclərə*

Əlvida, ey əziz məktəb!  
Sən anasan, sən atasan.  
Öz borcunu verib artıq,  
Atdın bizi həyata sən.

İndi bizi - bu gəncləri  
Dəzgahlarda iş gözləyir,  
Vətən bizi bunun üçün  
Gecə-gündüz əzizləyir.

İş başında keçməlidir  
Bundan sonra günlərimiz.  
Məktəb bizi birləşdirdi,  
Ayrılıraq yollarda biz.

Xatırələr qanadında  
Dönən zaman gəncliyə biz,  
Bu məktəbdə birləşəcək  
Yenə bizim qələblərimiz.

Bir arzuyla qanadlanır  
Cavanların mahni səsi,  
Bu arzudan şəfəqlənir  
Məktəbin hər pəncərəsi.

1949



---

## YENİDƏN MƏKTƏBƏ

Payız düşür... Soluxur  
Əlvan güllər, çiçəklər.  
Əsir bağda-bağçada  
Sərin-sərin küləklər.

Budaqlar üstə quşlar  
Həzin-həzin ötüşür,  
Yarpaqların üstünə  
Sarı-sarı xal düşür.

Ağ çadırlar yığılır,  
Sakitləşir dağ, dərə,  
Sanki bir köç başlanır  
Kəndlərdən şəhərlərə.

Bağ arası cığırla  
Uşaqlar səhər-səhər  
Yeni ruhla, həvəslə  
Məktəblərə gedirlər.

Məktəblərin qapısı  
Bu gün açılır yenə, -  
Düşərgələrdən dönən  
Uşaqların üzünə.

Budur, dostlar görüşür:  
- Salam, haçan gəlmisən?



- Salam, salam, buna bax,  
Nə yaman kökəlmisən!  
- Hardaydın?  
- Düşərgədə.  
- Bəs sən?  
- Kənddə. Eh, peşəm  
Bağcılıqdı. Babamdan  
Çox şeylər öyrənmişəm.

Məktəb nə gözəlləşib!  
Dəyişibdir hər şeyi,  
Partalardan, sinifdən  
Gəlir təzə rəng iyi.

Uşaqlardan birisi  
Birdən keçib irəli,  
Təzə taxta üstünə  
Yazır: “Yeni dərs ili”.

1949



## GÖZƏL VƏTƏN

Dağların var qatar-qatar,  
Döşlərində sürü yatar.  
Haray salıb dağa-daşa,  
Köpüklü çay daşa-daşa,  
Axar uca qayalardan,  
Gözəlli yə könül heyran!  
Bizim üçün yarandın sən,  
Gözəl vətən, gözəl vətən!

Yağış yağır narın-narın  
Üstdə yaşıl yarpaqların.  
İslananda səhər-səhər  
Göy tarlalar, göy zəmilər,  
Xırda-xırda sellər axır,  
Hər tərəfdə iz buraxır  
Ötüb keçən yağış suyu.  
Arxlar gedir yollar boyu.  
Bir az sonra ötür duman,  
Günəş çıxır buludlardan.

Çay daşları yenə xal-xal,  
Gözəl olur çöldə bu hal.  
Ətirlənir çəmən, çayır,  
Göy üzünü qucaqlayır  
Kəmər kimi qövsi-qüzəh.

Yavaş-yavaş əsdikcə meh,  
Yayılır xoş torpaq iyi.



---

Bu mənalı gözəlliyi  
Biz sevirik əzəl gündən,  
Gözəl vətən, gözəl vətən!

Yavaşça qış qaralanda,  
Göy üzünü çən alanda  
Sıx budaqlar kölgələnir,  
Bir az sonra dağdan enir  
Çoban qardaş ağır-ağır,  
Gözlərindən sevinc yağır.  
Bu mənzərə bir mərəkə,  
Rəssam istər bunu çəkə.  
Mehribansan, sevimlisən,  
Gözəl vətən, gözəl vətən!

1949

---



## YAY

Yaz qurtarır... Yetişir  
Yayın isti günləri.  
Günəşin al saçları  
Qızdırır artıq yeri.

Meyvələr də qızarır  
Bağçalarda istidən,  
Çiçəklərlə bəzəyir  
Paltarını göy çəmən.

Çöllərdə, tarlalarda  
Başlanır iş, hərəkət.  
Bu gözəl məhsul ayı  
Bərəkətdir, bərəkət!

Sarı buğda biçilir,  
Tayalara vurulur.  
Hər zəhmətkeş kəndlının  
Qəlbi fərəhlə dolur.

Yol uzunu səslənir  
Arabalar, maşınlar,  
Kolxoz həyətlərinə  
Taxıl daşıyır onlar.

Dərs qurtarır... Kəndlərə  
Gəlir yeni qonaqlar-  
Gedir göy yaylaqlara  
Şəhərlərdən uşaqlar.

1950



# “DOSTLUQ NƏĞMƏSİ”

kitabından  
(1953)



*Yanlışlığı düzeltmək  
Nə qədər də gözəldir.  
Buraxdırığın səhvələri  
Təpib, bir-bir düzəldir.  
Xətlərin arasında  
Qoyduğu işarələr  
Sənə düz yol göstərən  
Qızıl mayaka bənzər.*

*B. Vurğunçay*

## DƏMİR YOLÇU

Əlindəki fanar ilə işıqladıb dövrəsini,  
Dəmir xəttin yanı ilə gedir qoca dəmiryolçu.  
Uzaqlardan eşidincə paravozun fit səsini,  
Bilir hansı yolla gəlir, bilir hansı qatardır bu.

O, ömrünün yarısını keçirmişdir bu yollarda,  
Söndürməmiş fanarını nə boranda, nə də qarda.  
O hər dəfə ağ işıqla ötürdükcə bir qatarı,  
Ötmüş onun ürəyində vüsal, sevinc dalğaları...  
Bu müqəddəs tuyğulardır qüvvət verən daim ona,  
Öz işiyə cavabdehdir o, minlərin həyatına.

Son vaqonun dal işığı yavaş-yavaş kiçildikcə,  
Zəhmətinin mənasını o böyüdür nəzərində.  
Dəmir xəttə baxa-baxa yeridikcə o hər gecə,  
Oxuyur öz həyatını bu xətlərin üzərində.

O düşünür qüdrətinə dalıb şirin zəhmətinin,  
Qatarların arxasında uçurur öz xəyalını.  
O, sərnişin qatarının sürətində görür yəqin,  
Ana-bala görüşünü, sevgililər vüsalını.

Ötürdükcə o daş yüklü, taxta yüklü qatarları,  
Durur təzə tikintilər göz önündə qatar-qatar.  
Dostlar, bizim bu həyatda, bizim nəhəng qurğularda  
Qoca dəmiryolçunun da öz kiçicik xidməti var.



---

Ömrünün çox gecəsini o keçirmiş burda belə,  
Səhər isə başqasına təhvil vermiş öz yerini.  
Açmış qoca dəmiryolçu öz mənalı gecəsiylə  
Qatarlarda sağ-salamat gedənlərin səhərini.

1950



## TƏLƏBƏ-MÜƏLLİM

Gedir asta-asta əlində çanta  
Ensiz kənd yoluyla cavan bir oğlan.  
Tökülür, atdıqca addımlarını,  
Sevinc ulduzları baxışlarından.  
Bu kənddə doğulmuş, budur o yenə  
Qayıdır yenidən öz kəndlərinə.

Bu gün ən sevimli günüdür onun,  
Ürəyi fərəhdən dönübdür dağa.  
Sevinci köksünə sığmır, bu gəncə  
Şəhər qanad vermiş kənddə uçmağa.  
Qayıdır, qayıdır o yenə kəndə,  
Onu salamlayır çöl də, çəmən də.

Uşaqkən keçdiyi hər iz, hər cığır  
Ona başqa cürə görünür indi.  
Böyük arzularla getmişdi kənddən,  
Yeni arzularla o dönür indi.

Uşaqkən getmişdi, indi cavandır,  
Sərv ağacı kimi boyu ucalmış.  
Yuxusuz gecələr verib ömürdən,  
Qalın kitablardan o bilik almış.

Bilik qazandırmış ona bu günü,  
Çalışıb, tər töküb gecəbəgündüz.  
Aldığı biliyin şəfəqlərindən



---

O, şam yandıracaq bu kənddə yüz-yüz.  
Şirin arzuları göyərçin kimi  
Uçub istədiyi budağa qonmuş.  
On il təhsil alıb o qurtardığı  
Məktəbə müəllim təyin olunmuş.

O, düz beş il əvvəl ayrılan zaman  
Örtmüş qapısını həmin məktəbin.  
Bu günsə açacaq həmin qapını,  
Ona layiq olan müəllim təkin.

## II

Məktəb... Budur, keçmiş müəllimləri  
Onu qarşılıyır dost kimi indi.  
Qəlb açan, mənalı bu xoş görüşdən  
Bütün ürəklərə şəfəq çiləndi.

Qoca bir müəllim öpərək onu,  
- Nə xoş anları var, - dedi, - bu ömrün,  
Səadət deyilmi öz şagirdini,  
Bir müəllim görmək, müəllim üçün!..

## III

Zəng oldu... Bu zəngi eşidincə o,  
Qəlbinin telləri sanki dilləndi,  
Çox çağırmış onu bu zil səs, ancaq  
Onu başqa işə çağırır indi.  
Onu öyrənməyə çağırınan bu səs,



İndi öyrətməyə çağırır, dostlar!  
Bir yerdə saymağı sevməyir zaman,  
Ömrün nə maraqlı pillələri var...  
Orta cərgədəki ikinci parta  
Sinfə girən kimi cəlb etdi onu.  
Görən uşaqlar da hiss etdilərmi  
Təzə müəllimin tutulduğunu?!  
O bir an sarsıldı, sonra dikəlib  
Həmin o partaya yenidən baxdı.  
Ötən uşaqlığın xatırələri  
Ürəyində həzin bir iz buraxdı.

Bu onun yeriydi, indiysə orda  
Oturmuş balaca, qaragöz oğlan.  
Görən hansı dilək oxunur bu gün  
Onun da mənalı baxışlarından?!

Onun da qəlbindən keçirmi bu dəm,  
Müəllimi kimi müəllim olmaq?  
Bəlkə də belədir, belədir, bəli,  
Bizim eşqimizdir daim ucalmaq!

1951



## ANNİ DOBİ

Məhkum, qoca Hindistanın  
Özü boyda dərdi vardır.  
Dehli tütün fabrikinin  
Fəhlələri uşaqlardır.  
Budur biri -Anni Dobi,  
Onun vur-tut on yaşı var,  
Tütün eşir... ömrü boyu  
Yanağında göz yaşı var.  
Yazlıq bala, körpə quzu,  
Oynamalı bu çağında  
Yadlar sənin gülüşünü  
Qurutdular dodağında.  
Dağlar dələn bir ah qopdu  
Mənim dərdsiz ürəyimdən,  
Sənin miskin həyatını  
Bir kitabda gördükdə mən.\*  
Xəyalimdə sənin üçün  
Səadətli günlər gördüm.  
Öz balaca qardaşımı  
Sənin ilə öpüştürdüm.  
O boynunu qucaqladı,  
Bu dəm mənə elə gəldi  
Həmyaşını görən kimi  
Tez qardaşım dilə gəldi,  
“Gəl dost olaq, sənin kimi,  
Mənim də düz on yaşı var.

---

\*O.Çeçetkinanın “Möcüzəsiz Hindistan” kitabı



Mən məktəbdə deyərəm ki,  
Mənim təzə yoldaşım var.  
Sən Annisən, mən də Azad,  
Gəl oynayaq bir yerdə biz,  
Biz burada oynayınca,  
Qoy soyusun xörəyimiz.  
Sən tütlə oynayırsan,  
Keçirmirsən boş bir anı,  
Tütün pisdir, burax onu,  
Sənin topun, kuklan hanı?  
Gəl oynayaq, mənim dostum,  
Adam bundan heç doyarmı?  
Mən minmişəm öz atımı,  
De sənin də atın varmı?  
Tütünüň hər saplağını  
Oxalayıb sən qırırsan,  
Uçur göydə tütün tozu,  
Gör necə də asqırırsan?!  
Mən istədim bir gün çəkəm  
Qardaşımın papirosunu,  
Gördüm yaman zəhərlidir,  
Açıqlanıb atdım onu.  
Tütün yaman acı olur,  
Heç onunla oynamama sən.  
Gəl atımı verim sənə,  
Harda vardır bu kəhərdən?!  
Gedək bizim kəndimizə,  
Gəzək bizim çöl-çəməni,  
Saçlarına sığal çəkər,  
Müəlliməm oxşar səni...”  
Anni Dobi, dostun olmuş



---

Özəl gündən məlal sənin,  
Bir dəfə də saçlarına  
Heç dəyməmiş sığal sənin?!  
Anni Dobi, Anni Dobi,  
Sən dünyada nə görmüsən?  
Sən gördüyün nemətlərə  
Yalnız köks ötürmüsən.  
Sənin kiçik ürəyində  
Dərdlərin var yiğin-yığın.  
Anni, nə tez oğurlandı  
Sənin şıltaq uşaqlığın?!  
Söylə mənim kiçik dostum,  
Sən canlımı, xəyalmışan?  
Qora ikən mövüc oldun,  
Körpə ikən qocalmışan.  
Çünki sənin vətənini  
Talan edir qəsbkarlar,  
Siqar edib ömrünüüzü,  
Tüstülədir qəsbkarlar.

1951



## XİZƏK

*Dünyada keçməsin boş cavan çağın,  
Yol get ki, güclüdür indi ayağın.*

Nizami

Bizim evin yanında  
Hündür bir təpə vardı,  
Ora uşaqlar üçün  
Oyun yeri olardı.  
Qışda xizəklər üstə  
Sürüşərdik biz orda,  
Yengilo, çilingağac\*  
Oynayardıq baharda.  
Qar üstündə yağ kimi  
Sürüşərdi xizəyim,  
Hamını ötməsəydim,  
Dincəlməzdi ürəyim.  
Tez gedib götürərdim  
İlk qarı görən kimi,  
Son qarda tövləmizə  
Atdığım xizəyimi.  
Xizəyimi götürüb  
Birinci olum deyə,  
Yavaş-yavaş qalxardım  
Bizim uca təpəyə.  
Amma ora çatınca

---

\*Uşaq oyunları.



Neçə yol yıxlardım,  
Yaman dilxor olardım.  
Zirvəyə çatan kimi  
Dərərdim nəfəsimi,  
Sonra minib xizəyə,  
Güllə kimi enərdim,  
Mən necə sevinərdim!..

Elə güman edərdim  
Qanadlanıb uçuram,  
Özümü göydə süzən  
Bir quş sanıb uçuram.  
Düzənlilikə çatanda  
Düşünərdim, indi mən  
Təpənin zirvəsinə  
Necə qalxım təzədən?  
Yoruldum bir gün tamam,  
Zəhləm getdi xizəkdən,  
Dedim özüm-özümə:  
Sürüşmərəm bir də mən“.

Xeyli vaxt keçdi... Ancaq  
Düşürdüm hərdən yenə  
Sürüşmək həvəsinə.  
Ancaq yenə təpəni  
Qalxmağa inciyərdim,  
Xizək yada düşəndə  
Öz-özümə deyərdim:  
“Ah, nolayı... Yuxarı  
Özü qalxayı xizək,  
Əziyyət çəkməyəydim  
Aşağı endiyimtək...”



---

Mən sonralar anladım,  
Meyvəni yemək üçün  
Ağac əkəsən gərək,  
Ləzzət çəkmək istəsən,  
Zəhmət çəkəsən gərək.

1951



## YAZI TAXTASI

Bitirdim məktəbi bu gün mən, demək,  
Siyrlılıb yuxusuz gecələrimdən,  
On il bu taxtada yazıb silərək,  
Nə qədər təbaşir işlətmişəm mən?!

Ay yazı taxtası, yazı taxtası,  
Mən səndə nə qədər yazı yazmışam?  
Adı rəqəmləri, adı sözləri  
Sinəndə min dəfə azı, yazmışam.

Amma heç biri də burda qalmamış,  
Taxta təmizlənmiş başqalarıçün...  
Yazdığını rəqəmlər, yazdığını sözlər,  
Məgər iz salmamış heç yerdə bu gün?!

İnanmaq mümkünmü olmamış kimi  
Onların əbədi silindiyinə?!  
Silib taxtadakı yazılarını,  
Bir kiçik vəsiqə verdilər mənə.

Sanki vəsiqəmə yiğilib gülür  
Bütün o rəqəmlər, bütün o sözlər.  
Ömrümün yolunu göstərir mənə  
Bu gün o rəqəmlər, bu gün o sözlər.

1952



## KİTAB

Kitab dostu, sırdaşdır  
Bu dünyada hər bir kəsin.  
Elə insan varmı görən,  
Çevirdiyi vərəqlərdən  
Qəlbi əsib, titrəməsin?!

O öz şirin söhbətindən  
Nə usanar, nə yorular.  
Nə vaxt onu danışdırısan,  
Sənə bir dost, yoldaş olar.  
O nə küsər, nə inciyər,  
“Daim sənə dostam,” - deyər.

Kitab sənə müəllimdir,  
Sinəsində min aləm var.  
O səni bir insan kimi  
Gah güldürər, gah ağladar.

Dili yoxdur, o danışır,  
Hər bir şeydən xəbər verir.  
Ata kimi sənə bəzən,  
Kitab doğru yol göstərir.

Ürəyi yox, söhbətilə  
Döyündürür ürəkləri.  
Ayağı yox, qarış-qarış  
Gəzirancaq o hər yeri.



---

Nəfəsi yox sözlərilə  
Qəlbin üstə od yandırır.  
Canı yoxdur, nəzərində  
Aləmləri canlandırır.

Yalan deməz heç, verdiyi  
Hər xəbəri o düz verir.  
Gözü yoxdur, bu dünyani  
Görmək üçün o, göz verir.

1952



## SƏNİN MÜƏLLİMƏN

Mənim balaca dostum,  
Unutma sən bir an da,  
Gecədən xeyli keçmiş  
Sən rahatca yatanda,  
Hələ yanır çıraqı  
Sənin müəllimənin,  
Bəlkə dünən yazdığın  
Yazına baxır sənin.

Yanlışlığı düzəltmək  
Nə qədər də gözəldir.  
Buraxdığın səhvləri  
Tapıb, bir-bir düzəldir.  
Xətlərin arasında  
Qoyduğu işaretlər,  
Sənə düz yol göstərən  
Qızıl mayaka bənzər.

Gah da açıb önündə  
O, qalın kitabları.  
Oxuyur aram-aram,  
Oxuyur gecə yarı,  
Sabah sənə deməyə  
Gözəl sözlər axtarır.

O duyduqca bunları,  
Könlünü həyəcan sarır,



Durur gözü önünde  
Sənin qara gözlərin.  
Sənsə elə bu zaman  
Yatırsan şirin-şirin.

1953





# “ƏBƏDİ HEYKƏL”

kitabından  
(1954)



*Ay kamı qəlbində qırılan bacım,  
Dərdli nəğmələrin tanışdır mənə.  
Dumanlı Təbrizin dumanlarından  
Şehmi çilənmişdir kirpiklərinə?*

*B. Vahabzadə*



## CƏNUBLU BACIMA

Ay kamı qəlbində qırılan bacım,  
Dərdli nəğmələrin tanışdır mənə.  
Dumanlı Təbrizin dumanlarından  
Şehmi çilənmişdir kirpiklərinə?

Özün də bir gülsən, solursan hədər  
Güllər toxuduqca xalçada hər gün.  
Xanada güllənib açdıqca güllər,  
Hələ açılmamış solursan özün.

İçir suyunu da göz yaşlarından  
Toxuduğun güller hey narın-narın.  
Neçin göz yaşlarının dönüb tikana  
Dəlmir ayağını müftəxorların?!

Həyat sənin üçün nə çətin oldu?  
Qələmin yumaqdır, dəftərin xana.  
Nəmlı zirzəmilər məktəbin oldu,  
Ömrünün sonuna çıxdı karxana!

- Neçin belə nəmdir sizin karxana?-  
Deyə sahibkardan soruşsan əyər,  
Deyər: - Gün düşərsə ipək yumağa,  
Saplar tel-tel olar, saplar çürüyər.

Yazlıq fəhlələrin çürüməsindən  
Bəs neçin narahat olmayırlı ərbab?



---

İnsanın qiyməti sapdan ucuzmuş!  
Satıb ömürləri, pul sayır ərbab.

Ay kamı qəlbində qırırlan bacım,  
Dərdli nəğmələrin tanışdır mənə.  
Dumanlı Təbrizin dumanlarından  
Şehmi çilənmişdir kirpiklərinə?

Arzum budur: öpsün alnını bahar,  
Arzuların kimi gülsün vətənin!  
Özün toxuduğun ipək xalçalar  
Gəlin otağına salınsın sənin!

1951



## ANA

Ana, ana, sən qısaltıb ömrünü  
Mənə daim uzun ömür dilədin.  
Əridib öz gözlərinin nurunu,  
Mənim ömür yollarıma çilədin.

Gündə yüz yol mən səcdənə gəlirəm,  
Məhəbbətə səcdə əvəz deyilmiş.  
Əziz anam, əyri belin, bilirəm,  
Beşiyimə əyilməkdən əyilmiş.

Nə böyükdür köksündəki qəlb sənin?!  
Keçirirsən əzablardan ömrünü!  
Bircə anlıq yuxusuna körpənin  
Sən verərsən bütün qalan ömrünü.

Harda olsa, bir yerdədir hər zaman,  
Ana qəlbi balasından gen deyil!  
Əgər ana ürəyinə toxunsan,  
Quş yuvası dağıdırısan elə bil.

Nola, qəlbim anam kimi ananın  
Hər kövrünə, cəfasına dayana.  
Sənin zəif vücudunun önündə  
Alçalmaq da ucalmaqdır, ay ana!

Beşik başı, ana xeyir-duası,  
Dahilər də analara baş əydi.  
Sərt qanunlar, sərt fərmanlar, hökmlər  
Anaların qucağından keçəydi.

1953



## İLIN SON GECESİ

İlin son gecesi... Axşamdan bəri  
Yığılmış bir yerə bütün dost, tanış.  
Vətən torpağının xoş nemətləri  
Süfrəmiz üstündə gül-çiçək açmış.

Bir adət olmuşdur bu bizə hər il,  
Budur, ilk sağlığa tost deyirik biz.  
“Bu il neyləmisən?” - sorur elə bil,  
Bir-birinə dəyən qədəhlərimiz.

Görəsən, nə qədər məclis quraraq,  
Badə qaldırmışıq dünyada, dostlar?!  
Bu gün də əllərdə badə var, ancaq  
Başqa bir badədir bu badə, dostlar!

Nə qədər qədəhlər vermiş səs-səsə,  
Çox-çox məclislərə olmuşuq qonaq.  
Bəzən keflenmişik... bu badənisə  
Ayıq olmaq üçün içirik ancaq.

Gəl özün-özünə sən haqq-hesab ver!  
İlk tost bunu deyir sənə... güzgütək  
İlboyu gördüğün işlər, əməllər,  
Şərabın üstündə əks etsin gərək!

Qoy qədəh tutmasın, vur dizlərinə  
Zəhmətçin yaranan o əllərini!



---

İçmək istədiyin şərabın üstə  
Əyər görmürsənsə əməllərini.

İlin son günüylə vidalaşırıq,  
Haqq-hesab gündür bu gün hər kəsin.  
Halal içmək üçün bu son badəni,  
Badələr dalında ömür keçməsin!

1953



## YIXILMAYASAN

*Qızım Güzdarın ayaq açması münasibətilə*

Bu gün ayaq açdın, qızım, ilk dəfə,  
Nənən yerisinə “mübarək” dedi.  
Yıxıla-yıxıla sən yeridikcə,  
Elə bil qəlbimdə cahan yeridi.  
Bu başdan o başa getdin evdə sən,  
Mən elə bildim ki, dünyani gəzdin.  
Əllərin qurtardı iməkləməkdən,  
Ayağın yer tutdu, a qızım, sənin.  
Sənin addımların başlayıb evdən  
Düşəcək küçəyə, şəhərə, kəndə;  
Qəlbin öz yurdundan ayrılması, sən  
Ölkələr dolaşıb, ellər gəzəndə.  
Yerdən üzülməsin heç ayaqların,  
Gəz bu ana yurdu, ana torpağı,  
Yıxılıb gücünü yerdən al, öyrən  
Sən ayaq üstündə möhkəm durmağı.  
Vətənin qoynuna balatək sığın,  
Tək onun önündə baş əy, sən əyil.  
Geniş sinəsinə ayaq basdığını  
Bu ana torpağı sən öz sinən bil.  
Həmişə vüqarla ötüssün ömrün,  
Əyilmə, yıxılma, qızım, heç zaman.  
Yıxıla-yıxıla gəzsən də bu gün,  
Ömür yollarında yıxılmayasan!

1953



## İLK MƏHƏBBƏT

İlk gənclik günlərim yada düşəndə,  
Gözlərim öündən dünyalar keçir.  
Gül-gülə göz vurur, ulduz-ulduza,  
Öyilib könlümdən ilk bahar keçir.

İlk gənclik, hər günün necə şirindi!  
Gəzirəm izini bu gün hər yerdə.  
Şirin olduğunu duyuram indi,  
Səni yaşatdıqca xatırələrdə.

Eşqin gülzarına apardın məni,  
Nə qədər şirindi dilimdə adın!  
İlk dəfə həyatın sirrlərini  
Mənim qulağıma sən piçıldadın.

İlk and, ilk məhəbbət, ilk piçiltilar,  
İlk qəlb döyüntüsü, ilk süzgün baxış.  
O vaxtdan ötsə də on qış, on bahar,  
Yenə də ürəyim o gündə qalmış.

Yüz badə içsən də kef məclisində,  
Qəlbə əsər edən ilk qədəhindir.  
İlk eşqim, həyatın odu var səndə,  
Hardasan?.. Yenidən könlümü dindir!

Sonrakı sevdalar bir yamaq olur,  
İlk eşqi unutmaq çətindir, çətin!



---

Riyadan, məqsəddən çox uzaq olur  
Şıltağı, nazi da ilk məhəbbətin.

Mən bir növcavandım... şirin ömrümün  
Necə ötdüyünü bilməzdim əsla.  
Meşə içindəki talada hər gün  
Gizlənpaç oynardım yoldaşlarımıla.

Uşaqlar içində bir qız da vardı,  
Könlümü oxşardı şaqraq səsiyle.  
O mənə dünyani bağışlayardı -  
Bir xoş baxışıyla, qəhqəhəsiylə.

Hovada\* qalanda, hamidan əvvəl  
Gəzib axtarardım yalnız mən onu.  
Arzumu tapardım, vallah, elə bil  
Gizləndiyi yerdə tapırkən onu.

Hovadan çıxanda ürəyim kimi,  
Onunla bir yerdə mən gizlənərdim.  
Bizi tapan zaman hova sahibi,  
Elə bil göylərdən yerə enərdim.

Bir gün... Ah, nə deyim, yenə də bir gün  
Gizli yer olmuşdu bir çardaq bizə.  
İstəkdən yox, guya görünməməkçin  
Möhkəm sixilmişdiq bir-birimizə.

---

\*Kənd yerlərində gizlənpaç oyunu zamanı gözünü yuman adamın dayandığı yerə deyilir.



Bu gümansız yerdə bir xeyli vaxt biz  
Əyləşdik... Təsadüf hökmünü verdi,  
Bir-birinə dəyən nəfəslərimiz  
Könüldən-könülə elçi göndərdi.

Tuta bilmədilər bizdən xəbər də,  
Xeyli axtardılar, tapılmadıq biz.  
Tapdı bir-birini bu gizli yerdə  
Bizimsə döyünen ürəklərimiz.

İlk and, ilk məhəbbət, ilk piçiltilar,  
İlk qəlb döyüntüsü, ilk süzgün baxış.  
O vaxtdan ötsə də on qış, on bahar,  
Könlüm o çardaqda yuxulu qalmış!

1953



---

## DANIŞA BİLMİRƏM...

Səni görən zaman hər dəfə məndə  
Heç vaxt görmədiyim özgə hal olur.  
Danişa bilmirəm, sən görünəndə  
Ürəyim titrəyir, dilim lal olur.  
Ah... Sənə deməyə çoxlu sözüm var,  
Səsimə içimdə boğulur, o an.  
Qaydadır, boş otaq gur-gur guruldar,  
Səs çıxmaz bayıra dolu otaqdan.  
Qəlbin boşluğunundan deyil, sevgilim,  
Dolu olduğundan lal olur dilim.

1953



## İKİ GÜNDƏLİK, BİR HƏYAT YOLU

Gündəlik yazılıq ikimiz də biz,  
Şirin görüşlərdən sonra hər kərə.  
Aramızda olan hər söhbət, hər söz  
Yazılır eynilə gündəliklərə.

Xəberdaram sənin gündəliyindən,  
Ələ almasam da onu bir an da.  
Sənin dəftərini oxuyuram mən,  
Hər öz dəftərimi varaqlayanda.

Laylası altında ilk məhəbbətin  
Bir sinə gəririk biz eyni dərdə.  
Eyni görüşlərin - eyni söhbətin  
Dönür aynasına gündəliklər də.

Ömrünün əksidir hər bir nəfərin,  
Gündəlik qalmasın gərək yarıda.  
Gündəliyi eyni olan kəslərin  
Kaş ki, birləşydi həyatları da!

1954



## SƏN GÜLƏNDƏ

*A.Babayev bəstələmişdir*

Üfüq bənzər gül hüsnünə,  
Göydən şəfəq süzüləndə.  
Yanağında güllər açar, -  
Sən güləndə, sən güləndə.

Könlüm sənsiz oda yanır,  
Fırqətinə can qatlanır.  
Eşqin quşu qanadlanır, -  
Sən güləndə, sən güləndə.

Nə dilbərsən, nə gözəlsən,  
Çıraq kimi yanır çöhrən.  
Nur badəsi içirəm mən, -  
Sən güləndə, sən güləndə.

Gülüşündə nə sərr var,  
Hər ürəyi o, əfsunlar?  
Açar çıçək, gülər bahar, -  
Sən güləndə, sən güləndə.

1946



## GƏLİR

Tarıma çəkilmiş simə bənzə sən!  
Titrə bir yarpağın titrəməsindən.  
Bil, dənizdə coşan suyun səsindən  
Xəzri gəlir, yoxsa gilavar gəlir.

Bir az sıxlışanda göydə buludlar,  
Yavaşça titrəşir yerdə göy otlar.  
Onlar da bilir ki, havada çən var,  
Sabah yağış gəlir, sabah qar gəlir.

Müyəssər deyildir hər kəsəancaq,  
Ürəkdən keçəni gözdən oxumaq.  
Qaranquşdan qabaq, torpaqdan qabaq,  
Gərək biləsən ki, ilk bahar gəlir.

Qəlbim götürməyir bəri-bəzəyi,  
Çətindir yamamaq sınmış ürəyi.  
Özün dərk edəsən gərək hər şeyi,  
Səni başa salmaq mənə ar gəlir.

Baxışdan söz götürür, söz anla sözdən,  
Həssas ol, sevgilim, ömrün boyu sən.  
Əger sevirsənsə, ayaq səsimdən  
Gərək biləsən ki, Bəxtiyar gəlir!

1950



## LAYLA

*A.Babayev bəstələmişdir*

Şirin-şirin yat, ay bala,  
Boya-başa çat, ay bala.  
Sən də bir gün öz səsini  
El səsinə qat, ay bala...

Sənə deyir laylay,  
Hər ötən quş,  
Hər axan çay,  
Bizim bu gülşən,  
Anamız vətən...

Hər şöhrətim, şanım sənsən,  
Candan ayrı canım sənsən.  
Nə təmizdir gül nəfəsin,  
Sən ətirli bir çəmənsən.

Sənə deyir laylay,  
Hər ötən quş,  
Hər axan çay,  
Bizim bu gülşən,  
Anamız vətən...

Hər nazına can dayanar,  
Sənin eşqin canda yanar.



---

Fanar olub ana könlüm,  
Beşiyinin üstə qonar.

Sənə deyir laylay,  
Hər ötən quş,  
Hər axan çay,  
Bizim bu gülşən,  
Anamız vətən...

1953



## YAĞMA, YAĞIŞ

*Hacibaba Həsənov bəstələmişdir*

Göylər çənə büründükcə,  
Ürəyimi bürüyür qəm.  
Yağma, yağış, yağma, yağış,  
Mən görüşə tələsirəm.

Mənim şirin sevincimə  
Acı zəhər sən qatma gəl.  
Göy çəməndə yol gözləyən  
Sevgilimi islatma gəl.

Pəncərəmə hicran yazır  
Damcıların naxış-naxış.  
Mən görüşə tələsirəm,  
Yağma, yağış, yağma, yağış,

Ürəyini boşaltmasın  
Bu gün göylər insan kimi.  
Mən ki, açmaq isteyirəm  
Sevgilimə ürəyimi.

Yağsan da mən gedəcəyəm,  
Görüşəndə yağışda biz,  
Üstümüzdə açılacaq  
Çətir kimi öz eşqimiz.

1953



# “ÇİNAR”

kitabından  
(1956)





*Yarpaqlar əl çaldı, dindi, nə dindi,  
Oldu öz işinə özü də heyran,  
Çınar qürrələndi, çınar sevindi  
İnsanın işinə yaradığından.*

*B. Vurğun*

## ANA DİLİ

Dil açanda ilk dəfə ana söyləyərik biz,  
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.  
İlk mahnımız laylanı anamız öz südülə  
İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,  
Bu dil - bir-birimizlə əhdi-peymanımızdır,  
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi.  
Bu dil - əcdadımızın bizə qoyub getdiyi  
Ən qiymətli mirasdır, onu gözlərimiztək  
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bizim uca dağların sonsuz əzəmətindən,  
Yatağına sığmayan çayların hiddətindən,  
    Bu torpaqdan, bu yerdən,  
Elin bağlarından qopan yaniqli nəğmələrdən,  
Güllərin rənglərindən, çiçəklərin iyindən,  
Mil düzünü, Muğanın sonsuz genişliyindən,  
Ağsaçlı babaların əqlindən, kamalından,  
Düşmən üstünə cuman o Qıratın nalından  
    Qopan səsdən yarandın.  
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.

Ana dilim, səndədir xalqın əqli, hikməti,  
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.  
Ürəklərə yol açan Füzulinin sənəti,  
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.  
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu



---

Tarixi varaqlanır,  
Səndə neçə min illik mənim mədəniyyətim,  
Şan-şöhrətim saxlanır.  
Mənim adım, sanımsan,  
Namusum, vicdanımsan.

Millətlərə, xalqlara xalqımızın adından  
Məhəbbət dastanları yaradıldı bu dildə.  
Moskvada Puşkinə heykəl qoyulan zaman,  
Ona abidə qoydu bu dildə Şirvani də.

Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi,  
Bu dil - əcdadımızın bizə qoyub getdiyi  
Ən qiymətli mirasdır, onu gözlərimiztək  
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Ey öz doğma dilində danışmağı ar bilən,  
Bunu iftixar bilən  
Modalı ədəbazlar  
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.  
Qoy bunlar mənim olsun.  
Ancaq Vətən çörəyi,  
Bir də ana ürəyi\*  
Sizlərə qənim olsun.

*Noyabr, 1954*

---

\*Bu Səməd Vurğunun əlavəsidir.



## ÖMÜR Kİ VAR...

Ömür ki var, axar sudur,  
Lal axması pisdir onun.  
Öz balaca yatağında  
Darıxması pisdir onun.

O, qol-qanad açsın gərək,  
Budaq-budaq olub axsın.  
Nərə çəkiib dərələrdə,  
Dağdan ensin, düzə qalxsın.

Sakit axan bulaq olsan,  
Şırıltın da yekrəng olar.  
Üsanarsan həyatından,  
Yaşamaqdan can yorular.

Yola salma ömrünü sən  
Sakit, səssiz otağında.  
Yaşa-yaşa, yorulmazsan  
Təlatümlər qucağında.

Təlatümün hər ləpəsi  
Ömrünü də təzələyər.  
Hər yeni bir duyğu ilə  
Yaşamaq bir ömrə dəyər.

*Aprel, 1951*



## ÇİNAR

*Qələm yoldaşım Məsud Əliogluna*

Çayın kənarında cavan bir çinar  
Torpaqdan güc alıb qalxdı, ucaldı.  
Yazda yarpaq açan yaşıl budaqlar  
Dibinə xəfifcə bir kölgə saldı.

İsti yay günləri yoldan ötenlər  
Əyilib əvvəlcə su içdi çaydan,  
Sonra kölgəlikdə yatdı bir qədər.  
Bütün yorğunluğu çıxdı canından.

Yarpaqlar əl çaldı, dindi, nə dindi,  
Oldu öz işinə özü də heyran,  
Çinar qürrələndi, çinar sevindi  
İnsanın işinə yaradığından.

Ətraf çəmənliyi qoynuna aldı,  
Günbegün böyüdü o, fərəhindən.  
Dedi öz-özünə: - Boyum ucaldı  
İnsana xidmətlə yaşadıqca mən.

İllər ötüb keçdi, çinar qocaldı,  
Qurudu, yaz geldi - açmadı yarpaq.  
Kölgəsi olmadı, dərd onu aldı,  
Oldu xiffətindən sinəsi dağ-dağ.

Bir gün külək qopdu, yellər ötüşdü,  
Çinar bir həmlədə qopdu yerindən.



---

Birbaş enli çayın üstünə düşdü,  
Sanki nəfəs aldı çinar dərindən.

İndi də adamlar onun üstündən  
Yol salıb keçdilər o yan, bu yana.  
Faydalı ömrütək, faydalı oldu -  
Onun gövdəsi də yenə insana.

1954



## KÖRPƏ NƏFƏSİ

Bir azca çıxanda körpənin səsi,  
Ananın gözündə qaralır cahan.  
Quşlar dilə gəlir, ana nəfəsi  
Bala nəfəsinə toxunan zaman.

Ayrı düşən sular birləşir bu dəm,  
Həsrətlər qovuşur biri-birinə.  
Elə bil yuxuya çevrilib aləm,  
Qonur körpəciyin kirpiklərinə.

Küləklər əsməsin, şimşək çaxmasın  
Körpə yuxusunda gül dərən zaman.  
Göylər gurlamasın, sellər axmasın  
Ana körpəsinə süd verən zaman.

Quşlar nəğməsini desin ahəstə,  
Ayılmاسın - deyə körpə yuxudan.  
Ana əyiləndə beşiyin üstə,  
Onun da önündə əyilir cahan.

Biri digərinə necə təşnədir, -  
Ananın layası, balanın səsi.  
Dünyada ən incə, ən pak nəğmədir, -  
Körpə müşiltisi, körpə nəfəsi.

Beşiklər üstündə bir çıraq təkin  
Analar sübhəcən ürək yandırır.  
Yanan ana qəlbə öz körpəsinin  
Ömür yollarını işıqlandırır.

*Sentyabr, 1954*



## MƏKTƏBLİ QIZ

Məktəbli qız, əynindəki  
Nə şifondur, nə gülməxmər.  
Lakin gözəl görünürsən  
Bu paltarда sən nə qədər?!

Bu məktəbli paltarında  
Nə böyük bir sadəlik var.  
Dərs oxuyan qızçığaza  
Yaraşarmı heç modalar?!

Qoy paltarın deyil, sənin  
Əqlin, fikrin qat-qat olsun.  
Büsatsız da keçər əynin,  
Ürəyində büsat olsun.

Bir geyimdə, bir biçimdə,  
Siz məktəbə gedən zaman,  
Elə bil ki, səf düzülür  
Göydə durna qatarından.

Sən gözəlsən, nə daş-qaş var,  
Nə bəzək var, fəqət səndə.  
Əslində bu sadəlikdir  
Səni gözəl göstərən də.

Əyləşdiyin o parta da  
Tutulmamış zinətlərə.



---

Ancaq zərli kürsülərdən  
Mənalıdır o, min kərə.

Elmin çətin yollarını  
Bu partada keçəndə sən,  
Çox kürsüdə əyləşənlər  
Qiybət qılır özgəsindən.

Hələ elmin yollarında  
Yeriyirsən, min arzun var,  
Yoxuş çıxan ayaqlara  
Nə gərəkdir dikdabanlar?!

Sən məsələ həll edəndə  
Tər üzündən axır dən-dən.  
Bu danələr qiymətlidir  
Min pay soyuq mirvaridən.

Sənə üzük nə gərəkdir,  
Hələ deyil onun yeri.  
Barmağının üzüyür  
O mürəkkəb ləkələri.

Məktəbli qız, əynindəki  
Nə şifondur, nə gülməxmər.  
Lakin gözəl görünürsən  
Bu paltarda sən nə qədər?!

*Fevral, 1955*



## MÜƏLLİM

*Hörmətli müəllimim Səidə İmanzadəyə ithaf*

Neçə müəllimdən dərs almışam mən,  
Sonra unutmuşam... ancaq heç zaman  
Adımı yazmağı mənə öyrədən  
O ilk müəllimim çıxmır yadımdan.

O həm qaraqabaq, həm mehribandı,  
Zəhmi od salardı ürəyimizə.  
Atadan, anadan, doğrusu, bəzən  
O, doğma, o, əziz gələrdi bizə.

Bizi danlayanda şuluqluq üstdə,  
Bəzən qeybətini yaman qırardıq.  
Amma lap uzaqdan səsi gələndə,  
Dərhal özümüzü yığışdırardıq.

Bəzən elə gəlir insana, zaman  
Yerində dayanmış, çox yavaş keçir.  
Ancaq düzü budur, artıq o vaxtdan  
Neçə bahar keçir, neçə qış keçir.

İndi mən özüm də bir müəlliməm,  
Mənim də özümtək şagirdlərim var.  
Demək, mənim də öz gələcəyimdir, -  
Önümde əyləşən körpə balalar.

Dünən mən rast gəldim müəllimimə,  
Dayandım, tutuldum, çəkindim birdən.



---

İtirdim özümü, papirosumu  
Tez basdım cibimə yana-yana mən.

Tutdu onun zəhmi yenə də məni.  
Qızardım, bozardım, yaman utandım.  
Müəllim olsam da, onun önündə  
Özümü yenə də tələbə sandım.

*Fevral, 1955*



## MƏNİM PARTA YOLDAŞIM

Neçə il sən mənimlə  
Bir partada oturdun,  
Mənimlə bir yerdəcə  
İlləri başa vurdun.  
Səninlə birgə keçdi  
Hər dəqiqəm, hər anım,  
Mənim parta yoldaşım,  
A mənim mehribanım.  
Müəllimlər önungdə  
Əyləşdik cərgə-cərgə,  
Mən sinifdən-sinifə  
Keçdikcə sənlə birgə  
Böyüdü ildən-ilə  
O taxta partalar da.  
İllər ötdü..  
Bəs indi  
Sən hardasan, mən harda?!

Biz eyni kitabları  
Bir yerdə vurduq sona,  
Qolum yazı yazanda  
Toxunardı qoluna.  
Eyni davat qabından  
Biz mürəkkəb götürdük,  
Biz bir yerdə sevindik,  
Bir yerdə köks ötürdük.  
İllərlə düşündürən



---

Bizi bir fikir oldu,  
Sevincimiz bir oldu,  
Kədərimiz bir oldu.  
Çox vaxt bir yerdə getdik  
Dincəlməyə baharda,  
İllər ötdü... Bəs indi  
Sən hardasan, mən harda?!

Bir yerdə nahar etdik  
Şam elədik çox zaman,  
Hər arzumu bilərdin  
Sən mənim baxışımdan  
Hər gün səhər küçədən  
Sən məni səsləyərdin,  
“Sən mənə yoldaş deyil,  
bir qardaşsan,” - deyərdin.  
Bizə görə dost idi  
Atalar, analar da.  
İllər ötdü... Bəs indi  
Sən hardasan, mən harda?!

Dərsə birgə gedərdik,  
Ayırmazdı bu yolda  
Nə qar, nə boran bizi.  
Ayırdı illər bizi,  
Ayırdı zaman bizi,  
Dostum, dalınca getdik  
Hərəmiz bir peşənin.  
O zamandan görmədim  
Üzünü bir də sənin.



Mənim parta yoldaşım,  
Bəs indi sən hardasan?  
Bəlkə uzaq bir kənddə,  
Ya xam torpaqlardasan?..  
Mənim adım yəqin ki,  
Artıq dilindən düşüb,  
Yəqin indi sənin də  
Saçlarına dən düşüb.  
Keçsə də gəncliyimiz  
Ayrı-ayrı diyarda,  
Qalmış uşaqlığımız  
O taxta partalarda...

*Fevral, 1955*



## QİYMƏT

Qiymət dəftərinə baxıram sənin,  
A qızım, nə yaxşı qiymətlərin var.  
Hər beşin, hər dördün üstündə yəqin,  
Nə qədər zəhmətin, alın tərin var.

- Bar verən ağacı, - söylədi bağban, -  
Kənardan seyr etmək necə şirindir?!  
Sənin cədvəlində düzülüb yatan  
Beşlərin - yuxusuz gecələrindir.

Onların hər biri dönüb çıraqa,  
Ömür yollarına işıq tutacaq.  
Dönsə də sevincdən ürəyin dağa,  
Öz qiyməti olur həyatınancaq.

Daim irəlidir yolumuz bizim,  
Budur qəlbimizin eşqi, niyyəti.  
Müəllimin deyil, sabah, əzizim,  
Həyat verəcəkdir sənə qiyəməti!

*Fevral, 1959*



## SƏNİN MEYVƏLƏRİN VAR

Ay müəllim, müəllim,  
Hər könüldə yerin var.  
Hər kənddə, hər şəhərdə  
Sənin meyvələrin var.

Hörmət olsun səndəki  
Eşqə, hissə, həvəsə.  
Sən ömür yollarında  
Bir mayaksan hər kəsə.

İşiq yağır, nur yağır  
Təmiz əməllərindən.  
Kitab-dəftər almamış  
Kim sənin əllərindən?!

Bizim nəfəsimizdən  
Qüvvət alır nəfəsin.  
İlk dostu, ilk həmdəmi  
Sən olursan hər kəsin.

Əkdiyin ağacların  
Gülü, çiçəyi solmaz.  
Sənin qədər dünyada  
Barlı bağban tapılmaz.

*Mart, 1955*



## ULU BABAM

O kişini görmemişəm,  
Onun şəkli qalibancaq;  
Kəmərində gümüş xəncər,  
Başındasə şələ papaq.

Qəzəb yağır baxışından,  
Duruşunda əzəmət var.  
Əl atacaq xəncərinə,  
Əgər ona toxunsalar.

Nə ev qalmış, nə var-dövlət,  
Ulu babam, səndən mənə.  
Bir adına varis oldum,  
Bir də yanan ürəyinə.

El namusu, şərəfiyçün  
Öz köksünü sıpər etdin.  
Xəncərini haqq yolunda  
Zülmə qarşı sən işlətdin.

Bu xəncər-bu duyğu sənə  
Koroğlundan yadigardır.  
Məndə sənin, səndə onun  
Damarı var, qanı vardır.

Adın mənə familiyadır,  
Yaşadırıq onu sənsiz.



---

Namusumuz, şənimiztək  
Qoruyuruq bu adı biz.

Kür, Arazın nəğməsini  
Sən axıtdın öz qanında.  
Yaşatdın el namusunu  
Namusunda, vicedanında.

Əziz baba, görməsək də  
Dünyada bir-birimizi,  
Eyni nifrət, eyni sevgi  
Birləşdirir bu gün bizi...

Nəsillərdən nəsillərə  
Keçəcəkdir bu duyğular;  
Əbədidir qaynağını  
Dağdan alan coşğun sular.

*Dekabr, 1955*



## NECƏ GİZLƏNƏ BİLDİN?

- Möhtərəm hakim, mənim bir zaman ərim idi  
Bu qarşınızda duran...  
Canım, ciyərim idi.  
Bir il bir-birimizə can deyib, can eşitdik,  
Qış aranda qaldıq, yayı yaylağa getdik.  
Aylar ötdü, dolandı,  
Birdən eşqini dandı,  
Ərim mənim köksümə vurub min yara getdi,  
Atıb körpəmlə məni, bilmədim hara getdi.  
İllər keçdi, nə qədər axtardımsa onu mən,  
Gördüm deyən olmadı, gizləndi körpəsindən.  
Axır əlacsız qalıb ondan əlimi üzdüm,  
İlləri sapa düzdüm.  
Taxdim ümid çıraqım tək balamın boynuna,  
Vaxtsız-günsüz qocaldım, ömrümü verdim ona.  
O vaxtdan kirpiyimlə balama od götürdüm,  
Bir saçımı zil qara, birisini ağ hördüm.  
On il mənim ərimsə dolanıb təkbaşına  
Obaları, elləri,  
Şəhərləri gəzmədi, o, gəzdi könülləri.  
Mənim kimi çoxunu ağlar qoyub yenidən,  
Dönüb şəhərimizə,  
Könüllər oğrusunu mən tutub canı kimi,  
Təslim edirəm sizə.

Analığın adından

Balasının haqqını istəyirəm mən ondan.  
Ata xəcalətindən başını dikdi yerə,  
İstəyir ki, bir daha gözləri sataşmasın  
O qan yaşılı gözlərə.



Dəhşət alır hakimi.  
Balasıyla görüşür ata, baxınız bu gün,  
Bu gün birinci dəfə!..  
    Harda? Necə? Nə üçün?  
Məhkəmədə yad kimi!  
Hərəsi bir cəbhədə dayanan saldat kimi.  
Birisi tələb edir, haqqını digərindən,  
Haqqı yeyən danışmir, qımdanmır yerindən.  
İndi söz hakimindir:  
- Gözəl oğlan, neçin sən  
Üzünü gizlədirsen balanın gözlərindən?  
Nə atasan, nə ərsən,  
O səndən çəkinəsi, sən ondan çəkinir sən?!  
Ata! Ataya bax bir! Təəssüf ki, sənin də  
“Ata” çağrılır adım!  
Bu on ildə bir dəfə bu günahsız körpəni  
Sən bağına basmadın!  
Ata! Ataya bax bir! Sən satib vicdanını  
“Canım sağ olsun”, - dedin!  
Ata öz balasından əsirgəməz canını,  
Sənsə pul əsirgədin!  
Hələ ata sığalı görməyib körpən sənin,  
Tutmuşam canı kimi ətəyindən mən sənin.  
Soruşuram, cavab ver:  
Bacarsaydın, balandan yenədəmi qaçardın?  
On il sən öz balandan gizlənməyi bacardın.  
Bu on ildə, ay oğlan,  
    Necə gizlənə bildin  
        Bəs sən öz vicdanından?

*Sentyabr, 1955*



## İLLƏR

Böyümək eşqilə uşaqlıqda mən,  
Boyumu ölçərdim gündə yüz kərə.  
Çox vaxt gileylənib kiçikliyimdən,  
Qibtəylə baxardım mən böyüklərə.

Özümü həkimə, gah müəllimə,  
Gah da mühəndisə mən bənzədərdim.  
Atamın hər kiçik hərəkətini  
İzləyər, yamsılar, təqlid edərdim.

- Üzüm tüklənəcək bəs nə vaxt? - deyə,  
Baxardım diqqətlə gündə güzgütə.  
Yaşımı deməyə mən utanardım,  
Özümdən böyüyü xoşbəxt sanardım.

Böyümək istərdim mən gündə bir yaş,  
İstərdim tez ötsün aylar, fəsillər.  
Həftələr ötdükcə hey yavaş-yavaş,  
- Nə yaman ləng keçir, - deyərdim, - illər?!

İllər ləng keçmədi, hər gündə illər  
Min insan ömründən kam aldı keçdi.  
Bir zaman gördüm ki, otuz yaşı var,  
İllər saçlarına dən saldı keçdi.

Dəyişir insanda məhəbbət, həvəs,  
İllər də ömürdən getmir boş yerə.



Bu gün böyüklərə deyil, nədən bəs  
Qıbtəylə baxıram mən kiçiklərə?

Başımız işlərə qarışır yaman,  
Heç bilmirik axşam nə zaman düşür.  
Yamyaşıl gördüyün dünənki yarpaq,  
Bir də görürsən ki, budaqdan düşür.

İllər sürət ilə ötür dalbadal,  
Baxırsan, dağların qarı sel olur.  
Gözümüzü açıb yumunca, dərhal  
Həftələr ay olur, aylar il olur.

Min gediş, min gəliş olur bir anda,  
Qovur bir-birini sanki nəsillər.  
Mən hər təzə ili qarşılayanda:  
- Nə yaman tez ötür, - deyirəm, - illər?!

Deyin, hara belə tələsirsiniz?  
Sizsiniz ömrümün yelkəni, illər!  
Mən sizi qovardım uşaqlığımıda,  
İndi qovursunuz siz məni, illər!

*Dekabr, 1955*



---

## SUAL

Yayda tut, payızda alma, nar yeyən,  
Hər fəslin başında təzə bar yeyən,  
Yanağı qırmızı, boynu top oğlan,  
Dadlı meyvələri yemək asanmı?  
Ayılıb öz şiltaq oyunlarından  
Ömründə bir ağaç basdırılmışın?

*Noyabr, 1955*



## XALQ ŞAIRİNƏ

*Səməd Vurğuna xalq şairi adı  
verilməsi münasibətilə*

Vətən torpağıdır ürəyin sənin,  
Böyük arzuların qalaq-qalaqdır.  
Torpaqdan can alan şeirlərinə  
Vətən çiçəkləri deyilsə, haqdır.

Solmaz bu çiçəklər nə qış, nə bahar,  
Torpağa bağlıdır çünkü kökləri.  
Köküylə torpağa bağlı olanlar  
Ölməzdir, ey şair, əzəldən bəri!

Elin ciyərilə sən aldın nəfəs,  
Yetirdi bu həyat, bu dövran səni.  
Ana Vətənimdə tanır hər kəs,  
El nəbzini tutan bir loğman səni.

Səslənir şeirində şiriltiləri  
Sərin çeşmələrin, gur bulaqların.  
Səndəki əzəmet, səndəki vüqar  
Sonsuz vüqarındır “Bizim dağlar“ın.

“Muğan dastanını oxuyanda mən,  
Muğandan keçirəm duyaraq səni.  
O vaxt eşidirəm “ox kimi süzən  
O ana ceyranın ayaq səsini.



---

Sazda el dərdinə sən qulaq asdın,  
Sevdin bu ağ saçlı Vətəni, şair!  
Bir qəlbin eşqini min qəlbə yazdırın,  
Sən xalqı qaldırdın, xalq səni, şair!

O vaxt ki, Vətəni duman, çən aldı,  
Can verdi, qan verdi şeirin hər şeyə  
Bir vətəndaş kimi səsin ucaldı,  
O iti “qələmin döndü süngüyə.

Təlatümə gəlir qəlbində ümman,  
Nəqafil bir zərbə dəyəndə ona.  
Xalqın “yandırılan kitablarından  
“Könlünün şəhəri düşdü yanğına.

Çıxaraq zamanın imtahanından  
Şeirin düşmənləri kəsdi qılınc tək.  
Londonda Çörçillə rastlaşan zaman  
“Bir mərmiyə döndü sinəndə ürək.

Oxun yayılmadı, hədəfə vurdun,  
Güvəndin hər zaman könül varına.  
Şeirdən bir böyük abidə qurdun  
Sən qara “Zəncinin arzularına.

Şeirinə can verdi el məhəbbəti,  
Sən eli-obanı duydun dərindən.  
Bizim şeirimizin böyük şöhrəti  
Yaranmış yuxusuz gecələrindən.

Fevral, 1956



## ÖMÜR

*Y.Məmmədəliyevə ithaf*

Deyirlər, çox azdır yüz il, əlli il,  
İnsana bir ömür kifayət deyil.  
Hələ isitməmiş öz yerimizi,  
Ölüm, cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,  
Kaş, iki olaydı ömrü insanın.  
Nola çalışayıdılq ömrün birində,  
Sonra əylənəydik biz digərində,

Hərə öz ömrünə bir cürə baxmış,  
Hərə bu dünyani bir cürə anlar.  
Cahanda bəs nədən zövq alacaqmış  
Zəhmətin özündən zövq almayanlar?

Yüz-yüz ömür belə azdır doğrusu,  
Bir ömrü insana az sayanlara.  
Haramdır bu hava, haramdır bu su,  
Əylənmək eşqilə yaşayanolara.

Yaşamaq-yanmaqdır, yanasañ gərək,  
Həyatın mənası yalnız ondadır.  
Şam əgər yanmırsa, yaşamır, demək  
Onun da həyatı yanmasındadır.

Ömrü az olsa da, qartal yenmədi,  
Dedi, səmalarda öz oylağım var.



---

Ömrün azlığından gileylenmədi  
Ömrü insan kimi başa vuranlar.

“Bu dünya beş gündür,” - deyib hər yerdə  
Sağ ikən qəbirdə uzanan da var.  
Öz alın tərilə bircə ömürdə  
Yüz insan ömrünü qazanan da var.

*Fevral, 1956*



## TƏNƏK

(*Təmsil*)

Əyri-üyrü zoğlar atdı,  
Baş qaldırdı göy tənək,  
Qələmənin\* gövdəsinə  
O sarıldı ilantək.  
Budaqlardan budaqlara  
Gah döndü, gah buruldu,  
Bircə ilə o ucaldı,  
Qələməyə tən oldu.  
Bir gün tənək xeyli baxıb  
Öz uca qamətinə,  
Qələməyə dedi: - Mən ki,  
Boyda çatmışam sənə.  
Külək qopdu, silkələdi  
Uca-uca dağları,  
Qəzəbindən qələmənin  
Titrədi yarpaqları.  
Dedi: - Bəli, çox ucasan,  
Qalxacaqsan sən yenə,  
Ancaq bütün ucalıqlar  
Bənzəmir bir-birinə,  
Bu budağa, o budağa  
Sən sürtüşüb yan aldın,  
Mən düzlüklə, amma sənsə  
Əyriliklə ucaldın.

Yanvar, 1956

---

\*Bəzi rayonlarda qələməyə çinar da deyirlər.



## SƏNSƏN, YOXSA MƏN?

(*Nağılvəri*)

Bir gün səhər, bir padşah  
Səfər üçün çıxdı yola.  
Əyanları arxasınca  
Söylədilər: - Uğur ola!

Kədərliydi nədənsə şah,  
Çox pərişan halı vardı.  
Onu belə görən hər kəs  
Öz dərdini unudardı.

Lap qabaqda köhlənini  
Addım-addım o sürürdü.  
Birdən o öz qarşısında  
Ağ saçlı bir qoca gördü.

Qoca xeyli çirkin idi,  
Üzü çopur, başı keçəl.  
Bu kifiri görən kimi  
Qəzəbləndi şah əlbəəl.

Qocadakı çirkinliyi  
Pis əlamət sandı bu şah.  
Dedi: - Qoca, nola səni  
Yox edəydi bu gün Allah.

Səfər üstə səhər-səhər  
Niyə çıxdın qarşıma sən?



Məni nəhslik basacaqdır  
Sənin çirkin sifətindən.

- Tutun onu! - Əmr etdi şah,  
Tez qocanı həbs etdilər.  
Şah atlandı, qocanısa  
Zindanda çox incitdilər,

Həmin günü axşamüstü  
Şah saraya döndü xoşhal.  
O: - Qocanı hüzuruma  
Gətiriniz, - dedi dərhal.

Qoca gəldi,  
şah dikəldi,  
Dedi: - Qoca, bu gün ilkin  
Çıxdın mənim qarşıma sən.  
İşim yaxşı gətirdi çox,  
Peşimanam əməlimdən.

Əfv et məni, söylə sənin  
Varmı məndən bir diləyin?  
Qoca dedi: - Bu gün səhər  
Bir iş üçün gedirdim mən.  
Qabağıma lap birinci  
Şahım çıxdı təsadüfən,  
Həbs olundum, incidildim,  
Yox isə də bir günahım.  
Özün söylə, nəhs, uğursuz  
Sənsən, yoxsa mən, ey şahım?

Yanvar, 1950



## YOXUŞDA

Dərib xumar gözlü bənövşələrdən,  
Oğlan dar cığırla yola düzəldi.  
Meşə yanındakı talada birdən  
Çoxdan izlədiyi qızı rast gəldi.

Büdrədi ayaqlar.. alışdı gözlər,  
Qulaq kəsildilər qəlbin səsinə.  
Oğlan boynu bükük bənövşələri  
Verdi yanındakı bənövşəsinə.

Onlar yavaş-yavaş üz qoydu kəndə,  
İki qəlb bir yolda qoşa döyündü.  
Gözü yanındakı gülə dəyəndə  
Oğlan fərəhləndi, oğlan öyündü.  
Gəlib cəsarətə dikəldi oğlan;  
Tutmaq istəyəndə qızın qolundan,  
Ürəklər başında ildirim çaxdı,  
Qız qolunu çekdi, oğlan buraxdı.

Baxışlar toqquşub yandı, bu anda  
Qızın qəzəbinin alovlarında  
Əridi oğlanın son cəsarəti,  
Ürəyində qaldı sözü, söhbəti.

Bir xeyli getdilər dinməz, söyləməz,  
Heç bri dinmədi...  
Nə səmir, nə səs.  
Sanki ürəklərdə bir arzu yoxmuş,



Yenə də qarşıya çıxdı bir yoxuş.  
Fürsəti verməyib əlindən oğlan  
Yenidən yapışdı qızın qolundan.  
Bu dəfə qolunu qız heç çəkmədi,  
Dəyişdi əvvəlki tərəddüd, təlaş.  
Qız öz ürəyilə danışıb dedi:  
“Belə yoxuşlardan çox olaydı kaş”.

*Aprel, 1952*



## YAZILMAMIŞDIR

Çoxdur öz sözünə sahib olmayan,  
Kim deyir, yazılan pozulmamışdır.  
Nəsillər ötürən qoca dünyada  
Əhdini pozanlar az olmamışdır.

Çox da gileylənmə, ay cavan oğlan,  
Sevdiyin gözəlin qaşqabağından.  
Şikayət eyləmə eşqin dağından,  
Heç vaxt qışdan əvvəl yaz olmamışdır.

Hər şeyin öz yönü, öz nizamı var,  
Vaxtında qış gəlir, vaxtında bahar.  
Bu qoca dünyada qanun-qaydalar  
Yalnız məhəbbətə yazılmamışdır.

*Dekabr, 1955*



## ÜRƏYİNDƏ

Ağlin zindanında döyüb sözləri,  
Almas daşlar kimi düz ürəyində.  
Başqa ürəkləri incitməməkçün,  
İncit sözlərini öz ürəyində.

Qiybət qırıb girmə gündə yüz dona,  
Arxada lağ etmə sən başqasına.  
Hər kəsin sözünü de qaşqasına,  
Qoyma qövr eyləyə söz ürəyində.

Meyvə də vaxtında dəyir, yetişir,  
Qəlbinin oduyla sözləri bişir.  
Almasın əlinə qələmi şair, -  
Sözdən yaranmamış köz ürəyində.

*Dekabr, 1955*



## VERƏYDİ

Sənə gözəlliyi verən təbiət,  
Mənə qəm çəkməyi qüdrət verəydi.  
Mənə sevən qəlbi verən təbiət,  
Sənə də bir insaf, mürvət verəydi.

Əsər eyləmədi sözüm halına,  
Uydu öz hüsnünə, öz cəlalına.  
Gülüm, heç olmasa gül camalına  
Doyunca baxmağa rüsxət verəydi.

Sevdim düz sözünü, düz ürəyini,  
Nola yandırıydı söz ürəyini,  
Bir dəstə gül kimi öz ürəyini,  
Sevdiyim, kaş mənə dəmət verəydi.

*Yanvar, 1956*



## YUXU GƏLMİR GÖZÜMƏ

(Nəğmə üçün)

Gecə keçir... Nədən bəs  
Yuxu gəlmir gözümə?  
Niyə yata bilmirəm,  
Mat qalmışam özümə.

Ürəyimin atəsi  
Məni cana gətirmiş.  
Səni tapan gözlərim  
Yuxusunu itirmiş.

Yuxum qaçıb gözümdən,  
Ürəyimlə bərabər.  
Pəncərənin önündə  
O dolaşır gecələr.

Yuxum qaçıb gözümdən,  
Sevgi bumu, sevgilim?  
Pəncərənin önündən  
Qov yuxumu, sevgilim!

Yanvar, 1954



## BAHAR NƏĞMƏSİ

*Qızım Gülzara*

Güllər açıldı,  
Güldü dağ-dərə,  
Xalça sərildi  
Geniş düzlərə.

Geydi əyninə  
Paltar ağaclar,  
Kollar dibində  
Ötdü turaclar.

Qış yuxusundan  
Torpaq oyandı,  
Çöldə lalələr  
Yandı, nə yandı.

Bağda, bağçada  
Açıdı çiçəklər,  
Təzə həvəslə  
Vurdu ürəklər.

Bənövşə taxdı  
Köksünə dağlar,  
Sən nə gözəlsən,  
Bahar, ay bahar!

Düşdü dağlara  
Çayların səsi,



---

Oxudu quşlar  
Bahar nəğməsi.

Bu fəsillərin  
Gözüdür bahar,  
Ana yurdumun  
Özüdür bahar.

*May, 1955*



---

## SƏN VAXTI NEYLƏYİRSƏN?

*R.Mirişli bəstələmişdir*

Gecə keçir... gah dinir,  
Gah xəyala dalırsan.  
Tez-tez məndən de, neçin  
Vaxtı xəbər alırsan?

Başımız üstündə ay  
Sən vaxtı neyləyirsən?  
Ürəyim çəkir haray,  
Bu harayı dirlə sən.

Uca tutma, sevgilim,  
Uca tutma sən bunu, -  
Ürəyin vurğusundan  
Saatın vurğusunu.

Biz saata deyil, qoy  
Saat bizə qul olsun.  
Mən danışım, sən danış,  
Qəlbdən qəlbə yol olsun.

Əqrəblər bir-birindən  
Gen gəzsə də nə qədər,  
Hərlənib bir nöqtədə  
Yenə də birləşirlər.



---

Ürək boyun əyməsin  
Qoy cansız əqrəblərə,  
Eşqimizin başına  
O dolansın yüz kərə.

*Dekabr, 1955*



## QASLA GÖZÜN ARASINDA

(*Nəğmə üçün*)

Gözlərinə heyran oldum  
Minin, yüzün arasında.  
Elə bil ki, canım qalıb  
İki közün arasında.

Hər mətləbin var öz yeri,  
Götürmərəm töhmətləri.  
Yayma olan söhbətləri  
Mənlə özün arasında.

Mənə payın qəm olubdur,  
Ancaq o da kəm olubdur,  
Gözəlliyn cəm olubdur  
Qaşla gözün arasında.

İçdim eşqin şərabını,  
Çəkdim onun əzabını.  
Yedirtdin “yox” cavabını  
Mənə sözün arasında.

*Dekabr, 1955*



## GÜL

*Xəyyam Mirzəzadə bəstələmişdir*

Döşünə gül taxmisan,  
Əkizsənmi güllə sən?  
Baxdım sənə, gah gülə,  
Seçmədim gülü güldən.

Özü gül olan gözəl  
Dərilmiş gülü neylər.  
Sən gülü iyəyirsən,  
Yoxsa gül səni iyər?

Qoy o səni iyəsin,  
Sən ondan da qəşəngsən.  
O dərilib, sən isə  
Dərilməmiş çicəksən.

*Dekabr, 1955*



## GECƏLƏR UZANAYDI

*Qənbər Hüseynli bəstələmişdir*

Bir-birinə göz vurub  
Yanır göydə ulduzlar.  
Ürəyimdə, sevgilim,  
Ulduz sanı sözüm var.

Əlin mənim əlimdə,  
Gözüm gözünə baxır.  
Hər sözüm ulduz kimi  
Üzündə iz buraxır.

Gecə qısa, sözüm çox,  
Əsir dodağım, dilim.  
Bir görüşə sığarmı  
İki ürək, sevgilim?

Ulduzlar eşqimizdən  
Atəş alıb yanayıdı.  
Biz görüşə çıxanda  
Gecələr uzanayıdı...

*Avqust, 1955*



## TAR ÇALAN OĞLAN

(*Nəğmə üçün*)


Eyvanda ayaq üstə  
Durub tar çalan oğlan,  
Sən tar deyil, tar deyil,  
Ürəyimi çalırsan.

Mizrabını asta vur,  
Ürəyim tel-tel olur.  
Hər xalda, hər pərdədə  
Məhəbbətin duyular.

Elə çalma, amandır,  
Könüllərə xal düşür.  
Sim üstdə barmaq deyil,  
Ürəyindir sürüşür.

Qurtar bizi şübhədən,  
Qalmayaq yana-yana.  
Nəğməndə sevdiyinin  
Adını da çalsana!

*Oktyabr, 1955*



## ƏDABAZ

Zahirin bənzəyir bülbülə,ancaq  
Qarğasan, qarğada xoş avaz olmaz.  
Sığmir küçələrə forsun, fasonun,  
Özünü çəkməklə sərçə qaz olmaz.

Bilirəm, özünü sanırsan yəqin  
Sən göydən ucada, dəryadan dərin...  
Dibinin daşları görünür sənin,  
Dərya dərin olar, damdayaz olmaz!

Görünür, hələ çox naşisan, naşı,  
Tamam unutmusan yarı, yoldaşı.  
İçi boş sünbüllün dik olar başı,  
Dolu sünbüllərin dəni az olmaz!

*Noyabr, 1955*






# “CEYRAN”

**kitabından**  
**(1957)**



*Soruşma qarşında lalam niyə mən?  
Ceyranım, heyranam gözəlliyə mən.  
A mənim qəlbimin eşqi, ilhamı,  
Sənə, səndən özgə heyrandır hamı!*

*B. Vahabzadə*





## YOLDAŞ DEPUTAT

Biz səni seçirik öz içimizdən,  
Sən bizimsən, biz də səninik demək.  
Oxu qəlbimizi, sən oxu gözdən,  
Vursun ürəyində neçə min ürək.

Qayda belədir ki, öz əlləriylə  
Adına səs verir ixtiyar, cavan.  
Öz işi, arzusu, əməlləriylə  
Seçilən seçilir başqalarından.

Bu bir həqiqətdir: Qalsın yadında,  
Güçün səni seçən bu əllərdədir.  
Göylərə baş çəkən ağacların da,  
Güçü torpaqdadır, gücü yerdədir.

Demə sən beləsən, amma mən elə,  
Min səs bircə səsdə cəm olur demək.  
Ey millət vəkili! Bu gündən belə  
Səsin min səs kimi gurlasın gərək.

Xalqa bir dirək ol sən bu beş ili,  
Yaxşı bilməlisən seçilmək nədir.  
Seçilən - seçənin danışan dili,  
Düşünən ağlıdır, vuran qəlbidir.

Düşün dərin-dərin, duy dərin-dərin,  
Səsin alçalmasın darda, çətində.  
Səslənir gələcək vəzifələrin  
Qutuya salınan hər bülletendə.

*Mart, 1957*



## DOĞUM EVİNDƏ

Cavan gəlin ana oldu bu gün ilk dəfə,  
Bir dəstə gül gətirdilər ona ərindən.  
Sanki göydə durnalar da düzüldü səfə,  
Ona töhfə göndərdilər lələklərindən.

Ana oldu, ana oldu bu dünənki qız,  
Mənalandı daha artıq onun həyatı.  
Düşündürmür indi onu öz ömrü yalnız,  
Düşündürür körpəsinin müqəddərəti.

O, ilk dəfə qucağına alır körpəni,  
Hiss edir ki, öz canı da həmin candadır.  
Körpə əmir anasını, zənn edir gəlin,  
Cahan onun qolu üstə, o, cahandadır...

Dilə gəldi onun qəlbi elə bil: “Barı,  
Anaları sinsitməsin bir də qan - qada.  
Adının üstünə gəldi bir ad da,  
Alqış qazandığın bu təzə ada!..”

*Aprel, 1955*



## KÜR ÇAYI

Əsrlərlə ana Kürüm,  
Yana-yana Kürüm  
Axıb getmiş,  
Qayaları yixıb getmiş.  
Neçə-neçə qazmaları,  
Neçə-neçə daxmaları  
Dağıtmışdır,  
Öz gücünü, qüvvəsini  
Ləpəsində axılmışdır...

Kürlük edib, gözdə qoymuş  
Çoxlarının muradını,  
Qazanmışdır kür adını.  
İndi Kürün hər ləpəsi  
Salxım-salxım çıraq olmuş,  
O vurduğu yaralar da  
Artıq çoxdan unudulmuş.  
Hər damcısı bir pambığın top qozası,  
Bir sünbülün dənəsidir.  
Şırıltısı, nəriltisi,  
Motorların gur səsidir.

Bakımıza axır Kürüm  
İndi bizə gendən deyil,  
Evimizdən baxır Kürüm.  
İtirir öz mənasını  
Köhnə sözlər, əsrimizdə.  
Gəlin dostlar, ana Kürə



---

Bir təzə ad verək biz də:  
Artıq qırıb yeni nəsil  
Kürün köhnə inadını.  
İşıq qoyaq, çörək qoyaq,  
Həyat qoyaq biz adını -  
Gəlin bu gün  
Ana Kürün!

*İyul, 1956*



## MİSİR

Əsrlər boyunca mömin bəndələr  
Dedi bir ağızdan: “Allahu-əkbər”  
Ucalıb qalxmaqçın ulu göylərə,  
Müsəlman aləmi baş vurdu yerə.

Bir vaxt gördülər ki, qollar zəncirə,  
Başlar da halqaya bənd oldu birdən.  
Başını qoyduğu müqəddəs yerə,  
İngilis ayağı qoyuldu birdən.

Vətəni satdılar, eli satdılar,  
Bilmədi satılıb nə zaman Misir.  
Sinəsi üstündə at oynatdılar,  
Yenə ayılmadı yuxudan Misir.

“Allahın əmridir, - dedi, - bu bəlkə,”  
Susdu, danışmadı, “təvəkkül,” dedi.  
Yadlara baş əydi böyük bir ölkə,  
Etiraz etmədi, ancaq inlədi.

Kənardə tapılan dəfinə kimi,  
Misir talan oldu, Misir soyuldu.  
Ehramlar ölkəsi bir iynə kimi,  
Aləmi bəzədi, özü lüt oldu.

Misir ümidi bağıladı ancaq  
Göylərin müqəddəs ədalətinə.



---

Ötdü qerinələr, inlədi torpaq,  
Ədalət enmədi göylərdən yenə.

Güclünün əlindən qılincı qapdı,  
Güldü qılincında eşqi, niyyəti.  
Qüvvətə sarılıb yerlərdə tapdı  
Göylərdən umduğu haqq-ədaləti!..

*Dekabr, 1956*



---

## ARZULARIM QƏDƏR ÖMRÜM OLAYDI...

Deyirəm, ömrümün ötən anları  
Arzudan su içib çiçəklənəydi.  
Göyün o möhtəşəm kəhkəşanları  
İnsana xidmətçün yerə enəydi.

Zəhmətə nəğmələr qoşaydı sular,  
Cahan başdan-başa bahar olaydı.  
Gözdən oxunaydı bütün arzular,  
Ürəkdən-ürəyə yollar olaydı.

Könüllər nəşədən açayıdı yelkən,  
Bütün yer üzündə şər boğulaydı.  
Çox demirəm dostlar, çox demirəm mən,  
Arzularım qədər ömrüm olaydı.

*Aprel, 1956*



## ƏLİFBA KİTABI

*Qocaman müəllim Ə.H.Hüseynovun  
pedaqoji fəaliyyətinin 50 illiyinə*

Əlifba kitabı!.. Əlli ildə sən  
Onu vərəqlədin əlli min kərə.  
Kitabın şəkilli vərəqlərindən  
Şəfəqlər daşıtdın sən əqillərə,  
Cansız hərflərdən, işaretlərdən  
Bir çıraq yandırdın beyinlərdə sən.

Nə ilə ölçülər zəhmətin sənin?  
Körpə ürəklərdə cığırlar açdın.  
Sən bu əlli ildə neçə körpənin  
Beynindən dünyaya pəncərə açdın!

Gözlərin yaşarmış fərəhdən sənin,  
Sinən də qabarmış yəqin vüqardan -  
Hər vətən balası birinci dəfə  
“Ana” kəlməsini oxuyan zaman!

Təbaşir düşmədi əlindən sənin,  
Ondan saçlarına toz ələnibdir.  
Hər şagird kitabı başa vuranda,  
Ömrünün kitabı təzələnibdir.

Əlifba öyrətmək! - çoxdur əzabı!  
Otuz iki hərf? Mənası min-min.



---

Hər başa çıxanda sən bu kitabı,  
Əli qələm tutdu neçə körpənin!

Əlifba kitabı!- Xəzansız bahar,  
Üstündən nə bulud, nə də çən keçir.  
Bütün əməllərə gedən cığırlar  
Bu sadə kitabın üstündən keçir...

Əlifba kitabı! Bir illik zaman.  
Bir ildə kamala qanad verirsən.  
Ana dilimizin gur bulağından  
Körpə balalara su içirirsən!

Daşda naxış açan memara bax bir,  
Bu sənət heç kəsə gəlməsin asan.  
Müəllim, sənətin nə qüdrətlidir, -  
Canlı beyinlərdə naxış açırsan!

Alim kəşf eləyir, yazar müttəsil,  
Sənin də bunlarda var alın tərin.  
Sən də yaradansan, kəşflər deyil,  
Alimin özüdür sənin əsərin.

Əlli il dodağın əlifba dedi,  
Sönmədi qəlbinin eşqi, həvəsi!  
Birinci şagirdin babadır, indi  
Sonuncu şagirdin onun nəvəsi!

May, 1956



## OĞLUMA

*Ana dili! Bir dil ki, mehriban bir vücud  
məhəbbətini... sənə bu dildə bəyan edir, bir dil  
ki, sən hələ beşikdə ikən bir laylay şəklində öz  
ahəng və lətafatını sənə eşitdirib ruhun ən dərin  
guşələrində nəqş bağlayıbdır.*

**N. Nərimanov**

Beşiyin başında hər axşam, səhər,  
Anan layla çalır ana dilində.  
Ruhuna axdılca doğma kəlmələr,  
Qımışib gülürsən yuxuda sən də.

Bu səsdən qəlbinə məhəbbət dolar,  
Ruhunda atəşlər qalanar sənin.  
Sabırlər, Vaqiflər, qoç Koroğlular  
Beşiyin başına dolanar sənin.

Mahnının oduna qaynayar qanın,  
Çiçəklər oynasər gözündə min-min.  
Ananın dediyi şirin laylanın-  
Havası ruhundur, sözləri eşqin.

Təzə dil açırsan, elə bil quşlar  
Sənə dil gətirir öz ləhcəsində.  
Gözümdə əl çalıb, rəqs edir bahar,  
Səsimi duyuram sənin səsində.



Mənim ata qəlbim dağa dönür, sən  
Sözləri yarımcıq kəkələyəndə.  
Sən mənim canımı can gətirirsən, -  
“Hani” əvəzinə “ani” deyəndə.

Danış, cəh-cəh vuran dilinə qurban,  
Qoy sənə dil versin bu torpaq, bu su.  
Öz ana dilində sən dil açırsan,  
Səninçün ən böyük hədiyyədir bu.

Bu dildə səslənmiş diləklərimiz,  
Bu dildə and içdik doğma vətənə.  
Babamızdan qalan bu mirası biz  
Ananla birlikdə veririk sənə.

Bu dillə bərabər əcdadımızın  
Adını, sanını veririk sənə.  
Nəbiylə Həcərin, aşıqla sazin  
Əhdi-peymanını veririk sənə.

Danış, dilindəki oddan, alovdan  
Ərisin şaxta da, boran da, buz da.  
Xalqın qüdrətini yaşadaq hər an  
Ana dilimizdə, öz ruhumuzda!

*Oktyabr, 1956*



## ÜRƏK

Mənə deyirlər ki, danışan zaman  
Yaman qışqırırsan, əl-qol atırsan.  
Asta danışsana, asta dinsənə,  
Ucadan danışmaq zərərdir sənə.

Mən bunu bilirom, ancaq neyləyim,  
Ayrıla bilmirəm təbiətimdən.  
Əsir nifrətimdən tir-tir ürəyim,  
Daşıram sel kimi məhəbbətimdən.

Deşər ürəyimi gizli sərr mənim,  
Ürəyim səslənər hər söhbətimdə.  
Orta yolum yoxdur, dərindir mənim  
Sonsuz nifrətim də, məhəbbətim də.

Coşmaq, qəzəblənmək zərərdir deyə,  
Uyuşa bilmirəm mən sakitliyə.  
Ürəkdir coşdurən məni dəniztək.  
Sənsiz bir həyata heç dedim, ürək!

Könülsüz bir tikə ötməz boğazdan,  
Ürəklə yeyərəm ancaq yüz tikə.  
Gərək ayrılmاسın könüldən insan,  
Cana dərd gətirər könülsüz tikə.

Budaqdən, ürəksiz gül də dərəndə,  
Elə bil, başımdan bir duman çıxır.



Sən məndən ey ürək, üz döndərəndə  
Şair olduğum da yadımdan çıxır.

Quruca taxtayam səndən ayrı mən,  
Alışmaq istərəm, məni dərd alar.  
Sən mənim odumsan, hərarətim sən,  
Odsuz alışarmı quru taxtalar?!

İnsanın arzusu, eşqi, əməli,  
Ürəyə bağlıdır, ondadır ilham.  
Güləndə, ürəklə gülərəm, bəli,  
Ürəklə ağlaram, əgər ağlasam!

Mənə qüvvət verən ey ana torpaq,  
Nə səndən dönərəm, nə məsləkimdən.  
Ürəklə yaşadım, ürəkləancaq,  
Yalnız ürəklə də oləcəyəm mən!

*Avqust, 1956*



## KƏLMƏLƏR

Bir insan ürəyində nələr yatar, ah...nələr...  
Könül xəzinəsinin açarıdır kəlmələr.  
Yüz kəlmədən ağırdır bir duyğunun siqləti,  
Yüz kəlmə çəkə bilmir bir eşqi, bir nifrəti.

Duyğuların əlindən çəkir haray kəlmələr,  
Nə qədər acızsınız kəlmələr, ay kəlmələr.  
Qocanın kədərini, körpənin şənliyini,  
Yerin gözəlliyyini, göyün ənginliyini,  
Hansı söz, hansı kəlmə olduğutək göstərər?  
Kaş, sözlərin qüdrəti olaydı hissim qədər!

*Yanvar, 1957*



## BAHAR

Buludlar seyrəlir, hava yumşalır,  
Düymələr açılır budaqlar üstə.  
Sular köpüklənir, sular əl çalır,  
Quşlar qatarlaşır dəstəbədəstə.

Dağların, daşların gözəlliyindən  
Duyan ürəklərə həyəcan gəlir.  
Yazın nəfəsindən, otun iyindən  
Torpağa can gəlir, daşa can gəlir.

Bülbül nəğmə qosur gül qönçəsinə,  
Bu dəm həsrətinə qovuşur həsrət.  
Çayın nəğməsinə, quşun səsinə  
Yuxulu gözünü açır təbiət.

Ey bahar, mizrab al, çal ürəyimi,  
Kaş o da sənintək aşıb-dاشayı.  
Nolayı, insan da təbiət kimi  
Hər bahar yenidən cavanlaşaydı!

*Mart, 1956*



## ATA VƏ OĞUL

*Əziziyəm balasın,  
Ürəkdə od qalasın,  
Mən istərəm balamı,  
Balam istər balasın.*

- Oğul, daha bəsdir, az yor özünü,  
Yardığın odunlar görər on günü.
- Ay ata, gəlirəm, sən keç içəri.
- On dəfə demişəm bayaqdan bəri,  
Sözümə baxmırısan... Əgər, gəlməsən,  
Soyuqda səninlə duracağam mən.
- Özün bil, dur orda, gərək bu axşam  
Bunun hamısını yarib qurtaram.
- A bala, soyuqdur, gəl qızış bir az!
- Kişi öz işini sabaha qoymaz.

Ata çox yalvardı, oğul “yox,” dedi,  
Dediyi sözündən geri dönmədi.  
Birdən evə keçdi ata bu ara,  
Qucağında uşaq çıxdı bayıra,  
Bunu görən kimi oğul bozardı,  
Qəzəb qığılçımı üzünü sardı.  
Dilləndi: - Ay ata, soyuqdur axı,  
Niyə çıxartmışan çölə uşağı?  
Ata gülümsünüb söylədi: - Nədən  
Belə qoruyursan öz balanı sən?  
Mənim övladımsan bəs, axı, sən də!..  
Mən səni soyuqdan bayaq güdəndə  
Sözümə baxmırıñ... Belədir qayda:  
Balasını istər hər kəs dünyada.

*Noyabr, 1956*



## TƏKLİK

Xəyal gah dağdadır, gah da aranda,  
Gah göyə yüksəlir, gah enir insan.  
Otaqda bir saat tək oturanda,  
Yüz ilin dərdiyilə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə,  
Qulağın səslənir, qəlbin döyüñür.  
Alışib yanırsan sən öz tüstünə,  
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,  
Verib nəfəsini dərd udar insan.  
Özündən başqası olmayan yerdə  
İnsan olduğunu unudar insan...

Bir günəş bəs edər, pərişan olma,  
Sənin yüz Kür qədər göz yaşıñ olsa.  
Min dərd hücum etsə, könül, sıxılma,  
Bir nəfər dərd bilən sirdaşın olsa.

Dünyaya gəlmədik biz əbəs yerə,  
İnsanıq, insan da bizə gərəkdir.  
Bağatək qınına çəkilənlərə  
Ürək nə gərəkdir, dil nə gərəkdir.

Çay çaya qovuşmaz sular daşmasa,  
Ulduzun ulduzla ünsiyyəti var.



---

Göydə buludlar da qoşalaşmasa,  
Nə ildirim çaxar, nə yağış yağar...

Yol tapa bilərmi saz ürəklərə,  
Mizrab asta-asta telə dəyməsə?  
Çıxarmı qönçədən tək bircə kərə,  
Bülbülün nəfəsi gülə dəyməsə?

Öz el-obasını tərk etdiyindən,  
Tək-tənha dolanır bayquş bu gün də.  
Kolların dibində tək bitdiyindən,  
Boynu büük olur bənövşənin də.

Od vurmasa, qabda su daşa bilməz,  
Quş da tək qanadla dağ aşa bilməz.  
Kösöyüñ ikisi çöldə də yanar,  
Biri ocaqda da alışa bilməz.

Qəlbimdə min sözüm, min söhbətim var,  
Mən deyim, siz deyin, dil yorulmasın.  
Yığılın, yığılın başıma, dostlar,  
Mənim bir günüm də sizsiz olmasın.

Dostların qəlbidir yurdum, məskənim,  
Ürəkdə bir nisgil gərək olmasın.  
Sağlığım bir yana, a dostlar, mənim  
Soyuq məzarım da heç tək olmasın!

*Mart, 1956*



## FÜZULİYƏ

Boylanırsan günəş kimi  
Sən dörd əsrin arxasından.  
Arzuların dodaqlarda  
Çiçək açdı zaman-zaman.

Yerin-göyün dərdi ilə  
Bağrın qubar bağlamışdır.  
Sənin böyük məhəbbətin  
Əsrlərlə ağlamışdır...

Sən eşq, idrak aşiqisən,  
Kədər alıb, kədər satdın.  
Öz eşqinlə neçə-neçə  
Nəsilləri sən ağlatdın...

Ahıdan gül-ciçəklərin  
Sinəsinə çəkildi dağ.  
Sənin qapanmış qapını  
Səba yeli açdıancaq.

Uzun hicran gecələri  
Şamlar oldu sirdaşların.  
Şam əridi, sən əridin,  
Şeirə döndü göz yaşlarını.

Göz yaşından yaratdığını  
İnciləri yana-yana,



---

Özün düzdün ürəyindən  
Keçib gedən qəm sapına...

“Rüşvət deyil” - deyə sənin  
Almadılar salamını,  
Tarix aldıancaq sənin  
Salamını, kəlamını.

Oldu para-para bəxtin,  
Oyanmadı qara bəxtin.  
Nalən duyan ürəkləri  
Öz yuxusundan oyatdı.  
Aşılı dilsiz əsrləri  
Əsrimizə gəlib çatdı.

Çatmadı daş ürəklərə  
Öz əsrində səsin ancaq...  
Dörd yüz ili aşan qəlbin  
Öz sinəndə oldu dustaq...

Qəzəlində yer kükrədi,  
Göy gurladı, sel çağladı.  
Töküb isti göz yaşları,  
Hönkür-hönkür hey ağladı,  
Dünya sənin səsin ilə,  
Sən dünyanın səsi ilə...  
Milyon ciyər nəfəs aldı  
Bir ciyərin nəfəsilə.

*Dekabr, 1956*



## AYRILIR

*Səməd Vurğunun vəfati münasibətilə*

Şirin nəğməkarı elin, obanın  
Obadan ayrılır, eldən ayrılır.  
Tərlan asimandan, qartal qayadan,  
Aşığın mizrabı teldən ayrılır.

Dumana büründü vəfalı dağlar,  
Ceyrana deyin ki, Muğan qan ağlar,  
Ona tərif deyən böyük nəğməkar  
Muğandan ayrılır, Mildən ayrılır.

Xalqın ürəyini alan şairin,  
Göy kimi boşalıb dolan şairin,  
Səsi bu çöllərdə qalan şairin  
Ayağı dərədən, çöldən ayrılır.

Yas tutub Vurğuna bu Araz, bu Kür  
Bu gün ağlamasın qoy hönkür-hönkür.  
Neçə əsrlərə qovuşan ömür  
Bu gündən, bu aydan, ildən ayrılır.

28 may, 1956



## ŞAİR

*Gözəl şairimiz Osman Sarıvəllinin  
50 illiyi münasibətilə*

Əlli yaşın tamam oldu,  
Yaşa yüz il hələ, şair!  
Təzə-təzə əsərlərlə  
Ömrə ömür cala, şair!

Bağlı olsa hər kəs yerə,  
Başı dəyər fələklərə.  
Ürəklərdən ürəklərə  
Gərək körpü sala şair!

Bu körpünü sən salmışan,  
Sazı Vaqifdən almışan.  
Sən bu sazı çox çalmışan,  
Yenə onu çal, a şair!

“Öz səsim var mənim” - dedin,  
Hər rüzgara baş əymədin.  
Ömrün boyu sən döymədin  
Gah mixə, gah nala, şair!

Sən qaranı seçdin ağdan,  
Şeirin çıxdı çox sınaqdan.  
İlhamını bu torpaqdan  
Hələ çox-çox al, a şair!



Gəzdin eli qarış-qarış,  
Hamı sənə bir dost, tanış.  
Sözlərində çicək açmış  
Tarla, meşə, tala, şair!

Şeirində “quzular” mələr,  
Bu torpağın ətri gələr.  
Düzülübür “bənövşələr”  
Sən keçdiyin yola, şair!

Ürəklərdir sənin yerin,  
“Dəmirdəndir sətirlərin.”\*\*  
Bundan sonra sözün, şeirin  
Poladdan sərt ola, şair!

Bir qardaşdır hünər sənə,  
Qoy yar olsun zəfər sənə.  
Can sağlığı istər sənə  
Ömrü boyu, bala şair.

*Noyabr, 1955*

---

\*O.Sarıvəllinin “Dəmir sətirlərim” kitabına işarədir.



---

## SAAT

Qolumda bir saat var, mən dinirəm, o dinir,  
Qəlbimin vurğusuyla bir vurur, bir səslənir.  
Onun hər çıqqıltısı ömürdən bir anımdır,  
Bir gəmiyə bənzəsəm, o mənim sükanımdır,  
Durub yolum üstündə, o mənə yol göstərir,  
Həyatımda hər saat bir hadisə baş verir.

Çıq!

Çıq!

Çıq!

Bir-birinə bənzəsə də vurgular,  
Vurğularda səslənən hər anın öz hökmü var.  
Neçə-neçə sevinclə, qəmlə ötür bir ömür,  
Saatın səsi birdir, hökmləri cürbəcür!

*Dekabr, 1956*



## ATANI ÇOX SEVİRSƏN, YA BALANI?

Külək əsir, su axır,  
qönçə dönüb gül olur,  
Bir buğda danəsindən  
sabah yüz sünbül olur.  
Dünənki sıx buludlar  
yağışa dönür bu gün,  
Dünənki boz təpələr  
yaşıl görünür bu gün.

Keçən ilki qələmə  
bu il göyə ucalır,  
Uşaqlar cavan olur,  
cavanlar da qocalır.  
Axar suda dalğalar  
Bir-birini qovalar.  
qovur gələn, gedəni,  
Mən atamı, balam da  
əvəz edəcək məni...

Sorur məndən ürəyim:  
- Atanı çox sevirsən,  
ya balanı?  
- Nə deyim?  
Canımızı övlada  
niyə qurban deyirik?

Bizi qoca dünyada



---

əvəz eləyənləri  
niyə çox istəyirik?  
Saatın əqrəbləri  
sağdan-sola dolanır.  
İnsan oğlu özünü  
özündən sonrakına  
Daha çox borclu sanır.

*Noyabr, 1956*



## KAMAN SƏSİ

*Üzeyir bəyin xatirəsinə*

Kaman səsi, kaman səsi!..  
Qoca Şərqi “aman” səsi...

Səsin dildən-dilə düşsün,  
Gah bəmə, gah zilə düşsün.  
Tellərindən axan yanğı  
Könlümdəki telə düşsün.

Nəfəsindən aldı şəhi  
Çöldə çiçək, bağçada gül.  
Bu naləni, bu cəh-cəhi  
Səndən aldı sarı bülbül.

Bağrı yandı al lalənin -  
Səsindəki qəmdən sənin.

Sən yerlərin şikayəti,  
Göylərin də kədərisən.  
Gecələrin qaranlığı,  
Səhərlərin dan yerisən!..

Kaman inlər,  
Yaman inlər.  
Kaman deyil, uzaq, uzaq  
Zaman inlər, zaman inlər.  
Kaman inlər,



---

Yaman inlər,  
Uçan quşlar göy üzündə  
Qanad saxlar, onu dinlər.  
Fikrə gedər  
Gur bulaqlar.  
Uca dağlar  
Onu dinlər.

Kaman inlər,  
Yaman inlər,  
Ətir saçmaz  
Gül-çiçəklər,  
Durar uçmaz  
Kəpənəklər,  
Onu dinlər, onu dinlər.

Kaman inlər,  
Yaman inlər,  
Daş ürəklər  
Onu dinlər.  
Əl boşalar,  
Yerə salar  
İntiqamçıın qaldırılan  
Qılıncları onun səsi,  
O - həyatın fəlsəfəsi!..

Qoca tarix izlər açır  
Xalqın dərya kamalında.  
Bir əsrin öz dərdi yatır  
Muğamatın hər xalında.



---

O, səs deyil, bir kitabdır,  
Gah açılır, gah bağlanır.  
Xalqın böyük tarixidir,  
Qarşımızda varaqlanır.

Nə olar ki, bir qədər də  
Qaşını çat, düşün, oğlan,  
Gəl göllərdə kövən etmə,  
Dəryalara baş vur, oğlan.  
Gülməyi də bacarammaz,  
Ağlamağı bacarmayan.

*İyul, 1956*



## GÖYGÖL

Salıb öz ciyninə əlvan şalını  
Göy sular üstündə qayalar üzər.  
Göygöl, təbiətin öz camalını  
Özünə göstərən güzgüyə bənzər.

Sənin rənginmidir əks edən göye?  
Göygöl, hansı rəssam yaratmış səni?  
Sənintək şeirim də dönüb güzgüyə,  
Sənə göstərəydi gözəlliyini...

*Avqust, 1956*



## QONAQ

“Beş günlük qonağam” - deyib dünyada  
Özünü aparır çoxu qonaqtək.  
Ömrünü, gününü verib o bada,  
Deyir: “Bu dünyadaancaq kef çəkək!”  
Qaydadır, yad evdə axmaq bir qonaq  
Yeməyə, içməyə güc verər ancaq.

*İyul, 1956*



## RƏSSAM

Dünən bir rəssam ilə görüşdük bulvarda biz...

- Təzə nə çəkirsiniz?

Deyəsən, heç açmadı bu sualıım rəssamı,

Dedi: - Başqa sənətə verdim daha ilhamı.

Rənglərlə oynamaqdan, düzü, lap yorulmuşam,

Sənətimi dəyişib, indi həkim olmuşam.

Dedim: - Məqsədin nədir?

Dedi: - Axı, rəsmidə buraxdığını nöqsanın

Örtmək olmur üstünü, səhvin tez düşür səsə.

Ancaq həkimlikdəsə,

Nə qədər səhvin olsa, nə dərd elə, nə qəm çək,

Hamısının üstünü torpaq özü örtəcək!..

*İyul, 1956*



## MƏNİM BİR QONŞUM VAR

Mənim bir qonşum var, yaşı ötsə də,  
Düşməyib hələ də köhnə həvəsdən:  
Qiymətli daşlarla, mirvarılrlə.  
Qiymətə mindirir özünü qəsdən.

Görəsən bilirmi bu adamçığaz,  
Ən böyük ziynəti insandır yerin.  
Canı əynindədir, canlı ziynəti  
Cansız ziynət ilə bəzəyənlərin.

*İyun, 1956*



## SİZ NƏ GÖZƏLSİNİZ...

Siz nə gözəlsiniz gullər, çicəklər,  
Necə də al-əlvan don geyinibsiz.  
Baxdılqca doymayırla sizdən ürəklər,  
Hardan almışınız gözəlliyi siz?

Bu hüsnü vermişdi təbiət sizə,  
Nola danışmağa dil də verəydi!..  
Deyəsən, tutuldu gullər bu sözə,  
Deyəsən onların xətrinə dəydi.

Qızılgül titrədi öz nəfəsilə,  
Titrətdi bağçada gül - çicəkləri.  
Söylədi: - Dilinlə öyünmə belə,  
Hər gülün dilidir onun öz ətri!

*İyul, 1956*



## DOSTUMA

Arzu olsun, əməl olsun hər dövlətin, hər varın,  
Arzuların, əməllərin ömrünə yelkən olsun!  
Mən istərəm, qarşidakı sənin ömür yolların  
Uzun olub dar olunca, qısa olub gen olsun!  
Yaşayanda elə bil ki, sən ölümdən uzaqsan,  
Öləndə də, əmin ol ki, daim yaşayacaqsan!

*Fevral, 1957*



---

## MƏN NECƏ ŞAD OLUM

Sorursan nə üçün kədərlisən sən?  
Deyirəm: - Bu mənim öz aləmimdir.  
Mən necə şad olum? Səni şad edən  
Mənim kədərimdir, mənim qəmimdir.

*Fevral, 1956*



---

## OLMAZ

Sözündə möhkəm olanlar cahanda xar olmaz,  
Yaman günündə qaçan dostda namus, ar olmaz.  
Günəşli gündə səni kölgən izləyər, ancaq  
Buludlu gündə qaçar, onda etibar olmaz!..

*Dekabr, 1956*



## CEYRAN

Soruşma, qarşında lalam niyə mən?  
Ceyranım, heyranam gözəlliyyə mən.  
A mənim qəlbimin eşqi, ilhamı,  
Sənə səndən özgə heyrandır hamı!

Mən ayna olsaydım, sənin nə dərdin,  
Tutardım özümü üzünə vallah.  
Məndən daha betər heyrətlənərdin  
Sən heç kəsə deyil, özünə, vallah!

*Fevral, 1957*



## GÜNƏŞDƏN GEN DÜŞƏNDƏ

Dolanıram başına  
dolanan dövran kimi , -  
Yer günəşin başına  
müdam dolanan kimi.  
Həsrətinin odunda  
ürək əritmişəm mən,  
Sənin ayrılığında  
kamala yetmişəm mən.  
Ulduzum, günəşimsən  
həsrətinə can yanır,  
Günəşdən gen düşəndə  
ulduzlar işıqlanır.

*Dekabr, 1956*



## İTİRİLMİŞ MƏHƏBBƏT

Dedilər: “Səbr elə”, necə səbr edim?  
Eşqimin naləsi qalxıbdır zilə.  
“Səbr kitabını” mən əzbərlədim,  
Yadımda qalmadı bir sözü belə.

Eşqində tapınca səadətimi,  
Dedim ki: - “Nə qəmim, nə dərdim, ay qız!  
Səninlə tapdığım məhəbbətimi  
Sənin həsrətində itirdim, ay qız!”

*Fevral, 1957*



## GECƏLƏR

*Şəmsi Kərimov bəstələmişdir*

Tellərini dolayır boynuma ay, gecələr,  
Mənim sirdaşımsınız, gecələr, ay gecələr!  
Ürəyimdə səhərin necə həsrəti varmış...  
İntizar anlarında gecə uzun olarmış...  
Quştək uçur xəyalım hardan - hara gecələr,  
Mən həsəd aparıram yatanlara gecələr!  
Fikrim dağda, dərədə, yuxu hara, mən hara?!  
Kirpiklərim sancılır ox kimi ulduzlara.

*Fevral, 1957*



---

## PƏRVAZ OLANDA...

Sızlar ürəyim, könlümə cövrün az olanda,  
Təskin oluram hicr dağrı çarpaz olanda.

Könlüm açılır hər dəfə gördükdə camalın,  
Güllər açılır bir dəfə, ancaq yaz olanda.

Hər bir ürəyin öz sözü, öz aləmi varmış,  
Eşq aləm olar - ortada bir az olanda.

Cismin dolaşır harda bəs ey Bəxtiyar oğlan,  
Könlün yarın ardınca uçub pərvaz olanda?

*Sentyabr, 1956*



## O AXŞAM

Ah!.. Ah!.. Heç özüm bilmeyirəm nəydi o axşam,  
Sevdalı, bir əfsanəvi səhnəydi o axşam.

Ay nur çı�ədi, göz elədi ulduza ulduz,  
Əllər ələ, dillər dilə çox dəydi o axşam.

Tez gəldi, o tez getdi, tutub saxlamaq olmaz,  
Röya kimi, xülya kimi bir şeydi o axşam...

İçdim, ötüşüb günlər o gündən, yenə ancaq  
Sərxoş kimi yəm ah!... Necə bir meydi o axşam?!

*Noyabr, 1956*



## OYANMASIN

Ahəstə vur o mizrabı qoy yar oyanmasın,  
Hər pərdəsində qəm var, ələm var, oyanmasın.

Ahindan od tutub alışar cümlə dağ, dərə,  
Gəl eylə çal ki, ahına rüzgar oyanmasın.

Min-min çiçəklər hey dolanır başına gülün,  
Bilməm necə üzüm gülü, gülzar oyanmasın.

Eşqim cavabsız inlədi könlümdə saz kimi,  
Acizliyim olar ona aşkar, oyanmasın!

*Noyabr, 1956*



## HEYRANIN OLSUN!..

Kaş bircə nəfər dərd bilən cananın olsun!  
Qəm etmə könül, cümlə cahan düşmanın olsun!

Ey gül! Vurulantək ovu tez qaldırar ovçu,  
Vurdun məni, qaldırmadınancaq, qanın olsun!

Yandırdın özün könlümü, yan durdur özün də,  
Barı onu söndürməyə meylin, qanın olsun.

Hər an mənə bir dərd gəlir hər baxışından,  
Min dərdiminancaq birinə dərmanın olsun.

Hər baxmaq ilə qətlimə verdin neçə fərman,  
Adilsən əgər, bir cana bir fərmanın olsun.

Hüsnün deyil, öz namusun, öz ismətinancaq,  
Dünyada sənin şöhrətin odsun, şanın olsun.

Ey Bəxtiyar, olma bu qədər heyran o mahə,  
Sən heyran olantək, o da qoy heyranın olsun!

*İyul, 1956*



---

## BİR MƏNƏM, BİR DƏ SÜKUT...

Gecə keçmiş yarıdan, gəlmədin, ey nazlı sənəm,  
Nə gələn var, nə gedən, bağçada yalnızca mənəm.

Səni gözlər gözüm, atəş saçaraq yollarına,  
Gəl, gülüm, gəl, daha gəl, yandı könül, qıyma ona.

Vaxt keçir, ay dolanır, indi doğar nurlu səhər,  
Əqrəb əqrəblə görüşdü, yenə sən gəlmədin, ah!..

Uyuyur indi həyat, göydə sükut, yerdə sükut,  
Bir mənəm gözləyən həsrətlə səni, bir də sükut...

*Yanvar, 1954*



## SƏNİ GÖRƏNDƏ

Açmaq isteyəndə sənə qəlbimi,  
Dodağım bağlanır, dinə bilmirəm.  
Mən özüm yanıram bir çıraq kimi,  
Ancaq gözlərimdə qaralır aləm.

Ulduzlar itməzmi üfüqdə tək-tək,  
Günəş saçlarını göydə hörəndə?  
Sinəmdə quş kimi çırpinır ürək,  
Özümü görmürəm səni görəndə.

*Aprel, 1954*



## SƏNDƏ QƏLB OLSAYDI...

Ala gözlerinin həsrətindəyəm,  
Xeyli zamandır ki, izlərəm səni.  
Yollara, izlərə kəsilib həmdəm,  
Döngələr başında gözlərəm səni...

Ayağın altında qalan ot kimi,  
Ötürsən yanımdan nə saymazyana.  
Bilmədim, sən necə çaldın qəlbimi,  
Özün bir yanasan, nazın bir yana.

Ürəyim də çıxdı mənə vəfasız...  
İtirdim mən onu, itirdim yaman.  
Səndə qəlb olsayıdı, ey qəlbə daş qız,  
Deyərdim, qəlbimi sən aparmışan.

*May, 1954*



## ANA MƏKTƏB

*Səid Rüstəmov bəstələmişdir*

Kəndimizdə bir bina var,  
Baş endirir ona dağlar.  
Qucağında həyat çağlar,  
Biz borcluyuq sənə, məktəb!  
Ana məktəb, ana məktəb!

Ömrümüzün bu çağında -  
Ataların torpağında,  
Sənin isti qucağında  
Boy atırıq, ana məktəb!  
Biz borcluyuq sənə, məktəb!

Biz sevirik səni hər an,  
Kəndimizə nur yayırsan,  
Gözlərə nur paylayırsan  
Ana məktəb, ana məktəb!  
Biz borcluyuq sənə, məktəb!

*Oktyabr, 1952*



---

## UÇUR DURMADAN İLLƏR

*Səid Rüstəmov bəstələmişdir*

Bir qanadlı quş kimi  
Uçur durmadan illər.  
Bəhrəsiylə eyləyir  
İnsanı heyran illər.

Hər çiçəyin öz ətri,  
Hər quşun öz səsi var.  
Ötüb keçən hər ilin  
Bir cür hədiyyəsi var.

Sizin qüdrətinizlə  
İllər, illər ay illər,  
Gülüstana çevirdi  
Səhraları nəsillər.

Ötən ili gül kimi  
Döşümüzə taxırıq.  
Gələn ilə inamla,  
İftixarla baxırıq.

*Dekabr, 1956*



## OLDU

*Şəfiqə Axundova bəstələmişdir*

Əllərini üzüb məndən  
Yarım birbaş gedən oldu.  
Can deyib, can eşidərdik,  
Bu ayrılıq nədən oldu?..

Yaranmışam məhəbbətdən,  
Pay almadım sədaqətdən.  
Bu həsrətdən, bu möhnətdən  
Gözüm yaşı dən-dən oldu.

Öz eşqimdən, diləyimdən  
Ayrı düşdüm illərlə mən.  
Ancaq səndən ayrı gəzən  
Ürək deyil, bədən oldu...

*Avqust, 1955*



## GECƏ BULAQ BAŞINDA

*Elza İbrahimova bəstələmişdir*

Sakit axıb gecələr  
Bulaq nələr danışır?  
Elə bil ki, nağıllar,  
Əfsanələr danışır.

Sirrlərlə doludur  
Gecələr bulaq başı.  
Onun zülməsidir  
Gecələrin sirdası.

Səpələnib toz kimi  
Şırlıtiyla axan su.  
Neçin pozur gecənin  
O dərin sükutunu.

Bəzən aylı, süd kimi,  
Bəzən qara gecələr.  
Bulaq laylamı çalır  
Yatanlara gecələr?

Nə deyir laylasında  
Ötüb qumrular kimi?  
O, keçmişin naləsi,  
Gələcəyin sırrımı?



---

Bulaq nə deyir, görən,  
Hey axdılqca şırhaşır?  
Gündüz gördüklərini  
Gecəyəmi danışır?

*Avqust, 1956*



## VERƏRDİM

Mən bir tarzən olub çala bilsəydim,  
Arzumu, sözümü telə verərdim.  
Xanəndə eşqimi car eyləsəydi,  
Min bəmi bir kəsik zilə verərdim.

Bülbül nalə çəkər vüsal dəmində,  
Gülün ləçəkləri solar çəməndə.  
Təbiətin hökmü olsayıdı məndə,  
Qanqalın ömrünü gülə verərdim.

Sevgilim, seyr edək gəl bu aləmi,  
Gəl, bayram eyləsin qoy vüsal dəmi,  
Səninlə olduğum bir dəqiqəmi  
Sənsiz keçirdiyim ilə verərdim!

*İyun, 1956*





## BƏYƏNMƏDİ

Sərçə uçdu budağından,  
Budağını bəyənmədi.  
Bağa çıxdı çanağından,  
Çanağını bəyənmədi.

Bu torpaqdan yaranmış can,  
Bu torpağa ola qurban.  
Yad ocaqda əl qızdırın  
“İsinmişəm” - deyəmmədi.

Bağlı olsan torpağa sən,  
Nə oddan qorx, nə küləkdən.  
Xan çinarı, söylə, nədən  
Tufan qopdu, əyəmmədi?!

*İyul, 1955*



## DAŞLARA YAZDIM

*(Romans)*

Mən bir namə yazıb göndərdim sənə,  
Uzaq çəmənliyə görüş də verdim.  
Bir saat vaxtını qıymadın mənə,  
Mən sənə ömrümü qurban verərdim.

Gəlmədin, dolaşdım çəmənlikdə tək,  
Evə də getmədim, getmədi ürək.  
Dikib gözlərimi kənd yollarına  
Gəzdim dağda, daşda mən yana-yana.

Yenə namə yazdım, dübarə yazdım,  
Özüm də bilmədim heç hara yazdım.  
Cavabsız eşqimi, məhəbbətimi  
Ayaq izlərimlə daşlara yazdım.

*İyun, 1956*




## MƏHƏBBƏT

Əzəldən həqiqət aşiqiyəm mən  
Başqa cür yaratmış təbiət məni.  
Əsərəm, coşaram dəryatək, ancaq  
Yaşatmaz kin məni, kündurət məni.

Nə murada yetdi, nə kama çatdı,  
Özgə qapısına kim ki daş atdı.  
Ömrün yollarında məğrur yaşatdı -  
Əhdimə, sözümə sədaqət məni.

Könüllər dil açır hər xoş bəstədə  
Bülbüllə qocalmaz gül qəfəsdə də.  
İllər qocaltsa da, son nəfəsdə də  
Qocaltmaz dünyada məhəbbət məni.

*Avqust, 1956*



## YAŞADIQCA...

Özümə bir dalda seçdim, -  
Budaqların çetrini mən.  
Dedim ki, qoy şeirə salım  
Gül çıçəyin ətrini mən.

Düşünürəm səhər-axşam,  
Tez oyanıb, gec yatıram.  
Öz qanımla yaradıram  
Şeirimin hər sətrini mən.

Həyat şirin, ömürsə kəm,  
Hər bağçadan bir gül dərəm!..  
Yaşadıqca çox bilirəm, -  
Yaşamağın qədrini mən!

*İyun, 1956*





# “AYLI GECƏLƏR”

kitabından  
(1958)



*Ay buludlar arxasında  
Gah gizlənir, gah boylanır,  
Çiçəklərin ləçəyində  
Çillə-çillə işıq yanır.*

*B. Vahabzadə*





## KÖNÜL ÇİÇEKLERİ

Kiçik bir hediyyədir sənə, ey əziz Vətən,  
Könül çiçəklərimdən bağladığım bu dəmət.  
Öz səsimlə səslənən sənətimin əzəldən  
Gözü qadir əməkdir, bəbəyisə məhəbbət.  
Könlüm Vətən torpağı, arzum qızıl bir səhər,  
O torpaqdan göyərmiş şeir adlanan çiçəklər.

1957



## QƏLƏM YOLDAŞLARIMA

Biz, ey qələm dostlarım, bəxtəvərik, bəxtəvər,  
Elə bil ki, bizimcün yaranmışdır bu göy, yer.  
Bəzən bizə bu dünya qəribə görünəsə də,  
Həyatımız əriyib sətirlərə dönsə də,  
Xoşbəxtik, çünki bizim ömrümüz ellərindir,  
Yuxusuz gecələr də bizə baldan şirindir...

Salxım-salxım sallanıb göydə sürünen bulud,  
Bir qara daş, bir budaq, ya da saralmış bir ot,  
Təzə anadan olmuş çaganın “inqa” səsi,  
Dağların zirvəsindən bir daşın gillənməsi,  
Səhərlər “Qapımızı açan səba yelləri”,  
Gözəllərin alnında halqalanan telləri,  
“Boynubükək bənövşə”, quzeylərin dumani,  
Bir “yaşılbaş sonanın” Kür üstündə cövləni,  
Bir mahnı, bir gözəl söz, bir şəkil, bir mənzərə,  
Bir ucuq ev, bir ləpir, otsuz, susuz bir dərə,  
Bir qocanın qış günü “çöldə odun yarması”,  
Dəryada bir yelkənin “tək-tənha ağarması”,  
Qaya başında bitən ya bir ağaç, ya bir kol,  
Üstünü qanqal basan ya bir ciğur, ya bir yol,  
Unudulmuş sayılmaz, bir “Körpünün həsrəti”,  
“Köksü sarı bülbülin” nəgməsi, şikayəti,  
Mizrab olub dindirir telini qəlbimizin,  
Hiss edirik, duyuruq hər şeyi dərin-dərin.

Duyğumuz çıraq tutur bu dünyada hər şeyə,  
Saatlarla çəkilib xəlvəti bir guşəyə



---

Düşünmək də bizimcün xoşdur yaratmaq qədər,  
Bizim qəmxarımızdır xəyallar, düşüncələr!..  
Hər şey, hər şey dərindən iz salır qəlbimizə.  
Bəxtəvərik, a dostlar! Ana təbiət bize  
Duymaq üçün qəlb verib, yanmaq üçün köz verib,  
Yalnız baxmaq üçün yox, görmək üçün göz verib...

*Fevral, 1953*



## MƏNİM YOLUM

Min dəfə, milyon dəfə  
Doğulsaydım, yenidən  
Şeir, sənət yolunu  
Götürərdim yenə mən.

Bu yol mənim dövlətim,  
Bu yol mənim varımdır,  
Bir-birinə calanan  
Polad misralarımdır.

Bu yol eniş-yoxuşlu,  
Bu yol daşlı, kəsəkli.  
Bu yol qarlı-boranlı,  
Bu yol çənli, çisəkli.

Onun dolaylarını  
Düz çıxan ayaq gərək,  
Bu yolda sübhə qədər  
Gecələr oyaq gərək.

Bu yoluñ cəfası çox,  
Əzabı çox, dərdi çox.  
Bu yolu yixılmadan,  
Büdrəmədən keçən yox!

Bu yoluñ hər kövrünə  
Tab edəsən sən gərək.  
Bu yoluñ şaxtasını,  
Əridən ürək gərək!



Elə bir ürək ki, o  
Yansın, külə dönməsin.  
Hər misranın başında  
Alovłansın, sönməsin!

Bu yolda düşmənin də,  
Dostun da çox olacaq.  
Alqışdan vəcdə gəlib,  
Hədədən qorxmaancaq!

Öz ilhamım, öz səsim  
Uçan atımdır mənim,  
Düşmənimin nifrəti  
Mükafatımdır mənim!

O gün ki, öz könlümü  
Bu çətin yola verdim,  
Şaqraq gülüşlərimi,  
Dincliylimi itirdim.

Ömrümü şeir oduna  
Əritdim gilə-gilə,  
Bu yolda qara saçı  
Dəyişdim ağ saç ilə.

Bu yolda öz həyatım,  
Dincliylim unuduldu.  
Əbədi narahatlıq  
Mənim qazancım oldu.

Narahatam, narahat,  
Düşünürəm dəmbədəm.  
Dünən yazdıqlarımı  
Bu gün heç bəyənmirəm.



---

Alışmasa, yanmasa,  
Ocaqda da köz olmaz.  
Qasırğasız bir meşə,  
Dalğasız dəniz olmaz!

Xoşdur mənə könlümün  
Dalğalanan hər anı,  
Min günün dincliyindən  
Bir günün həyəcanı.

Min dəfə, milyon dəfə  
Doğulsayıdım, yenidən  
Şeir, sənət yolunu  
Götürərdim yenə mən.

Yol var, həyatda yoxdur,  
Ancaq xəyaldan keçir;  
Yol var, yollar hamısı  
Gəlib o yoldan keçir.

Nədir yolumun adı?  
Düz amalım, düz eşqim!  
Bələdçimdir bu yolda  
Öz amalım, öz eşqim.

Amalım öz şərəfim,  
Namusum, izzətimdi,  
Dövlətimə, xalqıma  
Sonsuz məhəbbətimdir.

*Şəki. Avqust, 1957*



## İYİRMİNCİ ƏSR

İllər cığırlar açmış alnimda dərin-dərin,  
Biz elə bir əsrədə doğulduq ki, bu əsrin  
Hər anı bir yenilik, hər günü bir inqilab,  
Dəqiqəsi bir fəsil, hər saatı bir kitab.  
Gül deyil, barit qoxur əsrimizin nəfəsi,  
Vurur qulağımızda dəmir səsi, tunc səsi.  
Çəkişmələr içində tez qocalmış əsrimiz,  
İki cahan hərbini yola salmış əsrimiz.  
Qırx beşinci ilində... Bağrı yanıldır yerin.  
Uzaq vuran topların, avtomat tüfənglərin  
Lülələri yazacaq bu əsrin tarixini,  
Dünya qoca dünyadır, ancaq sakinlər yeni.  
Əsrimiz atom əsri, od əsri, tufan əsri,  
Ağıl əsri, güc əsri, əsəb, həyəcan əsri.  
Əsrimiz siniflərin əlbəyaxa döyüşü,  
Əsarətin ölümü hürriyyətin gülüşü.  
Əsrimiz - məhkumluğun təməlindən uçması,  
Əsrimiz əqidələr, fikirlər toqquşması.  
İnsan yeni, dil yeni, fikir yeni, iş yeni,  
Bəşərin beş yüz ildə gedə bilmədiyini  
Gedir bir neçə ildə bu əsrin adamları,  
Al gündüzə döndərir qaranlıq axşamları.  
İldirimin sürəti arxada qaldı dünən  
Əqilin sürətindən, zəkanın sürətindən.  
Ey mənim yaşıdlarım, bəzən bir gün içində  
İllər yaşayırıq biz,  
Telegraf tellərinə bənzər əsəblərimiz.  
Hər gün yeni bir xəbər -



---

Əsəb teli bir anda neçə dəfə titrəyər?  
Dünya qərar tutubdur hər kəsin otağında,  
Biz dünyanın ən uzaq, ən ucqar bucağında  
Baş verən vaqiədən xəbər tuturuq o dəm,  
Qəzət sütunlarına yerləşir bütün aləm.  
Radiolar gətirir gündə min xəbər bizə,  
Dünya özü yüklənib əsəb tellərimizə.  
Ürəyimdə, qanımda yaşadıram əsrimi,  
Mən təəssüf etmirəm bir yay kimi, sim kimi  
möhkəm gərildiyimə,  
İyirminci əsrədə dünyaya gəldiyimə.  
Əsrin öz yollarıdır alınimdakı qırışlar,  
Hər qırışda bir ilin öz nəqşsi, öz izi var.  
Siməm, nəgmələrimdə gah qalxıb, gah enmişəm.  
Əsrimin öz səsi var, bu səsə köklənmişəm.

*16 yanvar, 1958*





## VAXT ÇATIŞMIR

*Ey an, ötüb keçmə, dayan!*

**V.Hôte**

Biz hey ömrümüz boyu “vaxt çatışmir” deyirik,  
Vaxtı vaxtin özündən borc almaq isteyirik.  
Bizə baxmir, vaxt ötür... İş çox, vaxt az... ömür az...  
Bir saatın arzusu neçə ömrə siğışmaz.  
Kitablara baxanda qaralır gözlərimiz,  
Bunları necə, nə vaxt oxuyub qurtaraq biz?  
Dünyada hər söz, hər səs, hər lövhə, hər mənzərə  
Adamı düşündürür, düşündürür min kərə.  
Bülbül bizi çəmənə, gül də bağa çağırır.  
Hər şey, hər şey insanı yaratmağa çağırır,  
Ah... Hansını görəsən? Ömür keçir, gün keçir  
Bir ildə bir ömürdən neçə toy-düyün keçir,  
Vaxt ötür, bizə baxmir...  
İş çox, vaxt az, ömür az.  
Bir saatın arzusu neçə ömrə siğışmaz.  
Bəzən fikirləşirsən: günlər qanadlı günlər  
Axır belədən belə...  
Nə qədər görülməli işim, gücüm var hələ!  
Hansından başlamalı?  
Özün də bilməyirsən.  
Günlər ötür... Sən elə “vaxt çatışmir” deyirsən.  
Vaxt çatışmir, çatışmir, işimiz qalaq-qalaq,  
Bunları görmək üçün vaxtı hardan borc alaq?  
Saatları saxlayın, əqrəblər işləməsin!  
İş görək... qoca dünya bizə bekar deməsin!



---

Bu anamız dünyanın özü bekar deyildir.  
Görün neçə min ildir -  
O firlanır, firlanır günəşin dövrəsinə,  
Yorulmaq bilmir yenə.  
O görür öz işini, hər işi düz gətirir.  
Bizə vaxtı-vaxtında gecə-gündüz gətirir,  
Bu dünyada nə qədər  
Qoxlanmamış çiçəklər, dərilməmiş meyvələr,  
Geyilməmiş libaslar,  
Yarımçıq qalan işlər, əsərlər, nəğmələr var.  
Onların sahibləri zəhmətdən qaçmamışdır,  
Ah...ancaq onların da vaxtı çatışmamışdır.  
İş qurtaran deyil ki... iş özü işdən doğur,  
Yoxuş, enişdən doğur.  
Vaxt çatmaya-çatmaya ömrümüz çatır sona,  
Xoşbəxtidir o adam ki, təslim olur vaxt ona!

2 fevral, 1958



## İNSAN ZƏKASI

Yerdə insan zəkası  
Möcüzələr yaratdı,  
Qütbləri kəşf edib  
Dəryalara əl atdı.  
Neçə ilin yolunu  
Qət elədi bir günə,  
İldirimi, şimşəyi  
Əsir etdi özünə.  
Qaranlıq gecələri  
Yarış gündüz eylədi,  
Düzləri dağ eylədi,  
Dağları düz eylədi.  
İnsan yer kürəsində  
Hər şeyə sahib oldu,  
Onun hökmüylə yerdə  
Yer təzədən quruldu.  
Lakin insan zəkası  
Hələ öz qüdrətini  
Bu qoca kainata  
Göstərə bilməmişdir.  
Sırılı qoca kainat  
İnsanın qarşısında  
Hələ əyilməmişdir.  
O, sırılı bir kitabdır,  
İnsanın gözlərilə  
Hələ oxunmamışdır.  
İnsanın od nəfəsi  
Nə ulduza, nə aya



---

Hələ toxunmamışdır.  
Qadir insan zəkası  
Sığışmir artıq yerə.  
Onun hökmü, qüdrəti  
Qalxır sonsuz göylərə.  
Çıxbıñ insan zəkası  
Yerin cazibəsindən,  
Atdı ilk addımını  
Kainata bu gündən...

Taxdı meydan oxuyub -  
Aya, ulduza, günə  
İnsan yeni bir ulduz  
Kainatın köksünə.

İnsan göydə yaratdı  
Yeni bir yer kürəsi.  
Kainatı yuxudan  
Oyatdı onun səsi.

Bu, insan zəkasının  
Göydə təntənəsidir.  
İnsanın qarşısında  
Göy yerə enəsidir!

Yol açıb kainata,  
Hücum'a keçmişik biz.  
Qədim nağıllardakı  
Möcüzləri gözüylə  
Görür nəsillərimiz!

*Oktyabr, 1957*



## TƏQVİMİN VARAQLARI

Ey hər gün təqvimindən bir varaq cıran oğlan!  
Əllərin titrəyirmi onu qoparan zaman?  
Atlığıн varaq kimi günlər gedir ömürdən,  
Sən də atılacaqsan yaransan da dəmirdən.  
Sən elə zənn etmə ki, təqvimdən varaq düşür,  
Ömrünün ağacından gündə bir yarpaq düşür.  
Cırğıн varaqları oxumadan atma sən,  
Tarixini, ruhunu yerdə tapdalatma sən!  
Hər cırğıн varaqda tarixin izi qalmış,  
Orda əcdadımızın əməlləri yazılmış.  
Hər varaqda gülümsər neçə tarix, neçə ad,  
Neçə döyüş, neçə qan, neçə ah, neçə fəryad...  
Səslənsin qulağında xalqımızın haqq səsi -  
Cavanşirin, Babəkin, Koroğlunun nərəsi.  
O varaqlar xalqının tarixidir, varıdır,  
Mübarizə yolları, qələbə yollarıdır.  
Bu yollar namus yolu, şərəf, qeyrət yoludur,  
Bu yollar başdan-başa qurbanlarla doludur.  
Canlansın xatirində o əyyamlar, o dəmlər,  
Varaqlarda gördüğün o qırmızı rəqəmlər  
Məğrur əcdadımızın qanı ilə yazılmış,  
Hər varaqda bir eşqin tarixi, izi qalmış!  
Ey hər gün təqvimindən bir varaq cıran oğlan!  
Əllərin titrəmirmi onu qoparan zaman?  
Qoy titrəsin əllərin, sən düşün dərin-dərin,  
Gözlərinin önündə dayansın əməllərin!

Şəki. 21 avqust, 1957



## SƏRHƏD AĞACLARI

Çəmənlər, çayırlar, göy biçənəklər  
Düşmür xəritəyə nədən çox yerdə?  
Ancaq sərhəd boyu duran dirəklər  
Qırmızı xətt cızır xəritələrdə...

Üstü dama-dama bu dirəklərin  
İki tərəfi var, iki üzü var.  
Bircə üzünü də itirər yəqin  
Bu dünyada iki üzlü adamlar.

Bu taxta dirəklər, yəqin bir zaman  
Meşədə vüqarlı bir ağac olmuş.  
Şərəflə ömr edib yaşadığından  
Quşların yuvası ona tac olmuş.

Artardı vüqarı onun anbaan  
Azad quşlar üçün olduqca sığnaq.  
O vaxt nə bilsin ki, ötəcək zaman,  
Özü azadlığa sərhəd olacaq.

Onun sakinləri verib səs-səsə,  
İstədiyi yerə uçardı şən-şən,  
O da şadlanardı bundan... Bu günsə  
Sərhəd qayırmışlar onun özündən.

O vaxt nə bilsin ki, insanların da  
Alına səlbitək o, dəyəcəkdir,  
Bir zaman başının üstündən onun  
Quşlar da ötüşə bilməyəcəkdir.



---

Meşədə vüqarlı bir ağac ikən  
İstərdi insana o, yoldaş olsun.  
Yoxsulun evində ya bir pilləkən,  
Ya bir dəhrə sapi, ya bir xış olsun.

Talei başqa şey göstərdi ona:  
Sədd oldu insanın arzularına.

Başının üstündə dayanır bulud,  
Onun dövrəsində rüzgar inləyir.  
O, sərhəd boyunda kötük olunca,  
Yoxsulun peçində yanaydım, deyir...

Ey taxta dirəklər, sizi dünəndən  
Yetişmiş taxıltək biçib qıraydım.  
Yanan ürəklərin atəsilə mən  
Sizi tonqal edib alışdırayıdım.

Bir çəpər oldunuz əsrlərlə siz  
Önündə hər eşqin, hər xoş niyyətin.  
Sizin alovunuz qurudarancaq  
Gözünün yaşını bəşəriyyətin!..

*Mart, 1955*



## MƏN SEVİRƏM

Mən sevirəm, məhəbbət şərəfimdir, şanımdır,  
Mən bir quşam, məhəbbət sonsuz asimanımdır!  
Mən sevirəm, sevgisiz açılmaz gül-çiçəklər,  
Mən sevirəm, sevgisiz alışarmı üzəklər?  
Mən sevirəm, nurlanır ürəyim sevgilərdən,  
Mən sevirəm, sevirəm, yaşayıram demək mən.  
Mən sevirəm, sevgisiz quş da bala uçurmaz,  
Mən sevirəm, sevgisiz nə qış olar, nə də yaz!  
Mən sevirəm, çölü də, mən sevirəm dağı da,  
Gülmək qədər sevirəm dolub ağlamağı da.

Eniş enmək istəyən yoxusu çıxsın gərək,  
Sevgidir ömür yolum beşikdən məzaradək...  
Mən həm qarı sevirəm, həm yağışı sevirəm,  
Həm baharı sevirəm, həm də qışı sevirəm.  
Mən sevirəm yurdumu, mən sevirəm elimi,  
Bülbül təranəsitək şirin, ana dilimi.  
Mən sevirəm çayların, bulaqların səsini,  
Sevirəm çiçəklərin, gullərin nəfəsini.  
Sevirəm gözəllərin qarasını, ağını,  
Sevirəm sevgilimin nazını, şıltığını.

Sevirəm gülüşünü balaca körpələrin,  
Duyuram dərin-dərin, sevirəm dərin-dərin.  
Duruşum da məhəbbət, yerişim də məhəbbət,  
Gülüşüm də məhəbbət, hər işim də məhəbbət...  
Xilqətin də anası əzəldən sevgi olmuş,  
İnsan qoca dünyani sevmək üçün doğulmuş!



---

Sevgidir yaşamaqçın insana can verən də,  
Sevgidir mənəancaq həyatı sevdirən də.  
İşığı da sevirəm, kölgəni də sevirəm,  
Ey ayağımdan çökən! Mən səni də sevirəm.  
Sənin varlığın mənə həyat dərsi öyrədər,  
Sən olmasaydın əyər,  
Ömür gəmim gah üzüb, toxunmazdı gah daşa,  
Yekrəng olardı mənim həyatım başdan-başa.

*May, 1957*



## ZİNDANDA

*Tatar şairi Musa Cəlilin xatirəsinə*

Yaratmaq eşqilə yaşıyan oğlan,  
Demə: yaratmağa saray gərəkdir.  
Ürək dolu olsa dayanmaz bir an,  
Zindana salsan da dillənəcəkdir.

Doldur ürəyini dolmuş göy təkin,  
Sükansız gəmidir qayəsiz insan.  
Müqəddəs əqidən, böyük məsləkin  
Keçirər ömrünü firtinalardan.

Ağlayan ağladar, yaxılan yaxar,  
Yerdən soruşurmu gün doğulanda?  
Daşın dibindən də göyərib çıxar,  
Çiçəyin toxumu dolu olanda.

Ürək göylər kimi dolubsa, nə qəm,  
Yayda da, qışda da boşalacaqdır.  
Boş isə, əlinə götürmə qələm,  
Varaqlar qəlbin tək boş qalacaqdır!

Dol ki, boşalasan, belədir, bəli,  
Göz yaşı yaranır qəlb atəşindən.  
Dünyanın ən gözəl söz inciləri  
Qaranlıq zindanda yaranır bəzən!

23 aprel, 1957



## MOABİT

*Musa Cəlilin xatirəsinə*

Ah, Moabit, Moabit! Ey əsarət yuvası!  
Qucağında çalındı hər gün ölüm havası.  
Döşəmənə ciləndi arzuların göz yaşı,  
Bir-birindən ayırdın neçə yarı, yoldaşı?  
Neçə arzu, neçə kam səndə soldu, saraldı,  
Neçə ömrün yazını boran aldı, qar aldı.  
Onların dərdi ilə alışdımı sinən, de?  
Ey əsarət yuvası! Sən bildinmi sinəndə  
Yarandı ən möhtəşəm azadlıq nəğmələri?!  
O nəğmələr dolaşdı bu dünyada hər yeri,  
O nəğmələr tanıtdı səni bütün cahana.  
Ah, Moabit, Moabit, batdın günahsız qana!  
Adını nəğməsində yaşadan bir insanı  
Bəs sən niyə çürütdün, sənin insafın hanı?!  
Sən bildinmi, sinəndə böyük bir ürək vurur,  
O, daş hasarlarını nəğməsilə uçurur?!

*May, 1957*



## YENƏ BİR ARZU QALDI

Ananın ürəyində  
Ulduzlar durdu səfə,  
Bala qığlıtısını  
Eşidəndə ilk dəfə.

Arzu doğdu arzudan  
Dedi: “Balama qurban  
Kəhər atlar, qulunlar!  
Balam havaxt dil anlar?”

Uşaq dil də anladı,  
Dil açdı: “Ana!” - dedi.  
Ana: “Hər dərdin, bala,  
Gəlsin bu cana!” - dedi.

Üzünə güldü cahan,  
Arzu doğdu arzudan.  
Ana dedi: “Bəs haçaq  
Balam ayaq açacaq?!”

Bala ayaq da açdı,  
Küçədə gəzdi, qaçıdı.  
Ana qəlbi siğmadı  
Fərəhindən göylərə,  
Hər bala addımına  
Əhsən dedi min kərə.

Arzudan arzu doğdu,  
Ana dedi: - “Azdı bu!



Balam da balalartək  
Havaxt dərsə gedəcək?!”

Bala dərsə də getdi,  
Bala dərsdən də gəldi,  
Sanmayın ki, ananın  
Arzuları gödəldi.

Ana dedi: “Azdı bu!”  
Arzudan arzu doğdu.  
Dedi: “Balam bəs haçaq  
Məktəbi qurtaracaq?”

Bala məktəb bitirdi,  
Ali məktəbə girdi.  
Ananın arzuları  
Yenə də tükənmədi.  
“Ah... bircə tez balamın  
Toyunu görüm!” - dedi.

Arzudan arzu doğdu,  
O qurtardı, bu doğdu.  
Ana bir vaxt gördü ki,  
Ömrü axıra yetmiş,  
Arzuların odunda  
Öz ömrünü əritmiş.

Ana öz balasının  
Yolunda can çürütdü.  
Bala, anaya çatdı,  
Bala, ananı ötdü.



---

Ah, yenə də ananın  
Arzuları bitmədi,  
Bu arzular, arzular  
Ananı tərk etmədi.

Düşdü əldən-ayaqdan,  
Ana tamam qocaldı;  
Dünyadan köçəndə də  
Ananın ürəyində  
Yenə bir arzu qaldı...  
Ana getdi dünyadan  
Balanın çıçəklənən  
Ömrünün yaz çağında,

Ananın arzuları  
İndi də təkrar oldu  
Balasını böyüdən  
Balanın dodağında.

*Aprel, 1957*



## BİR ÜRƏYİN MİN DUYĞUSU

Ürəklər hamısı yumruq boydadır,  
Hamısı bənzəyir biri-birinə.  
Lakin hər ürəkdə bir aslan yatır,  
Baş vurmaq çətindir sırrlərinə.

Hamısı döyüñür, yaxşı dinlə sən,  
Çətindir ayırməq, seçmək onları.  
Ancaq bir-birinə bənzəmir nədən  
Bütün ürəklərin həyəcanları?!

Ey rəssam! Qəlbimi görürsənmi sən,  
Çəkə bilərsənmi onun şəklini?  
Unutma, bu işi boynuna çəksən,  
Ürək yox, duyğusu cəlb etsin səni.

“Eh, buna nə var ki...” - deyə bu dəm sən  
Bir parça ət çəkdin, xətrimə dəyedin.  
Qəlbimi yaşadan döyüntülərdən  
Yalnız bircəsini çəkə biləydin!

Ey rəssam, dünyada yeddicə rəng var!  
Arzular rəngbərəng, diləklər zəngin...  
Hər ürəkdə yatır min cür duyğular,  
Onları çəkməyə çatarmı rəngin?!

*Sentyabr, 1957*



## YAY GECƏSİ

Hava meyxoş, tərpənməyir  
Ağacların yarpaqları.  
Gecə keçmiş, qaralmışdır  
Evlərin də çıraqları.

Göyün qızıl qəndilləri  
Göz vurduqca bir-birinə,  
Düşür almas danələri  
Budaqların çətirinə.

Ay buludlar arxasında  
Gah gizlənir, gah boylanır,  
Çiçəklərin ləçəyində  
Çillə-çillə işiq yanır.

Dağlar, daşlar mürgü döyür,  
Elə bil ki, yuxuludur.  
Gecələrin qucağında  
Həyat gizli, sərr doludur.

Nəsə gizli məna yatr  
Yarpaq səsi, quş səsində.  
Sevənlərin sırrımı var  
Gecələrin sinəsində?..

Bu da başqa bir aləmdir,  
Göylər işiq, yerlər qara.



Gecə dərin sükutile  
Lay-lay deyir yatanlara.

Sükutun da öz aləmi,  
Sükutun da öz dili var.  
Ancaq onu qulaq deyil,  
Qəlb eşidər, könül anlar!

Sinəsini açıb insan  
Qucmaq istər göyü, yeri.  
Yatmaq üçün yaranmamış  
Doğrusu, yaz gecələri...

Gündüz - oynaq bir uşaqdır,  
Baxışından nur tökülür.  
Nə dərdi var, nə qayğısı, -  
Qah-qah çəkib gülür, gülür.

Gecə isə elə bil ki,  
Dünya görmüş bir qocadır,  
Baxışı da, gülüşü də  
Müəmmalı tapmacadır.

O, düşünür dərin-dərin,  
Düşündürür həm də səni.  
Ürəyini görəmməzsən  
Zilləsən də gözlərini!

*Şəki. 19 avqust, 1957*



## QOCALARMI?

Şair qalxdı tribunaya,  
Dağ başına qondu qartal.  
Nəfəsini dərdi hamı,  
Bir sükuta qərq oldu zal.

“El bilir ki, sən mənimsən...” =  
Deyib durdu, nəfəs aldı.  
O duruxdu, o tutuldu,  
Şeirin ardı harda qaldı?

Niyə susdun, niyə, şair?  
Pərt eləmə gəl məni sən.  
Unutdunmu gəncliyində  
Oxuduğun nəğməni sən?

Sap qırıldı, mirvarilər  
Dağıldımı yoxsa yerə?  
Qocalmışmı bizim şair -  
Bir xal düşdü ürəklərə.

Öskürərək təkrar etdi  
Misrasını o yenidən.  
Ah!.. Gəlmədi şeirin ardı,  
“Şair, nə tez qocaldın sən!”

Bu dəm kimsə dindi zaldan,  
Çatdı onun köməyinə.



Şair tutdu bu misrani  
Bülbül kimi ötdü yenə.

Ürəyimi çaldı bu hal,  
Piçıldadım mən bu ara:  
- Sənətkarın öz sözünü  
El qaytardı sənətkara.

Çünki onun hər kəlməsi  
Elin, yurdun öz səsidir.  
Ürəyi xalqın ürəyi,  
Nəfəsi el nəfəsidir!

Ürəyimdə dedim: - Şair,  
Öz kamını sən almışan.  
Əlli deyil, yüzündə də  
Kim deyər ki, qocalmışan?!

Sən bülbülsən el başında,  
Gəncsən ömrün hər çağında.  
Sözü elin dodağında  
Yaşayan da qocalarmı?

Yerdən qalxıb ucaldın sən,  
Şair deyil “el” deməyən,  
Kökü yerə işləməyən  
Bir ağac da ucalarmı?

*Aprel, 1956*



## QARA SAÇLAR, AĞ SAÇLAR

Saçlarımı dən düşür, dən düşür, yaman düşür,  
Hər baxanda anamın ürəyinə qan düşür.  
Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,  
Saçımın ağılığından qanın heç qaralmasın!

Alışıram gecələr masa arxasında mən,  
Saçlarım da ağarır, qəlbimin atəşindən.  
Sən demə ki, balamın bəlkə gizli qəmi var,  
Vaxtsız ağaran saçın özgə bir aləmi var.

Ölüm belə qəm deyil bu həyatı duyana,  
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!  
Qara, şəvə saçları təbiət vermiş mənə,  
Mən güvənə bilmərəm onun bu töhfəsinə.  
Zəhməti həyatımın öz mənəsi sanmışam,  
Ağ saçları həyatda mən özüm qazanmışam.

*Sentyabr, 1957*



## BAHAR VƏ MƏN

İllər keçir axıb keçən sular kimi,  
Hər il başqa duyğularla yanır ürək.  
Hər gələndə bahar gəlir bahar kimi,  
Məni görmür baharancaq gördüyüütək.

Bahar gəlir, fərəhindən gülür aləm,  
Bahar gəlir, hər il gələn bahar kimi.  
Mənsə hər il dəyişirəm -  
Əynimdəki paltar kimi.

*Aprel, 1957*



## İLK KİTABIN

*Nazim Hikmətin Bakıya gəlməsi münasibətilə*

Düz otuz il bundan əvvəl, sən damla-damla  
“Al günəşi burda içib türkülər”\* ötdün,  
Bakı səni böyüdükcə sən də inamlı,  
Ürəyində minbir səsli arzu böyüdüün.

Anam Bakı sənin də ilk məktəbin oldu,  
Sən buradan pərvazlanıb qalxdın göylərə.  
Ancaq sənin ömür yolun nə çətin oldu,  
Qarşına gah qaya çıxdı, gah dağ, gah dərə...

Bir igidin həyatıdır axı otuz il,  
Otuz ildə çox bulaqdan sən su içmişən.  
Görürsənmi, Bakı artıq sən görən deyil,  
Bakı kimi sən özün də çox dəyişmişən!

Düz otuz il bundan əvvəl, sən heyran-heyran  
Nəğmə dedin “canın Bakı, gözün Bakı”ya.  
Bir kitabla getmiş idin bizim Bakıdan,  
Yüz kitabla qayıtmışan bu gün Bakıya.

Ürəklərdən alarancaq söz mayasını,  
Şeirin, sözün neçə candan neçə can almış.  
Nazim, sənin yüz kitabın öz mayasını  
Bakımızda yaratdığıñ kitabdan almış!

*Bakı. Oktyabr, 1957*

\*Nazim Hikmətin 1926-ci ildə Bakıda nəşr etdirdiyi “Günəşi içənlərin türküüsü” kitabına işarədir.



## “LEYLİ-MƏCNUN”

“Leyli və Məcnun” operasının əlli illiyinə

Kərbəlada unudulmuş bir qəbir var,  
Kölgə salmış onun üstdə çətir kimi göy palmalar.  
Gecə-gündüz bir quş ötür qonub qəbrin baş daşına,  
Öz qüssəli nəğməsilə lay-lay çalır sanki ona.  
Qanadını qəbrə çırpıb o oxumur, o ağlayır,  
Öz səsilə “Leyli-Məcnun” dastanını varaqlayır.

Bizim Bakı şəhərində şərəfli bir xiyaban var.  
Xiyabanın ortasında dikəlibdir bir daş məzar.  
O qəbrin də baş daşında bir quş ötür axşam-səhər,  
Onun qəmli nəğməsinə heyran qalır yol ötenlər.  
Bu nəğmədə göy hicqırır, şimşək çaxır, sel çağlayır,  
Öz səsilə “Leyli-Məcnun” dastanını varaqlayır.

İraq - Bakı aralıqda neçə dəniz, neçə dağ var,  
Ancaq biri-birinə də çox yaxındır bu məzarlar.  
Burda yatan ürəklərin hər birisi dərin-dərin,  
Acısını bir yaşamış bir eşqin, bir məhəbbətin.  
Hər ikisi nəğmə demiş, bir pərdədə, bir nəfəsdə,  
Hər ikisi nəğmə demiş: biri sözdə, biri səsdə...

Füzuli öz dastanını yazanda dar otağında,  
Bildimi ki, zəmanənin tamam özgə bir çağında,  
Onun doğma torpağında bir sənətkar doğulacaq?-  
Ürəkləri bir vuracaq, duyğuları bir olacaq.



---

O, bilmədi, bu şərəfi Üzeyirə zaman verdi,  
Füzulinin sözlərini nəğmələrə o çevirdi.  
“Leyli-Məcnun” axıb keçdi iki qəlbin tellərindən,  
Rəng aldı gül-çiçəklərdən, işıq aldı dan yerindən.  
O bir nurlu ulduz kimi yandı sənət göylərində,  
Təkcə burda deyil, yandı o, dünyanın çox yerində.  
Onun sırılxı xallarına dağ baş əyər, sel dayanar,  
Bu yanğıdan bircə qətrə selə düşsə, sel də yanar.

“Leyli-Məcnun!” - ulu eşqin, məhəbbətin fəlsəfəsi,  
“Leyli-Məcnun!” - ötən dilsiz əsrlərin hicran səsi!  
“Leyli-Məcnun!” - hər bəmində min ürəyin bir səsi var,  
Hər zilində qoca Şərqiñ öz dərdi, öz naləsi var.  
“Leyli-Məcnun!” - heç solmayan min ətirli bir çiçəkdir,  
O, xalqımın gözləriylə ağlayacaq, güləcəkdir.

Kim deyir ki, “Leyli-Məcnun” yatırılmışdır nəsilləri,  
Xeyir, oxu, yaxşı oxu ötüb keçən o illəri.  
Leylilərin göz yaşları, məcnunların ah-fəqanı  
İntiqama çağırılmışdır Koroğlunu, Səttar xanı.  
Səttar xanın qlincində yanana alov söylə nədir?  
O, Məcnunun qəlb odundan ora düşən bir qətrədir.

“Leyli-Məcnun!” - Bütün sevən ürəklərin öz adısan,  
Sən ağ saçlı qoca Şərqiñ könül yaxan fəryadısan.  
Sən keçmişim, sən tarixim, sən xalqımın könül sazi.  
Sən kif atmış ehkamlara nəsillərin etirazı.  
Nəğmələrin dağlarımdan axan daşqın şəlaləmi?  
Vüsətinə, hikmətinə əsir etdin sən aləmi.



---

“Leyli-Məcnun!” - Sən ətrisən tər gullərin, çiçəklərin,  
Söhbətisən yarpaqların, nəğməsisən küləklərin.  
Sən mügamlar dəryasından çıxarılan bir incisən,  
Sən birinci yaranmışan, bu gün belə birincisən.  
Çünki sənin hər xalında elin, günün nəfəsi var,  
Bu dağların, bu daşların, bu düzlərin öz səsi var.

27 yanvar, 1958



\* \* \*

Dünyanın hər neməti sənindir, sənin, insan!  
Axı, bu nemətləri sən özün yaradırsan!  
Göyə hökm eləyirsən, yerə hökm eləyirsən!  
“Dünyada hər nə varsa, mənimkidir”, - deyirsən.  
İndi də başlamışan göylərə əl atmağa...  
Ancaq nədən ömrünü bircə gün uzatmağa  
Çatmir sənin qüdrətin?  
Azmıdır fərasətin?!!

*Noyabr, 1957*



## QARANQUŞ VƏ SƏRÇƏ

Gəldi bahar, ilk bahar  
Yarpaq açdı ağaclar.  
Sellər, sular çağladı,  
Düzləri qucaqladı.  
Qovuşunca çay-çaya  
Səs düşdü bağ-bağçaya.  
Gəldi qaranquş öncə,  
Gülzar onu görünce,  
Fərəhləndi, sevindi,  
Qaranquşa “gəl” dedi.  
“Gəl bizim aynabəndə,  
Yoldaş ol mənə sən də”.

Qaranquş yuva tikdi  
Aynabənddə bir səhər,  
Gülzar baxıb sevindi,  
Sevindi evdəkilər.  
Gülzar qaranquşları  
Özünə dost sanardı.  
Hər səhər dostlarının  
Səsinə oyanardı.  
Qaranquşlar öyrəşir  
Günü-gündən Gülzara.

Ana quş pay da verdi  
Lələyindən Gülzara.  
Gülzar mahni oxudu:  
“Qaranquş, ay qaranquş,



---

Mənə necə əzizdir  
Verdiyin pay, qaranquş...  
Qaranquş, ay qaranquş!..”

Günlər belə ötüşdü,  
Gülə-gülə ötüşdü.  
Gəldi boranlı günlər  
Çənli, dumanlı günlər,  
Xəzan çökdü bağlara,  
Xal düşdü yarpaqlara.  
Azaldı çaydan sular,  
Qatarlaşışib uçdular  
Quşlar isti yerlərə,  
Sakitləşdi dağ-dərə.  
Dağda payız küləyi  
Öz atını səyirtdi.  
Bütün quşlardan qabaq  
Qaranquş uçdu, getdi.

Bir səhər Gülzar durub  
Yuvanı boş görünçə,  
Ürəyinin telləri  
Sızladı incə-incə.  
Dedi: - Yuva, de sənin  
Bəs hanı sahiblərin?  
Onlar nə tez getdilər,  
Qəlbimi incitdilər.  
Küsdlər bəlkə məndən,  
Bu çöldən, bu çəməndən  
Niyə tez ayrıldılar?



Məni dərdə saldılar.  
Yuva cavab vermedi,  
Qızın qanı qaraldı.  
Qaranquşun yuvası  
Ona xatirə qaldı.  
Gülzar hər axşam-səhər  
Seyr etdi boş yuvanı.

Dedi: - Yuva, ay yuva  
Mənim dostlarım hanı?  
Qızı belə görünçə,  
Nənəsi dilə gəldi.  
Dedi: - Dünyanın işi  
Əzəldən belə gəldi.  
Gələn gedər, ay qızım,  
Fikr eləmə boş yerə.  
Qaranquşlar payızda  
Uçar isti yerlərə.  
Davamsızdır qaranquş  
Soyuğa tab gətirməz.  
Vəfəsizlər dostluğunu  
Axıracan yetirməz.

Nənəsinin sözləri  
Qızı yamanca tutdu.  
Ay keçdi, yavaş-yavaş  
Dostlarımı unutdu.  
Qış gəldi, yağıdı qar da,  
Ancaq bağ-bağçalarda  
Səsləndi axşam-səhər  
Balaca, boz sərçələr.



---

Gülzar görüb onları  
Fikirləşdi bu ara:  
“Bəs niyə boz sərçələr  
Dözür bu soyuqlara?”

- Sərçə, sərçə, a sərçə,  
Dözdün şaxtaya, sərçə!  
Sən bizi tərk etmədin,  
Özgə yerə getmədin.  
Dözdün qışın qarına,  
Əhsən bu ilqarına!  
Gözəlliyyin yoxsa da,  
Etibarın var sənin.  
İstisi də gözəldir,  
Soyuğu da vətənin!

*Noyabr, 1957*



## AD GÜNÜ

*Osman Sarıvəlli oğlunun  
adını Babək qoymuşdur*

Oğul, fayda yoxdur biz qoyan addan.  
Özün hünər göstər, özün ad qazan.

**O.Sarıvəlli**

Bu gün ad günündür, ay Azər balam,  
Adınla bərabər ucalasan sən.  
Bu adı hədiyyə vermişik sənə,  
İstərəm həyatda ad alasan sən.

Vətənin adıyla çağırıldım səni,  
Sənə Vətənimin adını qoydum.  
Onun hər qəmimi, hər sevincini,  
Ay oğul, sinəmin başında duydum.

Atanın ən böyük eşqi, muradı,  
Şeiri dilə gəlib: “Vətəndir!” - dedi.  
Azər, körpə balam, sənə bu adı  
Mən verdim, bəlkə də Vətən vermədi.

Bülbül cəh-cəh vurub oxumazdım,  
Ona bülbül adı qoyulmasaydı?  
Gül bu qədər gözəl qoxumazdım,  
Məgər onun adı gül olmasaydı?!.

Adı da, sanı da əməl ucaldır,  
Ad səni qaldırmaz, sən adı qaldır!..



---

Atan fərəhlənsin əməllərindən,  
Vətən çaylarından güc alsın səsin!  
Sən elə yaşa ki, anamız Vətən,  
Sənə öz adını halal eyləsin.

*Mart, 1959*



## XALA

Bizim məktəbimizdə  
Bir qoca xala vardı.  
Qırx beş dəqiqədən bir  
Zəngimizi çalardı.  
Nə tez çalmazdı, nə gec,  
Səhv etməzdi bir an da,  
Saatsız da bilərdi  
Zəngin vaxtı çatanda.  
Yaxşıca tutmuşdu o  
Öz işinin yolunu,  
Odur ki, çox sevərdi  
Müəllimlər də onu.  
Xalanın bundan özgə  
Ayrı işi də vardı.  
Bizim üçün çox gözəl  
Təbaşir saxlayardı.  
Bir gündə dörd-beş dəfə  
Gələrdik təbaşirə.  
O mehriban qarını  
İncidərdik boş yerə.  
Ay uşaqlıq, uşaqlıq,  
Qəribə aləmin var.  
Niyə əyləndirərdi  
Səni belə oyunlar?  
Bəzən vaxtından əvvəl  
Qapıb zəngi çalardım,  
Bu cür əyləncələrdən  
Yaman ləzzət alardım.



---

Uşaqlığın, doğrudan,  
Qəribə aləmi var.  
Mən bilmirəm, bilmirəm,  
O zamanlar, o vaxtlar  
Neçin bu daş ürəyim  
O yazığa qiyardı?!  
Müdir mənim yerimə  
Xalanı danlayardı.  
O isə yazışq-yazışq  
Başını tərpədərdi.  
Uşaqların əlindən  
Hey şikayət edərdi.

Aylar, illər dolandı,  
Böyüüb yaşa doldum.  
Yurdumun qucağında  
Mən də vətəndaş oldum.  
Qələm, dəftər yerinə  
Çəkic tutdu əllərim.  
Çıxdı yadımdan tamam  
Uşaqlıq əməllərim.  
Bir boranlı qış günü  
İşdən evə dönürdüm,  
Bizim xalaya bənzər  
Yolda bir qarı gördüm.  
Bəli, özürdür, özü,  
Amma yaman qocalmış.  
Qat-qat olan qırışlar  
Üzünə kölgə salmış.  
Hörmətlə salam verib  
Yaxınlaşdım ona mən.



Tanımadı o məni,  
Tanımadı deyəsən.  
Mən söhbətə başladım  
Onunla çox mehriban:  
- İşin, gücün necədir?  
- Sağ ol, oğul!  
Bu zaman  
Qəlbimin göylərində  
Şimşək çaxdı bir anda,  
Dağlar çənə bürünər  
Göy gözünü sıxanda.  
“Sağ ol”, - dedi, - o mənə,  
“Sağ ol”, - dedi, - ürəkdən.  
Uşaqlıq günlərimçin  
Layiqmıyəm buna mən?!  
Bu söz mənə haramdır,  
Eşit məni, can xala.  
Heç olmasa, sən indi  
Məni söy, məni danla!  
İndi başa düşərəm  
Nə deməkdir bu danlaq?  
Yoxsa əzab içində  
Qəlbimi dərd alacaq.  
Ay uşaqlıq, uşaqlıq,  
Qəlbimə xal saldı qəm,  
Sənin əməllərinin  
Əzabını çekirəm.  
Bəsdir mənə bu əzab,  
Bəsdir ömrüm uzunu!  
Qəlbim dara düşəcək  
Hər görəndə mən onu.



---

O, yaxşılıqdan özgə  
Nə edərdi bizlərə,  
Biz onun zəhmətini  
Neçin vurardıq yerə?  
Mən onun əllərindən  
Azmı təbaşir aldım?  
Təbaşirin açdığı  
Yolla gedib ucaldım.  
Ay uşaqlıq, uşaqlıq,  
Sən bir çiçəkli yazdırın.  
O zamanlar bunları  
Bəs neçin anlamazdın?!  
Xala məndən ayrılib,  
Düzəldi öz yoluna,  
Ürəyimdə bir ağrı  
Baxdım arxadan ona.  
İstədim ki, yenidən  
Qaçış onu saxlayım.  
Öpərək üz-gözündən  
Mən onu qucaqlayım.  
Deyim: əfv et, bağışla  
Keçmiş dəcəlliyyimi,  
Sənə qulluq eylərəm  
İndi mən balan kimi!  
Məni dinlə, ay xala,  
Sənə bir sualı var,  
Varmı mənimintək yenə  
Məktəbdə pis uşaqlar?!

1946



## CÜMƏ GÜNÜ

Həftədə bir dəfə görüşürük biz,  
Həftədə bir dəfə... Cümə günləri...  
Bu günlə döyünür ürəklərimiz,  
Biri-birimizi duyandan bəri.

Deyirəm, ey bazar, bazar ertəsi,  
Çərşənbə, adına, tez ötüşün siz.  
Dinsin qulağımda o gülüş səsi,  
Dəysin bir-birinə nəfəslərimiz.

Könlüm bu sevdaya düşəndən bəri,  
Hər saatım həftə, hər günüm aydı.  
Deyirəm, həftənin bütün günləri  
Bizi birləşdirən cümə olaydı.

Sən mənim yanımda olanda, bir an  
Günəş dolanmasın, yer hərlənməsin!  
Axmasın, yerində dayansın zaman,  
Vüsal ayrılıqla çəpərlənməsin.

Əqrəblər yeddinin üstündə qalsın!  
Alım nəfəsimi mən də dərindən.  
Görüş vaxtimızda bir daş asılsın  
Bütün saatların əqrəblerindən!

*Mart, 1957*



## YARPAQ

Tövşüyə-tövşüyə qatar dayandı,  
Tapişdıq, görüsdüük...  
görüşməyəydik...  
Sinəmiz başında nə idi, yandı,  
Niyə başımızı aşağı əydik?

Niyə göylər kimi tutulduq o gün?  
Niyə birdən-birə belə dəyişdik?  
Səkkizcə dəqiqə danışmaq üçün  
Biz tut ağacının altına keçdik.

Bəli, dedilər ki, burada qatar  
Səkkizcə dəqiqə duracaq ancaq.  
Ey bu vaxtı qoyan, insafını var?  
Günahdır ürəyi qəlibə salmaq!

Sevənə nə saat, nə həftə, nə gün,  
Yalnız bir görüşə il də azdır, az.  
Səkkiz dəqiqəni hardan düşündün,  
Bizə əbədiyyət özü də çatmaz.

Kənardan baxanlar küsəndi bizə,  
Bəlkə də “bəxtəvər” dedilər o gün.  
Kim girə bilərdi ürəyimizə,  
Biz ki görüşürdük ayrılmaq üçün.

Titrədi dodağım, titrədi dilim,  
Sənin də vücudun titrədi bu dəm.



Səkkiz dəqiqədə düzü, sevgilim,  
Biz nə danışmışıq hələ bilmirəm.

Onu bilirəm ki, öz ürəyimdə  
Vaxtın azlığından gileylənirdim.  
Alışib yanırkı söz ürəyimdə  
Susurdum, dilimi mən kimə verdim?

Sözlər fikrimizdə dəstəbədəstə  
Düzülür, dağılır, aşib-daşırı.  
Bizim yerimizə başımız üstdə  
Yarpaqlar danışır, piçildaşırı.

Burulub açılan buludlar kimi  
Haldan-hala düşdüm hicran əlindən.  
Səkkiz dəqiqədə çəkdiklərimi  
Bütün ömrüm boyu çəkməmişəm mən.

Ötdü yarpaqlarda yel narın-narın,  
Öz hicran fitini qatar da çaldı.  
Ancaq hərarəti dodaqlarının  
Dodağımda qaldı, dilimdə qaldı.

Mən həmin bu yerdən ötürdüm dünən,  
Çaxdılardan başıma sanki dünyani.  
Yarpaqlar dillənib soruşdu məndən:  
“Niyə tək gəlmisən, sevgilin hanı?”

Nə cavab verəydim mən yarpaqlara?  
Yeriyib onların birini üzdüm.



---

Xəyalən qayıtdım öten çäglara,  
O müqəddəs yeri bir daha süzdüm.

Son görüş... Əqlimi başımdan almış,  
Xəstəhal olmuşam o gündən bəri.  
O tut ağacının altında qalmış  
Elə bil qəlbimin döyüntüləri.

Bu yarpaq toxunmuş bəlkə üzünə,  
Öpmüş saçlarından, yanaqlarından.  
O buna görə də əzizdir mənə  
Bütün ağacların yarpaqlarından.

Yarpağa can verdim öz nəfəsimdən,  
Gah öpdüm, oxşadım, gah suya qoydum.  
Hər onu əlimə götürəndə mən,  
Qəlbimin başında bir ağrı duyдум.

Mən onu nə qədər əzizlədim sə,  
Gün-gündən qurudu, saraldı soldu.  
Canımı eşqimə qurban dedim sə,  
Qismətim yenə də ayrılıq oldu.

Bəlkə də, bəlkə də yanılmışıq biz,  
Sevda ötərgidir bir qonaq kimi;  
Bir zaman bizim də məhəbbətimiz  
Bəlkə solacaqdır bu yarpaq kimi.

*İyul, 1957*



## SƏN ATDIN YERƏ

Nə deyib saçını kəsdirdin, gülüm?  
O gün gəlməyəydin görüşə barı.  
Kəsdirdin, ayaqlar altına düşdü  
Qumral saçlarının qıvırıcıqları.

Hər buruq telinə can demişəm mən,  
Saçını nə qədər iyələmişəm mən.  
Mənim toxunduğum qara telləri  
Kəsdirib ayaqlar altına atdın.  
Sən saç uzatdığını neçə illəri,  
Düzünü söyləsək, bir günə satdın.

Sənin saçlarını axı, neçə il  
Sixib qərq etmişəm mən öpüşlərə.  
Düşünsən, sevgilim, saçların deyil,  
Mənim öpüşlərim atılmış yerə...

*İyul, 1957*



## EY ANA TƏBİƏT

Ey ana təbiət, de, neçin, niyə  
Gülün budağında tikan bitirdin?  
Bulağın gözünü qotur keçiyə,  
Bulaniq suyunu ceyrana verdin?

Gülün həsrətilə bülbül ağladı,  
Üç ay nalə çəkdi, sinə dağladı.  
Gül açılan zaman, təbiət, nədən  
Bülbülün gözünü kor eylədin sən?!

Ürəklər tanıdı hökmünü dərdin,  
Yaxşını yaxşıya tuş gətirmədin.  
Leylini Məcnuna, Zeynəbi Zeydə,  
Baharın odunu qışa vermədin.

Günəşin başına yer dolansa da,  
Günəş bunu bilmir, de bu nə işdir?  
Ay günün eşqilə daim yanssa da  
Onunla bir dəfə görüşməmişdir.

Ey ana təbiət, de, neçin, niyə  
Gülün budağında tikan bitirdin?  
Bulağın gözünü qotur keçiyə,  
Bulaniq suyunu ceyrana verdin?

May, 1957



## XATİRƏLƏR

*Hacıbaba Həsənov bəstələmişdir*

Ömür keçir bir su kimi,  
Könlümdəsən arzu kimi.  
Həsrətindən quzu kimi  
Dilə gəlib mələr-mələr, -  
Qəlbimdəki xatırələr.

Özün getdin, sözün qaldı,  
Sinəm üstə közün qaldı,  
Bağçalarda izin qaldı...  
Gah ağlayar, gah da gülər, -  
Qəlbimdəki xatırələr.

Qəlbimizi bir gün açdıq,  
Sarmaşıqtək biz sarişdıq,  
Gah küsüşdük, gah barışdıq...  
İndi mənə şirin gələr, -  
Ötən acı xatırələr.

*İyul, 1957*



## ÜRƏYİMCƏSƏN

Sorursan ki, söylə nədir məni sənə sevdirən?  
Necə verim cavabını, heç bilmirəm, necə, mən.  
Demirəm ki, bahardan xoş, gül-çiçəkdən incəsən,  
Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən.  
Heç bilmirəm sualını hara, hara mən yozum?  
Əgər mən bir səmayamsa - sənsən ayım, ulduzum.  
Bülbüləmsə, mən ötərəm bu çəməndə səninçün.  
Sən mənimcün yaranmışan, mən də, mən də səninçün,  
Uca-uca bir dağamsa, zirvəmdəki qarımsan,  
Mən bağlı bir qıflamsa, sən mənim açarımsan.  
Demirəm ki, bahardan xoş, gül-çiçəkdən incəsən,  
Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən.

*Aprel, 1957*



## ŞEİRİMİN AHƏNGİ

Hökmünü səndən alır hər ayım, hər günüm də,  
Əlimə qələm alsam, sən durursan önumdə.  
Mənim könlüm əbədi məskənidir, yerindir,  
Qələmimdən axanlar sənin hisslərindir.

Sən mənim həyatımın, ilhamımın özüsən,  
Sən ömür kitabımın ilk sözü, son sözüsən.  
Sənin hissin, düşüncən öz rəngidir şeirimin,  
Ürəyimin vurğusu ahəngidir şeirimin.

*11 yanvar, 1958*



## ÜRƏK YANĞISI

- Heç olmasa, yuxuda görəydim sevgilimi,  
Mən onun həsrətində alışıram od kimi.  
Ah, neyləyim, görəsən?..  
Bu arzuma çatım mən?  
- Duz yeyib yatsan əyər,  
Hasıl olar diləklər.

Cavan oğlan bir gecə çoxlu duz yedi, yatdı,  
Onu su şırıltısı yuxusundan oyatdı.  
Qalxıb dedi: - Yuxuda şirin bir yuxu gördüm,  
Sevgilimi deyil mən, bəs nədəndir su gördüm?  
- Ah! Yansayıdı ürəyin əgər sevgilin için,  
Sən yuxuda su deyil, sevgilini görərdin.

*18 noyabr, 1957*



## AY İŞİĞİNDA

Nəğmə var, dinləyəndə  
elə bil yetişirsən  
ən böyük muradına.

Nəğmə var, dinləyəndə  
bütün qəmin, kədərin  
gəlib düşür yadına.

Nəğmə var, dinləyəndə  
ötən şirin günləri  
anır, anır, anırsan.

Nəğmə var, dinləyəndə  
sən torpaqdan üzülüb  
göyə qanadlanırsan...

Nədəndir, ey sevgilim,  
Dinləyəndə hər dəfə  
mən “Ay işığında”nı  
sən düşürsən yadıma?

Yetişirəm elə bil,  
bu dünyada ən böyük  
arzuma, muradıma.

Ay işığı rəqs edir,  
sanki o ay üzündə,  
Bəlkə ay işığından  
Yarandın sən özün də.

Sən də o mahnı kimi  
Həm incəsən, həm dərin,  
Həm həzinsən, həm şirin!

Dekabr, 1957



## GECİKMİŞ MƏHƏBBƏT

Mən bılırəm, bu dünyada  
Yalnız mənə göz dikmişən,  
Sən baharım olsan belə,  
Neyləyim ki, gecikmişən.

Gecikmisən, yazılıq bülbül,  
Bağ-bağçalar xəzan olub.  
Vaxtsız ötmə, bahar keçib,  
Gül dərilib, gül sovulub.

Bizim qoca təbiətin  
Bir amansız qanunu var:  
Vaxtsız dəyən bir meyvəni  
Şaxta kəsər, dolu vurar.

*11 yanvar, 1958*



## SƏKİLƏR

Əlimdə bir dəstə gül  
dayanmışam səkidə,  
Vağzal boyu gəzirəm,  
ürəyim səksəkədə.  
Qanad açıb uçuram  
sanki buludlarda mən,  
Hamı bilsin, yarımi  
gözləyirəm burda mən.  
Hər baxanda saata  
ancaq, qanım qaralır.  
Yamanca tez gəlmışəm,  
Hələ vaxta çox qalır.  
Qarşında bir qatar var, -  
Vaqonlara quş kimi  
çixır, düşür adamlar.  
Hamı gülür-danişır,  
Küsüllər barışır  
Ayrılıq məqamında.  
Nələr keçir bu anda  
Ürəklərdən, eh, nələr...  
Xəfif gülümsəmələr,  
Çaşmalar, karıxmalar,  
Mehriban əl sixmalar...  
Ağlayan kim, gülən kim,  
Yarına gül verən kim,  
Pəncərə arxasından  
Busələr göndərən kim.  
Piçiltilar, vədələr,



---

xəlvəti hıçqırıqlar.  
Onların arasında  
yəqin sevgilisini  
yola salanlar da var.  
Deyirlər ki, bu qatar  
gedəndən sonra ancaq,  
Sevgilimi gətirən  
qatar gəlib çıxacaq.  
Bəs bu niyə getməyir?  
Qəribə gəlir mənə.  
İstəyirəm önumdə  
bir tir kimi uzanan  
Bu qatar tez tərpənə.  
Ah... yarını ötürən  
Nə düşünür bəs görən?  
Mən deyirəm, ay qatar,  
di dayanma, tez yeri!  
O deyir ki, sınaydı  
qatarın təkərləri.  
Mən deyirəm, bu anlar  
məni gətirdi cana,  
O deyir ki, bu anlar  
aylar qədər uzana.  
Mənim üzümdə sevinc,  
onun üzündə kədər,  
Onunçun ağlayırsa,  
mənimçün gülümsəyir.  
səkilər, ağ səkilər.  
Sizin gen sinənidə,  
səkilər, ay səkilər,  
Yarı yola salanın



könlünə dağ çəkilər!  
Səkilər, ay səkilər,  
Üstünüzə nə qədər  
damıb isti göz yaşı!  
Burda yola salıbdır  
neçə bacı qardaşı.  
Neçə ana balanı,  
neçə yar öz yarını,  
Neçə qış baharını.  
Bir ay əvvəl burdaca  
ayrıldım sevgilimdən,  
Bu gün görüşəcəyəm,  
yenə, yenə burda mən.  
Bir işə bax, işə bax;  
Bir səkide bir anda,  
Dayanıbdır yanaşı  
yarı yola salan da,  
yarı qarşılıyan da.  
Kim gecəni gündüzlə,  
günəşi ayla görmüş?  
Kim hicranı vüsalla,  
qışı da yayla görmüş?  
Bu səkidə qarışır  
su - atəşə, ay - günə  
Hicranın göz yaşları  
vüsal gülüşlərinə.  
Bu dünyada vüsalla  
hicranın görüş yeri,  
Bəli, bu səkilərdir,  
bu vağzal səkiləri!

*Mart, 1957*



---

## DEMƏ, KÖKSÜMDƏ İMİŞ...

Üz qoyub dağlara gəzdim səni mən,  
Gül-çiçəkdən alaraq ətrini mən,  
Dinlədim quşların hicran səsini;  
Gecənin sırr dolu əfsanəsini.  
Dolaşib hər yanı sordum səni mən,  
Tapdadım çox gülü, çox gülşəni mən,  
Səni gördüm deyən heç olmadı, yar!  
Dedilər, axtaran axırda tapar.  
Tapdım axırda səni, ah, nə deyim,  
Demə, köksümdə imiş öz ürəyim.

*Sentyabr, 1957*



## LALƏ

Dedim: “Adın Lalə, özün laləsən”,

Dedin: “Bu sözlərdən kar aşmaz sənə”.

Dedim: “Mən qulunam,” - dedin: “Hər nəsən,  
Lalə çox incədir, yaraşmaz sənə”.

Dedim: “Gəl tərk eylə bu şıltəqlığı”.

Dedin: “Mən oynağam kəpənək kimi”.

Dedim: “Yuvan yoxmu?” - dedin: “Dünyanın  
Döşündə bitirəm mən çiçək kimi”.

Dedim: “Mən doyuram”, - dedin: “Görmürəm,”

Əsdin ürəyimdə bir külək kimi.

Dedin: “İncimişəm”, - dedim: “Nahaqdır,  
Havadan nəm çəkmə, sən ipək kimi”.

1956



## DÜŞƏ BİLMƏZ!

Bir an nəzərimdən o işıq gen düşə bilməz,  
Dərdsiz başa, qəmsiz başa bir dən düşə bilməz.

Lağ eyləmə gəl aşiqə, göy olsa buludsuz,  
Şux qönçələrin üstünə bir çən düşə bilməz.

Yaş ötsə də ruhun dirəyi eşqidir ancaq,  
Eşq atəşi vardırsa, can əldən düşə bilməz.

Bağlandı könül tellərinin bəndinə möhkəm,  
Kəssən də, sən atsan da o, teldən düşə bilməz.

Endirmə sən öz nəğməni, ey gül, bəmə gecdir,  
Naləm zilə qalxmış, daha zildən düşə bilməz.

Mən Bəxtiyaram, ayrı da düssən nəzərimdən,  
Eşqin ki, nə dildən, nə könüldən düşə bilməz.

1957



## VARDIR

Nəğməndə sənin qüssəli sevda səsi vardır.  
Aşıq ürəyin gör nə qədər naləsi vardır.

Çaldıqca əsir ot kimi, yarpaq kimi cismin,  
Hər bir xalının min sözü, əfsanəsi vardır.


Çal, barmağın ağ dillərə dəymir sənin ancaq,  
Könlümdə də hər nalənin öz xanəsi vardır.

Çal nəğməni, qəlbin odu qoy qəlbimə axşın,  
Hər nəğmənin əsrar dolu min fitnəsi vardır.

Sənsən işığım, hər muradım, tək bir əlimdə  
Neylim ki, bir eşqin qoşa peymanəsi vardır.

Ey Bəxtiyar, heyfa ki, bu xoş musiqinin də  
Öz dostu, öz aludəsi, divanəsi vardır.

1957



## ÜŞÜYƏRSƏN

*(Romans)*

Cavan oğlan, sən gecənin bu çağında  
Nə gəzirsən pəncərəmin qabağında?  
Söylə, hansı duyğu ilə qəlbin vurur?  
Külək əsir, şaxta kəsir, qar sovurur.

Gah papiros çəkir, gah da fit çalışsan,  
Sən gəzdikcə qar üstünə iz salırsan.  
Cavan oğlan, sənin mənə sözünmü var?  
Duyğunmudur qar üstünə yazılanlar?

Aç qəlbini, aç utanma, nə deyirsən?  
Yoxsa məndən sən cavabım gözləyirsən?  
Qoy cavabım qalsın mənim özgə vaxta,  
Qar sovurur, qılinc kimi kəsir şaxta.  
Niyə palto geyməyibsən, cavan oğlan,  
Üşüyərsən, get evinə, aman, oğlan!

*Fevral, 1955*





# “SEÇİLMİŞ ƏSƏRLƏRİ”

kitabından



*Səndən doymaq olarmı, həyat, sən nə şirinsən!  
Ancaq hamının deyil,  
Sən həyatın qədrini  
Yalnız bilənlərinsən!..  
Özünü bu dünyada heç kəs qonaq sanmamış,  
Ancaq ömrün özü də bərabər paylanmamış.  
Ömür payланan zaman görün kimə nə düşdü,  
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.  
Həyat, sən nə şirinsən, kim səndən doydı getdi?  
Gedənlər bu dünyada qəlbini qoydu getdi.*

*B. Vurbaibayev*



## KÜRD OVŞARI

*F.Əmirovun “Kürd ovşarı” əsərinin  
ABŞ-da ifa olunması münasibətilə*

Nyu-Yorkun, Bostonun  
konsert salonlarında  
səslənir “Kürd ovşarı”.  
Ondakı pak duyğular  
yad ölkədə səslənib  
coşdurur duyğuları.  
Ölkə yad ola bilər,  
ancaq duyan ürəklər  
hər ölkədə ürəkdir.  
Sənin hiss etdiyini  
o da hiss edəcəkdir.  
Ölkələr başqa-başqa.  
Adları başqa-başqa,  
Hər yerin öz sərvəti,  
Öz varı başqa-başqa.  
Qanunları cürbəcür,  
Qaydaları cürbəcür.  
Hər yerdə bir cür vurur  
Ancaq bütün ürəklər,  
Sərhədlərdə dikələn  
cansız, taxta dirəklər  
Sədd çəksə də torpağa,  
göyə, havaya, suya,  
Sədd çəkə bilmir ancaq  
Qəlbə, hissə, duyğuya.  
Amerikalı ağalar,



---

Size bir sualıım var:  
Yəqin istəməzdiniz,  
neçə-neçə dağları,  
çayları, okeanları  
aşaraq “Kurd ovşarı”,  
Yurdunuzda gurlasın!  
Nə etmək, qulaq asın  
balaca bildiyiniz  
elin könül səsinə.  
Siz heyran qalırsınız  
xalqımın yaratdığı  
Sənət abidəsinə!..  
Sənət dağları aşdı,  
könlümüzdən süzülüb  
könlünüzə yol açdı.  
Axı bu mahnının da  
Pasportu yoxdur...  
Onda  
Nə üçün sərhədləri  
Qapaya bilmədiniz  
Onun üzünə bəs siz?  
Qocaman bir millətin  
yaratdığı bu muğam.  
Deyir: mən öz gücümü  
ürəklərdən almışam!  
Mənim guşələrimdə  
nəbzi vurur dəmadəm  
qocaman bir millətin...  
Mən əbədi səsiyəm  
məhəbbətin, şəfqətin.  
Deyir: can yanğısiyam  
mən bu göyün, bu yerin,



Şirin piçiltisiyam  
uzun hicrandan sonra  
Birləşən həsrətlərin.  
Deyir: mən arzularçın  
döyünen ürəklərin  
gizli titrəməsiyəm.  
Balasının dalınca  
su səpən anaların  
xeyir-dua səsiyəm.  
Səslənir “Kürd ovşarı”...  
Kirpiklərə yaş qonur,  
Mənim də, onların da  
nəzərində bu anda  
bircə məna oxunur:  
Mənim duydularımı  
o da duyur bu dəmdə,  
Yazır eyni duyğunu  
əlimdəki qələm də.  
“Kürd ovşarı” coşdurur  
arzunu, diləkləri,  
Silir nəzərimizdən  
sərhədlərdə dayanan  
o cansız dirəkləri...  
Gizli didişmələrə  
Son qoyulur bir kərə!  
Ürəklərdən qopmayır  
Nə ağrılıar, nə ahlar,  
Dənizlərə töküür  
Bütün qanlı silahlar.

*Noyabr, 1959*



## DÜNYAMI, MƏNMI?

Uşaqlıq şəklimə hey baxıram mən,  
İllər xəyalımdan süzülüb keçir.  
Şirin xatırələr gözüm öündən  
Gah ağlayıb keçir, gah gülüb keçir.

Küçədən tapdığım rəngli bir şüşə,  
Könlümü nə qədər sevindirərdi!  
Adamlar, adamlar məni həmişə  
Oxşayar, əzizlər, xoş dindirərdi.

Xəyalən uçardım ulduza, aya,  
Bir təzə sevdaya düşərdim hər gün.  
Elə bilərdim ki, bu qoca dünya  
Mənimçün yaranıb, ancaq mənimçün.

Dünya, həmin dünya deyilmi, aya, -  
Bəs neçin mənimlə əylənmir yenə?  
Artıq köhnə dünya, bu qoca dünya  
Özgə cür görünür, özgə cür mənə!..

Bəlkə ayrılmışam özüm-özümdən,  
Özgə bir adamam bəlkə indi mən?  
Dünya gözəlləşir, dəyişir aləm;  
Ömür yollarını vüqarla keçdim,  
Anlaya bilmirəm, qana bilmirəm  
Dünyami dəyişdi, mənmi dəyişdim?

Yanvar, 1959



## ŞEİR VƏ MƏN

Bir soyuq baxışdan, bir haqsız işdən  
Dərhal göylər kimi tutuluram mən.  
Anam bu halıma dözə bilməyir,  
“Hər şeyi qəlbinə salma, gəl”, - deyir.  
“Gördüyün hər şeyi qəlbinə yazsan,  
Oğul, bu dünyada çox yaşamazsan”.

Ana, qınamırıam əsla mən səni,  
Sən doğru deyirsən, bəli, haqlısan.  
Uzun ömür istəyən qəmi, qüssəni  
Gərək ürəyinə salmaya bir an.

Batan bir günəşin, solan yarpağın,  
Quruyan çeşmənin, sönən ocağın  
Dərdini, qəmini qəlbə salmadan,  
Birinin dərdinə ortaq olmadan,  
Yaşamaq, ay ana, yaşamaqmıdır?  
Həyat məgər ancaq kef-damaqmıdır?

Demə bu düşüncə, bu xəyal nədir?  
Düşünmək gözəldir dərindən-dərin.  
Ömrü başdan-başa bir əfsanədir  
Sevinci sevincdə tapan kəslərin.

Göylərin ahından duman, çən doğur,  
Şeir də xəyaldan, fikirdən doğur.  
Yazıram şeirimi mən yana-yana,  
Heç kəsi sevməyən özü sevilməz.



---

Hər şeyi qəlbimə salmasam, ana,  
Şeirim könüllərə yol tapa bilməz.

Hər şeyi qəlbimə salmasam əgər,  
Mən çox yaşayaram, bu sözün haqdır.  
Şeirimsə özümdən tez ölüb gedər,  
Belə yaşamaqsa, - yaşamamacaqdır.

Ürək dolanırsa mənzilbəmənzil,  
Coşursa, daşırsa, yaşayır demək.  
Mənə öz ömrümü uzatmaq deyil,  
Şeirimin ömrünü uzatmaq gərək!

*Yanvar, 1959*



## KAĞIZLAR

Kağızlar, ay kağızlar,  
Nə geniş qəlbiniz var!  
Nə qədər ki, ağsınız,  
Körpəcə uşaqsınız.  
Nə qəsdiniz var sizin,  
nə də kidurətiniz.  
Ayna kimi təmizdir  
qəlbiniz, surətiniz.  
Elə ki, yazıldınız,  
təzə məna kəsb edib,  
yeni doğulursunuz.  
Yetkin bir cavan kimi  
ya xeyirxah, ya da ki,  
bir canı olursunuz.

Əyləşərək üz-üzə,  
Dərdlilər öz dərdini  
köçürür köksünüzə.  
Oxuyana müsahib,  
oxuya bilməyənə  
müəmmalı sırsınız.  
Siz hamının dərdini  
götürə bilirsiniz.  
Dərdlilər sizi ancaq  
özünə sirdaş bilir.  
Heç kəsə deyilməyən  
gizli sözlər, sırlar  
təkcə sizə deyilir.



---

Hicran bayram edəndə,  
Aşıqi inlədəndə,  
Siz könüldən-könülə  
    xoş xəbərlər aparan  
    bir qasid olursunuz.  
Gecənin bir çağında,  
Aşıqin otağında  
    güntək doğulursunuz.  
Kağızlar, ay kağızlar,  
Sizdə daş əsrlərin  
    neçə-neçə sırrı var.  
Siz ötən əsrlərin  
    bir-birilə söhbəti,  
    danışan dilisiniz.

Fikirlərin, hisslərin  
    canlı şəkilisiniz.  
Torpaqlarda çürüyən  
    ürəklərin, başların -  
    böyük məsləkdaşların  
    Fikri, həyəcanları,  
Mənalı ömürlərin  
    ən mənalı anları  
    yaşayır təkcə sizdə -  
    o geniş qəlbinizdə.  
Hər kəlməni hər sözü,  
    uda-uda kağızlar,  
Yalani da götürür,  
    doğrunu da kağızlar.

Kağızlar, ay kağızlar,



sizin gen sinənizə  
nəğmələr də yazılır,  
ölüm hökmüləri də...

O qanlı hökmülərə  
oğul istər tab edə!  
Sinənizə hiylələr,  
böhtanlar yazılanda,  
Siz kağızlıqdan çıxıb  
bir hökmüdar olanda,  
Həqiqətdən utanıb  
niyə ərimirsiniz?  
Məgər siz dəmirsiniz?

Bəzən sinəniz üstə  
Layihəsi çəkilir  
bir kəndin, bir şəhərin,  
Bəzən də sinənizdə  
taleyi həll olunur  
bir ölkənin, bir yerin.  
Neçin bəzən inanmır  
adamlar bir-birinə? -  
Şirin vədələrinə?

Bir-birilə sevişir  
illər boyu cavanlar;  
Evlənməyə gələndə  
ancaq əvvəlcə onlar,  
Əhdi-peymanlarını  
kağıza köçürürlər.  
Məhəbbəti bu cansız  
kağızdamı görürlər?



---

Kağızlar, ay kağızlar,  
Nə böyük gücünüz var!  
Siz ölkədən - ölkəyə  
quş kimi uçarsınız,  
Atom aça bilməyən  
yolu siz açarsınız.  
Budur əsrin hikməti;  
bir kiçik arayışın  
hökmü, gücü, qüdrəti  
Min insanın gücündən  
Bəzən çox üstün olur,  
Bir kağızin gücüylə  
bircə anın içində  
il dolanıb gün olur.

Kağızlar, ay kağızlar,  
Nə böyük hökmünüz var!

*Mart, 1958*



## CƏFƏR CABBARLIYA

Otuz dörd qış yaşadı,  
Otuz dörd yaz yaşadı.  
Deyirlər, az yaşadı,  
Cabbarlı az yaşadı.

Xeyir, bu söz yaraşmaz  
Heç zaman sənətkara!  
Neçə Yaşar yaradıb,  
Yaşadan sənətkara!

Ömrü boyu ömrünü  
Ömürlərə o qatdı;  
O, əbədi, o, ölməz  
Qəhrəmanlar yaratdı.

Bir ömürdə yüz ömrü  
Cəfər bitirdi getdi.  
Öz ömrünü Aydına,  
Elxana verdi getdi.

Ömrün uzunluğuyla  
Ölçülməyir yaşamaq;  
O, yüz ömür yaşamış  
Bircə ömürdəancaq.

*Yanvar, 1959*



## MİRZƏ CƏLİL

Balaca bir daxmanın önungdə baş əyirəm,  
Öz-özümə deyirəm:  
Bu qaranlıq daxmadan  
Bizim ana Vətənə işiq düşdü bir zaman.  
Mirzə Cəlil yaşamış bir xeyli bu daxmada,  
Dünyanın hər kövrünü, zülmünü dada-dada,  
Zülmətin qucağında o bir çırğa dönmüş;  
Bu gününü yaşamış, sabahını düşünmüş.  
Həmin bu dar daxmada bizim böyük Vətənin  
Şirin gülüşlərilə ağlamış həzin-həzin.  
Sinəsi köz-köz olmuş,  
O, zamana göz olmuş.  
O, görmüş həm sabahı, həm də görmüş bu günü,  
Onun gözüylə görmüş zaman da öz-özünü!

*Nehrəm. May, 1958*



## HƏMİŞƏ YAZ OLAR...

*Qocaman ədibimiz*

*A. Şaiqin vəfati münasibətilə*

Yerə kök atmayan qalxıb ucalmaz;  
Sözlərin gücünü torpaqdan aldı.  
Ulduzlar batanda izi də qalmaz;  
Sən batdırın, şəfəqin dünyada qaldı!

Bu dünya durduqca dəyişməz fəsil -  
Həmişə yaz olar sənət bağında.  
Sözlərin gəzəcək nəsilbənəsil  
Körpə balaların gül dodağında!

Sənət yollarında dayandın mətin,  
Ölümü şeirinlə öldürdün, nə qəm!  
Neçə sənətkarın, neçə alimin  
Gözünə nur verdin, əlinə qələm!

*Avqust, 1959*



## SƏN BİLİRSƏN, MƏN DUYURAM

Cox şeyi bilmirik bu dünyada biz,  
Dərk edir əqlimiz, duyur qəlbimiz.  
Özgəsi dəllilə, sübutla aşkar  
Bilmədiyin şeyi sənə anladar.  
Duymadığın şeyi dünyada bir kəs,  
Sənə hiss etdirib duydura bilməz.

Budaq xırda-xırda düyməçələnmiş,  
Çiçəyi üstünə şehlər çilənmiş.  
Deyirəm: - Budaqda gözəlliyyə bax!  
Deyirsən - Bəhrəsi yaxşı olacaq!

Ağ-ağ daşlar kimi səpələnibdir  
Çöllərə, düzlərə qoyun-quzular.  
Deyirəm: - Quzunun tükünə bax bir!  
Deyirsən - Kababı çox gözəl olar!

Arılar, arılar uçub anbaan,  
Öpür çiçəklərin gül yanağından;  
Deyirəm: - Nə gözəl uçur arılar!  
Deyirsən - Balının cana xeyri var!  
Sən də bir adamsan, mən də bir adam,  
Ancaq sən bilirsən, mənsə duyuram.

Şair, öz qəlbindir yaşıdan səni,  
Qəlbiylə göylərə ucalır insan.  
Hamı bilə bilər sən bildiyini,  
Ancaq duyduğunu sən tək duyursan.

*May, 1960*



## HƏYAT, SƏN NƏ ŞİRİNSƏN

Böyük ingilis şairi C.Bayronun xatirəsinə

Səndən doymaq olarmı, həyat, sən nə şirinsən!  
Ancaq hamının deyil,  
Sən həyatın qədrini  
Yalnız bilənlərinsən!..  
Özünü bu dünyada heç kəs qonaq sanmamış,  
Ancaq ömrün özü də bərabər paylanmamış.  
Ömür payланan zaman görün kimə nə düşdü,  
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.  
Həyat, sən nə şirinsən, kim səndən doydu getdi?  
Gedənlər bu dünyada qəlbini qoydu getdi.

Dünən qoca bir qarı  
dilində ahü-zarı:  
“Bu dünyanın əlindən gəlmışəm zara,” - dedi,  
“Ölmürəm ki, bir dəfə canım qurtara,” - dedi.  
Ürəkdənmi söylədi o bu sözü, görəsən?  
Xeyr, inanmiram mən!  
O, yana-yana dedi  
Dili söylədisə də,  
Ürəyində o dərhal:  
“Lənət şeytana”! - dedi,  
Həyat, sevincin qədər əzabin da şirindir,  
Səni mənalandıran o keşməkeşlərindir.  
İki yüz il yaşadı ləzzət içində Loğman,\*  
Yenə möhlət istədi olurkən allahından.  
Yatırıldı göy çəməndə, çatdı ona əzrail,



---

Söylədi: - İki yüz il  
ömür sənə bəs deyil?

Mən canını almağa gəlmişəm, nə sözün var?  
Loğman dedi: - Sözüm yox, aldiğimi gəl apar.  
Ancaq mənə macal ver bircə anlıq əcəldən,  
Gəl canımı burda yox, o çəmənlikdə al sən.  
Əzrail razılaşdı... Ayağa qalxdı Loğman,  
Yeridi, daş asıldıancaq ayaqlarından,  
Asta-asta yeriyib çatdı dediyi yerə,  
Loğman baxdı göylərə, Loğman baxdı yerlərə.  
Bu son baxışı ilə üstündə iki yüz il  
Yaşadığı cahanla vidalaşdı elə bil...  
Özü vidalaşsa da, gözü qaldı cahanda,  
O düşündü bu anda:  
“Nə görmüşəm dünyada bu dünyaya gələndən?  
Ah... elə bilirəm ki, dünən doğulmuşam mən.  
Ömrümü verdim bada,  
Nə görmüşəm dünyada?”  
Loğmanın gözü bu an bir gülə dəydi, durdu.  
Ürəyini quş kimi gülə doğru uçurdu.  
“Ah... onu kim üzəcək, bircə biləydim, - dedi,-  
O gülü də iyələyib sonra ölüydim,” - dedi.  
Ancaq, ancaq nə fayda... Yetişmiş artıq əcəl,  
Loğman dedi: - Hazırıam, al canımı indi gəl.  
Əzrail dedi: - Ancaq agah elə məni sən,  
Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən?  
Neçin məni qoymadın orda alım canını?  
Loğman dedi: - Həyatın şirin olur hər anı,  
Ordan bura gəlinçə bir az ömür qazandım,  
Onu da bu dünyadan özümə fayda sandım.  
Qoca öldü...



Dedilər: - Yaranan bir gün ölürlər.

Nəvələri çəməndən həmən gülü üzdülər,  
Loğmanın qəbri üstə qoydular, titrədi gül,  
Gülün ətriylə doldu bütün çayır, bütün çöl.  
O, ətriylə saxladı yolcuları yolundan,  
Torpağın altındasa bunu duymadı Loğman.

Həyat, sən nə şirinsən, kim səndən doydu getdi?

Gedənlər öz qəlbini dünyada qoydu getdi..

Səndən doymaq olarmı, çoxun, azın da şirin,

Həyat, qışın da şirin, həyat, yazın da şirin!

Cürbəcür yazılar var ömrün varaqlarında...

Həyatımın qayğısız fərəhli çağlarında

Qədrini bilməmişəm,

Hələ nə var ki... ömrüm qabaqdadır, - demişəm.

Otuzdan adlayınca, gündə otuz min kərə

Başımı yellədirəm hədər keçən illərə.

Səndən doymaq olarmı, həyat, sən, nə şirinsən!

Ancaq hamının deyil,

sən həyatın qədrini

yalnız bilənlərin sən!

*Noyabr, 1957*



## YÜZ BAHAR GƏLSƏ DƏ...

*(Romans)*

Mahnını, ey bülbül, sən də tez ol, kəs!  
Hüsnün də, nəğmən də oxşamaz məni.  
Yüz bahar gəlsə də, isidə bilməz -  
Sənsiz, ey sevgilim, bahar, yaz məni.

Sevirəm, sevdadır qanad hər kəsə;  
Onunla açılır dili könlümün.  
Yüz bahar gəlsə də, səni görməsə,  
Açılmaz çiçəyi, gülü könlümün.

Mənim baharımdır, mənim öz yarım;  
O, ömür bağçama qaranqus olsun.  
Onun gəlişiylə gəlir baharım,  
İstər bahar olsun, istər qış olsun.

*Noyabr, 1959*





# MƏKTƏB ŞEİRLƏRİ

## BABANIN ADI

*Qızım Gülbəra*

Sən dərsə gedirsən bu gün ilk dəfə,  
Açılır qarşında yeni səhifə.  
Şıltaq uşaqlığın qalır arxada,  
Gül açır atanın eşqi, muradı.  
Sənə doğularkən verilən ada  
Qoşulur bu gündən babanın adı.

Qızım, nəslimizin ünvanıdır bu,  
Mən də öz atamdan almışam onu.  
Bu ada mənimlə şərik oldun sən,  
Bu ad təzələnsin əməllərində.  
Bil ki, cavabdehsən, qızım, bu gündən  
Bu adın şəninə mənimlə sən də!

Unutma, bu ada hörmət gərəkdir,  
O bizə şərəfdir, biz ona övlad.  
Adınlə bərabər çəkiləcəkdir  
Yüz il ehtiramla çəkilən bir ad.  
Müəllim çəkəndə bu adı hərdən,  
Babana hörmətçin ayağa dur sən!

*Avqust, 1959*



## MƏKTƏB YOLU

Məktəbə gedirsən... Qoy sevincimi  
Səpim yollarına gül-çiçək kimi.  
Şərəfdür insana hər zaman bu yol;  
Qızım, o həmişə ömrə dayaqdır.  
Atanı şərəfə çatdırın bu yol  
Səni xoşbəxtliyə aparacaqdır.

Daima hərlənir zamanın oxu,  
Bu gün meyvə olur dünənki fidan.  
A qızım, atanın başa vurduğu  
Bir yolu bu gündən sən başlayırsan!

Bu yolun enisi, yoxusu da var,  
Ancaq zirvəsində yanır çıraqlar.  
Bir elmin adıdır hər çıraq, qızım,  
Get, o çıraqlara yaxşı bax, qızım!  
Get, sənin iradən qoy mətin olsun,  
Çıraqların biri qismətin olsun!

*Avqust, 1959*



## ÇANTA

Ay mənim göyərçinim,  
Bu gün dərsə gedirsən.  
Özün boyda çantanı  
Sağ-sola yellədirsen.

Kitablardır bu gündən  
Sənin ömür yelkənin.  
Oyunçağın qələmlər,  
Yükün kitabdır sənin.

Bu gün sənin üzündən,  
Gözündən fərəh yağır;  
Dərsə gedən göyərçin,  
Çantan özündən ağır!

Kitablardan beyninə  
Damla-damla nur düşər;  
Bir il keçər, axırda  
Çantan da yüngülləşər.

*Sentyabr, 1959*



## SƏSLƏR

Məktəbə gedirsən, sən orda bir il  
Otuz iki səsi öyrənəcəksən.  
Bu səslər - anla ki, adı səs deyil,  
Bu səslər - tarixdir, bu səslər - Vətən.

Bu səslər, ay qızım, min-min il əvvəl  
Yaranmış yurdunun təbiətindən;  
Bu səslər eşq, arzu, bu səslər - əməl  
Unutma, əvvəlcə bunu anla sən.

Bu səslər - dağların ildirim səsi,  
Bu səslər quş səsi, bulaq nəğməsi.  
Bu səslər - yaranmış el nəfəsindən,  
Qəhrəman babanın addım səsindən.

“A”- dan ana yazdıq, “b”- dənsə baba.  
“V”-dən Vətən yazdıq, “e”- dən el-oba.  
Ana yurdumuzu bu səslərlə sən  
Ruhuna, qəlbinə həkk edəcəksən!

*Avqust, 1959*



## SƏNİN İLK MÜƏLLİMİNƏ

*Havva müəlliməyə*

Özgə bir adamsan, qızım, bu gündən,  
Qayğılar başlanır, böyük qayğılar.  
Sən tələb etmişən, indi də səndən  
Daha böyük şeylər tələb edən var.

Müəllim! Böyükdür eşqi, hünəri,  
Bu ada başını sən də əy, qızım!  
Mənim demədiyim çox hikmətləri  
O sənə birbəbir deyəcək, qızım!

Anan süd, mən sənə çörək vermişəm,  
Sənə daha nələr, nələr gərəkdir...  
Müəllim xirdaca əlinə qələm,  
Qara gözlərinə nur verəcəkdir.

Biz səni sevirik daim “can” deyə,  
Ancaq yaxşı tanı sən müəllimi!  
Biz səni sevirik övladsan deyə,  
O sevir - gələcək vətəndaş kimi.

Bir deyil, a qızım, məhəbbətimiz,  
O səni çox sevir, ya biz? Bir düşün.  
Səni özümüzçün bəsləyirik biz,  
O səni bəsləyir cəmiyyət üçün!

*Avqust, 1959*



---

## “SƏYAHƏT DƏFTƏRİ”NDƏN

### ƏLƏDDİNİN ÇIRAĞI

Dəclə axır aramla  
Xurmaliqlar içindən,  
Onu seyrə gəlmışəm  
Uzaq eldən bu gün mən.  
Həzin bir nəğmə kimi  
Piçıldışır dalğalar,  
Dalğaların səsində  
Min şeir, min nəğmə var.  
Ulduzlardan döşünə  
Düymə taxıb hər gecə,  
“Min bir gecə” nağlıni  
Çay danışır gizlicə.  
Qulaq ver, gör, nə deyir  
Piçıldışan dalğalar,  
Dalğaların səsində  
Şəhrizadın ahı var.  
Əfsanələr şəhəri,  
Əfsanələr içində  
Elə bil gülümsünür,  
Ələddinin çirağı  
Sahildə yanıb sönür.  
Ərəbin baxt çirağı



Yandı Bağdad elində -  
Dəclənin sahilində.  
O öz şəfəqlərilə  
Həris yadellilərə  
Çox çekdirdi göz dağı,  
İllər ötdü... Məqribli\*  
Oğurladı çırağı.  
Qerinələrdən bəri  
Dəclənin sahilləri  
İşiq üzü görmədi,  
rahat ömür surmədi  
Ərəb öz ölkəsində,  
Qəm titrədi səsində.  
Ərəb zülmətdə yatdı,  
Zülmətdə də oyandı.  
Ərəbin öz çırağı,  
Yadın evində yandı.  
Yandı yad ölkələrdə,  
Ərəb dözdü bu dərdə.  
Ancaq bulanıq axan  
Sular bir gün durulur,  
Bəndi dağılan selin  
Qəzəbi yaman olur.  
Daşdı ərəbin kini,  
Coşdu ərəbin kini;  
Yadların pəncəsindən  
Aldı itirdiyini.  
Ələddinin çırağı  
Yandı doğma elində -

---

\* “Min bir gecə”də Ələddinin çırağını oğurlayan cadugər belə adlanır.



---

Dəclənin sahilində.  
Doğrudan bəxtəvərdir  
Torpağının barını  
Özləri götürənlər.  
Öz əlinin rəngini  
Öz evində görənlər.  
Alqış sənə, ey ərəb,  
Alqış dedim ürəkdən!  
Sənin azadlığına  
Mübarək deyirəm mən!  
Öz evində özünü  
Balan qərib sanmasın;  
Ələddinin çırığı  
Bir də oğurlanmasın!

*Bağdad. Dekabr, 1959*



## ÖZÜNƏ YALVARSANA!

Tutub İmam Hüseynin qızıl sərdabəsindən,  
O ağlayır, ürəklər parçalanır səsindən.  
Sümüyü sürmə olmuş imamdan kam istəyir,  
Xoşbəxt ömür istəyir, bollu təəm istəyir.  
Baxıram gövdəsinə, gövdəsi dağ kimidir;  
Bu kölə haliylə o, əsən yarpaq kimidir.  
Öz-özümə deyirəm: - Sən ey bədbəxt müsəlman,  
Sən indi ki bu qədər Allaha inanırsan,  
Allah sənə o əli əl açmaqçın verməyib,  
Kölə olmaqçın səni dünyaya gətirməyib.  
Sərdabədən yapışib ağlama yana-yana!  
İmama yalvarınca, özünə yalvarsana!

*Kərbəla. Dekabr, 1959,*



## EHRAMLARIN ÖNÜNDƏ

Ehramların önungdə gündüzlər axşamadək -  
“Fünf piastr”\* deyərək,  
Öz doğmaca elində  
Dilənir ərəb oğlu əcnəbinin dilində.  
Zamana bax, zamana!  
İçimdən yana-yana  
Baxıram, ay qoca Şərq, nə gündəsən, nə gündə!  
Ərəbin vətənində  
Başını uca tutub əcnəbi ehram kimi;  
Ərəb gəzməyə qorxur öz yurduna xam kimi.  
Qardaşım, dilənəndə, keçmişini ansana!  
Babanın ucaldığı ehramdan utansana!  
Öz halalca pulunu əcnəbidən bu gün də  
Sən sədəqə alırsan,  
Babanın ucaldığı ehramların önungdə  
Gör necə alçalırsan!

*Qahirə Dekabr, 1959,*

---

\*Beş piastr - piastr pul vahididir.



## ÖLDÜ - YAŞADI

*M. Füzuliyə*

Ağladı yerində, güldü yerində,  
Şairin qəlbindən qəmlər ötüşdü  
Dolaşdı Bağdadın küçələrində,  
Ayaq izləriysə Bakıya düşdü.

Vətən həsrətiylə o qəlbi dilgir  
Ömrünü həsrətlə yellərə verdi.  
Dərdini Dəcləyə söylədi şair,  
Kür öz sinəsinə yazdı bu dərdi.

Onun hər könüldə bir məzarı var,  
Bir gün öldüsə də Vətəndən uzaq.  
Öldü Kərbəlada ölməz sənətkar,  
Doğma Bakısında yaşadıancaq.

*Kərbəla. Dekabr, 1959*



## DƏCLƏ SAHİLİNĐƏ

Dəclə, kimlər dərdini  
Gəlib sənə danışmış?!  
Min dərdi min-min insan  
Hər ləpənə danışmış.

Dinləmisən burda sən  
Neçə yarı, yoldaşı.  
Leyli də sahilində  
Axıdıbdır göz yaşı.

Dibindəki daşların  
Boğulmuş arzulardır;  
Hər ləpəndə bir eşqin  
Tarixi, dərdi vardır.

O ləpələr olubdur  
Aşıqlərin sirdası,  
Səsin - Məcnun naləsi,  
Suyun - Leyli göz yaşı.

“Şəbi-Hicran” - dilində  
Bir zaman sahilində  
Füzuli də dayanmış.  
Məcnun kimi o yanmış  
Məcnunların dərdinə.

Əsrlər ötmüş, yenə  
Sularında görürəm  
Xəyalını şairin.



---

Şərqiñ böyük dərdini  
Düşünür dərin-dərin.

Nəğmə deyir yenə də  
Həzin-həzin ləpələr.  
Qəzəlini oxuyur  
Füzulinin ləpələr.

*Bağdad. Dekabr, 1959*



## DURNALAR

Ay bizim ellərdən uçan durnalar,  
Göydə görən kimi tanıdım sizi.  
Şirin avazınız qəlbə od salar,  
Mənə bağışlayın bir telinizi.

Şahindən, şonqardan qorunun ancaq,  
Bir xətər gəlməsin qoy dəstənizə.  
Kim deyə bilərdi qismət olacaq  
Bu qərib ölkədə görüşmək bizə?

Başımız üstündən çığırışaraq siz,  
Nə qədər ötdünüz payızda, yazda.  
Uzun qış ayları şirin nəğməniz  
Həmişə səslənmiş qulağımızda.

Bura gəlirsiniz qışda, uçaraq,  
Keçib neçə dağı, neçə dənizi.  
Yayda göylərimiz sizindir ancaq,  
Qışda da nəğməylə anırıq sizi.

Əzbər söyləmişik uşaqlıqda biz,  
Deyib: “Ay havada uçan durnalar!  
Gedin, xoş gəldiniz, səfa gəldiniz,  
Bir də dönərsiniz haçan, durnalar?”

Siz uçub gedəndə qürbət ellərə,  
Nə qədər baxmışam arxanızca mən.



Baxmışam, baxmışam sizə min kərə,  
Yazda sevinmişəm gəlişinizdən.

Qışda da biz sizi anmişiq yenə,  
Neyləyək, köçəri doğuldunuz siz.  
Vidadi xəstədən Bağdad elinə  
Salamlar aparan siz oldunuz, siz.\*

Sonsuzdur sədaqət, dəyanət bizdə,  
Deməyin eşqimiz dildə, sözdədir.  
Tez-tez yurdumuzu tərk etsəniz də,  
Əziz xatırəniz qəlbimizdədir.  
Üçtelli, dördtelli, beştelli durna,  
Gəl, gəl, a mənimlə birelli durna!

*Bəsrə. Dekabr, 1959*

---

\*Vidadinin “Durnalar” şeirinə işarədir.



## TƏSBEH

Sağında şirin çay, solunda qəlyan,  
O, təsbeh çevirir şaraqhaşaraq.  
Qara, sür daşların şaqqlıtılarından  
Ərəb ləzzət alır xumarlanaraq.

Malla ağızınacan doludur dükan,  
Ərəb mürgü döyür, özgə işmi var?  
O, təsbeh çevirir bekarçılıqdan,  
Alan yox, satan çox, kasaddır bazar.

- Gedim, ya getməyim? - deyə birbəbir,  
Çevirir daşları, nədir çarəsi?  
O, sinə dolusu birdən ah çəkir,  
Yoxsa bəd gətirir istixarəsi?

Müsəlman məzhəbi, müsəlman dini  
Yalnız təvəkkülmü öyrətmiş ona?  
O, vermiş bəxtini, iradəsini  
Bu cansız daşların ixtiyarına.

- Gedim, ya getməyim? - duyan bir ürək,  
Düşünən bir beyin kəsdirə bilmir.  
Bu soyuq daşlarmı əvəz edəcək  
Zəkanı, duyğunu? İşə baxın bir!

Gözlə gördüğünə inanmir yenə,  
Xəyalın oduna hey yanır ərəb.



İnanmir gücünə, öz qüdrətinə,  
Taleyin gücünə inanır ərəb.

O, atəşdi... Zaman hökmünü verdi,  
Xəyal dünyasında, axır kül oldu.  
Öz doğma evində, qula çevirdi  
“Şükr allaha” onu, “təvəkkül” onu.

Bir gündə hər daşı neçə yüz kərə  
Çevirir vaxtını öldürmək üçün.  
Hər ay daş qoysayıdı bircə daş üstə,  
Təsbehdən ummazdı səadət bu gün.

Sol əlində təsbeh, sağında qəzet,  
Qəlbi deyir: “getmə”, fikri deyir “get”.  
Bir-birinə dəyib küçədə aləm,  
Camaat vaxt ilə savaşa gəlmış.  
Onunsa qəlbində, fikrində bu dəm  
Sanki iki dünya baş-başa gəlmış.

Başında ağ çalma, əlində bayraq  
Millət haqq yolunda qalxmış ayağa.  
Onun canındakı ətalətə bax!  
Çevirir daşları hey sola-sağ'a.

Küçədə ucalan addım səsindən  
Qəlbi titrəsə də, nədir çarəsi!..  
O baxır dükanın pəncərəsindən,  
Axı bəd gətirib istixarəsi.



---

Sağında şirin çay, solunda qəlyan,  
Əyilib yanından ötür zaman da.  
Atomun səsinə titrəyir cahan,  
O təsbeh çevirib xumarlananda.

*Nəcəf Dekabr, 1959*



## ACLARDAN TOXLARA

Zər-ziba içində alışib yanır  
Sərdabə, döşəmə, tavan sərasər;  
Neçə yüz ildir ki, burda saxlanır  
İmamın adına gələn nəzirlər.

Məscid başdan-başa bir xəzinədir,  
Yatır İmam Hüseyin daş-qaş içində.  
Əgər imam haqsa, bu bəzək nədir?  
Bəzəyə möhtacmış, imam da, din də...

Bu busat, bu cəlal kimin üçündür?  
Bayırda əl açıb dilənir millət.  
Ey imam övladı, de, bu nə gündür,  
Məsciddə var-dövlət, küçədə zillət!

İmam üçün gələn bu dövlət, bu zər,  
Nə verdi imama yalvaranlara?..  
Yerə endirmədi bir tikə göylər, -  
Yerə gecə-gündüz baş vuranlara.

Dünyanın qəribə təzadları var:  
Aclardan toxlara düşərmiş nəzir...  
Daş-qaş içindədir ölü imamlar,  
Diri övladları lüt-üryan gəzir...

*Kərbəla. Dekabr, 1959*



## “TAĞI-KƏSRA” ÖNÜNDƏ

Ey Mədain, Mədain, nə böyük tarixin var!  
Bircə qəsr qalıbdır bu gün səndən yadigar.  
“Tağı-Kəsra” qəsrinin önündəyəm bu gün mən,  
Bir tarix asılıbdır onun hər kərpicindən.  
Qoca Şərqi tarixi gəlib keçmiş bir zaman  
Bu qəsrin eyvanından.  
Xaqqanının durduğu “Tağı-Kəsra” önündə  
Mən durmuşam bu gün də...  
Qulağında səslənir o üsyankar şairin  
kədərli qəsidəsi -  
Təəssüflə döyünen bir ürəyin vay səsi.  
Kəsranın gülüşüylə cingildəmiş bu qəsrin  
Pərişan əhvalina o yanmış iç-in-için.  
O bu xərabələrdən ötən gözəl dəmlərin  
izini soraqlamış.  
Bülbüllər məskənidə bayquş görüb ağlamış.  
Tapmış təsəllisini axan göz yaşlarında;  
Mən bu xərabələrin bozarmış daşlarında  
Zülmədən daşa dönmüş  
ürəkləri görürəm...  
O daşlara toxunub parçalanan, məhv olan  
diləkləri görürəm...  
O bu xərabələrdə görmüş qoca tarixin  
bir qanunsuz hökmünü.  
Mən görürəm zamanın, tarixin öz hökmünü.  
O görmüş bu sarayın önündə baş endirən,  
Sasanilər şahına hər il min-min bac verən,  
Əli qoynunda duran zər taclı xaqqanları,



Mən görürəm bir qarış torpaq üçün, yer üçün  
tökülən al qanları.

Kim deyir viran qalan bu qəsrə ağlamış o?

Yox, qəsrlər yaradan o əsrə ağlamış o!

Axsitandan inciyib ucaltmış haqq səsini;

Gözəl zəmanə bilmiş Kəsra zəmanəsini,

Yox-yox! Şair, şah deyil,  
şahlıq incitmiş səni,

Kəsra da zamanında ağlatmış özgəsini.

Ötüb-keçən həmişə insana xoş görünür,

Bu günün enişi də sənə yoxuş görünür.

Məhv etmiş, tapdalamiş axı əzəldən bəri, -  
Düşünməyən beyinlər düşünən beyinləri.

Bəs mən niyə yanırəm

Xaqanının dayanıb

ağladığı bu yerdə?

Bəs mən nə axtarıram

keçmiş qan-qan deyən,

bu gün aman istəyən

bu xərabə şəhərdə?

Şərq qəsrlər yaratdı, Şərq ehramlar yaratdı,  
Gözləri qamaşdırın ehtişamlar yaratdı.

Tac-mahallar yaratdı-

Cah-cəllallar yaratdı...

Torpağın sinəsində kaşanələr qurdu Şərq,

Zinəti qəsrlərə, saraylara vurdur Şərq.

Əqillərə vurmadı, ürəklərə vurmadı,

Xaqanlar, xəlifələr yordu ürəklərini,

başlarını yormadı!

Taleyə qul oldular,

Sarayı bəzəkli, qəlbi yoxsul oldular.



Bəyənib özlərini,  
Gör-götür dünyasından heç nə götürmədilər,  
Bu gün ilə yaşayıb, sabahı görmədilər.  
Xəlifələr sələfə abidələr ucaldıb  
gümbəzlər tikdirdilər,  
könlüllər tikilmədi,  
Xələfin sabahını onlar görə bilmədi.  
Budur məni yandıran,  
Könlümü dağlandıran!  
Qulağımda səslənir o üsyankar şairin  
kədərli qəsidəsi -  
təəssüflə döyünen bir ürəyin vay səsi.  
O bu xərabələrdə görmüş qoca tarixin  
bir qanunsuz hökmünü;  
Mən görürəm zamanın, tarixin öz hökmünü.  
Şahlar deyil, həmişə hökmüdar zaman olmuş,  
Onun hökmüylə yalnız  
çox-çox belə qəsrlər  
yer ilə yeksan olmuş.  
Qəsrin salonlarında inildəyir küləklər,  
Nəsə deyir küləklər.  
Yox, inləyən yel deyil, zamanın öz səsidir.  
Bizim qoca tarixin adil məhkəməsidir.  
Bu dünyada hər şeyi küləklər, bu küləklər  
sağa-sola sürüklər.  
Küləklər əsrin səsi... Əlində fərman gəzir.  
Paylayıb öz hökmünü zaman, hər zaman gəzir,  
Bir qoca kor çalğıçı bardaş qurub sağımda,  
astaca kaman çalır.  
Səslər qalxır, alçalır.  
Çaldıqca asta-asta o, ah çəkir dərindən.



---

Kamanın tellərindən  
Elə bil ki, süzülür Xaqanının göz yaşı;  
Bu nalədən əriyir  
viran olmuş sarayın  
hər torpağı, hər daşı...  
Külək səsi qarışır bu dəm kaman səsinə;  
Əsrin aman səsinə.  
Həm külək nalə çəkir, həm də kaman ağlayır;  
Həm Xaqani, həm də ki, ötən zaman ağlayır.

*Mədəin. Dekabr, 1959*



## “BABA GUR-GUR”\*

Gecədir... al-əlvan qanovuz kimi,  
Göylərin üzündə yanır şəfəqlər.  
Gecə hər ölkədə gecə deyilmi,  
Gecə hardan alır nuru bu şəhər?

Elə bil hardasa qalanan tonqal  
Göylərə əks edir işıqlarını.  
Bəlkə də aldadır məni bir xəyal,  
İşığı görürəm, bəs tonqal hanı?

Girdik otaqlara...  
Otaqlar soyuq.  
Sobada nə odun, nə də bir od yox...

Gecəni keçirdik...  
Səhəri tezdən  
Bu qədim şəhəri çıxdıq gəzməyə.  
Ağrılar keçsə də ürəyimizdən,  
Böyük bir maraqla baxdıq hər şeyə.

Gəldik bir hüdudsuz səhraya, burda  
Torpaq ocaq-ocaq alışib yanır.  
Alışır təpə də, daş da, çuxur da,  
Alovun dilləri ərşə dayanır.

\*Kərkük şəhərində yer adıdır.



Yanan ocaqlardan hey çetir-çetir  
İlgimlər oynasır göyün üzündə.  
Adamlar evlərdə oda həsrətdir,  
Ocaqlar alışır çölün düzündə.

Gecə də, gündüz də yanır boş yerə,  
Hələ qızınmamış bu oda əllər.  
Gur-gur guruldayan bu məşəllərə  
“Baba-Gur-Gur” deyə tapılmış ellər.

Bizim babalar da tapılmış oda;  
Hey odsuz yaşadı odlar yurdu da...  
Od, işıq deməkdən dillər yoruldu,  
Dolandı əsrlər, dolandı illər.  
Ocaqdan almadı işığı, odu,  
Ürəyindən aldı yeni nəsillər.

Ey bu gözəl yurdun öz sakinləri,  
Torpağınız kimi yansın qəlbiniz!  
Bu od qaynağından min ildən bəri  
Bir qırıq od ala bildinizmi siz?

Əsla!.. Ölkənizdə görürəm bu gün,  
Qızarır, ağarır artıq dan yeri.  
Qəlbiniz vətənin səadətiyçün  
“Baba-Gur-Gur” kimi yanandan bəri.

Könüller batarsa matəmə, yasa,  
Kimsəyə od verməz bu od qaynağı.



---

Ürək alışmasa, ürək yanmasa,  
İşıqsız qalacaq vətən torpağı.

*Kərkük. 1959*



## İŞIQ - ZÜLMƏT

Rəngbərəng işıqlar sel kimi çağlar  
Bu böyük şəhərin gürşad yerində.  
Üzüm salxımıtək ağ-ağ çiraqlar  
Yanır dükanların vitrinlərində.

Müştəri çağıran bu işıqlara  
Baxıb gizli-gizli ərəb, yan keçir.  
Küçələr işıqlı, könüllər qara,  
Həyat bər-bəzəyin yanından keçir.

Gözlər qamaşsa da bu bər-bəzəkdən,  
Həyat qaranlıqdır, qatı qaranlıq.  
Bu gur işıqların arxasında mən  
Gizlənən zülməti görürəm açıq.

Beyrut. 1959

## SÜPÜRGƏ

Neçə quruş pul üçün əcnəbinin öündə  
gör necə əyilrsən.  
Necə də cani-dildən çəkməsini silirsən.  
Cəhdin nahaqdır, nahaq!  
Qabağında cütlənən ayaqlara yaxşı bax!  
Rəzalət gətiribdir onlar sənin yurduna.  
Aldığın sədəqəyçün sənsə əyilib ona:  
“Sağ ol”, “sağ ol”, - deyirsen;  
Silib təmizləyirsən, -  
Haqqını tapdalayan o mənfur çəkmələri, -  
Qərinələrdən bəri...  
Cəhdin nahaqdır sənin!  
Şotkayla o çəkmənin  
Kirini təmizləmək çətindir!.. Sən əsrə bax!  
Şotkanı at, əlinə süpürgə götür ancaq!  
Çəkməni yox, onların özlərini zibiltək  
süpürüb atmaq gərək!

*Qahirə. Dekabr, 1959*





# POEMALAR



*Hani bu ellərin mərd oğulları,  
Açın bərələri, açın yolları.  
Bəs hanı bu əsrin öz Koroğlusu -  
Qılinc Koroğlusu, söz Koroğlusu?*

*B. Vurğunluq*



## ƏBƏDİ HEYKƏL

*İkinci cahan hərbində həlak olmuş qardaşım  
İsfəndiyarın əziz xatirəsinə.*

1951-ci ilin avqust ayında Norveç hökumət orqanları Norveçi alman faşist işgalçılardan azad edərkən həlak olmuş sovet əsgərlərinin sümüklərini qəbirlərdən kütłəvi surətdə çıxarırlar, onların dəfn olunduqları qəbiristanlıqları dağıdırırlar. SSRİ-nin Norveçdəki səfirliyinin 22 avqust tarixli notasında Norveç hökumətinin bu hərəkətinə etiraz olunsa da, etiraz nəticəsiz qalır.

(“Komunist” qəzeti, 3 və 17 oktyabr, 1951)

### PROLOQ

Açıq səmasını qoca Norveçin  
Bir gün fəlakətin tutdu kölgəsi.  
Düşdü xəyanətin məngənəsinə  
Bu göllər ölkəsi, dağlar ölkəsi.  
Əsdi xəzan yeli, saraldı bağlar,  
Çökdü qara duman dağa, dərəyə.  
Kral darda qoyub bədbəxt xalqını,  
Qaçdı əyalıyla İngiltərəyə.



---

Başını itirib qaçan “başçıya”,  
Londonlu cənablar “afərin” dedi.  
Kral da: - “Gəldim ki, fani dünyada  
Sığınım kölgənə mən sənin,” - dedi.  
Hitlerə səs verib Norveç elindən  
Satdı rəyasətə yurdu Kvislinq,\*  
Hitlerin bayrağı görünən kimi,  
Ölkənin başında durdu Kvislinq.  
Qəribə dünyadır, enən yüksəlir  
Yüksələn alçalır, yalan doğrulur.  
Elə zaman gəlir, elə vaxt gəlir, -  
Millətin cəlladı özündən olur.  
Bu vətən xaini, millət düşməni,  
Yanmadı təhqirdə el yanın zaman.  
Əcdadın məzarı, ana torpağı  
Faşist çəkməsiylə tapdanın zaman.  
Rəyasət gözünə çökəndə pərdə,  
Xalqını görmədi işgəncələrdə.  
Onunçun bir yeni aləm açıldı:  
Fürerin şəklinə o səcdə qıldı.

## I

Verter düşüncəli, Verter qüssəli  
Dolaşır Narvikin\*\* küçələrində.  
Dolaşır qəlbində yüz cür fikirlər,  
Durur hər döngədə, durur hər tində.

---

\*Norveç faşist partiyasının rəhbəri.

\*\*Bunlar tarixi faktlardır, 1941-ci il Birinci Dünya müharibəsində 5 minə qədər alman uşağıını norveçli öz himayəsinə almışdı.



Baxır təəssüflə, maraqla Verter...  
Qoynu gül-çiçəkli bu gözəl şəhər,  
Hələ çox əvvəldən tanışdır ona,  
Bu alman zabiti, alman oğluna:  
On dördüncü ildə onun atası  
Öldü saldat kimi qərb cəbhəsində.  
Verter yetim qaldı... Vilhelm ona  
Bir kömək etmədi bu ağır gündə.

O da on minlərlə körpələr kimi  
Əl açdı özü tək ac insanlara.  
Hərə öz dərdinə qalmışdı ancaq,  
Kim idi “can” deyib, baxan onlara!

Deyirlər, o zaman Almaniyada  
Aclıq insanları yaman qırırmış.  
Xalqına xoş günlər vəd edən alçaq  
Bunumu səadət adlandırmış?!  
Deyirlər, o zaman alman elləri  
Zillətlər içində min bəla görmüş.  
Cəbhədə ölənlər qalsın bir yana,  
Aclıqdan daha çox insan ölmüş.

Yanıb əhvalına alman xalqının,  
O vaxt norveçlilər çatdılar haya.  
Yetim körpələri Almaniyadan,  
Yığılıb gətirdilər Norvegiyaya.  
Kiçik Verterin də hamisi oldu,  
O zaman ixtiyar bir heykəltəraş.  
Bu sonsuz qocanın nəvazişiyə,  
Narvikdə böyüdü o yavaş-yavaş.



---

Verter düz yeddi il nemət içində  
Norveç çörəyilə böyüdü burda.  
İtirmədi xalqın haqqı-sayını,  
Dönəndən sonra da o, ana yurda.  
Qoca heykəltəraş öz sənətinin  
Gizli sirlərini öyrətdi ona.  
Yaman şadlanardı Verterin qəlbi,  
Yandıqca sənətin sirli oduna.  
İllər ötüb-keçdi...

Böyüdü Verter,  
Hərdən göz yaşıyla yurdunu andı.  
Yadına düşdükcə o doğma yerlər,  
Vətən həsrətilə alışdı, yandı.  
Qoca heykəltəraş bilincə bunu, -  
Artdı qəm-qüssəsi, artdı təlaşı;  
Öpüb qucaqladı onun boynunu,  
Axdı yanağına, axdı göz yaşı.  
Yaralı şir kimi inildəyərək,  
Dedi: - Bu vaxtimda məni qoyma tək!  
“Balamsan,” - demişəm axı mən sənə,  
Evlər bucağında tək qalım yenə?!  
İndi ki, gedirsən, get, nə eybi var,  
Qəlbin istəyinə nə demək olar?  
Get, ancaq daima sənətlə yaşa!  
Gözəl duyğularla ömrü vur başa.  
Rəyasət dalınca qaçma dünyada,  
Boş şöhrət, insanı tez verər bada!  
Rəyasət əlində qul olur insan,  
Vüqarı, qayəni o çırpır yerə.  
Rəyasət düşməndir yaranışından,  
Uca duyğulara, pak əməllərə.



Ölsə də, rəyasət düşkünlərinin  
Stolu ucalar, özü ucalmaz.  
Rəyasətlə keçən ömürdən, yəqin,  
Taxta yonqarıtək heç kül də qalmaz!

Sənətə bağlansan, dostlar, tanışlar,  
Hər zaman görərlər üzüağ səni.  
Yüz il yaşasan da, cavanlaşdırar  
Gözəl əməllərlə yaşamaq səni.  
Yaşa, öz yurdunda, yaşa üzüağ.  
Demirəm: "Sən məni unutma," - ancaq.  
Bu qocadan sənə yadigar qalan  
Sənəti unutma, oğlum, sən bir an.  
O vaxt sanma qəlbin məndən uzaqdır,  
Ürəyin köksümdə çırpınacaqdır.  
Verter söylədi ki: - Bu gün mən sənin  
Bükülmüş belini bir az da əydim.  
Sənin bu əvəzsiz yaxşılığının  
Bir vaxt əvəzini çıxa biləydim!

İllər axıb keçdi axar su kimi,  
Haman yaxşılığın budur əvəzi:  
Ana vətənində qocanın Verter  
Bu gün fateh kimi dolanıb, gəzir.

Verter düşüncəli, Verter qüssəli,  
Alnında iz açıb dərd şirim-şirim.  
Qorxunc duyğuların toqquşmasından  
Onun ürəyində çaxır ildirim.  
Onu ayırdılar öz sənətindən,  
Dedilər: - Bir əsgər olmalısan sən.



---

Dedilər: - Sənətin vaxtı deyildir,  
Öz sədaqətini vətənə bildir!  
Vətən! Heç olarmı onu sevməmək,  
Vətənin yolunda bir pərvanətək  
Yanardı Verter də candan, ürəkdən,  
Onunku deyildirancaq bu vətən!

Otuz üçüncü il, otuz bir yanvar...  
Başqa bir adamdır Verter o gündən.  
Vətən hesab etmir Almaniyani, -  
Faşist zülmətinə büründüyündən.  
Düşünmiş, daşınmış...

Verter də bəzən

O isti ocaqdan, gözəl Norveçdən  
Təəssüf edibmiş qayıtdığına,  
Ömrü zindan kimi gəlirmiş ona.  
Düşünmiş, daşınmış...

Verter o zaman

Hamisindən ona yadigar qalan  
Sənətə sığınmış... Dərdi-sərini,  
Qəlbinin ən gizli diləklərini  
Sənətin dililə vermək istəmiş,  
Bu gözəl şəhərin hər bir döngəsi.  
Ona öz yurdutək necə tanışdır.  
O öz ölkəsində dilənmişsə də,  
Burda heç bir kəsə əl açmamışdır.  
Düşünür bunları bayaqdan bəri:  
Ona çörək vermiş Norveç elləri.  
Sənətkar eləmiş onu bu torpaq,  
Olarmı bunları məgər unutmaq?  
Öz doğma yurdunda dommuş soyuqdan,



Bu şimal elində o donmamışdır.  
Təhqir olundusa Berlində bəzən,  
Burda yel də ona toxunmamışdır.  
Ona tapşırılmış: - İndi çalış ki,  
Norveçlər faşizmin gücünü bilsin!  
Alüminium, tunc, sink, dəmir, mis, polad  
Bu metal yurdundan qarət edilsin.

Onun batalyonu girdi evlərə,  
Otaqlar eşildi azı on kərə.  
Töküldü ortaya bütün hər nə var:  
Polad avızələr, mis külqabılar,  
Qapıların dəmir tutacaqları,  
Dəmir məhəccərlər, qapı tağları  
Üç günün içində talan edildi.\*  
El bütün bunlarla gücünü bildi  
Qudurğan faşizmin, acgöz Hitlerin.  
Çıxdı norveçlilər dağlara min-min,  
Düşmən əleyhinə sıx toplandılar,  
İntiqam eşqilə coşub yandılar.  
Narvik şəhərinə gələndən bəri,  
Bütün bu gördüyü müsibətləri,  
Verter vicdanına siğdira bilmir,  
Gözünün önündən bir an çəkilmir, -  
İxtiyar hamisi - o heykəltəraş...  
Çulğaşır qəlbində min dərd, min təlaş.  
Fikirlər beynində düzülür səfə,  
Verter düşünür ki: “Birinci dəfə  
Mən bura gələndə qərib quş idim,

\*1940-ci və 1943-cü illərdə Hitlerin verdiyi əmrə görə.



---

Burda qanadlandım, pərvaz elədim.  
Dolandı fəsillər, dolandı dövran,  
İndi “düşmən” kimi belimdə naqan  
Onun qapısını olarmı açmaq?..  
Heç bu insafmıdır?

Ölərəm, ancaq  
Üz-üzə gəlmərəm onunla bir də”?!  
Verter üzülürdü düşüncələrdə.  
“Başqaları kimi, - deyirdi, - mən də  
Atımmı vicdanı, atımmı ari”?  
İztirab çəkdikcə gözü önündə,  
Canlanır “Verterin iztirabları”.\*

Verter düşüncəli, Verter qüssəli,  
Baxır hər döngəyə, baxır hər tinə.  
Uşaqkən dostlarla top oynatdığı  
Narvikin bu tanış küçələrinə.  
Larsen, ən mehriban dostuydu onun,  
O da tek oğluydu yaxın qonşunun.  
Bu dostlar səhərdən axşama qədər  
Bir yerdə oynayıb gəzinərdilər.  
Həmin bu ağacın altında onlar  
Hər gün çıxardardı yüz cür oyunlar.  
Balaca dostlarçın qoca bir zaman  
Yelləncək asmışdı həmin ağacdən.  
Bura toplanardı uşaqlar bütün.  
Yaxşı yadındadır Verterin... Bir gün  
Larsen yellənəndə qırıldı kəndir,  
Yazıq üzü üstə yerə yixildi.

---

\*Böyük alman şairi V.Götenin “Gənc Verterin iztirablari” əsərinə işarədir.



Günlər ötdü... Larsen sağaldı, ancaq  
Sol qası üstündə bir çapıq qaldı.

Onlar tərk elədi bu “pis oyunu,”  
Lakin yadındadır, o vaxtdan onu  
“Çapıq Larsen” - deyə çağırardılar.  
- Qəlbimdə nə şirin xatirəsi var,  
O gözəl günlərin, o xoş günlərin, -  
Deyincə, gözləri doldu Verterin...  
Verter düşüncəli, Verter qüssəli  
Baxır dükanlara ötdükcə bir-bir.  
Hər şey gör necə də öz yerindədir,  
Elə bil o vaxtdan dönməmiş zaman.  
Bu gözəl aynabənd, kiçik dükandan  
Azmi çörək almış Verter ev üçün?  
Bu şəhər düşmənmi ona bəs bu gün?

Verter düşüncəli, Verter qüssəli...  
Bax həmin bağdakı böyük heykeli  
Ustadla birlikdə qurmadılarımı,  
Ona düşmən kimi baxmaq olarmı?  
Bu yurda gəlsə də düşmən donunda,  
O böyük heykəldə axı onun da  
Azacıq olsa da, öz zəhməti var.  
Orda birləşibdir ayrı duyğular.  
Düşündü, daşındı qoca nə qədər,  
Onu yaradarkən neçə il əvvəl,  
Norveç qəhrəmanı Trammelindir\*  
Bu sənət əsəri, bu ölməz heykəl!

---

\*Məşhur Norveç inqilabçısı.



---

Sol əldə bayraq,  
Durmuş qəhrəman.  
Mərdlik tökülür  
Baxışlarından.  
Baxır inamla,  
Baxır irəli.  
Möhkəm düyülmüş  
Onun sağ əli.  
Xalqı döyüşə  
Səsləyir sanki.

İgid Trammelin baxışındakı  
Əzmi vermek üçün uzun gecələr,  
Düşündü, daşındı qoca nə qədər!  
Başında fikirlər dolandı min-min.  
Belə anlarında edərdi təkrar  
Məşhur sözlərini o, Trammelin:  
“Birlikdir bizimcün ən böyük şuar,  
Bir hədəfə vursun qoy əllərimiz!  
Gül aşın arzumuz, əməllərimiz”.  
Çıxmır xatirindən bunlar bir an da.  
İndi də Verterin qulaqlarında  
Bu alovlu sözlər cingildəyirdi.  
Vicdanının səsi nələr deyirdi?  
Verterin qəlbində kin, qəzəb yandı,  
Özü hiss etmədən gəlib dayandı.  
Bir evin önündə... ah, nələr olmuş?  
Əvvəlki dəbdəbə tamam pozulmuş.  
Səssizcə ağlayır sanki daş divar:  
Dağılmış o geniş emalatxana.  
İçində ən təmiz, uca duyğular,



Müqəddəs əməllər bəslənən bina,  
Xəbis duyğuların məskəni olmuş!  
Elə bil hər şeyin hüsnü pozulmuş.  
Bu dərdi dağlar da götürə bilməz,  
Demək, yaxşılığa bu imiş əvəz?!  
Demək, öz evindən qoca qovulmuş,  
Sənətkarın evi qərargah olmuş  
İşgal ordusunun generalına...  
... Bu zaman bir soldat yetişib ona  
Söylədi təzimlə: - Cənab kapitan!  
General axtarır sizi bayaqdan.

Kapitan, gəzdinmi şəhəri?  
- Bu gün  
Dolaşdım bir qədər.  
- Yəqin ki, gördün  
Bağlar içindəki tunc heykəlləri!  
- Bəli!  
- Biz Narvikə girəndən bəri  
Bir fikir gəlibdir mənim əqlimə,  
Hələ deməmişəm bunu heç kimə, -  
Deyə generalın çatılır qaşı.  
- Bunları yaradan heykəltəraşı  
Səfərbər etməli... qoy führerin də  
Böyük heykəlini yaratsın... Sən də  
Ona köməkçi ol... deyirlər sənin  
Köhnə sənətindir heykəltəraşlıq.  
Mənim mətləbimi anladın yəqin?  
Di, başla sabahdan bu işə artıq!  
- Məncə... bu çətindir, cənab general!  
- Nə üçün? Qocanı çağır, başa sal!



- İnadkar adamdır deyirlər yaman.  
- Onu döndərərik biz inadından!  
Xoşluqla etməsə, nə gəlib zora?  
Biz ki, gəlməmişik xoşluqla bura.  
Qonaqmı çağırmış bu ellər səni,  
Zorla tutmadıqmı biz bu ölkəni?  
Saldatın ürəyi daş olmalıdır!  
Vücudu poladdan yoğrulmalıdır!  
Verter generalın çıxır yanından,  
Gedir otağına qəmli, pərişan.  
Yol boyu kədərlə düşünür yenə,  
Min nifrət yağıdırır öz taleyinə.  
İtirir ağlını yazıq az qala,  
Hər şey gözlərində dönür suala.  
Bu sənətkar saldat indi nə etsin?  
Yazıq doğrudan da nə üzlə getsin  
Əziz ustadının yanına? “Əsla!  
Mən onun üzünə bu paqonlarla  
Çıxa bilərəmmi?..

Yox, bacarmaram!

Onun şagirdiyəm nə qədər varam.  
Necə məcbur edim bu gün mən onu?  
Mən necə deyim ki, sənin yurdunu  
Talayan quldurun, cəllad führerin  
Yarat heykəlini?... Çətindir, çətin!  
Bunu düşünmürmü görən o özü?  
Sevmədən sən yarat!.. Bu gülünc sözü  
Böyük sənətkara mən necə deyim?  
O mənə deməzmi sənə çəkdiyim  
Bütün əziyyətlər gəlsin gözündən!  
Bu haqlı danlağa necə dözüm mən”?!  




Keçdi bir neçə gün... general özü  
Çağırdı yanına heykəltəraşı.  
Bilincə mətləbi yazıq qocanın  
Qaraldı gözləri, hərləndi başı.  
- Oyuncaq deyildir əldə sənətkar!  
Cənab, sənətin də öz mövzusu var.  
- Fürer mövzu deyil?  
- Elədir, ancaq  
Alınan mövzunu hər şeydən qabaq  
Ürəkdən yaşamaq, sevmək gərəkdir,  
Yaranan hər əsər çarpan ürəkdir.  
- Məgər sevməyirsən bəs sən füreri?  
- Axı, bu sualın varmı heç yeri?  
General qocaya möhkəm təpindi.  
Qoca: - Mən dəvəsi lap çoxdan ölmüş  
Ərəbəm, - dedi.  
- Mən səksən yaşımı çoxdan aşmışam.  
Sahilə yan alıb ömür yelkənim.  
Mən bu dünya ilə halallaşmışam,  
Ölümən bir tikə qorxum yox mənim.  
Sənətə lənətlər yağıdırar hamı;  
Mən necə sevim ki, Norvegiyamı  
Fürer çeviribdir xarabazara,  
Xalqımın könlünə vurdu min yara!  
- Yaxşı, belə olsun, heç eyb eyləməz,  
Səndən də tezliklə çıxarıq əvəz!  
Deyə yumruğunu vurur stola,  
Ürəyi partlayır kindən az qala.  
Keçdi bir neçə gün... həbsə aldilar,  
“Kommunistdir” deyə o mərd qocanı.  
İttiham nə qədər yalan olsa da,



---

Kommunist etmişdi onu vicdanı.  
Fürerin əmridir: "Tezliklə gərək  
Bu Norveç diyarı dönsün metala.  
Toplanan metallar təmizlənərək,  
Narvikdən Berlinə salınsın yola".  
Kvislinq ölkəni edir səfərbər, -  
Hitlerin gözünü doydurmaq üçün,  
Sinklə, alüminiumla dolu qatarlar  
Narvikdən Berlinə tələsir hər gün.  
Dağlara çəkilmiş igidlər tez-tez  
Hücuma keçərək gecələr yarı,  
Dağdırıb tökürlər metal əridən  
Nəhəng zavodları, kombinatları.  
Larsen! Bu diyarın qəhrəman oğlu  
Toplamış başına partizanları,  
Kəsib hər bərəni, pusub hər yolu  
Gestapo dördgözlə gəzir onları.  
Gecə... dəmir yolu... ətraf zil qara...  
Gəzinir gözətçi əlində fanar.  
Sütuntək uzanır işıq yollara,  
Göydən birər-birər səpələnir qar.  
Qaranlıq gecənin oğlan çağında  
Nə qədər qorxundur bu çöl, bu bayır.  
Gözətçi ahəstə addımladıqca,  
Ayağı altında qar xırıldayır.  
On iki saatdır qarovuldadır,  
Gözləri daima onun yoldadır.  
Lakin o bilmir ki, bir saat əvvəl  
Dağıtmış yolları haqq deyə bir əl.  
Meşənin içindən çıxır bir qatar, -  
Buraxıb arxada buz dağlarını.



Bir fişqırıq səsi eşidib haman,  
Gözətçi şəkləyir qulaqlarını.  
Qatar yaxınlaşır haray çəkərək,  
Gözətçi özünü itirir bu an.  
Fanarın gözünə dərhal çıxarıb  
Qırmızı şüşəni taxlığı zaman,  
Aldığı zərbədən başı gicəlir,  
Qatar yavaş-yavaş yaxına gəlir.  
Bu dəm sırlı bir əl tutur fanarı,  
Göy işıq qoynuna alır yolları.  
Yol açılır... ötürür sürətlə qatar.  
Yükü alüminiumdur, yükü dəmirdir.  
Berlinə tələsən dolu vaqonlar  
Ötür qəhrəmanın önündən bir-bir.  
Keçir dəqiqələr, ötüşür anlar,  
Bir azdan qəzaya uğrayır qatar.  
Vaqonlar çevrilir... qaçıq igidlər,  
Dəyir gözətçilər biri-birinə.  
Kəsilihər cığırlar... gestapoçular  
Düşür igidlərin ləpirlərinə.  
Atılır göylərə bu dəm fişənglər,  
Görünür gün kimi hər təpə, hər dağ.  
Atışma başlanır...  
keçir bir qədər  
İgidlərin biri tutulurancaq.

## II

Faşist Almaniyası ildən-ilə qudurdu, -  
Tutduğu ölkələri sıxıqlıqca caynağında.  
Avropanı önündə diz çökdürən bir ordu



Diz çökdü axır özü sovetlər torpağında.  
“Yuvasına çəkilmiş canavar”tək daha da  
O qudurdu... “Bir az da artıq yaşayım,” - deyə,  
Norveçdən axıb gələn metalları silaha,  
Bombalara döndərib tökdü bizim ölkəyə.  
Deyirlər ki, Norveçin azalanda metali  
Hitlerin birə yüz qat çoxalıbmış məlali.  
Əmr edibmiş: “Dağıtsın ordu bütün ölkəni,  
Qoymasın necə olsa təki metalsız məni”.  
Bu əmri də yerinə yetirməkçün general,  
Tapşırıdı ki, qocanın gözü önündə dərhal  
Narvikə ziynət verən heykəllər uçurulsun,  
Əridilib metali Berlində silah olsun!”  
Həmin gecə yatmadı, bir an Verter sübhəcən,  
Dərdi, qəmi daş olub asıldı gözlərindən.  
Hamisinin çöhrəsi dayandı göz önündə,  
Düşündü: “Bəs mən indi bu dəhşətli gündəndə  
Görən, necə uzadım ona kömək əlimi?  
O ki, məni böyütmüş doğma balası kimi.  
Bu dilsiz heykəllərin axı, nə günahı var,  
Heç belə bir cəzaya tab edərmi sənətkar?  
Ən böyük vəhşilikdir heykəlləri əritmək,  
Sənətkarın önündə əsərini yox etmək.  
Həmin gecə yatmadı gənc kapitan sübhəcən,  
Dərdi, qəmi daş olub asıldı gözlərindən.  
Fikirlər cərgə-cərgə ipə-sapa düzüldü,  
O, iztirab əlində üzüldükcə üzüldü.  
Qulaq asdıqca Verter vicdanının səsinə,  
Min nifrət yağıdırırdı bəxtinə, rütbəsinə.  
Ona ağırlıq edir öz şöhrəti, öz şanı,  
Geydiyi paltarına sığışmayır vicdani...



- “Yox, yox,  
hər şeydən əvvəl mən insan doğulmuşam,  
Mən o böyük insanın tələbəsi olmuşam.  
Ustada kəc baxanın iynə batar gözüñə”! -  
Deyə Verter düşünür, düşünür öz-özünə.  
Yağsız bir çıraq kimi bədənində can yanır,  
Birdən özü bilmədən fikri gəlib dayanır  
Dünən gecə tutulmuş Norveç partizanında, -  
Hərləyərək əlini basır zəngi bir anda.

Xeyli keçmiş gecədən... şəhər sakit, şəhər lal...  
Verteri əldən salan o iztirab, o xəyal  
Dönüb bir qaraltıya gedir, gedir, bu ara,  
Keçib gedir Narvikin ucqar küçələrindən.  
O şəhərdən çıxaraq yönəlir düz dağlara.

Onun kim olduğunu hiss elədin yəqin, sən.  
Səhərisi qocanı alıb həbsxanadan  
Gətirdilər bağçaya,  
Dərhal qızışdı meydan;  
Heykəllər dağıdıldı, heykəllər uçuruldu.  
Sənətkarın qəlbini çarpaz dağlar vuruldu.  
Verter nəzərlərini dikmiş meşə yoluna,  
Lakin gəlmir bir soraq dilsiz yollardan ona.  
Gəlmədilər bəs neçin, neçin gecikdi onlar,  
Bəlkə də başlarında bir uğursuz qəza var? -  
Deyə, Verter düşünür,  
Qıvrılıb göz öündə yollar suala dönür.  
Yığılmış Narvik əhli bağçanın ətrafına,  
Baxırlar sənətkarın halına yana-yana.  
Baxırlar dövrələnmiş dəmir hasar dalından,



---

Baxırlar min qəzəblə... Verter kimi bu zaman  
Onların da gözləri baxır meşəyə sarı.  
General da şəst ilə - damağında sıqarı  
Dayanmış qərargahın o hündür eyvanında,  
O, tək deyil, dayanmış Kvıslinq də yanında,  
Qoca baxır dinmədən, tərpətmədən dilini,  
On ilə yaradılmış İbsenin\* heykəlini  
Dağıtdılar, yıldızlar bircə anın içində.  
Cahanı yandırdılar bir cahanın içində,  
Alnındaki qırışı yaratmaqçın İbsenin,  
Qırışdırıb alını qoca min dəfə yəqin,  
Düşünübmüş...

Bu böyük zəhməti düşünmədən,  
Sənət əsərlərini dağıdırlar bəs nədən?  
Sənət qurbanı olmuş qara bir siyasetin?  
Qoca dinmir, danışmir, qoca dayanmış mətin.  
İndi də bax, Maqsenin yixırlar heykəlini.  
Qoca susur... dağılmış heykələ baxa-baxa  
O düşünür, düşünür...

Maqsen uzun ömrünü  
Həsr etdi insanların ömrünü uzatmağa.  
İnsanlar faydalananmış onun hər əməlindən,  
İnsanpərvər alimin bu polad heykəlindən  
Silah qayırməq necə sığışır vicdanlara?  
Bir həkimin heykəli sabah nahaq qanlara  
Səbəb olacaq demək...

Bilsə idi bu dərdi,  
Yəqin mənimlə birgə o da fəryad edərdi.  
Qopduqca heykəllərin bədənləri, başları

---

\*Böyük Norveç dramaturqu.



Damla-damla tökülür qocanın göz yaşları.  
Yıxırlar, dağıdırılar saldatlar harın-harin,  
Qopan başlar, ayaqlar, o böyük sənətkarın  
Yuxusuz gecələri, mənalı günləridir,  
Qoca o günlərini salır xatırə bir-bir,  
Elə bil xilas olur çəkdiyi qəm yükündən.  
Lakin onun başının qabarmış hər tükündən  
Min bir fəryad eşidir Verter duyub bu dərdi.  
Olsayıdı ixtiyarı dərhal kömək edərdi  
Təhqir olmuş zavallı, bu qoca ustadına,  
Lakin soraq gəlməyir dilsiz yollardan ona.  
Verter duyur ürəkdən bu dəhşətli anları -  
Qocanın keçirdiyi sonsuz həyəcanları.  
Susur... susur heç kəsi çağırmadan köməyə,  
Onun sarsıldığını düşmən bilməsin deyə.  
Gülündür qışqıranlar qəzəbli anlarında,  
Dəhşətlidir susanlar... susur, demək bu anda  
Düşməndən alacağı intiqamı düşünür,  
İntiqamdan sonrakı toy-bayramı düşünür.  
Qoca susur... dinməyir quludur iradənin,  
Heç kəs eşitməsə də, Verter eşidir yəqin  
Qocanın bu dəhşətə min etiraz səsini -  
Qara qanlar axışan bir qəlbin naləsini.  
Şaqqıldayır baltalar, şaqqıldayır, ah yenə,  
Onlar heykələ dəymir, dəyir onun qəlbinə.  
Nəhayət, yaxınlaşır saldatlar son heykələ.  
İlk baltanı vuranda onlar uzanmış ələ,  
Qoca dəhşət içində heykəli qucaqlayır,  
Vurulan zərbələri öz köksüylə saxlayır.  
- Amandır, heç olmasa, toxunmayın siz buna,  
Trammelə, - xalqımın bu qəhrəman oğluna!..



Hamısını yixdınız, buna dəyməyin bari.  
(Əsərindən ayırmaq olarmı sənətkarı?)  
Mən bunu çox sevirəm bütün əsərlərimdən,  
Bunu oğlumla birgə yaratmışam çünkü mən.  
Balamın da burada zəhməti var, qəlbə var,  
Bu əsərdə balamı yaşıdırıam, ağalar,  
Toxunmayın ona siz!..  
Bala məhəbbətini duyurmu ürəyiniz?  
Bu sözlərdən sarsılıb Verter sanki oxlanır,  
O, “balam” kəlməsindən od alıb odsuz yanır:  
“Ah, o məni özündən heç ayrı tutmamışdır,  
Bir alman nankorunu hələ unutmamışdır.  
Öz övladı bilirmiş, demə hələ o məni,  
Bu gün almanlar onun olsalar da düşməni”.  
Elə bil ki, qan vurur onun beyninə birdən,  
Əl atır tapançaya, əl atır düşünmədən,  
Sığışdırı bilməyir dəhşəti vicdanına,  
Heykələ hücum çəkən saldat batır qanına.  
Hamı heyrət içində baxır Verterə sarı,  
Qəzəbindən çatılır generalın qaşları.  
- Bu nə deməkdir?! - deyə bağırınca, bu zaman,  
Yenə atəş açılır... təəccüb və həyəcan...

Yaralanır general.  
Atır Verter dalbadal.  
Seyr edərək Verteri  
Qoca çəkilir geri.  
Verter yumub gözünü,  
Bir daşın arxasına  
Dərhal atır özünü,  
Qızır bir anda meydan,  
Atır, atır durmadan.



Tutmaq üçün birbəbir  
Saldatlar hücum çəkir  
Dörd tərəfdən Verterə,  
Dəyir sanki göy yerə.  
Qızışdıqca athaat,  
Bunu görən camaat  
Verterə arxa durur;  
Kimisi dəyənəklə,  
Kimisi daşla vurur.

Birdən meşə tərəfdən göyə qalxır toz-duman.  
Çapıq Larsen, arxada yüzə qədər partizan  
Hücum çəkir bağçaya, sona çatır intizar,  
Dost kimi qarşılıyır Verteri partizanlar.  
Baxmayıb ağrısına Kvislinqlə bərabər  
General cənabları qaçıır, qaçıır birtəhər.  
Bir çox qənimət keçir igidlərin əlinə.  
Larsen, o Trammelin uçmamış heykəlinə  
Yaxınlaşış and içir, dostlarla birgə ona, -  
Bu xalq qəhrəmanının pak, müqəddəs ruhuna.  
Vətəninin yolunda döyüşəcək sonadək,  
Əyilməz olacaqdır Trammelin özü ək.  
Verter heyrət içində seyr edərək Larseni:  
- Qaşının üstündəki o çapıqdan mən səni  
Görən kimi tanıdım, - deyincə Larsen onu  
Taniyıb “Verter” - deyə qucaqlayır boynunu.  
Dostlar görüşür. Baxır heyrət içində hamı,  
Bu görüş bir dalğatək tərpədir izdihamı.  
- Şadam bilsən nə qədər, sənin bu haqq işindən.  
Verter! Mənim əzizim! Artıq döndü bu gündən  
Uşaqlıq dostluğumuz əqidə dostluğuna.  
Sadiq olaq, əzizim, qoy həmişə biz ona!



Qəlbin bizim torpağın haqqını unutmamış.  
Dostlar, yaxın düşərgə hələ xəbər tutmamış  
Çıxmaliyq şəhərdən, tez olun, tez tərpənin!  
Arxa bölmələrinə xəbər çatmışdır yəqin.  
Partizanlar bir azdan, Verter ilə bərabər  
Çekilirlər meşəyə... Sanki bu dilsiz şəhər  
Baxır, baxır dalınca gedən qəhrəmanların,  
Onun axır niciatı əlindədir onların.  
Həbsxana... Sənətkar gör salınıb nə günə!  
Pərişan ağ saçları dağlılıb üz-gözünə.  
Uzanmış bir kənarda, nə danişir, nə dinir,  
Baxıb ətrafa hərdən, qorxmuş kimi diksinir.  
Özü də hiss etmədən gözlərindən sel axır,  
Solğun yanaqlarında gümüşü iz buraxır.  
Son hadisə qəlbini gəmirirdi qocanın,  
Sarsılmışdı əlində o dəhşətli bir anın.  
O dözmədi nədənsə son heykəlin məhvinə,  
Düşündükcə düşünür bircə anı o yenə.  
Heyhat, dura bilmədi son məqamda o, mətin...  
Gəlir gözü önünə o qəhrəman zabitin  
Yaraşıqlı çöhrəsi... Özü də bilmir nədən  
Bir doğmaliq yağırdı o mülayim çöhrədən.  
Qızarmışdı qocanın dəhşət saçan gözləri,  
İlhamla yaratdığı hər bir yeni əsəri  
Qoca heykəltəraşın ömrünü uzadardı,  
O nə bilsin ki, axı belə günü də vardi!  
Qoca lap əldən düşüb bir sümük, bir dəridir.  
Sənətkarın həyatı, ömrü - əsərləridir!  
Onun əsərlərini çevirdilər silaha,  
Sənətsiz bir sənətkar neçin yaşasın daha?  
...Neyləsin indi o bəs?!



Yazlıq heykəltəraşın dərdinə dərd bənzəməz.  
Bütün insanlar axı, bənzəmir bir-birinə,  
Öz canını gəzdırır kimi namus yerinə.  
Hər şeydən üstün tutur kimi də vicdanını,  
Amalına, eşqinə qurban verir canını.  
Norveçdir o gözətçi... bax o çöldə fit çalır,  
Bir buqələmun kimi hər anda bir rəng alır.  
Xəyanətə satılmış öz canı xatırınə,  
Dünyada can gəzdırır namus, vicdan yerinə.

### III

Ötdü aylar, illər... Dəyişdi dövran...  
Sovet qoşunları nəhayət, bir gün  
Girdilər Norveçə...

Bu məmləkətdən  
Faşist ordusunu çıxarmaq üçün.  
Düşmən toplayaraq son imkanını,  
Təslim etməyirdi yenə canını.  
Bütün ciddi-cəhdi getsə də bada,  
Yenə döyüşürdü son məqamda da.  
Qocanın vətəni Narvikə ilkin  
Kapitan Viktorun dəstəsi girdi.  
Göllər ölkəsinə, dağlar yurduna  
Özüylə bərabər həyat gətirdi.  
Hamı gül-çiçəklə pişvaza çıxdı,  
El bahara çıxdı, el yaza çıxdı.  
Viktor qapısını həbsxananın  
Sındırıb içəri girdi bir anda.  
Diz çökdü öündə o, sənətkarın,  
Gördü taqət yoxdur onun canında, -



---

Ayağa qalxmağa... Qaldırdı onu,  
Qoca qucaqlayıb onun boynunu,  
Öpdü məhəbbətlə, öpdü üzündən.  
Axdı yanağına göz yaşı dən-dən.  
Viktorun qolundan yapışib qoca,  
Sevinə-sevinə çölə çıxmca,  
Gözləri qamaşdı gün işığından.  
Nə günə salmışdı yazığı zindan!  
Sanki addımını bir-bir sayırdı,  
Halsız və taqətsiz addımlayırdı.  
O hara gedirdi, bilirsənmi sən,  
Nəydi son istəyi, nəydi son dərdi?  
Gedə bilməsə də, hərəkətindən  
Onun tələsdiyi hiss edilirdi.  
Hara tələsirdi, o hara belə?  
Qəfil yaxalanan faşistlər hələ  
Şəhərdən çıxmamış...

Döyüşür onlar.

Qişın son günüdür, gəlir ilk bahar.  
Hələ də yaralı, xəstə general  
Şəhərdən çıxmaga tapmamış macal,  
Gizlənmiş balaca qərargahında.  
Bir maşın gözləyir onu yaxında  
Ki, fürsət tapınca qaçsin general,  
Qaçsin Berlinəcən, qaçsin o dərhal...

Qızışır get-gedə şəhərdə meydan.  
Yağan güllələrə məhəl qoymadan  
Qoca yeriyirdi... Addımlarını  
Körpə uşaq kimi hey saya-saya,  
Nəhayət, özünü saldı birtəhər



Evinin yanında olan bağçaya.  
Onun gözlərində alışırkı kin.  
Axtara-axtara o, Trammelin  
Heykəli öündə gəlib dayandı,  
Gözləri sevinclə alışdı, yandı.  
Heykəli yoxladı diqqətlə qoca,  
Süzdü həsrət ilə, süzdü doyunca.  
Onun səksən illik ömründən qalan  
Yeganə əsərdi...

O ığid alman,  
Demək, xilas etmiş bu son əsəri, -  
Deyə, düşünürdü qoca Verteri.  
Qocanın üzünə gülüncə heykəl,  
Sevincdən gözündə alışdı məşəl.  
Şəhərdə vuruşma dayanmır ancaq,  
Atışma səsindən tutulur qulaq.  
Viktorun dəstəsi hey yavaş-yavaş  
Qərargaha tərəf yönəlir birbaş.  
Viktor dəstəsini bölür üç yerə,  
Bir tapşırıq verib hər bir əsgərə,  
Özü də bağçaya girdi bir anda,  
(Qoca gizlənmişdi kötük dalında  
Heyrətdən od saçır sanki gözləri).  
Viktorun ardınca gələn əsgəri  
Vururlar arxadan, Viktor qalır tək,  
Bağçanı sürətlə o seyr edərək,  
Keçir bir kötüyün dalına... burdan,  
Bir baş qərargahı götürür nişan.  
Viktor avtomatla atır dalbadal.  
Başını itirir bu dəm general,  
Bilincə alınmış artıq dövrəyə.



“Daha faydasızdır dayanmaq,” - deyə,  
Əlində tapança çıxır bayıra  
Viktorla üzləşir elə bu ara.  
Baxır iki düşmən biri-birinə,  
Qəzəbdən od düşür ürəklərinə.  
Əsir almaq üçün bu ovu Viktor  
İmkanı olsa da, dayanır, vurmur.  
Əldən qaçırmayıb fürsəti, dərhal  
Heykəlin dalına keçir general.  
Heç kəsin xəbəri yoxdur Viktordan,  
Uzaqdadır onun dəstəsi burdan.  
Vuruşur, düşməni qovub şəhərdən.  
O faşist nişanlı təyyarələrdən  
Od yağır, Narvikə düşür vəlvələ;  
Düşmən öz gücünə güvənir hələ.  
Heç kəsin xəbəri yoxdur bağçadan,  
Getdikcə daha da qızışır meydan.  
Heykəlin başında gedən davarı  
Görüncə titrəyir qocanın canı.  
Son əsər... Əzizdir, ah, o nə qədər...  
Heç olmasa, ona dəyməsin xətər.  
Son əsər... odamı məhv olacaqdır?!  
Qocanın ürəyi partlayacaqdır,  
Elə bil heykələ dəyən güllədən.  
Bəs, sovet zabiti dayanmış nədən?  
Bəlkə də sənətə qıymır qəhrəman, -  
Deyə düşünürdü qoca anbaan.  
Lakin dayanmadan atır general,  
Atır fasıləsiz, atır dalbadal.  
Gülə yağmuruna salıb Viktoru  
O qaçır maşına tərəf...



bu zaman

Heykəlin dalına keçərək Viktor,  
Onu yaralayır ayaqlarından.  
General dayanır.

Lakin bu ara

Çıxarıb cibindən o, bir qumbara,  
Atır bircə anda heykələ sarı,  
Dəyir bir-birinə yerin qatları.  
Heykəl öz yerindən qopur, məhv olur,  
Heykəllə birlikdə Viktor məhv olur.

Lakin general da yixılır bu dəm,  
Bir anda qaralır gözündə aləm.

Özünü birtəhər ələ alaraq,  
Maşına yetişmək istəyir, ancaq  
Mümkün olmur, qalxa bilmir o, yerdən,  
Gözləri qocaya sataşır birdən.

Qışqırır: - Amandır, qoca, yaxın gəl,  
Məni maşınıma çatdır əlbəəl!

Qoca heykəl kimi quruyub ancaq  
Tərpənmir yerindən...

- Qoca, gəlməsən,  
Səni son gülləmlə məhv edərəm mən! -  
Deyərək çıxarrı tapançasını.  
- Qoca, istəyirsən əgər canını,  
Tez ol...

qoca dinmir, qoca sakit, lal,  
Vurmaq istəyirkən onu general,  
Arxadan bir atəş açılır həmən,  
General top kimi durduğu yerdən  
Uçulur, üzüstə sərilir yerə...  
Qocanın gözləri tanış gözlərə



Sataşır... yeriyir zabitə sarı,  
Qoca hamisini, o sənətkarı  
Ölüm ayağında görüncə Verter,  
Qəlbi yarpaq kimi əsir, titrəyir.  
Vurmuş generalı Verter arxadan,  
Ordumuz Narvikə girdiyi zaman  
Partizan dəstəsi eşidib bunu,  
Arxadan düşmənin kəsmiş yolunu.  
Dedi: - Tanıldınmı, ata, sən məni?  
Verter yaxınlaşış qocaya bu dəm,  
Bu “ata” kəlməsi, bu “ata” sözü  
Qocanın gözündə açdı bir aləm.  
Nə qədər gözəldi, doğmaydı bu söz!  
O ki həsrət idi bu şirin sözə.  
Onu eşidincə xilaskarından  
Qocanın gecəsi döndü gündüzə.  
Verter hamisini qucaraq həmən,  
Dedi: - Məni tanı, ata, indi sən.  
“Bir hədəfə vursun qoy əllərimiz,  
Gül açısın arzumuz, əməllərimiz!”  
İndi tanıldınmı?  
- Verter, can bala...  
Afərin səndəki səbrə, kamala!  
Mənim xilaskarım balammış demək?  
Neçin tanıtmadın bəs bu vaxtadək  
Sən mənə özünü?!

Onlar görüşür,  
Solğun yanaqlara qəlbən od düşür.  
Qoca ayrılmayı Verterdən... Onu  
Basır sinəsinə, qucur boynunu,  
Oxşayır Verteri isti nəfəsi.



...Bu zaman ordunun arxa dəstəsi  
Gəlir yavaş-yavaş bağçaya sarı,  
Çıxarıb şəhərdən son qalıqları.  
Ara sakitləşdi, dağıldı hamı,  
Çökdü üfüqlərə Narvik axşamı...  
Quşlar dilə gəldi gül budağında,  
Bu axşam çağında, axşam çağında  
Narvik şəhərində açıldı səhər.  
İsti yuvasından ayrı düşənlər  
Qayıtdı yurduna, qayıtdı bütün.  
Mayorun dəstəsi elə həmin gün  
Bütün şəhidləri dəfn etdi bağda,  
Yatdı qəhrəmanlar bu yad torpaqda.  
Cənab Kvislinqsə qaçı Berlinə,  
O ki Norveç idi, bəs qaçır nədən?  
Azad olmuş yurda qayıtdı yenə  
Kral həmin gecə İngiltərədən.  
Onunçün yurdunu xilas etdilər,  
Kralın ruhu da heç incimədi.  
- Mən orda daş-qasıclar xərcləyən zaman  
Bəs siz neylədiniz? - xalqa demədi.  
Londonun ziyafət məclislərində  
Kral gecə-gündüz sağlamış demişdi.  
Ağalar verdiyi tapşırıqları  
O hələ Londonda əzbərləmişdi.  
Londona müti bir qul olduğundan,  
Başqa fikirlərlə gəlmışdı yurda,  
İngilis zövqünə vurulduğundan,  
İngilis qaydası qoydu o burda.  
Bu yeni qaydalar xoş gəldi ona,  
İzlədi Londonu kral hər zaman,



---

Onların Londondan çaldıqlarına  
Kral dəm tuturdu Norvegiyadan.  
Axır vaxtlar isə müti kralçün  
Təzə bir ağa da çıxdı meydana,  
Sitayış elədi on dəfə hər gün  
Kral gah “ağ evə”, gah da Londona.

Keçdi günlər... keçdi aylar, çiçəkləndi Narvik yenə,  
Müstəqillik bəxş edərək məhkum Norveç ellərinə,  
Avropada dalğalandı nur saçaklı qızıl bayraq.  
Faşistlərin çəkməsiylə zədələnmiş dərdli torpaq  
Sağaldırdı yarasını görən kimi ilk baharı.  
Ancaq qoca sənətkarın sağalmırdı yaraları.  
Axı onun həyatını uçurmuşdu qasırğalar,  
Ömrü boyu gecə-gündüz yaratmışdı bu sənətkar.  
Bu gün onun zəhmətindən, nə bir əsər, nə iz qalmış,  
Yaratdığı xarüqələr elə bil ki, bir xəyalmış.  
Dörd il onun gözlərində duman olub dolandıqca,  
Hərdən sakit anlarında ötənləri o andıqca,  
İgid sovet zabitini yada salıb o dikəlir;  
Bu an onun ürəyindən çox qəribə səslər gəlir,  
Zaman keçir, vaxt ötüşür,  
Amma hər gün o xilaskar rus zabiti yada düşür.  
- O səninçin öz ömrünü fəda etdi, neylədin sən?  
O igidə, igidlilik, söylə, sənin yoxmu töhfən?  
O, zabiti xatirindən silə bilmir,  
Trammellə birgə durur, göz önündən heç çəkilmir.  
Gül-çiçəklə bəzəməklə o, Viktorun məzarını,  
Dağıdardı öz dərdini, dağıdardı qubarını.  
Hər gün azı üç-dörd dəfə bu bağçaya o enərdi.  
O məzara baxa-baxa, düşünərdi, düşünərdi.



Bu bağ kimi o qəlbin də cah-cələləi uçurulmuş,  
Dünən Narvik uğrundakı döyüşlərdə həlak olmuş  
Bütün sovet əsgərləri dəfn olunmuş həmin bağda.  
Qoynundakı şəhidlərlə fəxr eləyir bu torpaq da.  
Hər gün axşam bu bağçaya o enərdi,  
Məzarlığa baxa-baxa düşünərdi, düşünərdi.  
Budur, qoca gəncliyini yada salıb gülümsünür,  
Gəncliyin xoş xatırəsi gözlərində yanıb-sönüür.  
Toy axşamı... Sağlıq deyir hamıancaq iki ada,  
İllər keçir, o qocalır, həsrət qalır bir övlada.  
Sonra Verter... Bu körpədən yapışmışdı o, dördəlli,  
Çıxıb gedir bir gün o da... bu əzaba qatlaşdıqca,  
Yaratdığı əsərlərlə o tapardı bir təsəlli.  
Bu gün isə həm övladısız, həm əsərsiz qalmış qoca.  
Hər gün axşam bu bağçaya o enərdi,  
Məzarlığa baxa-baxa düşünərdi, düşünərdi.  
Bu dəm sonsuz sənətkarın ürəyindən qopardı ah,  
Asta-asta düşünərdi: “Öləcəyəm bu gün-sabah,  
Bəs nə ilə yad eləsin bu obalar, ellər məni?!  
Qoca uda bilməyirdi bu dərdi, bu faciəni,  
Mirassızlıq! Sənətkarçın bundan böyük yara varmı,  
Heç bu dünya sənətkarı əsərsiz də yaşıdarmı?  
Yaralı bir bülbül ötür qocanın qəlb otağında:  
- Bircə əsər yaratsaydım həyatumin son çağında,  
Heç bir qəmim olmaz idi, o əssərdə yaşardım mən, -  
Deyə qoca düşündükcə, bağdakı son hadisədən  
Onun donmuş ürəyinə ilham nuru damcılardı,  
Bunlar onun gözlərindən bir vaxt axan damcılardı...  
Unutmaqçın ürəklərdə çarpazlaşan qəmi, dərdi,  
El bu qərib məzarlığı gül-ciçəklə bəzəyərdi.  
Bu güllərdə, ciçəklərdə min ananın qəlbi vardı,



---

Narviklilər gəlib rəhmət oxuyardı  
Bu torpaqçün fəda olub, bu torpaqda yatanlara;  
Min təəssüf edərdilər bu günahsız al qanlara.  
Dərdlilər göz yaşlarını axıdardı burda dən-dən.  
Bu müqəddəs qəbirlərə xalqın böyük sevgisindən  
Əbədi bir heykəl qurur sənətkar öz ürəyində,  
Bu hörmətdən alov tutur, alışır köz ürəyində;

Keçdi aylar... sənətkarın ürəyində çıraq yandı,  
Duyğuların ləpəsindən dəniz kimi dalgalandı.  
Bir şah əsər yaratmaqdı onun fikri-zikri təkcə.  
Otağında gecə-gündüz işlədikcə  
Ürəyinin odu ilə o yandırır cansız daşı.  
Sənətkarın duyğuları canlandırır cansız daşı!  
Bu duyğular yavaş-yavaş ətə gəldi, cana doldu,  
Viktorun qəbri üstündə bir vüqarlı heykəl oldu.  
Bu daş heykəl milyonların ürəyindən keçib gəldi,  
Milyonların arzusutək əzəmətlə o yüksəldi!  
Yaradıb şah əsərini dincəlmişdi qoca artıq,  
İndi rahat hiss edirdi öz qəlbini o, azacıq.  
Yazdı bütün qəzetlər də bu heykəldən,  
Dostlar buna şad oldusa, dodağını büzdü düşmən.  
Verter görüb bir qəzətdə bu heykəlin fotosunu,  
Ustadına məktub yazıb təbrik etdi qəlbən onu.  
Xalqın böyük məhəbbəti zaman-zaman  
Yaşadacaq bu heykəli... Qəbirlərin arasından  
Günəş üzlü mərmər heykəl əzəmətlə ucalırdı.  
Sanki cansız məzarlıq da bu heykəldən can alırdı.  
Çox gördülər hörməti də, deyəsən, bu qəbirlərə.  
Kral bir gün qəzəbindən nəfəsini dərə-dərə  
Acıqlandı:





Biz sadəcə icraçıyıq, maaş alıb iş görürük.  
“Tut“, - deyirlər, biz tuturuq,  
                               “vur“, - deyirlər, öldürürük.  
- Öz düşüncən, sözün olsun, axı, sən də bir insansan!  
- İnsanlığı o nə qanır? - deyərək bir cavan oğlan  
İzdihamin arasından çıxır çölə,  
- Hünərin var, toxun görüm bu heykəl!..  
İcraçılardan kapitana baxıb susur... susur, ancaq  
Qəzəb yandı sənətkarın gözlərində çıraq-çıraq,  
Dedi: - Zabit, bir zamanlar satılmışdır almanlara,  
Heç sormadın məndən o vaxt  
                               bəs sən hara, zindan hara?  
Mənə nəmli kamerada gözətçilik edəndə sən,  
Bu mərhumun əlləriylə xilas oldum mən həbsdən.  
Sənin kimi qul olmadı, o, şərəfli ömür sürdü,  
Sən Hitlerə qul olanda, o, Hitlerlə döyüşürdü!  
Bizdən ötrü gəldi bura,  
O bizimcün öz köksünü hədəf etdi alovılara!  
O bizimcün qıydı axı cavan ikən öz canına.  
Dörd-beş qarış torpağı da qıymayaqmı bəs biz ona?  
Dünya bizi qınamazmı, at əlindən baltanı, at.  
Bax, bu boyda Norvegiyanı o qaytardı bizə, cəllad!  
Bu torpaqdan beşcə çərək  
Yeri ona çoxmu görək?!  
Qocanın bu sözlərindən izdiham da dalğalandı,  
Baxışlarda qəzəb yandı.  
Dəniz kimi kükrədilər, dalğa kimi döş gərdilər,  
Harınlamış polislərə onlar yumruq göstərdilər.  
Larsen dedi: - Anlamıram, bu nə tədbir,  
Qəbirlərə el qaldıran özü qəbrə gedəcəkdir!  
Axı, hərbin ta qədimdən müqəddəs bir qanunu var:



Düşmənin də igidinə qəhrəmanlar səcdə qılar;  
Bu ki hələ düşmən deyil, azadlıq bəxş etdi sənə,  
Bir dost kimi ayaq basdı qul edilmiş vətəninə.  
İgid qolubağlı olsa, əl qaldırmaz ona düşmən,  
Qəhrəmanın məzarını dağıtmaqmı istəyirsən?!  
Dilsiz qəbrə əl qaldırməq gəlməyirmi heç arına?  
Öz canına qıyar adam, qıymaz şəhid məzarına!  
Söylə, söylə, cənab zabit, belə adət bizdə varmı,  
Yaxşılığa bu yamanlıq bizim xalqa yaraşarmı?  
- Yox, yox, buna dözmək olmaz!  
- Bu nankorluq bizə yaddır!  
- Qəbirləri təhqir etmək?  
- Bu nə fitnə, nə fəsaddır?!  
Xalqın sonsuz qəzəbinə güvənərək qoca güldü,  
Ayazmış çöhrəsindən qəbirlərə nur süzüldü.

Bakı, 1951



## SADƏ ADAMLAR

### GÖRÜŞ

*Mən kənddən gedirəm, kənd gözəlləşir.*

Əlində qırmızı xal-xal çamadan  
Gedir kənd yoluyla cavan bir oğlan.  
Ağaclar başında səslənir külək,  
Yarpaqlar uzaqdan yelpiklənərək  
Əlvida söyləyir, ötürür onu -  
Şəhərə tələsən bu kənd oğlunu.  
Dünən lap səherdən başlayan yağış  
Bu gün günortadaancaq dayanmış.  
Tutmuş başdan-başa palçıq yolları  
Topuqdan yuxarı, dizdən yuxarı.  
Dayana-dayana yeriyən oğlan  
Deyəsən, təntimiş yorğunluğundan.  
Elə sürünür ki, ayaqlarını  
Qaldıra bilməyir bəzən yerindən,  
Palçıq saqqız kimi yapışib möhkəm  
Qopmur uzunboğaz çəkmələrindən.  
Çil-çil olmuş palçıq damllalarından  
Meşin paltosunun dal ətəyi də.  
Meşin şapkasını əlinə alıb  
Başını bulayır o gedə-gedə.



Çəkdiyi əziyyət ona xoş gəlir,  
Arzu yolları da o yaxşı bilir -  
Eniş-yoxuşludur getdiyi yoltək.  
Bu yolu sinənlə yarasan gərək!  
Onun ürəyində iki duyğu var,  
Qəlbində üz-üzə gəlmış duyğular.  
O şaddır, ruh verir arzular ona,  
Qəmlidir kəndindən ayrıldığına.  
“Deyirlər, Bakıda ot yox, çiçək yox;  
Nə bir bulaq səsi, nə bir quş səsi”,  
Yaşaya bilmərəm, qulaqlarımı  
Dəyməsə sel-suyun həzin nəğməsi.  
Kürüm, ana Kürüm, söyle nə qədər  
Öpüşmiş mənimlə ağ köpüklərin?!  
Suyacaq\* qayırıb səndə yay günü  
Nə qədər cimmişəm mən sərin-sərin.  
Özümü nə qədər günə vermişəm  
Cimərək sahilin qumsal yerində.  
Böyürtkən dərmışəm, moruq dərmışəm  
İsti yay günləri sahillərində...  
Kolların əlimdə açdığı izlər  
Hərəsi bir günün xatırəsidir.  
Gəzdiyim yamaclar, keçdiyim düzənlər  
Elə bil uzaqdan mənə əl edir.  
Uzanır duyğular yollar boyunca,  
Ayağı altında qalan hər yonca,  
Hər ot, hər gicitkən, qara kəndəlaş,  
Yanından ötdüyü hər təpə, hər daş  
Ona nələr deyir, nələr söyləyir...

---

\*Çayda əmələ galən göl.



Birdən o görür ki, yol qırağında  
Əlində çamadan bir qız dayanmış,  
Sarmaşiq zoğutək qırırm sallanan  
Buruq tellərində işarır yağış.  
Oğlan çamurluqdan çıxıb güc-bəla  
İlk dəfə gördüyü bu cavan qızla  
Salamlasır... sonra: - Siz hara belə? -  
Deyə xəbər alır o gülə-gülə.  
- Çəşməli kəndinə.  
- İşəmi?  
- Bəli!  
Kitabxanaçıyam.  
- Aha, deməli,  
Nəhayət, biz deyən başa çatdı. Siz  
Kəndimizə işiq gətirirsınız  
- Qaloşum palçığın içində qaldı,  
Deyəssən, kənd məndən intiqam aldı.  
- Bununçün qaraltdın sən də qanını? -  
Deyə yerə qoyub çamadanını  
Oğlan tez özünü palçığa atdı,  
Qaloşun tayını tapıb çıxartdı.  
Geydi qaloşunu qız tuflisinə  
Dedi lap astadan: - Sağ olun, - ona.  
Bu təmiz tuflilər, zərif tuflilər  
Birinci dəfədir palçıq görürdü.  
Bu şəhər qızının incə roftarı  
Oğlanın qəlbini döyündürürdü...

Söhbət edə-edə gəlib durdular  
Söyüd ağacının altında onlar.  
- Yordu məni yollar, yordu bu yağış;



Belə də iş olar?

- Kəndə çatmamış

Siz ki, başladınız gileyə kənddən.

- Həmişə şəhərdə yaşamışam mən,  
Qəribə görünür mənə kənd yeri.

- Şəhərdən xoş olur yenə kənd yeri.

- Mənəsə, əksinə.

- Mənə də, ancaq

Çətindir bu kənddən ayrı yaşamaq.

Bayaqdan deyirəm, şəhərdə mənim

Necə keçəcəkdir təhsil illərim?!

- Bakıda darıxmaq? Nə deyirsiniz?

- Bəlkə də belədir.

- İstəyirsiniz,

Sizə ünvan verim, siz bizə gedin?

- Versəniz, gedərəm...

Sizin də yəqin

Kənddə tanışınız yoxdur... birbaşa

Burdan bizə gedin. Atam, anam var,

Onlar sizi görüb xeyli şad olar.

Döyüñə-döyüñə hər iki könül

Verir bir-birinə ünvan bir azdan.

Əslində evlərin üstünə deyil,

Könüllər üstünə yazılıdı ünvan.

- Adınız Rizvanmış.

- Sizinki Ülkər?

- Elədir...

Bu zaman çəşqin nəzərlər

Toxundu buludtək biri-birinə,

Baxışdan od düşdü üreklerinə...

Nəhayət, əl verib ayrılır onlar...



---

Duyğular qılıncṭek salınır qına.  
Hərəsi bir yana gedir cavanlar,  
Ürəklər dolaşır ayaqlarına.  
Əllər ayrılsa da biri-birindən,  
Könüllər bir teldə bir hava çalır.  
Uzaq düşsələr də görüş yerindən,  
Ürəklər söyüdün altında qalır.  
Özü də bilmədən nədənsə Ülkər  
Dönüb arxasına bir xeyli baxdı,  
Bir ulduza döndü süzülən gözlər,  
Qəlbinin başında ildirim çaxdı.  
Rizvanın dalınca uçdu xəyalı, -  
Özünə qəribə gəldi bu halı...  
Rizvan da düşündü: “Yandı bir Ülkər  
Ana kəndimizin üfüqlərində.  
Bir ülkərə dönüb səhərə qədər  
Qoşa dayanaydım Ülkərlə mən də!..  
Bir göz neştərilə könlüm ovuldu,  
Ov dalınca gedən könlüm ov oldu.  
Hökmü böyük imiş bəzən bir anın;  
Bu da başqa sual, bu da başqa sərr.  
Əcəb tərsinədir işi dünyanın,  
Mən kənddən gedirəm, kənd gözəlləşir”.

Ensiz kənd yoluyla yeriyir Ülkər...  
Onu görən kimi gimgədəkilər  
Tez ayağa qalxıb, “xoş gəldin,” - deyir.  
Gəlib görüşürlər onunla bir-bir:  
- Salam!  
- Salam!  
- Salam, xoş gelmişsiniz!



Sədri, idarəni xəbər alır qız.  
Qabağa düşərək qoca Şiraslan  
Deyir: - Gəl aparım səni.  
- Əmican,  
Sizə zəhmət olar.  
- Nə zəhmət, qızım.  
Qonağa hörmətdir borcumuz bizim,  
Kəndi tanımırsan hələ sən axı...  
Bu qədər mehriban qarşılanmağı  
Yaman ləzzət verir qərib Ülkərə.  
Yolboyu o dalır düşüncələrə:  
“Məni tanımlar, köhnə dost kimi  
“Xoş gəldin,” - deyirlər, salam verirlər.  
Hal-əhval tuturlar, sorub keyfimi,  
Mənə yoldaş olub yol göstərirlər.  
Nə tez bağlayırlar adamlı ülfət?  
Nə qədər gözəldir kənddə bu adət!  
Gəlmirdim... Düşərək mən üzə, gəldim.  
Hələ nazirlə də bir sözə gəldim.  
Axı dostlarım da deyirdi: “Getsən,  
İtib-batacaqsan kənd yerində sən.  
Kənddə mədəniyyət, mərifət hanı;  
Kimdir orda sayan kitabxananı?”  
“Bəlkə sevməyirlər kitabı bunlar,  
Ancaq mərifətə nə iradım var?

## BİRİNCİ GECƏ

Həmən günü şəhər qızı  
heyrən-heyrən,



---

Seyr etdi kənd axşamını  
Rizvangilin eyvanından.  
Günəş öpüb üfüqləri  
Vidalaşır dünya ilə,  
Üfüqlərdən axıb keçir,  
Gün əriyir gilə-gile.

Yavaş-yavaş,  
Qaralır qaş...

Şər qarışır, göylər bu an  
Öz donunun ətəyinə  
Həşyə çəkir al atlazdan.  
Al qırmızı şamlar yanır  
Xırda-xırda, narın-narın  
Yarpaqları arasında  
Quzeydəki ağacların.  
Qoyun, quzu, dana, xötək -  
Mal-qara da dolur dama,  
Ötür axşam nəğməsini  
Düzənlərdə cırcırama.  
Quşlar uçub budaqlardan  
Yuvasına çəkilincə,  
Mürgü döyür ağaclara  
Uçub qonan toyuq, cücə...  
Uzaq-uzaq bir həyətdən  
İt səsləri gəlir hərdən.  
Qayıdır öz ocağına  
Kolxozçular sahələrdən.

Dilə gəlir bəzən uzaq  
Dağlar belə, daşlar belə,  
Malı çöldən qayıtmayan



Bir qarının huy səsilə.  
Ağaclar da öz əyninə  
Qara tuldən paltar geyir.  
Bu qəriblik, bu məhzunluq  
Elə bil ki, “neynim” deyir.  
Yollar bomboş, nə bir gələn,  
nə gedən var.

Gölməçələr qıraqında  
Quruldaşır qurbağalar.  
Tarlalardan dağlışır  
Yavaş-yavaş evə hamı.  
Gör nə qədər gözəl olur  
Kənd axşamı, kənd axşamı.  
İlk dəfədir seyr eləyir  
Şəhər qızı kənd yerini.  
Kəndin axşam lövhəsindən  
Çəkə bilmir gözlərini...  
Deyir ki, hər mənzərəni  
Mən su kimi içəm gərək,  
Baxıb əlvan üfüqlərə,  
Rəngi-rəngdən seçəm gərək!

- Nə durmusan, qızım burda?  
- Heç, baxıram.  
- Orda nə var?  
Axı sənə soyuq olar.  
Pəri xala atır onun  
Çiyninə öz pencəyini.  
- Qızım, sıxma ürəyini;  
Mənim evim öz evindir.  
Hələ dayan, səbr elə bir,



---

Sevəcəksən kəndi sən də.  
Təzə don da geyinəndə  
Adam əvvəl çox darıxır.  
Elə bil ki, paltar sıxır  
Bədənini məngənətək.  
Darıxma, gün, ay keçəcək, -  
Sevəcəksən kəndimizi,  
həm də bizi.

Ülkər ilə söhbət edir  
Pəri xala şirin-şirin.  
Maraqlanır bu dəm onlar  
İş-güçüylə bir-birinin.  
- Bizim bu kənd məktəbində  
Xadiməyəm, qızım, mən də.  
Bizim kişi hey deyir, sən  
Qocalmışan, çıx bu işdən.  
İşsiz olmur canım rahat,  
Darıxıram, bircə saat  
Uşaqları görməyəndə...  
Vərdiş olub, qızım, məndə  
Saatda bir zəngi çalmaq,  
Əhval sorub könül almaq.  
Hamısını tanıyıram  
Uşaqların mən birbəbir,  
Elə mənim Rizvanım da  
Bu məktəbi bitiribdir.  
Çox sevirəm onları mən...  
Hər birinin gözlərindən  
Oxuyuram ürəyini,  
Onlar da çox sevir məni.  
Otuz ildir zəng çalıram,



Hər çaldığım zəng səsində  
Yüz mərtəbə ucalıram.  
Bu peşədə bu dünyanın  
Ləzzətini mən görürəm.  
Uşaqları dərsə salır,  
Evlərinə ötürürəm.

Gecə keçmiş... Yatır hamı,  
Yata bilmir Ülkər ancaq,  
Uzaq-uzaq dərələrdə  
Gah ulayır pələqulaq,  
Gah tövlədə malın səsi,  
Gah itlərin hürüşməsi  
Lap qaçırrıqızıqazın yuxusunu,  
Yata bilmir, düşündürür səslər onu.

Bir az keçir adət edir  
Şəhər qızı səslərə də.  
Kirpiyindən asılır daş,  
Xumarlanır yavaş-yavaş...  
Elə bu vaxt yaxındakı bir dərədə  
Quş oxuyur...  
Onun dərdli nəğməsindən  
Dağ, dərələr bihuş olur.  
- Bup-bu!  
- Bup-bu!  
- Ah, nədir bu? -  
Deyə, Ülkər dik atılır öz yerindən,  
Yuxu qaçıq gözlərindən...  
İşlədikcə ürəyinə bu səsdəki hüzn-kədər,  
Doluxsunur bir an Ülkər.



- Bup-bu!  
- Bup-bu!  
- Nədir, nədir görəsən bu?..  
Pəri xala, Pəri xala!  
- Nədir, bala?  
- O səs nədir?  
- Bup-bu!  
- Bup-bu!  
- İsaq-musaq quşudur bu...  
- Nə qəribə səsi var bəs?  
- Çox şey deyir, qızım, o səs.  
- Nə deyir ki?  
- Bu uzundur.  
- Danış, danış, Pəri xala!  
Nədir səbəb quşcuğazın  
Səsindəki bu kədərə, bu məlala?  
- Deyirlər ki, İsa, Musa  
Adlı iki qardaş varmış,  
Onlar zalim bir varlinin  
Sürüsünü otararmış...  
İki qardaş ömür sürür  
Dağ-dərədə xeyli zaman.  
Köç başlanır, onlar bir gün  
Qayıdanda evə dağdan,  
Görürlər bir qoyun çatmir  
Xanın böyük sürüsündən.  
Bunu bilib quduzlaşır,  
Çıxır dərhal xan özündən,  
Qəzəblənir, qardaşlara  
Deyir: - Qoyun tapılmasa,  
Çəkəcəyəm sizi dara.



O zamandan iki qardaş  
Quşa dönüb dağlar gəzir;  
Axtarıb xan qoyununu,  
Qan-yaş töküb ağlar gəzir.  
Gah bu dağa, gah o düzə  
Qonub onlar gecə yarı,  
Dolaşırlar addım-addım  
Cığırları, dolayları...  
Gecələrin zülmətində  
İki qardaş qanad çalır.  
Hərəsi bir dağ döşündə  
Bir-birindən xəbər alır:  
- İsa!  
- Musa!  
- Tapdın?  
- Yox!  
Onlar belə oxuyaraq  
Gəzir bu çöllərdə, qızım.  
Budur səbəb o quşların  
Səsindəki dərdə, qızım.  
Pəri susdu... Yenə gəldi  
Qulaqlara həmən səslər.  
Bu qəribə əfsanənin  
Hikmətinə daldı Ülkər.

## İLK GÜNLƏR

Ertəsi təhvıl aldı  
Ülkər kitabxananı  
Qoca Vəli kişidən.



Bu xəbəri eşidən  
Cavanlar çox sevindi.  
Dedilər ki, “Bax, indi  
Biz deyən oldu, bu qız  
Bizim istədiyimiz  
Kitabları alacaq,  
Qiraət komasını  
Səliqəyə salacaq.  
Vəli kişi qalmışdı  
Öz qocalıq dərdinə,  
Qoca kişi nə bilir  
Roman nədir, şeir nə?”  
Həmən gün işdən sonra  
Çox dəstələr quruldu.  
Gəlib kənd cavanları  
Ülkərlə tanış oldu.  
Elə həmən gün Ülkə  
Açaraq dolabları,  
Töküb yerə nizamsız  
Düzungüş kitabları,  
Şeir, roman, hekayə -  
Bir-birindən ayırdı.  
Qəfəsələr üstünə  
Salmaq üçün kağızdan  
İşləmələr qayırdı,  
Kitabları “siyasi”,  
“elmi”, “bədii”, - deyə  
O böldü üç şöbəyə.  
Düz bir həftə çalışdı  
Şəhərdən axşamadək,  
Kitabları yenidən



Dolablara düzərək,  
Bir xeyli baxdı, baxdı  
Razi qalıb özündən,  
Gülümsündü,  
başladı  
Əsl işə o gündən.

Günlər ötüşdü... Bir gün  
Ülkər yaman darıxdı;  
Beynində min bir sual  
Kəndi gəzməyə çıxdı.  
Ülkər gedir... Maraqla  
Nəzər salır hər yana,  
Gah çaladan, gah arxdan  
O tullana-tullana  
Gedir...  
Daşdan, kəsəkdən  
Yeriyə də bilməyir,  
Dikdaban çəkmə hara,  
Bu daşlı yollar hara!  
Bu çəkmələr yaraşır  
Hamar, asfalt yollara.  
Axı o öyrənməyib  
Dərə, təpə keçərək  
Daşlar üstə səkməyi -  
Bizim kənd qızlarıtək.

Bu zaman yoldan ötən  
Balaca məktəblilər  
Ülkərin arxasınca  
Düşüb gedirlər...



## Ülkər

Onların söhbətile,  
Sözüylə maraqlanır.  
Özü hiss etməsə də,  
Qulağı uşaqların  
Söhbətinə bağlanır:

- Gör necə də oxşayır  
Bizim müəlliməyə.
  - Onun kimi ucaboy,  
Həm də qəşəngdir - deyə  
İkincisi başlayır.
  - Donu da, çəkməsi də  
Onunkudur elə bil.
  - Hələ qəşəngliyi də  
Heç ondan qalan deyil.  
Bu vaxt gülüb çevrilir  
Ülkər onlara sari.
  - Mehriban bir dil ilə  
Dindirir uşaqları;
  - Adınız nədir?
  - Turac.
  - Gøyərçin.
  - Süsən.
  - Çiçək.
- Sizin müəlliməniz  
Mənə oxşayır demək?
- Bəli.
  - Nədir bəs adı?
  - Cəmilə.
  - Müəlliməniz



Sizi çox sevir yəqin?  
- Bəli, anamız kimi  
İşinişmişik biz ona.  
Qollarını salaraq  
Uşaqların boynuna,  
Ülkər eldən, obadan  
Onlara sual verir,  
Şirin söhbətlərilə  
Onları əyləndirir:  
- Cəmilə müəllimə  
Bakıdan gəlib demək,  
Sizin bu kəndinizdə  
Bir qonaqdır mənimtək...  
= Xeyr, buralıdır o,  
Orda oxuyubancaq.  
Çox heyif ki, yenə də  
Bakıya qayıdacaq.  
- Niyə gedir Bakıya?  
- Axı kənddə nə var ki?  
O deyir kənddəkilər  
Nə günə çıxdılar ki,  
Biz də bundan dərs alaq.  
Niyə ömrümüz boyu  
Burda - bucaqda qalaq.  
Bulud kimi tutulur  
Qaş-qabağı Ülkərin,  
Alır onu qoynuna  
Fikirlər dərin-dərin...

Təzəcə isnişirdi  
Axı hələ o, kəndə,



---

Kəndin öz adamları  
Burdan həzər edəndə,  
Bəs onun güzəranı  
Burda necə keçəcək?!  
Ülkərin ürəyində  
Əsdi soyuq bir külək;  
O, bir təpəcikdə gəlib dayandı,  
Açıldı önungdə təzə bir varaq.  
O, çox kitabları varaqlamışdı,  
Bu isə başqa bir varaqdı ancaq.  
Doğma Bakısından uzaq bir kənddə,  
Həyatın özünü görürdü Ülkər,  
...Budur, pambıq yiğir uzaqda tək-tək  
Al günün altında qızlar, gəlinlər.  
Göydən od ələnir üstünə yerin,  
Onlar arasıyla sıx cərgələrin  
Yeriyir, ətəklər dolur, boşalır,  
Onlar bu zəhmətdən məger zövq alır?  
Onların gözündə nə rəngli eynək,  
Nə də başlarında ipək çətir var.  
Bu ağır zəhmətdən yaranmış demək -  
Mənim əynimdəki bu güllü paltar!  
Biz isə şəhərdə geyinib əlvan,  
İsti yay günləri Dağıstü parkdan  
Gecə yarısına bəzən enmirik;  
Gülməxmər geyinib, çit bəyənmirik.

*Ülkər tarla düşərgəsinə gəlir. Pambıqçı qızların fasılə zamanı  
gəlib dincəldikləri bu düşərgəni seyr edir, manqaların iş planı  
və faizləri yazılıb divara vurulmuş lövhələrlə, zərbəçi qızların  
şəkilləri ilə tanış olur. Masanın üstündəki qəzet və dərgilərə*



---

baxır. Gözüna təzə qəzet və dərgilər dəymir və bunu düşərgənin növbətçisinə irad tutur. Divar qəzetində verilən baş məqalədə mədəniyyətə fikir vermədiyinə görə, kolxoz sədri tənqid olunur. Məqalədə kənddə yeni tikilən mədəniyyət evində heç bir tədbirin keçirilməməsi, dərnəklərin açılmaması nöqsan kimi göstərilir.

Bu zaman bir bölüm qız düşərgəyə gəlir. Ülkər onlarla bir-bir tanış olur, onların çətin və ağır zəhmətinə, dözümünə heyran qaldığını bildirir: "Mən Bakıda qəzetlərdə pambıqçı qızlar haqqında yazılan tərifnamələri oxuyanda, şəkillərini görəndə düşünərdim:

Bunlar hansı dağı qoyub dağ üstə,  
Neçindir bu hörmət, izzət onlara?  
İndi anlayıram hələ çox azdır  
Bu hörmət torpaqla vuruşanlara!

*Qızlar cavab verir ki, pambıq yiğimi o qədər çətin deyil, siz becərmədəki əzablarımızı görsəniz, nə deyərsiniz? Alaq eləmək, kultivasiya çəkmək, suvarmaq, kətmən vurmaq yiğimdan qat-qat ağırdır. Zöhrə adlı bir qız isə: "İş canın cövhəridir," - deyə rəfiqələrini giley-güzardan çəkindirir və əlavə edir ki, Nizaminin Fitnəsi kimi biz də bu ağır işlərə vərdiş eləmişik. Heç demə, bayaq Ülkərin oxuduğu məqaləni manqabaçısı həmin bu Zöhrə yazmış. Ülkər qızlardan soruşur: - Pambıqyiğan maşınlarınız ola-ola niyə əllə yiğirsiniz?*

Zöhrə cavab verir ki, maşın pambıq qozalarını yaxşı sora bilmir, qozanı yarpaqlarla birgə didib tökür.

Ülkər onlardan ayrılib maşının yiğima yararsızlığının səbəbini öyrənmək haqqında düşünür və maşınla yiğim qaydalarını izah edən kitabların göndərilməsi barədə Bakıya məktub göndərir.



## SEVGİ

Gecə... xoruzların üçüncü bani  
Başına götürmiş bütün obanı.  
Şirin yuxudadır kənd başdan-başa,  
Nə bir təkər səsi, nə ayaq səsi...  
Sanki layla deyir torpağa, daşa  
Uzaqda səslənən çayın nəğməsi...  
Bu kənddə gecələr, uzun gecələr  
Yalnız bircə evin yanır çıraqı,  
Bəzən sübhə qədər, sabaha qədər  
Çəkilməz işığın evdən ayağı.  
Bu işıq Cəmilə müəllimənin  
Süzülür balaca pəncərəsindən.  
Günəşlə öpüşür onun çıraqı,  
O, sübhü seyr edir hamidan erkən.  
Gecələr göz qırpan o tək çıraqa  
Adət eyləyibdir kənd əqli çoxdan.  
Qəribə görünür onlara yalnız  
İşıq bu otaqdan gəlməyən zaman.  
Cavan müəllimə bu gecə yenə  
Dalmış bir kitabın şirinliyinə.  
Sağında, solunda cild-cild kitablar,  
Onlardır bu evin cahi-cəlalı.  
Hisslər-duygular təlatümündə  
Üzür Cəmilənin fikri-xəyalı...  
Kitablar üstündə döyüñür ürək,  
Sanki pərvanədir, atlır oda.  
Kitablardan axır gecə sübhədək  
Bu evdən sözülən o gur işıq da.



Danışa bilərsən, gülə bilərsən  
Qaranlıq otaqda çıraqsız belə,  
İşiq tellənməsə başın üstdə, sən  
Danışa bilməzsən kitablar ilə.  
Kitab işiq dolu bir laləzardır,  
Kitab olan yerdə işiq da vardır.  
Cəmilə onlara yoldaş olalı  
Çox gizli sırrlardən olubdur hali.  
Qalın kitablarla keçdikcə günü,  
Alışib od tutmuş köz ürəyində.  
Başqasının ürək döyüntüsünü  
Cəmilə hiss etmiş öz ürəyində.  
Gah birdən tutulur, gah gülür üzü,  
Gah qırışır alnı, yaşarır gözü,  
Çatılır qaşları yay kimi birdən;  
Açıılır çöhrəsi ay kimi birdən.  
Haldan-hala salır sətirlər onu  
Hər təzə mətləbi oxuyan kimi.  
Sətirlər incitək qucur boynunu,  
Dolanır boynuna gah ilan kimi.  
“Ovod”u oxuyur bu gün Cəmilə,  
Ötən əsrlərlə yaşayır demək!  
Ovodon, Cemmanın duyğusu ilə  
Bir vurur köksündə çırpınan ürək.

Nəhayət, kitabı örtür Cəmilə,  
Açıır tül pərdəli pəncərələri.  
Kitab bir aləmdir, həyat bir aləm!  
Fəcrin saf havası dolur içəri.  
Kəndi seyr eləyir... Oyanır həyat,  
Yığılıb qanadını uçduqca zülmət,



---

Qara yorğanını üstündən atıb,  
Oyanır yuxudan ana təbiət.  
Ağarır kənd yolu... açılır səhər,  
Titrədir astaca kol-kosu rüzgar.  
Quşlar pırıldayırlar kollar içindən,  
Uçub çəpərlərə qonur xoruzlar.  
Cəmилə kitabdan aralansa da,  
Ürəyi kitabın içində qalmış.  
Gözü dikilsə də dağlara, özü  
Cemmanın, Ovodun eşqinə dalmış.  
Ah, Ovod! Mərdliyin sarsıtdı məni,  
Gözümün önündən üzün çəkilmir.  
Cemmadan aldığı bir tərs silləni  
Bütün ömrü boyu unuda bilmir.  
Sevsə də, boynunu bir an burmadı,  
Boğdu öz eşqini, öz niyyətini.  
Eşqin atəşində o yandırmadı  
Kişi mənliyini, heysiyyətini.  
O uda bilmədi təhqiri bir an,  
Baş götürüb getdi öz komasından.  
Gərdi sinəsini əzaba, dərdə.  
Susdura bilmədi yad ölkələrdə  
Qəlbində oyanan o zəlzələni.  
Sözlə də vurmadı həmən silləni  
Cemmanın üzünə lakin bir kərə.  
Vurğunam mən belə şəxsiyyətlərə!  
Qəlbinə hökm edən o ilk məhəbbət  
Sındırı bilmədi şax qamətini.  
İradə, kişilik, mərdlik, mətanət  
Böyüdü Ovodun şəxsiyyətini...  
O, yenə Cemmani sevdi uzaqdan,



Boğsa da qəlbində eşqin səsini,  
Dondura bilmədi nə qar, nə tufan  
Qəlbində isinən əqidəsini...  
Alovlardan keçdi amal yolunda,  
Yandı nəfəsində min atəş, min od.  
Eşqilə, hissilə, əqidəsilə  
Zamanın fövqünə ucaldı Ovod...  
Mən də beləsini tapsayıdım əgər,  
Sevərdim, sevərdim onu ürəkdən!  
Varmı kəndimizdə belə igidlər?  
Ki, onun birini sevə biləm mən?  
Hanı, bizim kənddə bəs Ovod hanı?  
Sevmək də şərəkdir belə oğlanı.  
Qızın ürəyində susur arzu, kam...  
- Nəriman da deyir, “mən də oğlanam!”

Yamanca razısan vallah özündən,  
Rəngli gözlüyünü çıxart gözündən.  
Həyatda kitabı arayan gözəl,  
Seçkin kitabların qəhrəmanını  
Həyatda gözləyib qarıyan gözəl  
Voynıçın Ovodu yalnız xəyaldır,  
Xəyal oxucunu göyə ucaldır.  
Kitabla həyata bir gözlə baxma,  
Xəyal mayasıyla kitab yoqrular.  
Kitab qəhrəmanı xəyaldır, amma  
Həyat qəhrəmanı başqa cür olur.  
Səhərlər qalxaraq erkən yuxudan,  
Yollanır tövləyə birbaş Nəriman.  
Lakin qapısını açmadan belə,  
Tövlə qabağında gəzinir mat-mat,



---

Atların altını kürüməkdənsə,  
Fikri uzaqlarda açır qol-qanad...  
Bir eşqə bağlıdır qəlbi, niyyəti,  
Başqa bir nəzərlə baxır o, kəndə.  
Döyüñür ürəyi... bütün diqqəti  
Cəmlənir saatın əqrəblərində.  
Düşünür: "Mən onu gözləməliyəm,  
Onsuz da könlümdən hər zaman keçir.  
Onun ürəyindən mən keçməsəm də,  
Məktəbə gedən yol buradan keçir".

Düşünür: "Mən ona deməliyəm ki,  
Sən mənim istəyim, könlüm, canımsan!  
Bütün arzularım sənə bağlıdır, -  
Hissimsən, eşqimsən, həyəcanımsan!"

Uzaqdan görünür Cəmilə birdən,  
Qopur Nərimanın ayağı yerdən.  
Unudur bir anda bayaqdan bəri  
Demək istədiyi gözəl sözləri;  
Ulduzlar itməzmi üfüqdə tək-tək  
Günəş saçlarını göydə hörəndə,  
İtirdi özünü, itirdi oğlan,  
Özünü görmədi, qızı görəndə.  
Cəmilə yanından ötdüyü zaman  
Dindi Nəriman:  
- Cəmilə!  
- Buyurun.  
- Axı, mən sənə...  
Sükut...  
- Köhnələrə başlayaq yenə?



- Neyləyim?  
- Bilmirəm.  
- Cəmilə, dayan.  
- Qurtar, gecikirəm dərsə, Nəriman!  
- Sevirəm...  
- Qır uçan qanadlarını,  
Məni sevməkdənsə sev atlarını!  
Deyib dayanmadı, getdi Cəmilə,  
Dolmuş bir yaranı bu sözlərile  
Qanatdı...

Yerində dondu Nəriman;  
Qara qanlar axdı sevən ürəkdən:  
- Demək layiqəmmiş bu cavaba mən!  
İşarə eyləyib mehtərliyimə,  
Toxundu könlümdə yaralı simə.  
Əgər belə getsə bu nakam eşqim,  
Gözümü yaşlarla doldurar mənim;  
Sənətim başında qaxınca dönmüş...  
Gör nə qədər alçaq peşəm var mənim.  
Ah!.. İlk duyğularım, ilk arzularım  
Siz mənə nə qədər mehribandınız!  
Neyləyim ki, hərbin alovlarında  
Pozuldu əhdiniz, sindi andınız.  
- Yenə səhər-səhər qaş-qabaqlısan,  
Ə, sənə nə olub?  
- Heç nə.  
- Nəriman!  
Gəl, sən mənə gəlmə bu kələkləri,  
Səni izləyirəm bir aydan bəri.  
Ürəyindən keçən dərddən halıyan,  
Mən də sənin kimi bir cəfaliyam.



- Axırı nə oldu?  
- Eşqim gülmədi;  
O məni özünə rəva bilmədi.  
- Sonra?  
- Ərə getdi bir başqasına,  
Qaldım öz eşqimlə mən yana-yana.  
Nəriman, inan ki, duyuram səni,  
Unut birdəfəlik sən Cəmiləni!  
Babını tap, qaçma çox uzaqlara,  
Bir düşün, o hara, axı, sən hara?  
- A Kərim, özün də yaxşı bilirsən,  
Elm sevdasılə yaşamışam mən.  
Zəmanə yamanca xar etdi məni,  
Axı müharibə ləngitdi məni.  
Onuncu sinifdən qaldım yarımcıq,  
Gecdir bundan sonra oxumaq artıq.  
Zamanın hökmünə nə demək olar;  
Ancaq, bir sözünə etirazım var!  
Xırda duyğularla yaşamır ürək,  
Sevənlər mövqeyi sevməsin gərək!  
- Belə düşünərdim mən də bir zaman;  
Özün bil!

Xəyalal gedir Nəriman...  
Kərim qapısını açıb tövlənin  
Çıxarıır atları bayıra...

- Dayan!  
Atlar sulanmayıb.  
- Niyə?  
- Nə bilim.  
- Bəs sənin işini kim bilməlidir?  
- Yaxşı da... uzatma...



- Açıq de, görək  
Sənin fikrin nədir, məqsədin nədir?  
Bir günə baxsana, gör qalxıb hara,  
Bəs səni nə üçün qoyublar bura?  
Onda at boynundan sən bu peşəni!  
Yox, dostum, bu işin açmadı məni.  
- Əlim işə getmir düzü. a Kərim.  
Özüm də məəttələm... dəyişib halım,  
Düzü nə işim var, nə də macalım.  
Getmir göz önumdən onun gözləri.  
- Sevginin öz yeri, işin öz yeri...  
- Onda sevməmisən, yanın nəfəsin  
Odunu hiss etməz başqası bir an,  
Dəniz tufanına düşən bir kəsin  
Halını nə bilər sahildən baxan?  
Bilmirsən könlümdə nələr var, nələr...  
Enişdəsən, mənim yolum yoxuştur,  
Gilas ağacların olsayıdı əgər.  
Deyərdin, sığırçın nə yaman quşdur.  
- Hər şeyin öz yeri, öz məqamı var,  
Yazda çiçək açır yalnız ağaclar!  
Faydası varmıdır bu ahu-zarın?  
Yumşalar səbrlə, tədbirlə torpaq,  
Nə çıxar xəstənin tələsməsindən,  
Armud öz vaxtında yetişərancaq.  
Söylə, bu nalənin, bu odlanmağın  
İşinə, gücünə faydası varmı?  
Çatsa da göylərə ahin, fəğanın,  
Arzuya fəğanla çatmaq olarmı?  
Sən çalış, sən vuruş, nalədən el çək,  
Ona sübut eyle öz varlığını!



---

Bu yolla qələbə çalasan gərək,  
Burax məhəbbətin xumarlığını!  
Axı yalvarmaqla meyl saldığın  
Bir qızın eşqini qazanmaq olmaz!  
Xəsis odunçudan müftə alındığın  
Çör-çöpün oduna qızınmaq olmaz.  
Sevginin yolunda cəfa çəkməsən,  
Onun səfası da güldürməz səni.  
Alındığın cavabdan gileylənmə sən,  
Qaydadır, sinsidər sevən sevəni...

Səni incitməkdə o qız yanılmır,  
Sevgi qazanılır, bağışlanılmır!  
De tez ol, atları çıxart!  
Nəriman yenə fikirdədir...

Kərim bu zaman  
Çıkarır tövlədən çölə atları,  
Onlar üz qoyurlar çaylağa sarı.  
Addım-addım gedir atlar, qulunlar,  
Xəstə bir görkəmlə yeriyir onlar.  
Atların bədəni əsir durmadan,  
Dayçaların gözü qamaşır bu an...

Havasız tövlədə qaldıqca onlar,  
Çəng olub, quruyub ayaqları da,  
Cavan ürgələri minib hər səhər,  
Havada gəzdirmək düşməyib yada.

Atları bu halda görünçə Kərim,  
Dedi: - Kor olaydı mənim gözlərim!



Nola görmeyəydim bunları heç mən,  
Xəstəlik tökülür yerislərindən.  
Belə də iş olar? Bu gündən belə  
Mən də çəkməliyəm bu işə əncam.  
Dostluq bir tərəfə, artıq səninlə  
Mən bir katib kimi danışmalıyam.  
Bir cavab tapmadı Nəriman buna,  
Ancaq yazıq-yazıq baxdı dostuna.

## TOQQUŞMA

*Ülkər pambığı maşınla yiğmağın qaydalarını izah edən kitabları aldı və diqqətlə oxudu. Bir gün kolxoz sədri Şahsuvarın yanına gəlib qız və gəlinləri əl əməyindən xilas etmək üçün pambıqyiğən maşınlardan istifadə etməyin lazımlığını deyir. Şahsuvar ona qızların dediyini təkrar edir. Yəni maşınların pambıq qozalarını didib-tökdüyünü bildirir.*

**Ülkər:** - Maşınlarla yiğimin da  
Axı var öz qaydası.  
Bunun üçün lap səpindən  
Hazırlaşmaq gərəkdir.  
Maşın üçün dar cərgəli  
Cığır açmaq gərəkdir.

*Sədr Şahsuvar bunları hardan bildiyini soruşur. Ülkər ona oxuduğu kitabları göstərir.*

**Sədr:** - Qızım, sənin nə işin var  
Maşınlarla, tarlayla,



---

Sən başını sal aşağı  
Kitablarını payla.

Cəncəl işdir əkin-biçin,  
Alaq etmək, suvarmaq.  
Məsləhətim budur sənə.  
Öz işini görancaq.

*Ülkər Şahsuvarın sözlərinə əsəbiləşir. Və ona deyir ki, hər şey insan üçün olmalıdır. Siz isə insandan çox pambığı düşünürsünüz. Al günün altında gündə min dəfə əyilib qalxan bu qızlar qızlıqdan çıxır, analığını itirir və nəslimiz cırlaşır. Pambıq kollarının əzilməsinə dözmürsünüz, amma insanın əzilməsi, insanlıqdan çıxmazı sizi narahat etmir. Bəs, bu maşınlar nədən ötrü kolxoza verilib?*

## ƏRİZƏ

Nəriman əyləşib xeyli pərişan,  
Bütün iclasboyu heç dillənmədi,  
Nöqsanı üzünə deyilən zaman,  
Bir cümlə: - Taqsırim böyükdür, - dedi.  
Bütün işlərini saldıqca yada,  
Qızarmış, pörtümüş yanaqlarında  
Od tutub xəcalət alışdı, yandı;  
Ancaq Cəmilədən lap çox utandı.  
Boğurdu qəzəbi onu az qala:  
“Mən onun yolunda düşdüm bu hala,  
İşə bax... Dünyanın işinə bax sən.  
İndi utanıram onun özündən.



Necə soyuq baxır gör mənə hamı,  
Xəcalət çəkməklə, danlanmaqlamı  
Mən ona özümü sevdirməliyəm?  
Ağlım da kəm imiş, diləyim də kəm.  
Daha əzablara son qoymalıyam,” -  
Deyə, düşünürdü o aram-aram.  
Cavanlar söz alıb danışdı bir-bir:  
- Nəriman özündür burda müqəssir, -  
Dedilər, nə arpa, nə çovğun, nə qış?..  
O, öyü işinə can yandırmamış!  
Nəhayət, Cəmilə dilləndi: - Səni  
Gərək görməyəydi biz heç bu gündə.  
Əsdi, Nərimanın əsdi bədəni, -  
Adını eşidib qızın dilində.  
- Babamız Nizami çox gözəl demiş:  
“...Dünyada keçməsin boş, cavan çağın,  
Yol get ki, güclüdür indi ayağın.  
...Bil ki, iradəsiz, məqsədsiz bəşər  
Payasız meynətək ayağa düşər...”  
İclas dağında dərhal Nəriman  
Bilmədi neyləsin utandığından.  
Sordu Cəmilədən qəmlı, mükəddər:  
- Sizin dediyiniz o güzel sözlər  
Nizaminin hansı əsərindədir?  
- “Leyli və Məcnun”da.  
- Sağ olun, - deyə,  
Nəriman gənclərdən ayrılib gedir.  
Ancaq dirigözlü açdı səhəri,  
Nəriman o gecə yata bilmədi.  
Sübħedek qəribə düşüncələri  
Beynindən bir ləhzə ata bilmədi.



- O məni sevməyir, bu, yeqinimdir!  
Bəs onun sevdiyi, görəsən, kimdir?  
Yaman şöhrətpərəst adammış bu qız,  
Özünü düşünür, özünü yalnız.  
Yağsız çıraq kimi mehtər Nəriman  
Eşqin alovunda yandığı zaman,  
Bilmir ki, uzaqda bir ürək yanır,  
Onun da eşqilə o alovlanır.  
Nəriman bilmir ki, neçə il əvvəl  
Ürəkdən bağlanmış ona bir gözəl.  
Belədir, belədir əzəldən həyat...  
Nəriman bilmir ki, kənddə bu saat  
Yanır üç otağın çıraqı, yalnız  
O birinci çıraq Cəmilənidir,  
İkinci çıraqsa dostum, sənindir.  
Cəmilə "Ovod"u varaqladıqca,  
Onun nəzərində sən kiçilirsən.  
Könül həmdəmini soraqladıqca,  
Onun dünyasında sən bir heç nəsən.  
Xeyali bir aləm üzünə gülür,  
Onun ayaqları yerdən üzülür.  
Bəs üçüncü çıraq?  
O, Zöhrənidir,  
Nə olar, sən onun qəlbini dindir.  
O sənin eşqinlə yanır, Nəriman!  
Sənsə duymamışan bunu heç zaman.  
Böyümiş qəlbində eşqi get-gedə,  
Qızın sevgisini hiss etmişsə də,  
Məhəl qoymamışdır ona Nəriman,  
Özü başqasına vurulduğundan.



Zöhrə də bilincə bu məhəbbəti,  
Gizlətmış qəlbində doğan niyyəti.  
Nəriman düşünür, gecə də yarı,  
Burulgana düşüb həyəcanları.  
Düşündü, daşındı bütün gecəni,  
Nəhayət, o gəldi son nəticəyə.  
Bir ərizə yazdı sədrin adına:  
“Məni mehtərlikdən götürün,” - deyə.  
Səhər açılınca qalxıb yataqdan,  
Birbaş idarəyə getdi Nəriman.  
Tövlənin yanından keçəndə birdən,  
O, ayaq saxladı...

Pəncərələrdən  
Baxdı içəriyə, baxdı atlara,  
Elə bil qəlbini çəkdilər dara:  
Atlar sakit-sakit uzanıb yatır,  
Bəzisi saqqodur, bəzisi də çər.  
Onu heç bir zaman sarsıtmamışdı  
Atların bu halı indiki qədər.  
Açıb qapısını dərhal tövlənin,  
Kandarın ağızında durdu... Nə gördü?  
Onun çox sevdiyi Haçadıl atı  
Gah dönüb finxırır, göh öskürürdü.  
“Demək tərk edirəm peşəmi... bəs mən  
Necə ayrıram Haçadılımdən?  
Uşaqlıq dostumdur Haçadıl mənim,  
Sirdaşım olmuşdur neçə il mənim.  
Onunla bölünmüş hər qəmim, nəşəm,  
Mən onun belində azmı süzmüşəm?  
İndi xəstələnmiş... duruşuna bax,  
Necə də təlx oldu birdən ovqatım.



---

Arpanı, samanı ələmədən mən  
Vermişəm, saqqoya tutulub atım.  
Dar gündə dost dostdan üz döndərərmi,  
Başqa bir sevdaya könül verərmi?”  
Qapının ağızında durub Nəriman  
Düşünür... düşünür...

Elə bu zaman  
Çevrilib arxaya baxdı Haçadıl,  
Dostunun dərdini duyub elə bil,  
Finxıra-finxıra gəldi yanına.  
Başıyla bir azca toxunub ona  
Yalmandı...

Buludtək dolan Nəriman  
Öpüb Haçadılın ağ qaşqasından,  
Onu qucaqladı... qürrələndi at  
Süzdü sahibini bir xeyli mat-mat.  
O, sədrin yanına daha getmədi,  
“Hələlik bir qədər gözləyim,” - dedi.

## KİTABXANADA

- Mənə “Hophopnamə”ni.
- “Səfillər”i.
- “Bıçın”i...
- Mən bayaqdan burdayam, yola salsana məni!
- Bu saat, tələsməyin!..  
Buyur, qol çək!
- Ver bəri!  
Birdən qızın gözləri  
Sataşır bir oğlana,



Diqqətlə baxıb ona,  
Deyir: - Buyurun, görək!  
Oğlan gülümsəyərək:  
- Mən də kitabxanaya üzv olmaq istəyirəm.  
- Cox gözəl!

Bir vərəqi çıxarıb dərhal Ülkər,  
Sorur: - Ad, familyanız?  
- Əlizadə Nəriman!  
- Cox gözəl!.. Sənətiniz?

Sükut...

Tutulur oğlan.

“Yenə peşə... yenə bu... bilmirəm, neyləyim mən,  
Bu təhqirə layiq ad götürüsün üstümdən.  
Burada da sənəti soruşurlar... İşə bax!”  
Başını qaldırmadan, o, utancaq-utancaq  
Deyir: - Bunu yazmasan olmazmı, ay qız, məgər?!  
Sualın mənasını başa düşməyən Ülkər  
Deyir: - Bu mümkün deyil, məgər yoxmu peşəniz?  
İncitməyin məni siz.

- Onda yazın, atların sultanıdır bu oğlan.  
Öz kiçik peşəsinə istehzadan, bu lağdan  
Qız hər şeyi anladı,  
Ürəyində öz-özünü danladı,  
Danladı dönə-dönə.  
Bir “A” yazdı, bir də “S” vərəqənin üstünə.  
Bir xeyli süzüb onu,  
Sordu: - Nə verim sizə?  
- Mənə “Leyli-Məcnun”u...  
- Cox gözəl!  
Yaxınlaşıb arxadakı dolaba,  
Qız əl atdı kitaba.



---

On ikinci əsrə öpüşünçə əlləri,  
Elə bil dilə gəldi şairin əməlləri.  
Uzanır bu əməllər sətirlər boyu çin-çin,  
İlk varaq açılınca, elə bil Nizaminin  
Yuxusuz gecələri açıldı, səhər oldu,  
Sənətin qarşısında qaranlıqlar boğuldı...

Əlində çarpan ürək,  
Ürəyində min dilək,  
Çıxır çölə Nəriman.  
Qapıdan çıxan zaman  
O rast gəlir Zöhrəyə.  
- Ah!.. Necəsiniz? - deyə,  
Qızdan hal-əhval tutur.  
O, bir anlıq unudur  
Qəmini, qüssəsini.  
- Görmək olarmış səni... -  
Deyə, Zöhrə dillənir,  
Qızın gözü zillənir  
Nərimanın üzünə.  
- Kədərlisən sən yenə,  
Nədir bunun səbəbi?  
Dəyişməkçin mətləbi,  
Sorur ondan Nəriman:  
- Nə kitabı almışan?  
- “Yevgeni Onegin”i,  
Valeh edibdir məni  
Sevgisi Tatyananın.  
Mən ona vurulmuşam,  
Budur, ikinci dəfə  
Oxumaqçın almışam.



Gəl oxu sən də bunu.  
Aha, “Leyli-Məcnun”u  
Oxuyursan sən demək?  
Məcnun olanlar gərək  
Məcnunu qəlbən duya.  
Sən oxuya-oxuya  
Məcnunu da ötərsən,  
Sən ondan da betərsən.  
Qurtar onu bu axşam.  
Bu atmaca, bu eyham  
Çatsa da Nərimana,  
Məhəl qoymadı ona.

Tez ayrılməq istəyir  
Bacardıqca Zöhrədən.  
“Niyə bu yol uzanır,  
Niyə qurtarmır görən?” -  
Deyə, düşündükcə o,  
Ürəyini qəm alır.  
Bir məngənə içində  
Elə bil ki, sıxılır.  
Eyham vuran Zöhrəni  
O, könülsüz dindirir,  
Hər sualı, hər sözü  
Onu qəzəbləndirir.

Yollar uzun, yoxuş dar...  
Yol ayricında onlar  
Ayrıldı bir-birindən.  
Başqa-başqa duyğular  
Keçdi ürəklərindən,



---

Sevindikcə Nəriman  
Qızdan ayrıldığına,  
Kədərləndi Zöhrəsə  
Yolda tək qaldığına.  
Yalnız bu yolda deyil,  
Varlığıyla sevərək,  
Məhəbbət yollarında  
O beləcə qaldı tək.  
“O məni sevmir... onun  
Sevgisindən haliyam.  
Bəs, eləsə neçin mən  
Ona yalvarmalıyam?..  
Ürəyimi, görəsən,  
Boğa bilmərəmmi mən?

Zorla girmək olarmı  
Sevməyənin qəlbiniə,  
Tatyananın sevgisi  
Dərs deyilmi bəs mənə?!  
Tatyananın dərdini  
Daşıyb qəlbimdə mən,  
Üz döndərə bilmirəm  
Neçin Oneginimdən?”  
Sevgi dolu məktuba  
Oneginin cavabı,  
O ilk görüşdən sonra  
Tatyananın əzabı,  
Ürək çırpıntısıyla  
Keçirdiyi o anlar,  
İztirab, göz yaşları,  
Çəkdiyi həyəcanlar,



Bizim qızın birbəbir  
Gözü öndən keçir...

Bir çəpərin öündə  
Zöhrə ayaq saxladı,  
Elə bil ki, qəflətən  
Kimsə onu haxladı,  
Bu çəpərin yanında  
Dayanıb səhər-səhər,  
Cəmiləni səsləmiş  
Uşaqlıqda nə qədər...  
Nə qədər oynamışlar  
Bu çəpərin yanında,  
Xatirələr çıxarmı  
Yadından insanın da?!

İki dost ayrılsa da  
Çoxdan biri-birindən,  
Onlar uzaq düşsə də  
Uşaqlıq günlərindən,  
Zöhrə neçin dayandı,  
Neçin durdu bu anda,  
Dostu Cəmiləgilin  
Evlərinin yanında?  
Qızı yoldan saxlayan  
Görən hansı maraqdı?  
O, çəpər arxasından  
Bir xeyli evə baxdı.  
Odur, odur Cəmilə  
Şahanə görkəmiliə  
Dayanıb eyvanda tək.



---

Dən verir ətək-ətək  
Toyuqlara.  
Bu ara...  
Çəpərin arxasından  
Seyr edir onu Zöhrə.  
Baxır dağ çeşməsitək  
O qaynayan gözlərə.  
“Göy xalat, al xinəbənd,  
Bu caha, cəlala bax!  
Qaşlarının tağında  
Qaralan o xala bax!  
Gözlərinin üstündə  
Qanad gərib sanki quş,  
Doğrudan da, Cəmilə  
Nə qədər gözəl olmuş...”  
Dən atdıqca qabarır,  
Sinəsi qalxıb-enir.  
Qulac-qulac saçları  
Gərdənində yellənir...  
Zöhrə bir ona baxdı,  
Bir də baxdı özünə.  
Çox çirkin gəldi özü  
Nədənsə öz gözünə.  
“Onun boyu, buxunu  
Gözəl paltarları var,  
Oğlanlar bir tərəfə,  
Qız da ona vurular.  
Bir də bizimtək deyil,  
Yüngüldür onun işi.  
Qəmzədir hər bir sözü,  
Nazdır hər tərpənişi.



Dərsini deyib gedir,  
Bütün günü bekardır.  
Bəzəklə oynamaga  
Onun vaxtı da vardır.  
Kim deyir ki, Nəriman  
Nahaq ona vurulmuş,  
Doğrudan da Cəmilə  
Nə qədər gözəl olmuş...  
Mən necə?.. Çirkinəmmi?  
Çirkin deyiləm, ancaq  
O məndən çox gözəldir,  
Doğrusunu danişsaq.  
Ah! Nə danışıram mən!..  
Ayıb deyilmə bunlar,  
Çox da ki, mən gözələm,  
Bunun nə mənası var?  
Mən də lap dəliyəmmiš,  
Vallah, gülməliyəmmiš.  
Uşaq vaxtı Cəmilə  
Axı dost olmuş mənə.  
Bəs niyə göz dikmişəm  
Mən onun qismətinə?..  
Axı mən bilirəm ki,  
Sevir onu Nəriman.  
Bəs mən niyə çıxmıram  
Onların arasından?  
Bu gün mən öz dostuma  
Baxıram rəqib kimi,  
Xeyir, necə olsa mən  
Boğmalıyam qəlbimi!..”



## NƏRİMANIN ETİRAFI

Nəriman da o gecə yatmadı sübhə qədər,  
Aldı onu qoynuna fikirlər, düşüncələr...  
Oxudu Nizamini, oxudu şirin-şirin -  
Gələcək nəsillərə xitabını şairin  
Oxudu dönə-dönə, oxudu gecə yarı...  
İclasda Cəmilənin dediyi misraları  
Tapıb yazdı o dərhal yaddaş dəftərçəsinə.  
Nizami sənətinin əzəmətli səsinə  
Qulaq asıb Nəriman, xeyli xəyala daldı.  
Elə bil bir gecədə yüz mərtəbə ucaldı.  
Elə bil ki, Nizami qalxaraq məzarından,  
Öz oğlu Məhəmmədə yol göstərdi bu zaman:  
“Dünyada keçməsin boş cavan çağın,  
Yol get ki, güclüdür indi ayağın.  
...Nə şəhvət, nə yuxu, nə də ki yemək,  
Həyatın mənası olmasın gərək!  
...Bil ki, iradəsiz, məqsədsiz bəşər  
Payasız meynətək ayağa düşər...”  
Bəlkə buna görə sevmir o məni,  
Beləsə, bəs mənə nifrət edəni  
Bilmirəm, nə üçün sevməliyəm mən?!  
Görəsən insanın iradəsindən  
Asılı deyilmi sevmək, sevilmək?  
Məgər iradədən üstünmü ürək?  
Ürəyin qəribə aləmləri var,  
Bir saat içində min dəmləri var.  
Bizi sevməyəni sevirik, ancaq  
Sevəni sevmirik. Sən bir işə bax.



Bizə xoş görünür hər şey uzaqdan,  
Geydiyi paltarı bəyənmir insan,  
Belədir, belədir insan dünyada,  
Uzaq olan zaman sevir hər şeyi.  
Yaxın və asanlar xoş gəlmir bizə,  
Uzaqdan duyuruq hər gözəlliyi.  
Baharda çəkirik qış həsrətini,  
Qışdasa xoş gəlir yaz, bahar bizə.  
Bu qədər füsunkar, gözəl görünür  
Uzaq olduğundan ulduzlar bize.  
Zəhmətə borcludur insan hər zaman,  
Zəhmətdir yaradan şöhrəti, şanı...  
Bəli, sevə bilmir nədənsə insan  
Cəfasız, zəhmətsiz qazandığını.  
Sevə bilməyirəm neçin Zöhrəni?  
Çünki sevir qəlbən o məni təkcə.  
O öz ürəyində ucaldır məni,  
Mən onun önungdə əyilmədikcə.  
Mən ki, Cəmiləyəm Zöhrəyin demək...  
Mənimçin Zöhrəsə Nəriman olmuş.  
Onu sevmədikcə mən Cəmilətək  
Mənimtək onun da qəlbi qan olmuş.  
Alişib gah yanıb, gah sənmüşəm mən,  
Eşqimdən gözümə bir pərdə enmiş.  
Yalnız öz sevgimi düşünmüşəm mən,  
İndi gör nə qədər mən xudbinəmmiş.  
Cavab axtarmışam öz sualima,  
Məni qınamasın demişəm heç kəs!  
Əgər yanıransa mən öz halıma,  
Mənimçün yanana yanmayımmı bəs?  
Ürəyin qəribə aləmləri var,



---

Bizə xoş görünür bəzən əzablar.  
Asan başa gələn xoş gəlmir bizə,  
Çətinlər xoş gəlir gözlərimizə.  
Neçin mən əvvəldən bağlandım ona,  
Səbəb nədir könlün vurğunluğuna?  
Neçin öz halımdan çıxarmış məni,  
Usana bilmirəm neçin mən ondan?  
Yanğının törəmə səbəblərini  
Öyrənmək mümkünü heç alovundan?

### QAYITDI

Əlində qırmızı xal-xal çamadan  
Gəlir kənd yoluyla cavan bir oğlan.  
Həmən bu yol ilə düz bir ay əvvəl  
Getmişdi, geriyə qayıdır bu gün.  
Yaman pərişandır bu dəm, elə bil  
Dərdini daşıyır o yerin, göyun.  
Böyük arzularla getmişdi kənddən,  
Arzuya çatmadan o dönür geri.  
Yüngüllük hiss edir qəlbində hərdən  
Yadına düşdükcə ancaq Ülkəri.  
- Boy!.. Bu nədir oğul? Niyə qayıtdın?  
- Nə bilim, ay ana.  
- Necə? Yoxsa sən  
Qəbul olunmadın?  
- Balım çatmadı.  
Rizvanın gözləri xəcalətindən  
Dikildi yerə,  
Yaman ağır gəldi bu hal Ülkərə.



- Onlara, ay oğul, bəs demədin sən,  
Uzaq bir kənddən,  
Bir ətək pul töküb mən bu yollara,  
Oxumaq fikriylə gəlmışəm bura?  
- Bir mən deyiləm ki, geri qayıdan.  
- Bəs indi nə olsun? Demək heç zaman  
Oxuya bilməzsən?  
- İndi neyləyək?  
- Demək Rizvanımı müəllim görmək  
Qismətim deyilmiş...  
- Fikir çəkməyin.  
İki başı olur axı hər şeyin!  
Hər bir yaman işdə bir yaxşılıq var,  
Yaxşısı beləymış... bəlkə... Nə olar,  
Siz insanlıq umun övladınızdan,  
Hörməti həyatda qazanır insan!  
Ülkərin sözləri açdı Rizvanı,  
Qəmdən xilas oldu elə bil canı.  
Ona qanad verdi, ona ruh verdi,  
Yolboyu üzmüdü onu fikirlər.  
Hələ o Bakıda fikirləşirdi:  
Necə baxacaqdır bu işə Ülkər.  
O mənə gülməzmi? Deməzmi sənin  
Bəs təpərin hanı, qeyrətin hanı?  
Necə cavansan ki, verə bilmədin  
Adicə, sadəcə bir imtahani?!  
Budur, indi Rizvan qızın öündə  
Dayanmış şaxtada su donan kimi.  
Başını aşağı dikmiş, müqəssir  
Hakimin önündə dayanan kimi.  
Ədalətlə verdi hökmünü ancaq



Bizim bu rəhmdil, mehriban hakim.  
“Hökmün belə yumşaq olacağını  
Doğrusu budur ki, heç gözləmirdim”.  
Deyə, öz içində düşündü Rizvan,  
Artıq çəkinmədən, o utanmadan  
Ülkərin üzünə baxa da bildi.  
Onu görmədiyi sanki yüz ildi.  
Keçdi bir neçə gün... bir axşam çağrı  
Yenə də Rizvanın qaşı-qabağı  
Yer süpürürdü,  
Birdən qarşısında Ülkəri gördü.  
- Bu gün nə gec gəldin işdən, ay Ülkər?  
- Hələ tez çıxmışam bu gün bir qədər,  
Sənə bir xəbər də gətirmişəm mən.  
Deyərək bəzəkli redikülündən  
Rayon qəzetini çıxartdı Ülkər.  
Oxudu elanı, parladı gözlər.  
- Sürücü-mexanik kursu! Gözeldir.  
- Müddəti?  
- Bu saat. Budur, bir ildir.  
Razısan?  
- Bəs, buna anam nə deyər?  
- Sən də qəribəsən.  
- Neyləyim, Ülkər?  
Anadır, xətrinə necə dəyim mən.  
Bir də ki... doğrusu körpəliyimdən  
Müəllim olmaqdı qəsdim, niyyətim,  
Buna da çatmadı mənim qeyrətim.  
- Maşınlar gərəkdir bugünkü kəndə,  
Biz də bu arzudan üz döndərəndə,  
Bu böyük işləri kim görməlidir?



Zaman tələb edir, gün tələb edir,  
Kəsib qəzetdəki elanı Rizvan  
Bükdü, səliqəylə qoydu cibinə.  
Səhəri əlində xal-xal çamadan  
Gəldiyi yol ilə qayıtdı yenə.

## XUDBİN

Yenə kitabxana... Bu qış axşamı  
Kitabçın buraya yiğilmiş hamı.  
Ürəklər tələsir, qovur anları;  
Çeşməli kənddində kənd cavanları  
Kitab növbəsinə dayanmış bu gün,  
Kəndimiz yuxudan oyanmış bu gün.  
Ay ana kəndimiz, ana kəndimiz,  
Dünənki Danabaş deyilsən sən də.  
Tapmış itirdiyi arzularını  
Bizim yeni kənddə Məmmədhəsən də\*.  
Çatmış Danabaş da şöhrətə, şana,  
Yaranmış hər evdə bir kitabxana.  
Ucalır, yüksəlir, kəndim get-gedə,  
“Haçan vardı kitab biz olan evdə?”\*\* -  
Deyən nənəm özü kitablar yazır,  
“Güldü bəxtimizə ilk bahar”, - yazır.  
- İndi başqa kitab veriniz mənə!..

\*Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin qəhrəmanı Məmmədhəsən əmiyə işarədir.

\*\*Mirzə Ələkbər Sabirin “Nədamət və şikayət” şeirindəki “Biz olan evdə haçan vardı kitab” misrasına işarədir.



---

Ülkər baxır onun vərəqəsinə,  
Dəyir: gözlərinə hər şeydən əvvəl  
“A.S.” hərfləri...

Qızın əlbəəl

Ogünkü söhbət də düşür yadına,  
Bir vərəqə baxır, o bir də ona.  
“Bizim cavan oğlan öz peşəsinin  
Adını çəkməkdən utanıb yəqin,  
“Atların sultani” demiş... Neyləmək!  
Malı bəyənmədən, qiymət sorulmaz.  
Lakin başa salım onu mən gərək,  
Peşənin böyüyü, kiçiyi olmaz.

- Nəriman!

- Buyurun!

- Gəlin, mən sizə

Bir kitabça verim, oxuyun onu.  
Atçılıq haqqında mehtər Təyyarın  
Kitabıdır bu...

- Elə mən özüm də axı mehtərəm...  
Məgər atçılıqdan mən bixəbərəm?  
Mənə başqa kitab verin siz, ay qız!  
- Siz mənim sözümə qulaq assanız,  
Yaxşı olar...

Gəlin, götürün bunu.

Mənim mətləbimin nə olduğunu  
Sonra bilərsiniz... oxuyun ancaq!

Nəriman alnını qırışdıraraq,  
Düşünür... Bu sözə tapmir bir cavab...  
Cavab gözlənmədən yazılır kitab.  
- A Səlim, yamanca qan elədin, ha...



Zöhrənin dövranı qurtardı daha,  
Bu xına, deyəsən. onlardan deyil...  
- Neyləyim, a qardaş, bu qız düz üç il  
Bizim manqamıza meydan oxudu,  
Axır ki alındı gözünün odu.  
Həmişə deyirdi: "Keçici bayraq  
Nə qədər ömrüm var bizim olacaq!"  
Bu il mən manqamın üzvlərinə  
Təpinib dedim ki, uduzsaq yenə,  
Biz kişi deyilik, arvadıq ancaq,  
Bu il qızıl bayraq bizim olacaq!  
Sən öл, gecəmizi qatdıq gündüzə,  
Hər cür əziyyətlə gəldik üz-üzə;  
Torpağın bağını söküb-dağıtdıq,  
Axır kişi kimi məqsədə çatdıq...

Necə ki, bayraqı verdilər mənə,  
Şəst ilə mən baxdım qızın üzünə.  
Gördüm kağız kimi ağarıb yazıq,  
Canında taqət də qalmayıb artıq.  
Səlimin sözünü kəsib Nəriman,  
Dedi: - Lovğalanma, tez yixılsan!  
- Hələ ki, yıxmışam.  
- Yaman igidsən.  
Qəhrəman olarsan sən belə getsən.  
- Əyə, bizə gəlmə bu badalağı.  
Sənin için niyə göynəyir axı?  
Uduzan Zöhrədir... Sən ona yanma!  
- O uduzub, sən də çox lovğalanma!  
Lovğalıq insanda çox pis sıfətdir;  
Səlim gülüb dedi: - Buna baxın bir,



---

Bizə ağıl verir əyə, bu uşaq;  
Umac ova bilmir özünə, ancaq  
Əriştə doğramaq istəyir bizə.  
Sən gəl, pərdə çəkmə gözlərimizə!  
Qotur atlarının dərdini çək sən,  
Bizim yanımızda bala, gərək sən  
Kəsəsən dilini!

Susdu Nəriman.

Tutdu sillə kimi bu sözlər onu,  
Bir cavab tapmayıb çıxdı qapıdan,  
Hamı hiss elədi pərt olduğunu.  
Səlimin əlindən qəzəblənsə də,  
Bütün bu söhbəti eşidən Ülkər  
Susdu, danışmadı... Amma kənardan  
Səlimi danladı abunəçilər...

- Növbə kiminkidir?
- Mənimdir, bacı.
- Ülkər bu “qalibi” sözüb qıqqacı,  
Dedi: - Buyurunuz, nə verim sizə?
- Atıram mən sizin öz öhdənizə!
- Siz elə bir kitab verin ki, ondan  
Ayrıla bilməyim bir ləhzə, bir an.  
Əgər eləsini təpib versəniz,  
İçərəm su kimi...
- Səlim, gəlin siz,  
Oxuyun “Muğan”ı\*.
- Şeirdirmi o?
- Bəli!
- Sevməyirəm şeiri, doğrusu!

---

\*Səməd Vurğunun “Muğan” poeması nəzərdə tutulur.



Siz mənə maraqlı bir roman verin!  
Bu yerdə qanadı sindi şairin.  
Yanına düşəndə bayaqdan bəri,  
Minbir ehtirasla yazan əlləri,  
Qəlbi ağrıtsa da bu söz, bu söhbət,  
Ancaq həqiqətdir, acı həqiqət!  
Oxunmur, oxunmur şeirlərimiz;  
Ey şair dostlarım, bəs neyləyək biz?!  
Çox zaman yazılıq biz yaşamadan,  
Qandan keçirmədən, duymadan ürək.  
Məgər şeirdirmi quru sözləri  
Düzüb axırına qafiyə vermək?  
Ən təmiz, ən gözəl duyğudur şeir!  
Şairin yazdığı hər söz, hər sətir  
Gərək ürəyinin bir teli olsun;  
Yaşamaq yazımaqdan irəli olsun!  
El yaxşı deyibdir, düşünsək bir az:  
Ürəkdən çıxmayan ürəyə yatmaz!  
Açılmış cığırla biz gedib ancaq,  
Bostanın üstünə bostan əkirik,  
Əzaba, zəhmətə qatlaşmayaraq,  
Biz şəkilə baxıb şəkil çəkirik.  
Ya da ki...

Xəyaldan açaraq yelkən,  
Uçuruq göylərə üzülüb yerdən.  
Oxucu isteyir görsün özünü,  
Hissini, qəlbini oxuduğunda.  
Oxucu istəmir yumub gözünü, -  
Bizimtək uçmağı göyə bir anda!  
İnsan duyğusudur, həyatdır şeir,  
Həyat çırpınmalı hər bir sətirdə!



---

Günün oxucusu sevə bilmeyir  
Həyatın nəfəsi yoxsa şeirdə.  
Həyatdan gəlməyən əsərin səsi  
Həyat üzü görmür, yaşamır nəsə!  
Əsər də ölüdür, şair nəfəsi  
Misralar başında şölələnməsə.

Nə isə... mətləbdən uzaqlaşmayaq,  
Havayı verməyək bircə anı da.  
Elə çıxdığımız haşiyələrdir  
Bizim şeirimizin bir nöqsanı da...  
Birtəhər... Səlimi qız tutdu dilə.  
Ülkərin israrlı, məsləhətilə  
Götürdü “Muğan”ı bu lovğa oğlan,  
O günün axşamı sübhədək “Muğan”  
Səlimin könlündə tufan yaratdı;  
Oxuduğu hər söz dösünə yatdı.  
“Muğan” oxunduqca, o duydu həmən  
Həyatın, torpağın xoş nəfəsini.  
Dostumuz eşitdi “ox kimi süzən  
O ana ceyranın ayaq səsini...”  
Gecə oxuduqca Səlim “Muğanı  
Elə bil ki, keçdi Muğan düzündən,  
On dördüncü nəğmə gəlib çatanda,  
Nədənsə utandı özü-özündən.  
Səlim Zöhrə ilə yarışdığını tek  
Manya da Sarvanla yarışmış demək.  
Qələbə çalsada yarışda Sarvan,  
Manyanın önündə lovğalanmadı,  
Keçici bayraqı verdiyi zaman,  
Manya da özünü məglub sanmadı.



“O axşam ağızını açmadı Sarvan,  
Bütün iclas boyu o heç dinmədi.  
Manyanın üzünə baxdığı zaman,  
Çaldığı zəfərlə çox sevinmədi.

...Pələng nərə çəkər hücumdan qabaq,  
Bir an da bir yerdə dayanmayaraq.  
Dağlar dilə gəlir onun səsindən,  
Ağaclar titrəyir hər nərəsindən.  
Ancaq şikarını aldımı pələng, -  
Hayqırmaz bir daha nərə çəkərək.  
Hay vurub, qıy vurub qışqırmaz yenə,  
Sakitcə baş qoyar öz pəncəsinə.

...De, hansı qəhrəman, hansı komandan  
Şir kimi cəbhələr yardığı zaman,  
Qəşş edib ayağı yerdən üzüldü?  
Geridə qalanın üstünə güldü?”  
- Bəs mən? - deyə Səlim düşündü xeyli,  
Özü sualından oldu gileyli.  
Keçdi ürəyindən yüz cürə hallar,  
Şairin çəkdiyi gözəl misallar  
İti xəncər olub könlünə batdı;  
Oxuduğu sözlər onu oyatdı.  
O sözlər Səlimə dünyani verdi,  
Elə bil fikirli o, yol gedirdi.  
Birdən dik atıldı maşın səsinə,  
Pərt oldu dünənki “qələbəsinə”.  
Daim edəcəyəm bu sözü təkrar,  
Yersiz lovğalanmaq axı nahaqdır.  
“Birinci addımda lovğalananlar



---

İkinci addımda yixılacaqdır!”  
Neçin Nərimanı pərt elədim mən? -  
Deyə, gileyləndi özü-özündən...  
İndi mən bildim ki, kitabxanaçı  
Neçin bu kitabı mənə oxutdu,  
Neçin Ülkər baxdı mənə qıyğacı,  
Lovğalıq üstündə o məni tutdu.  
Axı, boş sünbü'lün başı dik olar;  
Dolular başını aşağı salar.

## DAHA BİR MƏRTƏBƏ

*Nəriman kitabxananadan çox dilxor çıxdı. Yol boyu ona vurulan tənənləri düşündü. Axı Səlimin önungdə niyə pərt olmalı, niyə hamı məni danlamalı, qınamalıdır? Bəs mən kişi deyiləm?*

*Nəriman kitabxanaçı Ülkərin atçılıq haqqında ona verdiyi kitabı oxumağa başlayır. O burdan öyrənir ki, güney yamacların iqlimi ayqırlar üçün daha faydalıdır. İncəayaq, yonca, çəmən lərgisi arıq ürgələri kökəldən ən yaxşı bitkilərdir. O öyrənir ki, soyuq günlərdə atlar nəmişlikdə saxlanan bilməz. O burdan öyrənir ki, hamilə madyan quru ot yeməmişdən əvvəl su içsə balasını sala bilər və s. və s.*

*Kitabın müəllifi Təyyarın adıca mehtər olduğunu oxuyanda, Nəriman təəccüblənir. Demək, mehtər də kitab yaza bilərmış... Bunun üçün isə bircə şərt lazımdır: Peşəni sevmək! Mehtər Təyyarın kitabı onu özü haqqında düşünməyə vadər edir:*

Kitabla açılır, unutdum bunu, -  
Qaranlıq yollarda ağlın yelkəni,  
Axı, oxuduğun yeni bir kitab



Daha bir mərtəbə ucaldır səni.  
Bu uca nöqtədə dayananda sən,  
Burdan çox uzağı görə bilərsən.  
...Ey dost! Nəfəsini sən dərə-dərə  
Uca bir ağaca, de, çıxmışanmı?  
Ordan eyvanlara və həyətlərə  
Maraq gözü ilə, de, baxmışanmı?  
Sığınib gövdəli, şax budaqlara  
Baxırsan, görürsən burdan hər yeri,  
Heç kəs görə bilmir səni, a qardaş,  
Amma sən görürsən bütün şəhəri.

Ucalar belədir, əzizim, öyün,  
Çox sirlər bəllidir uclar üçün.  
Bəli, ucalıqdan yerə baxanda,  
Görürsən heç kəsin görmədiyini.  
Gördüyün mənzərə bəzən güldürür,  
Bəzən ixtiyarsız ağladır səni.  
Ağacın dibində kim olsa bu dəm,  
Dəli bilər səni...

Bundan qorxma sən!

Əzizim, yüksəkdən sən gördüyüünü  
Görə bilməmişdir çünki o, yerdən.  
Görə bilməyənlər dünən, bu gün də  
Dəli adlandırmış görən kəsləri.  
Yaşamış onların ürəklərində  
Bütün insanlığın dərdi, kədəri.  
Hamletə, Aydına dəli demişlər, -  
Hər şeyi gördüyü, çox bildiyiçin,  
İsgəndər keflənmiş, onun könlünə



---

Çalın-çarpaz dağlar çekildiyiycin.  
Düşünən beyinlər, yanın urəklər  
Həmişə zindana, qalaya düşmüş,  
Bəsləyib qəlbində sonsuz diləklər  
Çatski “Ağıldan bəla”ya düşmüş.  
Kitabla açılır unutma bunu, -  
Qaranolıq yollarda ağlin yelkəni.  
Ey dost! Oxuduğun yeni bir kitab  
Daha bir mərtəbə ucaldır səni.

## İKİNCİ TOQQUŞMA

*Gecədən xeyli keçib. Kolxoz sədri Şahsuvar Şiraslanla toydan gəlir. Baxır ki, evlərin bir çoxundan işıq gəlir. Sədrin: “Kəndli hara, gecənin yarısına qədər oyaq qalmaq hara? Bu nə deməkdir?” - sualına Şiraslan dayı cavab verir ki, kitabxanaçı qız bu kəndə gələli cavanlar gecələr gec yatır, kitab oxuyurlar. Sədr buna çox əsəbiləşir.*

*Elə bu anda Ülkər də eyvandan kəndi seyr edib gecələr işıqların artdığını görür və sevinir.*

Sevindirir Ülkəri bu zaman dərin-dərin, -  
Kitablar üstdə yanan çıraqları evlərin.  
Ülkərin gözlərində yanır sevinci par-par,  
Onun əməlləridir bu alışan çıraqlar.  
Hər gün artan bir çıraq qəlbinə işıq salır,  
Çoxaldıqca çıraqlar onun dərdi azalır.

*Həm də o, dünən Rizvandan məktub almış, sevinc-sevincə qarışmışdır.*



---

*Ertəsi gün sədr Şahsuvar kişi Ülkəri yanına çağırır, ona yaman təpinir. Çünkü gecə səhərə qədər kitab oxuyan gənclər səhərlər vaxtında tarlaya çıxa bilmir.*

**Dedi:** - Nə kitab, nə zad, mənə plan gərəkdir,  
Ödəməsəm, yerimə kim cavab verəcəkdir?  
Sənin kitablarını mənə kömək edəcək?  
Cavanları yolundan azdırma, qoy iş görək.  
- Mədəniyyət gətirir kitablar kəndimizə,  
Siz kitabdan qorxmayın, onlar köməkdir sizə, -

*deyə Ülkər idarəni tərk edir.*

## DÖNÜŞ

Bu gün səhər tezdən xeyli sevincək  
Ülkərin yanına gəldi Nəriman.  
Qızla salamlaşdı gülümsəyərək,  
Sanki günəş çıxdı bulud dalından.  
Dedi: - Ülkər bacı, sağ olun sizi!  
Bildim bu kitabda məqsədinizi;  
Məni ayıldınız...  
Qara fikirlər  
Məndən uzaqlaşdı... Dəyişdi ürək.  
Çox şeyi öyrəndim, adı bir mehtər  
Kitablar da yaza bilərmiş demək?!  
- Bəli, əziz dostum, bunu yaxşı bil:  
Şöhrət də zəhmətlə yaşa dolmalı!  
Vəzifə insana şan-şöhrət deyil,  
İnsan vəzifəyə şöhrət olmalı!



---

Yoxdur vəzifənin, işin, sənətin  
Böyüyü, kiçiyi, inan ki bizdə;  
Vəzni, dərəcəsi hər bir hörmətin,  
Zəhmətlə ölçülürlər vətənimizdə.  
Layiqdir hörmətə, şöhrətə, ada, -  
Gördüyü iş qədər hər kəs dünyada.

Heç vaxt aldatmasın təmtəraq səni,  
Zəhmətlə şöhrətə çatar hər insan!  
Ən adı, ən kiçik bir vəzifəni  
İstəsə, zəhmətlə böyüdər insan!

Bizdə adı-sanı dillərdə gəzən  
Alim də, şair də, bəstəkar da var.  
Lakin sənətinə dodaq da büzən,  
Ona həqarətlə baxanlar da var!

Bizdə çoban var ki, aşib illəri  
Gələcəklə alır indidən nəfəs.  
Lakin alim də var, boylanıb geri  
Burnunun ucundan uzağı görməz.

Elə fəhlə var ki, alın tərilə  
Ucaldır adını öz peşəsinin.  
Lakin müdir də var - əməllərilə  
Alçaldır adını vəzifəsinin.

Elə tələbə var, onun gözləri  
Mənalar içində mənalar görür;  
Müəllim də var ki, cansız sözləri  
Ürək bulandırır, dodaq büzdürür.



Çalğıçı var, basıb köksünə tarı  
Köhnə havalara təzə can verir.  
Bəstəkar var, köhnə bayatıları  
Təzə adı ilə bizə yedirir.

Böyük vəzifəmi səncə, Nəriman,  
Bu kənd məktəbində zəng çalan olmaq?!  
Lakin sən o qoca Pəri xalanın  
Peşəsinə olan sevgisinə bax!

O bilir, çaldığı o zəngin səsi  
Çağrışdır, eşidən xəbərdar olur;  
Qırx beş dəqiqənin hər dəqiqəsi  
Bağlı qapılara bir açar olur.

O bilir, çaldığı zəngin səsində  
Elm ilə insanın ülfəti vardır;  
Yüzlərlə qönçənin yetişməsində  
Onun da azacıq xidməti vardır.

Böyüüb qarının göz qabağında  
Uçmuş yüz bala quş öz yuvasından,  
Ana quşlar kimi, sevinmiş o da  
Pərvaz edənlərə baxlığı zaman.

Baxırkən gənclərə illerdən bəri  
Fərəhli duyğular oyanır onda,  
Vaxtilə saydığu dəqiqələri  
Görür həmən gəncin uca boyunda.  
O görür, güllərə dönən qönçələr  
Hərəsi bir yerdə yurd-yuva salmış,



---

Vaxtilə çaldığı zəng səslərindən  
Hər kənddə, şəhərdə bir səs ucalmış.  
Bəsləyib qəlbində bu duyğuları,  
Hər gün bir mərtəbə ucalır qarı.  
Sevə bildiyiyçün öz sənətini,  
Qazanıb hamının məhəbbətini.

Yoxdur vəzifənin, işin, sənətin  
Böyüyü, kiçiyi, inan ki, bizdə.  
Vəzni, dərəcəsi, hər bir hörmətin  
Zəhmətlə ölçülü Vətənimizdə...

Dinləyib Ülkəri bayaqdan bəri,  
Başını aşağı dikdi Nəriman.  
Göründü alnında xəcalət təri,  
Qızardı yanağı utandığından.

Nəhayət, söylədi: - Ay Ülkər bacı,  
Çox üzr isteyirəm, bağışla məni!  
Sizi mən incitdim o birinci gün,  
İndi pozun “A.S.” hərflərini.

Peşəmin adını yazın ürəklə,  
Gecəli-gündüzlü işlə, əməklə  
Gərək kitab yazan o Təyyar kimi  
Sevəm və sevdirəm öz sənətimi!

*Söhbətin şirin yerində Zöhrə gəlir. O, Nərimana fikir vermədən Ülkərlə oxuduğu kitab barədə danışır. Nəriman altdan-altdan Zöhrəni süzür. Nədənsə, indi Zöhrə ona yaraşıqlı görünür. Onu Cəmilə ilə müqayisə edir. “Yox, əlbəttə, Cəmilə daha gözəldir.*



*Amma... Zöhrənin də öz yeri var, ” - deyə fikirləşir.*

*Zöhrə təzə bir kitab alıb Nərimana diqqət yetirmədən gedir. Ülkər Nərimandan indi nə oxumaq istədiyini soruşunca, Zöhrə keçən dəfə mənə Puşkinin “Yevgeni Onegin” əsərini oxumağı məsləhət bilmışdı” - cavabını verir. Kitabı alıb Zöhrənin arxasınca tərpənir.*

Lakin tapa bilmir... O yana-yana  
Gəlib yetişincə yol ayrıcına  
Dayanır, açılır qəlb varaq-varaq,  
Seyr edir yolları...

Neçə ay qabaq  
Həmən bu yol ilə Zöhrə, Nəriman  
Qoşa gəlirdilər kitabxananadan...

Yollar uzun, yoxuş, dar,  
Yolayricında onlar  
Ayrıldı bir-birindən.  
Başqa-başqa duyğular  
Ötdü ürəklərindən.  
Kədər aldı Zöhrəni  
Yolda tək qaldığına,  
Nərimansa sevindi  
Qızdan ayrıldığına.  
Bəs indi? Çırpinan qəlb  
Nə söyləyir bəs indi?  
Yoxsa bir az dəyişib  
O köhnə həvəs indi.  
Qalıb yol ayrıcında,  
Bilmir haraya getsin.  
Çarə uman ürəyi



---

Kimə haraya getsin?

Dünən darıxırdı o bu yolları  
Zöhrəylə bir yerdə getdiyi üçün.  
Zöhrəni axtarır - baxıb dörd yana  
Həmən bu yoldaca Nəriman bu gün.

### GÜZGÜ QABAĞINDA DÜŞÜNCƏLƏR

Bu gün də Cəmilə gec yatlığından  
Oyana bilmədi yuxudan səhər.  
Günəş çəş yerinə dikilən zaman  
Parladı gün kimi, açıldı gözlər.  
İsti yatağından qalxınca həmən  
Düşdü “Başsız atlı” yorğanın üstdən.  
Qalxdı, gur saçları axdı ciyninə,  
Güllü xalatını taxıb əyninə  
Getdi addım-addım bulağa sarı,  
Bizim bu dağların sərin suları  
Üzünə dəydikcə qızın, bir anda  
Elə bil gül bitdi yanaqlarında.

Bulaqdan qayıdışçıynində dəsmal,  
Güzgünün önündə əyləşdi dərhal.  
Sərib saçlarını sinəsi üstdə,  
Narin əllərinə o daraq aldı,  
Baxdı öz-özünə o, baxdı xeyli,  
Sancılıb gözleri güzgündə qaldı.  
O, kirpik çaldıqça kirpiklərindən



Elə bil töküldü gül yarpaqları.  
Cəmilə ah çəkdi bir an dərindən,  
Düşdü xatirinə ötən çağları,  
Nədən kədərləndi birdən Cəmilə?  
Güzgünün başına öz əllərilə  
Taxlığı şəkliylə güzgүyə düşən  
Əksini bir xeyli tutuşdurdu o.  
- Ondan bəri çıxmu dəyişmişəm mən?!  
Deyə öz-özündən həmən sordu o.  
Bu şəkli Bakıda oxuyan zaman  
Çəkdirmiş Cəmilə... Demək, o vaxtdan  
Artıq üç qış keçir, üç bahar keçir,  
Bu gün də qəlbindən o çağlar keçir.

Həmən bu şəkili çəkdirdiyi gün  
Könlünü açmışdı bir oğlan ona,  
O isə gülmüşdü gənc aspirantın  
Tüksüz daz başına, gödək boyuna.  
Həmən gün aspirant gəzdi, dolaşdı, -  
Onu izləyərək qarabaqara.  
Sixla-sixla eşqini açdı,  
Qız məhəl qoymadı yalvarışlara.  
Lakin həzz alardı, yanın üzəklər  
Onun qarşısında gəlirkən dilə.  
Sevərdi dalınca sürünbə gələn  
Ayaq səslərini bizim Cəmilə.  
O bu səsləri də onun hüsnünə  
Alqışlar yağıdırən çəpik sanardı,  
Aldığı məhəbbət məktublarından  
O nə acıqlanar, nə usanardı.



---

Yaxşı yadındadır: yenə həmən gün  
Cavan aspirantı azdırmaq üçün  
Foto dükanına girdi Cəmilə.  
Şəkil də çəkdirdi o gülə-gülə.  
Bu gülüş özündən razı bir qızın  
Fərəhi, zəfəri, təntənəsiydi.  
Qapı arxasında gözləyən oğlan  
Titrədi, bildi ki, ox daşa dəydi.  
Bilib mənasını bu gülüşlərin  
Artıq dayanmadı, uzaqlaşdı o.  
Cavabsız eşqinin təlatümündə  
Aylar, illər boyu aşib-daşdı o.  
Həmən bu şəklini bizim gözəlin  
Qoydular dükanın vitrinasına.

Hər dəfə keçəndə Cəmilə burdan,  
Dayanıb fərəhlə baxardı ona.  
O öz camalına yad adam kimi  
Heyrətlə baxardı durub kənardan.  
Onu məst edərdi öz gözəlliyi,  
Gül-çiçək açardı gözündə hər yan.

Yalnız özü deyil, deyirlər çoxu  
Ayaq saxlayardı burdan ötəndə.  
O şəklin önündə əziz oxucum,  
Bəlkə dayanmışan bir xeyli sən də?

Çoxları bu şəkli rəsm sanardı,  
Cəmilənin belə günləri vardı...  
O, beş il oxudu bu minval ilə,  
Nə pul dərdi çəkdi, nə də ev dərdi.



Ərköyün qızına atası hər ay  
İstədiyi qədər pul göndərərdi...  
Yazdı atasına Cəmilə bir gün:  
“Qalmaq istəmirəm yataqxanada”.  
İşini buraxıb ata da gəldi,  
Düşdü əl-ayağa dərhal ana da...

Bakının ən gözəl bir küçəsində  
Mənzil də tutdular qızları üçün.  
İstədiyi kimi gəzdi, dolandı,  
Kinodan, gəzməkdən qalmadı bir gün.

Lakin dərslərdən də qalmazdı geri,  
Sevərdi sənəti, sevərdi şeiri;  
Gündüzlər gəzsə də, uzun gecələr  
Bəzən oxuyardı səhərə qədər.

Könlünü açardı qərb romanları,  
Onların romantik qəhrəmanları  
Qızın ürəyindən xəbər verərdi,  
Onu saatlarla düşündürərdi...

Komsomol olsa da, iclaslarından  
Gəzərdi həmişə o, uzaq-uzaq,  
Gələrdi komitəyə ayda bir dəfə  
Üzvlük haqqını verməkçin ancaq.

Həqiqi dostu da yox idi onun,  
Sevə bilməyirdi o, insanları.  
Ən əziz, sevimli dostuydu ancaq  
Əski romanların qəhrəmanları.



---

Bakıda yaşayan əmisigilə  
Arabir gedərdi ancaq Cəmilə.  
Geyindi-keçindi son modalarla,  
Qəlbin istəyinə hasar çəkmədi.  
Baxıb geyiminə, gözəlliyinə:  
- Doğrudan hamidan artıgam, - dedi.  
Evin sahibəsi bir ağbircəkdi,  
Onu əzizlədi öz balasıtək  
Şıltığına dözdü, nazını çəkdi, -  
Qızın atasından hörmət görərək.

Onun otağını süpürər qarı,  
Paltarını yuyar, ütüləyərdi.  
Sifariş verdiyi xörəkləri də  
Cəmilə hazırca gəlib yeyərdi.

Ona göstərilən bu qayğıları  
Cəmilə çox adı bir şey sanardı.  
Onun şıltığına dözdükçə qarı  
Bundan nə sıxılar, nə utanardı.

O elə bilirdi, belədir həyat,  
Hamı sevməlidir hər zaman onu.  
Gördüyü bu qayğı, bu saygı, hörmət  
Qanundur, belə də olmalıdır bu.

O, sonuncu kursda oxuyan zaman  
Qayğıkeş atası öldü nagahan.  
Bu qəfləti ölüm bizim gözələ  
Həyatın birinci zərbəsi oldu.  
Ancaq keçdi günlər, ötdü həftələr



Yetimlik dərdi də tez unuduldu.  
Görmədi heç kəsdən o təhdid, hədə,  
Beş il başa gəldi beşcə gün kimi.  
Sevildi, oxşandı o məktəbdə də, -  
Evdə olduğutək - ərköyün kimi.  
Təhsil illərinin qurtardığını  
Görüncə qəmləndi, qüssələndi o.  
Payız göyləritək dolurdu tez-tez, -  
Yadına saldıqca doğma kəndi o.  
Sanki bu nöqtədə çatırdı sona  
Onun şıaltaqları, onun nazları,  
Sığmırıdı şəhərin gen yollarına  
Yadına saldıqca dar doqqazları.  
Elə bil rast gəldi birdən yoxuşa,  
Taleyin hökmündən çox gileyləndi.  
Geniş asimanda süzən bir quşa  
O, bir qəfəs bildi balaca kəndi.

Yazdı anasına: “Ana, durma gel!  
Şəhərdə yaşayaq qoysana biz də.  
Axı nə görmüsən kənddə-kəsəkdə?  
Yaşayaq insantək, ay ana, biz də...”

Qızın məktubundan qeyzlənərək,  
Yanıqlı bir məktub yazdırdı ana:  
“Evlər bucağında məni qoyma tək,  
Qızım, göz dikmişəm sənin yoluna...”  
Bu cavab öündə qaldı əlacsız,  
Özü istəmədən kəndə gəldi qız.  
O vaxtdan bu yerə iki il keçir  
Cəmilə işləyir öz kəndlərində,



Kənddə yaşasa da, o nəfəs alır  
Şəhər havasıylaancaq bu gün də.  
Xəbər tutmaq üçün yenə şəhərdən,  
O, sinif yoldaşı Afətə hərdən  
Təəssüf hissilə məktublar yazır,  
“Dostunun çox böyük dərdi var”, - yazır.  
Bakıda olanda, düzünü desək,  
Saymazdı Afəti çox da Cəmilə.  
İndissə xəyalən danışıb-gülür,  
Gah da qucaqlaşır o, Afət ilə.  
Bakıyla yaşayır, təhsil illəri  
Dönüb xatirəyə indi onunçün.  
O, Bakıdan gələn xoş xəbərləri  
İçir şərbət kimi, həvəslə bu gün.  
Güzgü qabağında bu gün Cəmilə  
Darayıb hördükcə höṛüklərini,  
Düşünür, düşünür, hörür o, həm də  
Qəlbinə sığmayan dərdi-sərini.  
Keçir göz öündən bayaqdan bəri  
Xəyallarla dolu təhsil illəri.  
Buludtək tutuldu o nədən belə?  
Güzgünün başına öz əlləriylə  
Taxlığı şəkliylə güzgүyə düşən  
Əksini bir xeyli tutuşdurdu o.  
“Ondan bəri çoxmu dəyişmişəm mən?” =  
Deyə, öz-özündən yenə sordu o...  
Qaşlar həmən qaşlar, gözlər o gözlər...  
Gah əksə, gah şəklə baxdı, bu nə sərr?  
Düşündü, daşındı...  
“Deyəsən,ancaq  
Gözlərimin altı həlqələnibdir?!”



Ey təhsil illəri, təhsil illəri,  
Sizin qədrinizi bilmədim onda!  
İndi öz dərdimlə illerdən bəri  
Həmdəmsiz qalmışam kənd bucağında.  
Məni sevənləri sevə bilmədim,  
“Bundan yaxşları çıxacaq”, - dedim.  
Ancaq başqa cürə əsdi bu rüzgar,  
Gör bir hara atdı taleyim məni?!  
Mənə qiyət qoyub sevər, anlayar  
Bu kol-kos içində axı kim məni?..  
Axı kim layiqdir bu gözəlliyyə?  
Özüm öz gözüümə kül atdım...” - deyə  
Axtarır, axtarır o, Mustangeri  
Mənim əsərimin xəyalpərvəri...  
Paltar dolabını açıb Cəmilə,  
Tökdü donlarını yerə birbəbir,  
Tozunu, çirkini o silə-silə  
Düşündü: “Bəs bunlar nəyə gərəkdir?”  
Bax bu gülməxməri seçib o zaman,  
Bakıda birinci dərzi sayılan  
Səkinə xanıma tikdirmişdi o.  
Yüz manat da artıq pul vermişdi o, -  
Həm gözəl, həm də ki tez tikdiyindən.  
Elə bil əsrlər keçmiş o gündən.  
İndi həmin donu geyir əyninə  
Yadına salmaqçın ötən günləri.  
Paltarla bərabər elə bil yenə  
O ötən günlərə qayıdır geri.  
Güzgü qabağına keçib dayanır,  
Baxır əndamına baxır o xeyli.  
Təhsil illərini andıqca anır,



Özü öz bəxtindən olur gileyli.

Tovuztək əynində bərq vurur o don,

- Buna bax, doğrudan, bu adı fason

Nə qədər də gözəl yaraşır mənə, -

Deyə o vurulur öz qamətinə.

- Neyləyim, uzağam indi şəhərdən,

Təzə modalardan xəbərsizəm mən.

Dərdi böyük olur, dərdi çox olur

Modalalar yolunda can verənlərin.

Bütün yeniliyi, mədəniyyəti

Yalnız paltarında gəzdirənlərin.

Cəmilənin dayısı

Sədr - Şahsuvar kişi

Danlardı tez-tez onu-

Cəmilənin Bakıda

Yaşamaq arzusunu.

Hər söhbətdə Şahsuvar:

- Axı, Bakıda nə var?-

Deyərək, zaman-zaman

Daşındırmaq istəyir

Onu xam xəyalından.

Qızsa bu danlaqlara

Nə qızır, nə dinərdi,

Dayısının dalınca

Hərdən gileyənlərdi.

## HƏYATDAN KİTABA

- Salam, Ülkər bacı.

- Salam, Cəmilə.



- Necəsən, əzizim?
- Mən elə-belə...
- Necə elə-belə?
- Varıq birtəhər.
- Yenə də gizlindir ürekdəkilər?
- Hərənin qəlbində yatrı bir aslan!
- Bu düzdür... O aslan, de, bəs nə zaman  
Özünü göstərib çıxacaq üzə?
- Elə ulduz var ki, görünmür gözə,  
Onun işığisa güclüdür ancaq.
- Gəl, bu eyhamları bir yana burax!  
Açıq de qəlbindən keçənləri sən,  
Həmişə fikirli, tutqunsan nədən?
- Özüm də bilmirəm.
- Cəmilə, sən də  
Qapalı adamsan... Bura gələndə  
Az-az danışırsan, az-az dinirsən,  
Elə bil, nədənsə sən çəkinirsən.  
Ancaq onu bil ki, vallah, bu Ülkər  
Səni başa düşür ləp özün qədər.
- Bəlkə də... düzünü bilmək istəsən,  
Şığışa bilmirəm bu dar kəndə mən.  
Sıxılır ürəyim... qəlbimdəkilər  
İnan ki, üzümə durur, ay Ülkər!..
- Ataraq daşını kəndin bir kərə,  
Köcmək istəyirəm, düzü, şəhərə.
- Kənd də bizimkidir, şəhər də bizim,  
Onları ayırma sən gəl, əzizim.
- Danışma mənimlə kitab dililə.
- Düzünü axtarsan əgər, Cəmilə,  
Kitab dili ilə danışan sənsən,



Sənin xislətinə mat qalmışam mən.

- Sən nə vurulmusan bilmirəm kəndə?

Nə görmüsən bu toz, torpaq içində?

İşinə məəttələm, doğrusu, sənin

Özün şəhər qızı...

- Sevən sevənin

Görməz nöqsanını, görəsə də az-maz,

Ona dal çevirib üzünə vurmaz!

- Yaxşı, yaxşı bəsdir... Kitab ver mənə,

Uzatma!

- Nə verim!

- Soruşdun yenə?

Mənim ki, zövqümə özün bələdsən.

- Zövqünü bir qədər, vaxtdır, dəyiş sən.

Dediyin kitablar qurtarıb daha.

- Bəs nə var?

- “Çiçəkli”, “Gənc qvardiya,”

“Şamo”, “Səhər”, “Çayka”,

“Sakit Don”, “Biçin”...

- Bəs “Namus” romanı Şirvanzadənin

Yoxmu?

- Bəşirovun “Namus” romanı\*

Daha maraqlıdır.

- Nədən danışır?

- Əkindən, biçindən, elin varından,

Yeni adamların duyğularından.

- Biz əkin-biçimi, yer suvarmağı

Yazıcıdan yaxşı bilirik axı.

---

\*Tatar ədibi Ömrə Bəşirovun müasir kənd həyatından bəhs edən romani.



- “Fəlakət”\* yoxdurmu?  
- Yox, “Səadət” var.  
- Yoxdurmu barı  
“Madam Bovari”?  
- Yoxdur.  
- Eh, bəs onda  
Nəyin var sənin?  
- “Namus”u gözəldir Şirvanzadənin  
Sevilir, oxunur bu kitab bizdə.  
Ancaq, əziz bacım, zəmanəmizdə  
Dəyişmiş kökündən, unutma bunu,  
Namus sözünün də köhnə məzmunu.  
- Duya bilməmisən mənim qəlbimi!  
- Mən səni duymuşam lap özün kimi,  
Aldığın kitabın kənarına sən  
Yazdığını sözlərdən, qeydlərindən...  
“Bizim kənddə Ovod bəs hani?” - deyən  
Başqasını Ovod görmək istəyən  
Cemma olmalıdır ən əvvəl özü!  
Sən isə hələlik, a dostum, düzü,  
Adı Cəmiləsən, Cemma deyilsən,  
Bu boş fikirlərə, gəl, çox uyma sən!  
Bacım, hər zamanın öz Ovodu var;  
Nəfəs al zamanın öz nəfəsiylə.  
İtirib səsini baş-ayaq vurar, -  
Qəlbin bir vurmasa əsrin səsilə!  
Sənin söylədiyin əzmin, mərdliyin  
Başqa mənası var bizim əsrdə.  
Vaxtilə kişilik sayılanları

\*R.Taqorun kitabı.



---

Cahillik sayırlar bizim əsrde!  
Adi adamlardır bizim Ovodlar,  
Onların nə çini, nə rütbəsi var.  
İncini mərcandan seçən göz gərək,  
Həyata baxasan gözlüsüz gərək.  
Bəzi kitablarsa sənin gözünə  
Rəngli şüşələrdən taxıb göy eynək,  
Günün saf işığı axmış ruhuna, -  
Şüşədən rəng alıb dəyişilərək.  
Həyata baxdıqca bu şüşələrdən,  
Baş-ayaq görürsən bu dünyani sən.  
Oxu kitabları, sən sev onları,  
Lakin həyat bilmə yazılanları!

Kitabdan həyata deyil, hər zaman  
Həyatdan kitaba getməliyik biz.  
Kitablar dünyada yaranmamışdan  
Yaşamış, yaratmış nəsillərimiz!

- Sənin bu sözlərin viz gəlir mənə,  
Gülürəm mən sənin dediklərinə.  
Əzizim, düzünü bilmək istəsən,  
Kənddən beş-on günə gedəcəyəm mən.

## BAHAR

Qış qurtarır, yer canlanır  
Baharın xoş nəfəsilə,  
İsindikcə qara torpaq  
Qar əriyir gilə-gilə.



Hey boşalır dolan göylər  
Yağdıqca yaz yağışları,  
Yarğanları sellər oyur,  
Şaqqıldayır çay daşları.

Uzaq-uzaq ölkələrdən  
Uçub gəlir qaranquşlar.  
Bir-birini salamlayır  
Yuvalardan çıxan quşlar.

Budaqlarda yarpaq açır  
Düymə-düymə, narın-narın,  
Yavaş-yavaş kölgə düşür  
Diblərinə ağacların.

Silkələnib toyuq-cüçə  
Həyətlərdə torpaq eşir,  
Qaratoyuq balaları  
Kol dibində civildəşir.

Fatma bacı\* başındakı  
Popur papaq şana-şana,  
“Hop-hop” deyib, dövrəsinə  
Baxır boyhana-boyhana...

Bədmüşk açır, ətir saçır,  
Güldən-gülə uçur arı.  
Su üstündə cilvələnir  
Söyüdlərin yarpaqları.

---

\*Fatma bacı quş adıdır. Bu quşa “hop-hop” da deyirlər.



---

Söyüddən çubuq kəsib  
Nəgmə deyir uşaqlar,  
Səslərini əks edir  
Dərələr, uca dağlar.

“Şülüd, şülüd, sən də çıx,  
Yarpaqlar dinəndə çıx,  
İlan çıxdı yuvadan  
Harda qaldın, sən də çıx,!.”

Qəlbi sığmır sinəsinə  
Şəhər qızı-bizim Ülkər,  
Bu oyanan təbiəti  
Seyr etdikcə səhər-səhər.

İlk dəfədir seyr eləyir  
O, yazbaşı kənd yerini,  
Bu dirçələn təbiətdən  
Çəkə bilmir gözlərini.

O isteyir öz gözüyle  
Görsün necə ötür bulud.  
Quru yerdən necə çıxır,  
Hardan alır rəngini ot?!

İsteyir ki, hər bir quşu  
O tanısın öz səsindən,  
Seçə bilsin, duya bilsin  
Çiçəkləri nəfəsindən.  
O isteyir, dolanaraq  
Qarış-qarış hər bir yanı, -



Görsün nece, nədən tikir,  
Quşlar da öz yuvasını?  
Bilmək istər, sular neçin  
Gah bulanır, gah durulur,  
Ağacdakı ağaççıklər  
Necə dönüb meyvə olur?

Açıb-yumunca gözünü,  
Yola saldı gələn yazı;  
Təbiət öz sırrı ilə  
Məst elədi qızçığazı.

Bulud ötdü, ot cücedi,  
Büsət qurdı yaz hər yerdə.  
Yuvasını tikdi quşlar,  
Meyvə oldu çiçəklər də.

Səhər-səhər  
İşə gedir bizim Ülkər.  
Birdən-birə külək qopdu, tufan oldu;  
Göy əsəbi adam kimi yaman doldu:  
Nərildəyiib hədə gəldi göylər yerə,  
Haray düdü dərələrə.  
Pəncərələr əsdi zağ-zağ,  
Darvazalar şaraq-şaraq  
Gah örtüldü, gah açıldı.  
Ağacların budaqları  
    lal torpağı səcdə qıldı.  
Tarap-tarap yerə düdü kal meyvələr,  
Beli sindi göy otların səhər-səhər.  
Külək vurdub, narın-narın



Yelpik kimi çətir açdı  
qanadları toyuqların.  
Mat-mat baxdı göyə, yerə,  
neyləsin qız?  
Yaxındakı bir talvarın altına tez  
Keçib durdu... Seyr elədi təbiətin  
üsyənini o buradan.  
Dağ başından endi duman,  
Yağdı yağış! Yaman yağıdı, tut ucundan  
çix göyə sən.  
Aşsüzəndən axır yerə su, deyəsən,  
Navalçalar aşib-daşır  
Xırda arxlar küçələrdə  
bir-birilə qucaqlaşır.  
Göy ağlayıb hönkür-hönkür,  
Göz yaşını göy otların üstə tökür.  
Başlarında örpek, təlis  
Çıxır çölə qadınlar tez,  
Sərdikləri paltarları  
Yığıb qaçıր evə sari.  
Toyuq-cücə qaçıır hinə  
Uşaqlar da evlərinə...  
Yağış kəsdi...  
Sillələrdən rahatlandı göy otlar da,  
Keçdi bir az...  
Çırtladı gün,  
Parçalandı buludlar da.  
Hərdən yağış damcıları axıb dən-dən,  
Düşdü yerə yarpaqların sinəsindən.  
Xoş bir ətir qalxdı yerdən,  
Sular kəsdi təkərlərin açdığı o dar izlərdən.



Boşaldıb öz ürəyini Sakit oldu təbiət də...  
Ülkərinsə ürəyi dolu yağan yağışdan,  
Kəndə gəldiyi günü yada saldı bu zaman:  
“Yağış yağış kəsilmiş, yollar palçıq, lehməli,  
Qalos çıxıb ayaqdan... heç yerə çatmır əli.

Odur, odur uzaqdan  
Gəlir bir cavan oğlan,  
Kömək edir Ülkərə,  
Gözlər dəyir gözlərə.  
Ötür qanadlı anlar,  
Bir söyüdün altında  
Gəlib dayanır onlar.  
Hər təref palçıq, çamır,  
Söyüd salxımlarından  
Baslarına su damır...”

Ülkərin ürəyindən  
Qopdu dəli bir tufan,  
Arzusu nəğmə olub  
Axdı dodaqlarından:

İlk dəfə gördüm belə  
Yağışlı gündə səni,  
O zamandan saxlaram



---

Gözüm üstündə səni.  
Güldü dilimdə adın,  
Könlümü cidarladın.  
Sən qövsi-qüzeħ olub  
Göy üzündə parladın.

Günlər axdı, dolandı,  
Könlümə qəm calandı.  
Mən əvvəl bir can idim,  
Bir canım haçalandı.

Könül intizardadır,  
Ayrılmaq zəhər dadır.  
Yağış kəsdi, söylə, bəs  
Qövsi-qüzeħ hardadır?

## BU DAĞLARDA

Lalə taxıb döşünə  
Gəldi gül-çiçekli may,  
Təzə paltar geyindi  
Əyninə hər çöl, dolay...  
Su gəldi kənd içində  
Qurumuş bulaqlara.  
Köç-külfətlə bərabər  
Ferma çıxdı dağlara.  
Əkinçi kolxozçular  
Yalnız aranda qaldı.  
Kitabxanaçı qızın  
Oxucusu azaldı.



Dağların çiçəkləri  
Yanaqlarında yanın,  
Sübə qədər sürünen  
Keşiyində dayanan,  
Aylarla, həftələrlə  
Aran üzü görməyən,  
Bu həsrətdən alışib  
Köksünü ötürməyən,  
El malını gözütək  
Bəbəyitək qoruyan,  
Hər quzunun dərdini  
Öz ürəyində duyan,  
Dağdakı çobanlara  
Kitab aparır Ülkər.  
Gözlərindən oxunur  
Qızın qəlbindəkilər.  
Cavanların ciyində  
Kitab qalxır dağlara,  
Demə, əziz oxucum,  
Kitab hara, dağ hara?  
Kitabların özündə  
Bu dağların ətri var,  
Kitab varaqlarında  
Həkk olunan duyğular  
Bu dağ çiçəklərindən  
Almış öz nəfəsini,  
Axtarsaq, taparıq biz  
Şairin ilk səsini  
Bu dağlarda, əzizim,  
Olmuş ilk sirdaşımız  
Çəsməli dağlar bizim.



---

Təzə-təzə qəzetlər,  
Kitablarla bərabər  
Dağlara Ülkər gəlir,  
Təzə xəbərlər gəlir.  
Dağlara kitab dolu  
Qırmızı çadır gəlir.  
Dağlara dağlar gəlir,  
Dağlar daha yüksəlir.  
Dağların sinəsində  
Çadırını quraraq  
O başlayır işinə.  
Tutunca bundan soraq,  
Axışib hamı gəlir  
Onun yanına bir-bir.  
Ülkər indi öyrənir -  
Aran nədir, dağ nədir,  
Arxac nədir, örüş nə,  
Nehrə nə, bardaq nədir?

Dağın saf havasını  
O udub dərin-dərin,  
Öyrənir adlarını  
Dağdakı çiçəklərin...

Qardaş, bizim bu dağlardan  
De, ömründə keçmişənmi?  
Sərin çoban dəyəsində  
Sən qar suyu içmişənmi?

Yatmışanmı keçə üstdə...  
Dağ havası, yuxu şirin,



Eşitdiyin dağ səsindən  
Heç olmuşmu diksindiyin?  
Səslənmişmi de, qəfildən  
Yaxındakı dərə, meşə...  
Uladıqca canavarlar  
Düşmüsənmi sən təşvişə?

De, nə qədər oyanmışan  
İt səsinə gecə yarı?  
Səhərəcən oyaq qalıb,  
Saymışanmı ulduzları?

Ot üstünə düşən şəhdən  
İslanmışmı kirpiklərin?  
Sübəhün təmiz havasını  
Udmusanmı dərin-dərin?

Bizim səfalı dağlardan  
Ola bilməz heç yerdə, heç!..  
Keçmisənsə əgər, qardaş,  
Bu dağlardan gəl bir də keç!..

Yolları var eşmə-eşmə,  
Hünərin var atdan düşmə.  
Addımbaşı sərin çeşmə,  
Bu dağlarda, bu dağlarda!

Dağ suları dağdan enər,  
Nə bulanar, nə lillənər,  
Cüyür qaçar, daş gillənər  
Bu dağlarda, bu dağlarda!



---

Beşbulağın sərin suyu,  
Ötmə burdan, üzünü yu.  
Qocalmazsan ömür boyu  
Bu dağlarda, bu dağlarda.  
Kürmük daşa-daşa gəlmış,  
Ehtiraslar cuşa gəlmış;  
Sultanlar baş-başa gəlmış  
Bu dağlarda, bu dağlarda!  
Dəyəsində əyləşib  
Qəzət oxuyur çoban,  
Xəbər tutur dünyadan.  
Şahsuvarla Şiraslan  
Bu gün dağa çıxıbdır  
O bürkülü arandan.  
Ətirli dağ havası  
Onlara ləzzət verir,  
Gəzirlər arxacları  
At belində birbəbir.  
Çobanlarla görüşüb  
Onlar tutur hal-əhval,  
Şiraslanla, Şahsuvar  
Sual verir dalbadal:  
- Bəs niyə tez köçdünüz  
Kiçik Yarpızbasandan?\*  
- Qoyuna gün vermədi  
Təkəsaqqal, pitirğan.\*\*  
- Otuna nə gəlibdir  
Bəs Mələməz düzünün?

---

\*Kiçik Yarpızbasan - dağ adıdır.

\*\*Təkəsaqqal, pitirğan - üstü tikanlı bitkilərdir. Qoyunun yununa ilişib qopmur.



- Qaldıq orda biz üç gün.  
Otunun nəmliyindən  
Orda da qalmadım mən.  
- Nəm olanda nə olar?  
- Qoyuna zərəri var.  
- Bunu kim deyir?  
- Kitab.  
- Hansı kitab, a qardaş?  
Bir kitabça çıxartdı  
Döş cibindən:  
- Budur, bax!  
Yazılıb, köçmək gərək  
Əgər nəm olsa otlaq.  
Yoxsa qurd xəstəliyi  
Yoluxar qoyunlara.  
- Görürsənmi, Şiraslan?  
- Bəli.  
Daha bunlara  
Söz də çatdırmaq olmur.  
İtiləşib dilləri,  
Kitabla cavab verir  
Sualına hər biri.  
“Mədəniyyət gətirir  
Kitablar kəndimizə!  
Siz onlardan qorxmayın,  
Onlar köməkdir sizə!  
İnanın ki, kitablar  
Əngəl deyil plana...”  
Bu sözləri bir zaman  
Ülkər demişdi ona...



## KƏNDDƏN ŞƏHƏRƏ

Qoltuğunda kitab yenə Nəriman  
Göy təpə boyunca addımlayırdı.  
Qəfildən səslənən at kişiñərtisi  
Şirin xəyalından onu ayırdı.  
Döndü arxasına, gördü Şahsuvar  
Xəstə Haçadılı çapır dördnala,  
Elə bil köksünə ox batırıldılar;  
Tulladı özünü bir anda yola.

Kəsdi Haçadilin yolunu dərhal,  
Gəlib qənşərinə o, Şahsuvarın,  
Yalnız bircə kəlmə: - Atdan düş, - dedi.  
- Bunda cürətə bax, bu nə deməkdi,  
Adam da sədrlə belə danışar?  
- Dedim ki, atdan düş!  
- Çəkil yolumdan!  
- Düş deyirəm sənə!  
- Əyə, işim var!  
- Haçadıl xəstədir buraxmaram mən.  
- Başqa at əlimə keçmədi deyən,  
Bunu yedəklədim, de, burax görək!  
- Meyidim üstündən keçəsən gərək.  
- Ə, qız gedir axı, yubatma məni.  
- Nə qız, hara gedir?  
- Ə... Cəmiləni...  
Deyirəm, bu qədər tərs olmaz adam,  
Burax görək, indi xəbər tutmuşam.  
Necə olsa geri qaytaram gərək!



Bu söz dağlar dələn bir ildirimtək  
İslədi qəlbinə, susdu Nəriman.  
Bir gizilti keçdi damarlarından,  
Boşaldı bu zaman qolu, qanadı.  
Ancaq tər içində görünçə atı,  
Sanki tikan batdı onun qəlbinə.  
Bilmədi neyləsin, neyləsin, yenə  
Təzədən könlünü çəkdilər dara,  
O, bir ata baxdı, bir də yollara.  
- Di, məni yubatma!  
- Dedim bir kərə!  
Dayısı olsan da, ancaq boş yerə  
Əziyyət çəkirsən, mənə qulaq as,  
Gedəni geriyə qaytarmaq olmaz!  
- Məni naşaqlı yerə gəl tutma dile.  
- Yüz qız qurban olsun bir Haçadılə!  
Mən atı vermirəm, düş piyada get.  
- Əyə, hardan belə səndə bu cürət?  
Sən kimsən ki, mənə hökm eləyirsən,  
Kolxozda atlara cavabdeh mənəm!  
Kolxozun sahibi sənsən, yoxsa mən?  
- Mən də öz yerimdə cavab verənəm.  
Yaxşı, eybi yoxdur, - deyə, Şahsuvar  
Atdan enir.  
- Ancaq bunun dalı var!..  
- Qoy olsun! - deyərək mehtər Nəriman  
Öpdü Haçadilin ağ qaşqasından.  
Gördü at ləhləyir təpik döyərək,  
Çırpinır ürəyi quş ürəyitək.  
Axır cumbul-cumbul tər sağırsından,  
Yenə bulud kimi doldu Nəriman.



Bu vaxt silmək üçün atın tərini  
O, əski axtardı, nəzərlərini  
gəzdirdi dörd yana... tapmadı, yerdən  
Bir çəngə ot qırpdı, kara gəlmədi.  
Əl atıb cibinə çıxartdı birdən  
O, sədrə yazdığını ərizəsini,  
O, bir ata baxdı, bir ərizəyə.  
Yenə yerə dikdi nəzərlərini,  
- Hər şey Haçadılə qurbanı, - deyə.  
Sildi ərizəylə atın tərini.  
Şahsuvar çatmadı ona... Cəmilə  
Birbaş gəlib düşdü əmisigilə.  
Onu gülərzələ qarşıladılar  
Əmisi evində... hamı şad oldu.  
Qardaşı qızını göründə birdən,  
Qoca əminin də gözləri doldu.  
- Böyük qız olmusan, maşallah, qızım;  
Deyə qucaqladı o, Cəmiləni.  
- Bilsən gözlənilməz gelişinlə sən,  
A qızım, nə qədər şad etdin məni...  
Necəsən?  
- Yaxşıyam, bəs siz?  
- Bir qədər  
Nasazam, ürəyim ağriyır, əgər  
Bilsəydim Bakıya gələcəyini,  
Yazardım sənə...  
- Sizə nə lazımdır?  
- Dağ çıçəkləri.  
Burnumdan ot iyi gedəndən bəri,  
Bir sağlam cana da həsrət qalmışam,  
Budur, vaxtsız-günsüz mən qocalmışam,



Qızım, səhhətimi itirmişəm mən.  
Kəkotu, qırxbuğum, aq öymədərən  
Olsa, sanıram ki, dirilərəm mən.  
Sən də dəyişmişən, yaramaz belə!  
Tutuldu buludtək yenə Cəmilə, -  
Kişinin eyhamla dediyi sözdən.  
“Əmim xal vurur ki, qocalmışam mən”. -  
Deyə, düşündü o...  
- Anan necədir?  
- Yaxşıdır.  
- İşlərin necədir sənin?  
- Sağ olun.  
Tutuldu yenə Cəmilə:  
- Kənddə itib-batan müəllimənin  
İşi necə olar?  
Sual-cavabdan  
Qızın kədərini hiss etdi əmi:  
- Deyəsən, bezmisən kənddən, eləmi?  
Qız cavab vermədi.  
- Mənsə, əksinə,  
Kəndə göndərsələr, gedərəm yenə.  
Anlaya bilmirəm, dəlisən, nəsən?..  
- Yaşaya bilmirəm kənddə mən düzü,  
Niyə də çürüdək biz ömrümüzü  
Kəndlər bucağında?.. Bəsdir, daha bəs!  
Min kənd bir şəhərin tozuna dəyməz.  
Orda günüm qara, əppəyim para,  
Əmi, sizi deyib gəlmışəm bura.  
Məni üzüqara qaytarma geri, -  
Doldu, Cəmilənin doldu gözləri.  
- Səni başqa cürə bilirdim... sənsə...



- Kənddə müəllimə işləməkdənse Yaxşıdır səhərdə dalandar olmaq.

*Uzun mübahisədən sonra əmi gördü ki, Cəmiləni fikrindən döndərmək çətindir. Qızın xətrinə dəyməmək üçün mübahisəni kəsdi. Cəmilə işə düzəlib əmisigildə qaldı.*

Aylar ötüb keçdi bu əhvalatdan,  
Kənddə tamam özgə büsət quruldu.  
Kursu başa vurub qayıtdı Rizvan,  
Kolxozda birinci mexanik oldu.  
Kədindən pambıqyığan maşınlarını  
Təmirdən keçirib o, işə saldı.

CIDIR

Bakı, cıdır meydanı...  
Coşur hamının qanı;  
İntizarla, maraqla qovur anları anlar.  
Meydan geniş, at çapır qayışbaldır cavanlar.  
Hər kəs bir atı izlər,  
Gah qırışır alınlar, böyüyür gah da gözlər:  
- "Ceyran" a bax, "Ceyran" a!.."  
- "Sünbül" sözür güllətək!..  
- Fərqi yoxdur, "Haçadıl" hamısını ötəcək!..  
- Pah, buna bax, "Haçadıl!"  
O ki, çolaq qarğadır!..  
Hamısından daldadır.  
- İnanmirsan, mərc gələk.  
- Nədən?



- Əlli manatdan.  
- Raziyam!  
- Mənim gözüm  
Su içməyir bu atdan.  
- Zərər yoxdur, baxarıq!..  
Ah, büdrədi “Haçadıl!..”  
- Bu meydan onun deyil!  
Onu gərək üçatlı arabaya qoşasan.  
- Payızda sınavalar cücəni, cavan oğlan!  
Ah, büdrədi o yenə.  
Elə bil ki, Zöhrənin tikan batdı qəlbinə,  
Bir ah çəkdi dərindən;  
Alov çıxdı elə bil Ülkərin gözlərindən;  
- “Haçadıl”ə nə olmuş bu gün? - deyincə Rizvan,  
Sürəkli bir qəhqəhə çəkdi biri kənardan.  
Rizvan yaman tutuldu, yaxınlaşışb oğlana  
Dedi: - Bir məsəl də var: Gülməzlər yixilana.  
Hələ dalını gözlə!..  
- Daha nəyi gözləyək?!  
Hazırla əlliliyi “Ceyranın” sağlığına  
Bir yaxşı sağlıq deyək.

Burda üzündə həsrət, ürəyində intizar  
“Haçadılı” bayaqqan başqa izləyən də var,  
Bu qız “Başsız atlı”nı oxumuş neçə kərə,  
Oxuduqca vurulmuş o, atlı Mustangerə.  
Bundan sonra cıdira o gəlməyə başlamış,  
Yenilənə acıyb qalibi alqışlamış.  
“Haçadıl”ı tanıdı görən kimi o bu gün  
Şirin xatirələri yada düşdü ömrünün.  
Həmən atın belində səhər-axşam Nəriman



Neçə dəfə keçərdi onların qapısından.  
“Budur, indi Nəriman həmin atın belində  
Yarışır, başqasıdır amma heyif ki, öndə”.  
“Haçadıl”in dalınca onun fikri sürünür,  
Xatirələr çıraqtək gah alışır, gah sönü...  
“Gəldim yenə şəhərə bəyənməyib kəndi mən,  
Kəndə qayıtmalıyam yenədəmi şəhərdən?  
O vaxtdan keçdi bir il, doğulduğum o yerlər  
Bir an unudulmadı,  
Məni əmimgildə də başa düşən olmadı.  
Əmmim də ərzə verib kəndə gedir... Neyləyim?  
Ürəyim aram olmur, bu dərdi kimə deyim?!  
Heç anlaya bilmirəm, axı, bu kənddə nə var,  
Bilmirəm mən dəliyəm, ya kənddə bənd alanlar.  
Anlamıram ürəkdə bu nə halət, bu nə qəm,  
Mən nə istədiyimi heç özüm də bilmirəm?..  
Başqa cürə doğaydı yazıq anam məni kaş,  
Dərk edirəm özümü, deyəsən, yavaş-yavaş...  
Həyatda çəş-baş qalıb öz-özümü yormuşam,  
Özümü anlayalı mən Ovod axtarmışam;  
Tapmamışam Ovodu mən həyatda bu gün də,  
Görmüşəm onuancaq kitab vərəqlərində.  
Al şəfəqlər içində gəzdim qəhrəmanımı,  
Onda gördüm mən oncaq şərəfimi, şanımı.  
Asan imiş şərəfli, şanlı qəhrəman olmaq;  
Lakin çox çətin imiş yaxşı bir insan olmaq!  
Gülünc imiş insanın qədərlə eylənməsi,  
Şəmin bahalığından korun gileylənməsi!..  
Şirin, boş xeyalların laylasına yatmışam,  
Özüm öz şıltığımıla özümü aldatmışam!..  
Mən göylərə vurulmuş qanadsız bir quşammiş,



Zahiri dəbdəbəyə, şöhrətə uymuşammış.  
Bir tülə bürünübmiş gözlərimdə bu həyat!..  
Gəzdirsəm də həmişə qolumda qızıl saat,  
Vaxtımi itirmişəm, zamanı unutmuşam.  
Mən havadan tutmuşam.

Yerdən, torpaqdan mənim ayaqlarım üzüldü,  
Güldüklerim axırda mənim üstümə güldü.  
Ey kitablar, mən sizi uca tutdum həyatdan,  
Çaş-baş qalib çıxarddım öz həyatımı yaddan.  
Atılan ox qayıtmaz, fürsəti verdim əldən,  
İndisə keçmişimin dalınca qaçıram mən.  
Yüz təssüsəf bir işə ola bilərmi əvəz?  
Axı çay da həmişə bizə kötük gətirməz.  
Nə bədəndə, nə üzdə nöqsanım, kəsirim yox.  
Aşağıda durmadım, yuxarıda yerim yox!  
Şəhərdə sevdi alim, kənddə də mehtər məni,  
Heç birini sevmədim, aldatdı hissələr məni!..”  
Dalda qalan “Haçadıl” tərpəndi birdən-birə.  
Heyrət qondu gözlərə...  
Quştək süzən atları dalda buraxdı bir-bir,  
Budur, qartal qanadlı “Sünbül”lə birgə gedir.  
İzdihama küy düşür, bu dəm qarışır ara,  
Hamı baxır heyrətlə qoşa gedən atlara.  
Keçdiyini görünçə “Haçadıl”ın qabağa,  
Fərəhləndi Cəmilə, gülüş qondu dodağa.  
Qurtarıb intizardan ah çəkdi dərin-dərin,  
“Haçadıl”ı bənzətdi atına Mustangerin.  
Bir qırıpında “Sünbül”ü dalda qoydu “Haçadıl”,  
Qartal qaya başından qanad açdı elə bil,  
Yaxınlaşdı “Ceyran”a.  
Bayaq gülən oglana



Rizvan bu dəm yan aldı,

- Əlliliyi hazırla!..

Bulud kimi qaraldı,

Oğlan tutuldú yaman.

- Qoşa gedir onunla

Hələ ki dəli “Ceyran”.

Bir xeyli çapdı atlar,

Ürəklərsə döyündü.

Kimi “Ceyranlı”a, kimi

“Haçadıl”lə öyündü.

Vaxt qurtardı, qoşalar gəlib durdu qabaqda,

Bir təbəssüm oynadı hər üzdə, hər dodaqda.

Atdan düşdü Nəriman,

Əyilib “Haçadılın” öpdü ağ qaşqasından.

Nəriman bir dost kimi əl verdi yoldaşına,

“Haçadıl”ın, “Ceyran”ın çıçək yağıdı başına.

- İkimiz də qazandıq, nə sən uduzdun, nə mən

Deyə oğlan yapışdı Rizvanın biləyindən.

- İndi gəl hər birimiz bir əllilik xərcələyək,

“Haçadıl”ın, “Ceyran”ın şəninə sağlıq deyək.

Ürəklər cuşa gəldi.

Yarışan qaliblərin sağlığına içildi.

Cəmilə gördüsə də Ülkərgili bu zaman,

Onların düz yanından ötdü salamlaşmadan.

*İlisu-Bakı, 1952-1955*



---

## İZTİRABIN SONU

### PROLOQ

Adamlar cürbəcür, adamlar min-min,  
Gizli bir dünyası var ürəklərin...  
Hər il qışdan sonra gəlsə də bahar,  
Yenə hər baharin öz aləmi var.

Bir rəngdə olsayıdı güllər-çiçəklər,  
İnsanın gözləri yorulmazdım?  
Bir eşqi ötsəydi bütün ürəklər,  
Dünyaya bir nəfəs bəs olmazdım?!

Adam var, yarpağın titrəməsindən  
Ürəyi titrəyər, canı titrəyər.  
Adam var, diksinməz topun səsindən,  
Gördüyü hər şeyə: "Nə olsun!" - deyər

Adam var, göydəki bircə buluddan  
Ürəyi nəm çəkər, dəyişər hali.  
Adam var, ümməna qovuşsa ümman,  
Dəyişməz əvvəlki fikri, xəyalı.



---

Adam var, yanında olsan bir qədər,  
Tamam unudular dərdin, məlalın.  
Adam var, bir kəlmə danışsa əgər,  
Dəymişin durmuşkən tökülər kalın.

Adam var, tor qurar, danışar yalan,  
Utanmaz, gözünü gözünə dikər.  
Adam var, yanında yalan danışsan,  
Sənin əvəzinə xəcalət çəkər.

Adam var, qapılıb düşüncələrə,  
Yanlış addımını günahdan sayır.  
Lakin adam da var, ildə bir kərə  
Düşünüb, alnını qırışdırımayır.

Adam var, toxunsan azca qəlbiniə,  
Gah özünü danlar, gah səni danlar.  
Adam var, söysən də, söz deməz sənə,  
Təki stoluna toxunmasınlar.

Adam var, hər şeydən çəkinib durar,  
Özündən utanıb, deyər: “Ayıbdır”.  
Adam var, tükünü daraqdan özgə  
Hələ heç bir duyğu qaldırmayıbdır.

Adam var, üzündən min fikir yağır,  
Çatır ürəkdəki ən dərin qata.  
Adam var, başından qarnı ağırdır,  
Qarnının gözüylə baxır həyata.



# I

Car olub yer altdan sular da birdən,  
Daşların dibindən çıxar, dayanmaz.  
Keçər dərələrdən, göy təpələrdən,  
Çuxur tapmayınca axar, dayanmaz.

Nə qədər məsafə arada olsa,  
Ürəkdən-ürəyə yenə də yol var.  
Tapar bir-birini harada olsa,  
Zövqü, xasiyyəti eyni adamlar.

Öz qəlbinə görə arayar, istər  
Bu geniş dünyada insanı insan.  
Belə məsəl də var: “Dostunu göstər,  
Mən deyim, sən özün necə adamsan”.

Ancaq həyatın da öz qanunu var,  
Yaman dolaşıqdır keşməkeşləri.  
Adı bir şey üstdə bəzən adamlar  
Küsülü dolanır illərdən bəri.

Başqadır hərənin dərdi, əzabı,  
Hər quş, hər böcək də bir cür yem yeyir.  
Bəzən gül bülbülü, tar da mizrabı,  
Xəncər də qınıni tapa bilməyir.

Yel əsər, ağaca ağac sürtüşər,  
Meşədə başlanar yanğın o anda.



---

Ürəklər alışar, üzə yaş düşər, -  
Evdə də zövqlər bir olmayanda.

## II

Min əzab çəksə də əkinçi qarda,  
Taxılına yorğan yenə qar olur.  
Əliylə tikdiyi evi axırda  
Barama qurduna bir məzar olur.

Diş bizə həmişə gərək olsa da,  
Çıxardın, əvəzi gəlməz heç zaman.  
Tük üzə gərəksiz bir yük olsa da,  
Bu yandan qırxdırsan, çıxır o yandan.

Saatı olmayan tez saat alır,  
Qızıldan, gümüşdən ona bağ salır.  
Ancaq düşünmür ki, ömrü azalır,  
Saat səslənəndə hər bu dünyada.

Xəstə dərman içib özünə gələr,  
Dərman həm xeyirdir ona, həm zərər.  
Arı öz balında boğulub ölər,  
Qardaşdır xeyirlə şər bu dünyada.

Sapı dərziyə ver, zəri zərgara,  
Qiymətdə su hara, simuzər hara!  
Suya bənzəsə də, anlayanlara  
Zərdən qiymətlidir tər bu dünyada.



Həm sevinc var, həm də qəm sarı simdə,  
Nəşədən yaranır bəzən ələm də.  
Həm çörək yetirir insana, həm də -  
Yeyir insanları yer bu dünyada!

### “OTELLO”DA

Mənfur hiylələrə uyub aldanır,  
Otello od saçır dodaqlarından.  
Qısqanlıq oduna alışib yanır,  
Saçları dolaşiq, üzü pərişan...

Fəryadı göylərə dirək olubdur,  
Gözləri bənzəyir qan çanağına.  
Yerlərin dərdinə göylər dolubdur,  
Axır bulaq kimi yaş yanağına.

- Artıq ölməlisən - deyən Otello  
Dərdini daşıyır sanki dünyanın.  
Əllər, titrək əllər, bir kabus kimi  
Enir sinəsinə Dezdemonanın.
- İlahi, hifz elə məni ölümdən!..
- Amin! Ölümünü istəmirəm mən.  
Lakin ölməlisən, qərarım budur...  
Günəş gülümşünür duman içində,  
Nifrətlə məhəbbət üz-üzə durur  
Bir insan qəlbində bir an içində.

Bütün ürəkləri həyəcan sarır,  
Gözlər halqalanır, gözlər yaşarır;



---

Kəsik hıçqırıqlar başlanır bu an,  
Yaylıqlar islanır göz yaşlarından.  
Səhnəyə dikilən bütün baxışlar  
Səhnədən od alıb, alışır bu dəm.  
Ürəklər, zavallı Dezdemonanın  
Günahsız halına kəsilir həmdəm.  
Oturmuş yanaşı, qabaq cərgədə  
Təzəcə evlənmiş iki sevgili.  
Oğlanın üzünə toxunur hərdən  
Qızın halqalanmış, qıvırcıq teli.  
Səhnəyə zilləyib gözünü oğlan,  
İçir Otellonun hər kəlməsini.  
İsti cəryan keçir damarlarından,  
(Eşitmək mümkünü onun səsini?)

Oğlanın xəbəri yoxdur özündən,  
Gərilmiş sim kimi əsəb telləri.  
Damcılar süzülür onun gözündən,  
Payız yarpağıtək əsir əlləri.

Qız isə gözünü çəkib səhnədən,  
Seyr edir oğlanı:  
“Nə oldu buna?  
- Hatəm, Hatəm!  
- Dayan!  
- Axı sən nədən...  
- Şahnaz, mane olma! Ah!.. Dezdemona!  
Yazıq qız! Günahsız ölümə bax bir!..  
- Sən də qəribəsən, bu ki səhnədir.  
Niyə inanırsan bu qədər buna,  
Nə Otello vardır, nə Dezdemona...



Bunlar aktyordur.

- Necə? Məgər mən...

Səhnə olduğunu bilmirəm bunun?!

- Ay yoldaş, səs salma!

Arxa cərgədən

Biri dümsüklədi onları bu dəm.

Dolmuş göylər kimi tutuldu Hatəm,

Gözünün ucuya Şahnaza baxdı;

Elə bil başında ildirim çaxdı.

Gördü, Şahnaz gülür o ağladıqca,

Otello, meyidi qucaqladıqca...

“Neçin mənim kimi kədərlənmədi

Şahnaz Otellonun faciəsinə?

Neçin: “Bu, oyundur, səhnədir, - dedi,

Hələ bir üstəlik güldü də mənə?

Bəlkə başa düşmür sənəti Şahnaz?!

Əger belə isə...

Yox, yox, bu olmaz!

Bəlkə də belədir... Beləysə əgər,

Mənim qəlbimdəki bu döyüntülər

Onun ürəyində səslənməyəcək.

Bəlkə də o mənə “dəli deyəcək...

Mən də sənətkaram... Səslərlə mən də

Cansız duyğuları dilləndirirəm.

Şirmayı dilləri səsləndirəndə,

Sanıram quşlara mən dil verirəm.

Bəs başa düşməzmi bunu Şahnazım?

Başa düşməyənə demək nə lazıim...

Tamaşa qurtardı... Pərdə qapandı,  
Çilçırqaq alışdı, işıqlar yandı.



Parladı üzlərdə göz yaşı dən-dən,  
Salon uğuldadı alqış səsindən.  
Əlindən tutaraq Dezdemonaనın,  
Otello öünüň çıxdı pərdənin.  
Bunu görən kimi dilləndi Şahnaz:  
- Bax, özünə qaldı həşirin sənin.  
Sən də aldanırsan aktyorlara,  
Axı, kişi hara, ağlamaq hara?!  
Yaxşı, sil gözünü...  
Şahnazın bu dəm  
Sadəlövhlüyünə güldü də Hatəm.  
Ancaq bu gülüş də başqa gülüşdü...  
Bunu nə hiss etdi, nə başa düşdü,  
Ərk ilə ərinə sığındı Şahnaz.  
Hatəmin qəlbində yaralı bir saz  
İnlədi, alnında artdı qırışlar,  
Süzüldü baxışlar, çatıldı qaşlar:  
- Doğrusu, bilmirəm nə deyim sənə,  
Əsla yaraşmayır zövqün hüsnünə.  
- Qoy biz də zövqsüz olaq, nə olar,  
Hərənin dünyada bir kəsiri var.  
- Salma sözümüzü gəl qəribliyə.  
- Demək, istəyirsən, mən yas saxlayım?  
Yalan olduğunu bildiyim şeyə,  
Axı, neçin uyum, neçin ağlayım?  
- Bəs sənət? Bəs onun qüdrəti, əzmi,  
Sənin varlığını sehirləməzmi?  
Belə yaranmışam, yalandan, qəsdən  
Özümü aldatmaq istəmirəm mən.  
- Onda qəribəsən, başa düşmürəm...  
- Hər nəyəmsə, buyam...



Kiridi Hatəm;

Düşündü: "Sevgilim qışa yaz deyir,  
Demək, o mənə də oyunbaz deyir.  
Bəs necə olacaq bu işin sonu?  
Mənim ürəyimdə daşan duyğunu  
O öz ürəyində daşıyacaqmı?  
Hissimlə, duyğumla yaşayacaqmı?  
Təzəyik, arada söz olmamışdır,  
Hələ dibindəyik uca bir dağın.  
Hələ yalan sözlər durulmamışdır,  
Suyu sərin olar təzə bardağın.  
Bəs sonra?..

Dalını cavan bəstəkar  
İstəmədi duyub, düşünmək belə.  
"Bəlkə də, uşaqdır, sonra anlayar", -  
Deyə üz açmadı o, arvadılə.  
Ancaq öz qəlbini kəsildi həmdəm.  
Bəs necə olmuş ki, əvvəldən Hatəm  
İşin axırını fikirləşməmiş,  
Onu görən kimi: "Mənimdir! - demiş?  
(Burda gərək oldu bizə haşiyə)  
Həyatda diqqətlə baxsan hər şeyə,  
Çoxlu təzadalarla sən üzləşərsən,  
Özün də dolaşiq yola düşərsən.  
Bir də görürsən ki, çıskın, sis, duman  
Qıvrıla-qıvrıla yerdə sürünür.  
Hava ayazıyıb açılan zaman  
Çiçəklər üstündə inci görünür...  
Təbiət insanın sirdəsidirsa,  
Neçin çox sırrını açmayır yerin?  
Damcılar göylərin göz yaşıdırısa,



---

Xərif gülüşüdür gül-ciçəklərin.  
Bəli, keşməkeşlə doludur aləm...  
Keşməkeş içində dolaşdı Hatəm,  
Gördü, görən kimi vuruldu dərhal,  
Düşünməyə belə tapmadı macal:

Məktəbli paltarında  
Dərsdən gəlirdi Şahnaz;  
Yerişində min əda,  
Baxışında işvə-naz.  
Sərvlər valeh olmuş  
Onun sərv boyuna.  
Nə qədər də yaraşır  
Bu sadə geyim ona!  
O yarışa çağırmış  
Öz hüsnüylə baharı.  
Yox, onu paltar deyil,  
O bəzəmiş paltarı.  
Təbiət hüsn versin  
Gülün özünə gərək.  
Gül özü gözəl olsa,  
Ona yarpaq nə gərək!  
O, səkidən-səkiyə  
Səkir kəklik sayağı;  
Dirnaq üstə... elə bil  
Yerə dəymir ayağı.  
O astaca-astaca  
Çantanı yelləndirir;  
Yanından ötənlərə  
Elə bil acıq verir.  
Təzəcə su içibdir  
O, qızlar bulağından.



Təzəcə ayrılbür  
Uşaqlıq şıltağından.  
Əyləncələr, oyunlar  
Artıq unudulubdur;  
Uşaqlıq ədaləri  
Nazla əvəz olubdur.  
O təzəcə hiss edir  
Bir titrəyiş səsində;  
Qəribə döyüntülər  
Eşidir sinəsində.  
O özü də bilməyir  
Nədən onun üzünü  
Bəzən qızartı sarır;  
Nədən onun sinəsi  
Həyəcanla qabarır...  
O təzəcə ah çəkir  
Nədən tez-tez dərindən?  
Nədən qaçıր gecələr  
Yuxusu gözlərindən?  
Nəfəsi çiçəklərin  
Nəfəsini andırır:  
Ürəyinin alovu  
Yanağını yandırır.

Şahnaz tin başında görünən kimi,  
Elə bil ildirim vurdu Hatəmi.  
Sarsıldı yerində, nitqi tutuldu,  
Özü də bilmədi ona nə oldu.  
Bulud bulud ilə görüşdü birdən,  
Pambıq tayasına od düşdü birdən.  
Bəzən bir yanğını törədər biri,



Mini tökülsə də, keçirə bilməz.  
Min Loğman həkimin min bir tədbiri  
Canı üzülmüşə can verə bilməz.  
Qızı izləyərək qarabaqara,  
Onun arxasınca düşdü yollara.  
Bəxtini bu qızın üzündə gördü,  
Evlərinə qədər onu ötürdü.  
Gah irəli keçdi, gah dala qaldı,  
Heyrətdən gözləri açıla qaldı,  
Gah üzə bənd oldu, gah da gözlərə,  
Dirildi min kərə, öldü min kərə.  
Qız öz evlərinə yetişdi artıq.  
Dayandı kənarda Hatəm bir qədər,  
Qapının ağızında gördü bir nəfər,  
Əyləşib, əynində nimdaş arxalıq,  
Bir əlində təsbeh, birində çomaq,  
Qızı görən kimi, o, dik qalxaraq:  
- Hansı cəhənnəmdə qalmışan? - deyə,  
Başladı qeyz ilə kəkələməyə.  
“Deyən atasıdır“, - düşündü Hatəm,  
Sıxdı ürəyini gizli bir ələm.  
Artdı həyəcanı, artdı təşvişi:  
“Köhnə müsəlmandır, deyəsən, kişi...“  
Başını sallayıb qız evə girdi,  
Hatəm evlərinə ələm gətirdi:  
Gördü və bənd oldu!.. Elə o saat  
Şahnazla evlənmək fikrinə düşdü.  
Quruldu qəlbində min toy, min büsat,  
Özü də bilmədi heç bu nə işdi?  
Qəlbinin səsini dinlədi ancaq.  
Eşitdi: “O gözəl mənim olacaq!“



Sənə ağır gələr işin həmişə,  
Yüz ölçüb, bir biçsən, düşünsən əgər,  
Ürəklə girişsən ən çətin işə,  
Qolun gücə gələr, iş yüngülləşər.  
Qəlbinə, eşqinə xəyanət edən  
Bir kəsi yüksələn görməmişəm mən.  
Hatəm öz qəlbini dinlədi ancaq,  
Dedi: - “O göyərçin mənim olacaq!”  
Hər şeyi o saat həll edər özü;  
Məsləhət verəmməz ona hər yetən.  
Onunçun bir kəlmə qəti “yox” sözü  
Min pay qiymətlidir “ola bilərdən”.  
Heç vaxt bildiyini o danmamışdır,  
Düşmənin mərdini sevmiş dünyada.  
Onunçun orta hal yaranmamışdır,  
Ya nifrət etmişdir, sevmışdır, ya da  
Onun bu xisleti, bu xasiyyəti  
Çox zaman başını bəlaya salmış.  
Uşaqqən sevməmiş “orta qiymət”i,  
Hatəm ya “beş” almış, ya “iki” almış.

O, üzünə baxıb hələ gülməmiş, -  
Böyükər öündə baş əyənlərin.  
“Başı yerə girsə yaxşıdır, - demiş, -  
Birtəhər başını girləyənlərin.

Boğazdan yuxarı o gülməmişdir;  
Gülüşü ağızından tökülməmişdir.  
Ya ürəkdən gülmüş, susmuşdur, ya da  
Ürəkdən ağlamış ağlayanda da.



---

O, elçi göndərdi el adətincə,  
Razi olduğunu bildirdi qız da.  
Dediyi kimi də elədi Hatəm,  
Şahnazla evləndi o il payızda.

Bir müddət “can“ deyib, “can“ eşitdilər,  
Axşamlar bulvara, parka getdilər.  
Gəzib dolanıllar xeyli mehriban,  
Nə qız gileyləndi, nə də ki oğlan.  
Günlər ötüb keçdi, ay tamam oldu,  
Göy qaşını çatdı, gün axşam oldu.

Günlər axıb sel kimi,  
Külək kimi, yel kimi,  
Üzdəki pərdələri  
titrətdi yavaş-yavaş,  
Gizli xasiyyətləri  
faş etdi yavaş-yavaş.

Yavaş-yavaş qapalı düyünçələr açıldı,  
Ürəkdə butalanmış göy qönçələr açıldı.  
Onlar daha dərindən hiss etdi bir-birini,  
Ər arvadı tanıdı, arvad da öz ərini.  
Hatəmin öz-özünə tez-tez mahni deməsi,  
Piano arxasında sübhəcən işləməsi,  
Birdən-birə səbəbsiz qaşlarını çatması,  
Bəzən səhərə qədər işləyib, gec yatması  
Çox qəribə gəlirdi əvvəller arvadına,  
Ata evi düşürdü tez-tez onun yadına.  
O, atası evində bu qəribə halları,  
Gizli çırpıntıları, qüssəli xəyalları  
Heç kəsdə görməmişdi,



Bilmirdi bu, nə işdi?..

Hatəm durduğu yerdə qəflətən tutulurdu,  
Bir andaca dəyişir, özgə adam olurdu.  
Gah gülür, gah köksünü ötürürdü dərindən;  
Şahnaz baş açmayırdı Hatəmin işlərindən.  
Şahnaz ata evində başqa cür böyümüşdü,  
Hatəm bunu nə duydu, nə də ki başa düsdü.  
Şahnazdan tələb etdi özü kimi olmağı,  
Bir anda göylər kimi tutulub-açılmağı,  
O, adı şey bilirdi...

Yalnız yaratmaq idi onun arzusu, dərdi...  
O, sənət alovuya yandı, bir an sönmədi,  
Onu başa düşməyən Şahnazı düşünmədi.  
Hatəm özünü yalnız bir sənətkar sanırdı,  
Sənətinini, eşqini Şahnaza qışqanırdı...

Elə bilirdi yalnız sənətdədir hər hikmət,  
Sənətdədir gözəllik, insanlıq və məhəbbət.  
Sənəti anlayanlar başa düşər hər şeyi,  
Onun ürəyindəki sənətkar xudbinliyi  
Qapadı gözlərini,

Anlamadı Şahnazı, Şahnaz da öz ərini.  
Tündməcazdır Şahnazın atası Kəblə Cəfər;  
Onun bircə sözünü iki eləməzdilər;  
Evdə uşaqlarıyla danışib-gülməzdi çox;  
Onun rəftarı soyuq,

Məhəbbəti dərindi, sevərdi külfətini.

Bildirməzdi kimsəyəancaq məhəbbətini.  
Arvadına o hərdən:  
“Uşaqlarla çox da sən  
Ara açma“, - deyərdi.  
Uşaqlar bilməyirdi



---

Sevirmi, sevməyirmi ataları onları?  
Onun özünə görə var idi “qanunları“:  
“Yar, yar!“ - deyən mahnilər tökərdi zəhləsini,  
Dərhal durub kəsərdi radionun səsini,  
Çəkilərdi uşaqlar hərəsi bir tərəfə.  
Şahnazın yadındadır: anasından bir dəfə  
Soruşmuşdu: - Görəsən,  
Atam bilirmi ki, mən  
Neçənci sinifdəyəm?

Bığ altdan Kəblə Cəfər  
Gülümsündü, dinmədi...  
Keçdi bundan bir qədər,  
Bir gün xəstələndi qız, düşdü yorğan-döşəyə,  
Ana şivən qopardı: “Qız əldən gedir“, - deyə.  
Xəstəlik yazılıq qızı bir şam kimi əritdi,  
Həkim həkim dalınca düzüldü, gəldi, getdi.

Qızdırmanın içində Şahnaz yandı gecələr,  
Sayıqladı nə qədər.  
Böhran keçdi, bir gecə Şahnaz açdı gözünü,  
Seyr elədi ətrafi, seyr elədi özünü.  
Atasının əlini o öz alnında gördü,  
Dərindən köks ötürdü.  
Gördü sel kimi axır atasının göz yaşı,  
Qalxdı, hərləndi başı,  
Tez qapandı yatağa, balışı qucaqladı.  
Kəblə Cəfər dözməyib hönkürtüylə ağladı.  
Yalnız onda bildi ki, atası da sevirmiş  
Öz istəkli qızını,  
Balaca Şahnazını.  
Şahnaz ata evində bax, belə böyümüşdü,



Hatəm bunu nə duydu, nə də bir başa düşdü.  
İncə, dərin hissələr umdu öz arvadından,  
“Hər şeyin öz adı var“, - o çıxartdı yadından.  
O dedi: “Fədəm-dəmə“, qız dedi:  
- Damdan-dama.  
Şahnaz ona söz atdı,  
O sarıldı ilhamaya.

O gecə döndülər evə pərişan,  
Nə Şahnaz danışdı, nə dindi Hatəm.  
İncidi bəxtindən... özü-özünə  
Yolboyu nə qədər deyindi Hatəm.  
Hər biri çəkildi tez otağına,  
Hərə öz qəlbini kəsildi həmdəm.  
Şahnaz tez uzandı öz yatağına,  
Keçdi pianonun dalına Hatəm.  
“Yamanca hirsləndim, əsəbiləşdim,  
Toxundum qəlbinə Şahnazın deyən,  
Hələ yetişməmiş yaranı deşdim.  
Qəlbə toxunmağı sevməzdəm ki mən...  
Yaman işiştirdəm mən də hər şeyi,  
Qızdımşa, üzümü gözlər görməsin.

Bir olmur hamının zövqü, ürəyi,  
Bir cür xisləti var axı hər kəsin.  
Ancaq onda da var... qabı əyməsən,  
İçindən bir qotrə su tökülərmi?  
Doğrusu, bu işə mat qalmışam mən;  
Sənətə lağ edib adam gülərmi?..  
Bilmədi, bilmədi cavan bəstəkar,  
Hər gülün, çiçəyin bir cür ətri var.



---

Süründü... Əlləri süründü bu dəm  
Yaralı bir quşun qanadları tək.  
Nəğməyə çevirdi dərdini Hatəm,  
Şirmayı dilləri inildədərək.  
Yox, başqa mayadan yoğrulmuşuq biz,  
O da bir insandır, mən də bir insan  
Uya biləcəkmi ürəklərimiz, -  
Mən dalgalı dəniz, o sakit liman.

Mən minsəsli meşə, o, birsəsli quş,  
O, hamar bir yoldur, mən eniş, yoxuş.  
Mərmərdən yonulmuş o soyuq heykəl,  
Mən bir əli suyam, bir əli məşəl.

Mənim duyğularım rəngbərəng, qat-qat  
Onun bir arzusu: - evdə səadət.  
O məndən istəyir sakit bir həyat,  
Mən ondan umuram şəfqət, məhəbbət.

Mahnını qurtardı...  
Dedi: - Mən ona,  
Onun buz bağlamış duyğularına  
Sənətin güçüylə can verəm gərək,  
Susmuş üzəyini dindirəm gərək!

## GÜLPƏRİ

Səhər gec oyandı yuxudan Hatəm,  
Qalxıb yan otağa keçdi kefi saz.  
- Sabahın xeyr olsun, - söylədi, ancaq



Ərinə bir cavab vermədi Şahnaz,  
O, nə gülümsədi, nə də ki dindi.  
Tamam unutmuşdu...

Hatəmin indi

Sözə gəldikləri düşdü yadına.  
Bayaq pərvazlanan qol-qanadına  
Şahnaz daş bağladı, qaya bağladı,  
(Hər şey bu dünyada qanacaqladı.)  
Neyləsin? Şahnaza neyləsin Hatəm?  
Elə bil gün batdı, qaraldı aləm.  
Onun ürəyində kin yox, qərəz yox,  
Danışmaz heç kəslə o, soyuq-soyuq!  
Düzdür, o tez qızar, tez sözə gələr;  
Bəzən dostuyla da üz-üzə gələr.

Ancaq soyudumu, o gülər yenə,  
Harayı-həşiri bircə an olar.  
Lənətlər yağdırar özü-özünə,  
Əvvəlkindən artıq mehriban olar.  
Başqa xisləti var Şahnazın ancaq,  
Bir təmdə yetirmir meyvəni torpaq.  
Onun ürəyinə toxunsan bir az,  
Sənələr keçsə də, bunu unutmaz.  
O öz qəzəbindən, küdurətindən  
Gecə səhərədək yatmış dünən.

Telefon səsləndi, saymadı Şahnaz,  
Baxmadı dəstəyə gözucu belə.  
Birtəhər əyilib miz arxasından  
Dəstəyi götürdü Hatəm qeyz ilə:  
- Salam, salam! Bəhram, üzünü görək,



Toya çağırırsan bizi?..Mübarək!  
Dostuya bir xeyli danışdı, güldü.  
Elə bil üstündən dağ götürüldü.  
Danışdı, heç bir şey olmamış kimi,  
Hirsi yaydan çıxan ox oldu getdi.  
Yaz yağışı kimi onun qəzəbi  
Gəldi, bir andaca yox oldu getdi.  
Dəstəyi yerinə qoyub o güldü.  
Şahnazın dodağı yenə büzüldü;  
- Köhnə bir dostumun toyudur axşam,  
Hazırlaş!  
- Səninlə addım atmaram!..  
- Boşla, a Şahnaz!  
Adamda bu qədər küdürət olmaz.  
- Getmirəm!  
- Nə üçün?  
- Dedim bir kərə!..  
Daha, lüzum yoxdur artıq sözlərə!  
- Məni cin atına mindirmə, Şahnaz!  
Adam əri ilə çox da üz açmaz.  
- Dönmərəm, ölsəm də, mən dediyimdən!  
- Bəs indi tək gedim?  
- Nə olsun ki, sən  
Onsuz da təklikdən çox xoşlanırsan.  
- Boxçadakı üzün açıldı yaman.  
Bu cürə bilməzdim əsla mən səni.  
- Peşmansan?  
- Di, bəsdir, aşma həddini?  
Hatəmin yarası qopdu, qanadı,  
Baxdı yazıq-yazıq yan-yörəsinə;  
Başını buladı, qolu-qanadı



Sımaraq, yanına döşəndi yenə.  
Bəylə təzə gəlin stol başında...  
Toplanıb ən yaxın dostlar, tanışlar  
Qədəhlər boşalır, dolur bir anda,  
Alışır ürəklər, axır baxışlar.  
Toybəyi söz verir növbəylə bir-bir,  
Dostların adına sağlıq deyilir.  
Hatəm tək əyləşmiş bəyin sağında,  
Bütün sağlıqlara içir dalbadal.  
Bir kaman inləyir can otağında,  
Sıxır ürəyini gizli bir məlal.  
Ondan soruştular: - Bəs Şahnaz hanı?  
Qızara-qızara: "Xəstədir", - dedi.  
Yolda uydurmuşdu o bu yalanı,  
Söz ağzından düşdü, əsdi, titrədi.  
Adam var - içəndə kefi durular,  
Gülər, nəşələnər, güldürər səni.  
Adam var - içəndə yadına salar  
Bütün dərdlərini, ələmlərini.  
Hatəm də belədir...  
İçdi dalbadal,  
Bir də tüstüldəti papirosunu.  
Gizli saxlasa da qəlbini, dərhal  
Oxumaq olardı üzündən onu.  
Zurna haray çekir, koşur nağara,  
Gah "Koroğlu" çalır, gah "Tərəkəmə".  
Sən, ey cavan oğlan, bu havalara  
"Köhnəlibdir", - deyə, gəl, dodaq büzmə!  
Bir anlıq səbr elə, qulaq as ona,  
Bir bax nağaranın guppultusuna!  
O, düşmən üstünə gedən qəhrəman



---

Bizim babaların addım səsidir.  
O coşğun “cəngilər“, əllərdə yanan  
Misri qılınc səsi, el nərəsidir.  
(Bir büsat varmıdır bu büsat kimi?)  
Nə üçün baxırsan ona yad kimi?  
“Cəngilər“, “yallılar“, “uzundərələr“ -  
Bizim öz ruhumuz, öz canımızdır.  
Əsrlərdən bəri damarımızda  
Qanla birgə axan həycanımızdır.  
Motsarti, Şuberti, Baxı, Şopeni  
Səndən az duymuram, az sevmirəm mən;  
Ancaq heç bir qüvvə ayırmaz məni  
Üzeyirin şirin nəğmələrindən!  
Özgə budaqlara əl-qol atırsan,  
Neçin dilləndirmir telli saz səni?

Özün öz hissini sən aldadırsan,  
Ürəkdən ayrılma, aldatmaz səni.  
Mənim qəhrəmanım cavan bəstəkar  
Odur, əyləşibdir bəyin yanında.  
Hələ körpəlikdən “segah“, “şur“, “qatar“  
Səslənir ruhunda, axır qanında.  
Onun sənətinin ruhu, mayası  
Öz doğma elindən, günləndən gəlir.  
Vətənin hər çölü, dağı, qayası  
Onun ürəyində göyə yüksəlir.

Yoruldu çalanlar, həm oynayanlar,  
Nitqlər başlandı hey uzun-uzun.  
Oyundan, nitqdən bezib doyanlar,  
Söylədi: - Gülpəri şeir oxusun!



Bu səs ağızlarda gəzdi, dolandı,  
Bu səsə səs verdi hamı yer-yerdən.  
Gülpəri qalxmadı, başlar bulandı:  
- Tez ol, qalx ayağa, keçib fikirdən!  
Zarafat, gülüşmə, yalvarış, minnət,  
Uzun mübahisə, xahiş... nəhayət,  
Qız dönüb gah sola, gah sağa baxdı,  
Utana-utana ayağa qalxdı.

Titrədi vücudu, əsdi əlləri,  
Sıxıla-sıxıla oxudu şeiri:  
- Bir məsəldir, qan hər qana qovuşmaz,  
Gülüm, təkcə gözəlliklə kar aşmaz.  
Hər parça da hər parçaya yaraşmaz,  
Elə sal ki, atlaz tülə yaraşsın.

Ürək ki var, dərin olur dənizdən,  
Oxu görüm o ürəyi bənizdən.  
Düzü budur; həm ürəkdən, həm üzdən  
Gül bülbülə, bülbül gülə yaraşsın!

Valeh ikən gül qoxuyan bahara,  
Neyləməli birdən əsən rüzgara?  
Boy-buxundan yaraşmasın yar yara,  
Könül gərək o könülə yaraşsın!

Çox xoşuna gəldi şeir Hatəmin,  
Açıldı bir qədər qaşı-qabağı.  
Quşlar nəğmə dedi qəlbində min-min,  
Hələ bir qədər də qaçdı dodağı.  
Onun ürəyindən vermişdi xəbər



---

Hər sözü, hər sətri bu gözəl şeirin.  
Könül ümmanında coşdu ləpələr,  
Düşündü yenidən o dərin-dərin.  
Xoşdur təbiətin gözəllik payı,  
Ancaq iş bitməyir onunla yalnız.  
Qaragöz, enliqaş, qarabuğdayı,  
Bir qədər də ariq bu bəstəboy qız  
Bayaqdan heç kəsin, bəli, heç kəsin  
Fikrini özünə cəlb etməmişdi.  
Hamı mənim kimi bu saat, yəqin  
Bu qızı düşünür... Bəs bu nə işdi?

Hər baxan dənizin gözəlliyini  
Onun ləpəsində, rəngində arar.  
Ancaq dibindəki mirvariləri  
Nə bir hiss eləyən, nə bir görən var.  
Dəniz çalxalanıb gəlirkən dilə,  
Dibinin zinəti çıxar sahilə.  
Belədir, zahiri parıltılara  
Uyur, görən kimi aldanır insan.

Hər əyri dəmiri bəzən aypara,  
Hər parıldayanı od sanır insan.  
Hatəm yana-yana: “Bu həqiqəti  
Niyə anlamadım əvvəldən? - dedi -  
Bir oyunaq bildim eşqi, hörməti,  
Ancaq gözəlliyə uydum mən“, - dedi.

Beyni dumanlanır Hatəmin yaman,  
Qəlbinə od düşür papirosundan.  
Böyüdü gözündə onun Gülpəri,



Əlçatmaz zirvəyə qalxdı, ucaldı.  
Bütün məclis boyu onun gözləri  
Cavan şairənin üzündə qaldı.

Düzü, gözəllikdə, boyda-buxunda  
Şahnazın yanında heçdir Gülpəri.  
Ən qiymətli bir şey - könül var onda,  
Min bir ehtirasla yanır gözləri.

Səsi də titrəyir danışan zaman,  
Gözəl olmasa da, suyu şirindir.  
Ürək piçildayır sənə durmadan:  
“Onu dindirdinsə gəl, bir də dindir“.

Adamlar dağılır ikibir, üçbir,  
Birdən öz-özünə qaraldı Hatəm.  
Özü də bilmədi heç bu nədəndir,  
Yolda Gülpəriyə yan aldı Hatəm:  
- Yamanca xoşuma gəldi şeiriniz;  
Mənə versəyдинiz əgər onu siz,  
Bir nəgmə yazardım ürəkdən ona.  
(Könül məftun olur öz duyduğuna).

- Çox şadam, buyurun! - deyə Gülpəri,  
Gülüb ona təref uzatdı şeiri.  
- Mahnı bir həftəyə hazır olacaq,  
İstərdimancaq,  
Əvvəlcə özünüz dinləyeydiniz.  
- Nə zaman desəniz, görüşərik biz.  
Telefon nömrəmi götürün... Hatəm  
Dərhal nömrəni də yazdı, götürdü.



---

Döyündü qəlbində böyük bir aləm,  
Evlərinə qədər qızı ötürdü...

## İŞ OTAĞINDA

Hatəm öz otağında  
İşləyir gecə yarı.  
Barmağında alışır  
Qəlbinin alovları.  
Çoxları xor-xor yatır  
Bu saat yatağında.  
Nəğmələr çiçək açıb  
Onunsa dodağında.  
Çalır, yazır, oxuyur,  
Ah da çəkir o hərdən.  
Alnında cərgələnmış  
O qat-qat cizgilərdən  
Səslər axır öndəki  
Notun cizgilərinə...  
Keçirib alnındaki  
Qırışlardan, o qoyur  
Hər səsi öz yerinə.  
O, ürəklə işləmiş  
Bu gün axşamdan bəri.  
Başı üstündə yanan  
Çilçirağın telləri  
Çevrilir yavaş-yavaş  
İsti səs tellərinə.  
O, sənət ümmanında  
Baş vurubdur dərinə;



Təlatümlər içində  
Dəniz kimi çağlayır.  
Şahnazsa yan otaqda  
“Aygün“ü varaqlayır.  
Yüngül, şit əyləncələr  
Onu əyləndirmeyir.  
Yersiz fəğanlara da  
O, könlünü verməyir.  
Şahnazın gözlərindən  
Yaş da çıxar çox çətin.  
Ancaq elanlarını  
Oxuyar hər qəzətin.  
Kim boşanır, kim ölüür,  
Təzə film gedirmi?  
Görən ağlamalıdır,  
Yoxsa gülməlidirmi?  
Nə üzündə qayğı var,  
Nə qəlbində həyəcan.  
Onun zəhləsi gedir  
Kədərli mahnilardan.  
Oyun havasına da  
O oynamaz... bir anda  
Tutar qulaqlarını  
Muğamat oxunanda.  
Evdə tək vaxtlarında  
Özü üçün də belə  
Bir mahnı, ya bayatı  
Oxumamışdır hələ.  
Qəlbində gizlənməmiş  
Nə bir arzu, nə bir sırr.  
Onun məhəbbəti də,



Nifrəti də bilinmir.  
O, sevirmi ərini  
Qəlbən sevənlər kimi, -  
Hatəmə hörmət edir  
O yalnız bir ər kimi.  
Hörmət edəcək ona  
Pis gündə, xoş gündə də.  
O, ərə gedəndə də  
Bilmədi dosta getdi,  
Bilmədi yada getdi.  
O gördü ərə gedir  
Dostları, o da getdi.  
Çox yanıqlı bir romans  
yazdı bu gecə Hatəm  
Gülpərinin şeirinə.  
Çaldı onu dəmbədəm,  
Həm çaldı, həm oxudu  
oxudu dönə-dönə.  
Özü də məftun oldu  
öz təzə nəğməsinə.  
Çaldı, xəyalalı getdi  
Çaldığını bir özü,  
Bir də otaq eşitdi.  
Təzə bir əsərini  
Bitirəndə sənətkar,  
Öz yanında həmişə  
başqasını arzular.  
O istər: ürəyindən  
təzəcə qopub gələn,  
Bir otaqda yüksələn  
Bu nəğməni, bu səsi



başqası da dinləsin.  
Ürəyindən qopan səs  
min ürəkdə inləsin!  
Əks-səda verməyə  
dağ öndən dağ gərək,  
Əssin dağın səsilə  
qarşı dağ zağ-zağ gərək.  
Əsl yaranmasaydı,  
Kərəm düşməzdi oda.  
Almazın qiymətini  
kim bilərdi dünyada -  
Onu daşdan ayıran  
Sərrafi olmasaydı?!..  
İnsan ağlayardımı  
ürəyi dolmasaydı?!..  
Hatəm ayağa qalxdı,  
Dərhal saata baxdı:  
- Üç tamama az qalır.  
Ah!.. oyaq olaydı kaş, -  
Deyə qarşı otağa  
o keçdi yavaş-yavaş  
Gördü yatır Şahnazı.  
Bir istədi oyatsın,  
Qiymadı, əl saxladı...  
- Yorğundur, - dedi, - yatsın.  
Otağına dönürkən,  
ayağı birdən-birə  
İlişdi, stol üstdən  
nəsə töküldü yerə.  
Şahnaz açdı gözünü;  
- Sənsənmi?



- Bəli, mənəm.  
- Yatırsanmı?  
- Hələ yox! -  
Deyə, əyilib Hatəm  
Öpdü onun üzündən.  
- Vallah, gözəlsən, gözəl!  
- Eh... di, yaxşı, qoy yataq,  
Ətimizi tökmə, gəl.  
Hatəm onun üzünə  
bir xeyli baxdı, baxdı.  
Ürəyini üzündən  
sanki oxuyacaqdı...  
Düşündü: “Özgə cürə  
yaranaydı bu, gərək.  
Kaş ki, gözəl olaydı  
ürəyi də özütək“.  
- Niyə belə baxırsan?  
- Heç!  
- Elə bil, məni sən  
İlk dəfədir görürsən...  
- Təzə bir şey bitirdim;  
Gey əyninə xalatı,  
Gəl, qulaq as!..  
- Qoy yataq,  
Gecdir!  
Qolu-qanadı  
Yenə sindi Hatəmin,  
Kor-peşman geri döndü,  
Ona geniş otağı  
zindan kimi göründü.  
Əyləşdi kresloya



Düşüncəli, qüssəli,  
Pianonun dilinə  
birdən toxundu əli.  
Elə bu vaxt, bu zaman  
Anası yan otaqdan  
Harayladı oğlunu.  
- Nə var, ana?  
- Ay bala,  
Yatmayıbsan bəs hələ?  
- Yox...  
- Mahnın kəsiləndə  
Elə bildim ki, yatdın.  
O bayaq çaldığınla  
Lap qəlbimi qanatdın.  
İndi ki yatmayıbsan,  
Gəl, ana, qurban sənə,  
O bayaqkı mahnını  
bir ağız da desənə.  
Əvvəlcə inanmadı  
Hatəm qulaqlarına.  
Anasının təklifi  
qəribə gəldi ona.  
Ancaq öz təklifində  
inad edincə qarı,  
Hatəmin üzündəki  
o kədər buludları  
Dağıldı bircə anda,  
ayazıdı çöhrəsi;  
İnildədi otaqda  
pianonun xoş səsi.  
Geyinib gəldi ana,



---

Baxdı, baxdı oğlunun  
Şirmayı dillər üstdə  
    uçan barmaqlarına.  
Asta-asta oxudu,  
    Hatəm oxudu yenə;  
Sözlər bir mizrab kimi  
Toxundu ananın da  
Qəlbinin tellərinə.  
Mahnı öz təsirilə  
    sehirlədi qarını,  
Mahnı piçıldayırdı  
    ona duyduqlarını.  
Heykəl kimi quruyub,  
    mahniya daldı qarı,  
Özü də hiss etmədən  
    süzüldü göz yaşları.  
Ah!.. Hatəmin boynunu  
    Yandırıdı bir qətrəsi.  
Hatəm döndü, kəsildi  
    bir andaca nəğməsi.  
Qarı ikiçə kəlmə:  
    - Oğul, aydınındır, - dedi.  
Qucaqladı Hatəmi,  
    dodaqları titrədi.

### III

Yamanca fikirlidir,  
dalğındır Hatəm bu gün.  
Sanki xəbəri yoxdur  
öz halından özünün...



Bir əlində ağ kağız,  
bir əlində karandaş,  
Uzanıb divan üstdə,  
düşünür yavaş-yavaş.

Səslər, qanadlı səslər  
gah yüksəlir, gah enir;  
Qatar-qatar düzülüb,  
fikrində cərgələnir.  
Səslənir qulağında  
yarpaq səsi, quş səsi,  
Çayların şirəltisi,  
küləklərin nəğməsi,  
Otların xışältisi,  
daha nələr, ah nələr!..  
Xəyalında çizilir  
sirlı, məchul həlqələr.  
Tappılıtıyla açılır  
taybatay birdən qapı.

Şahnaz girir içəri,  
qırılır fikrin sapı.  
- Yenə də uzanmışan,  
Yenə nə olub sənə,  
Batmışan qəm gölünə?  
- Heç nə, mənim əzizim.  
- Heç nə, heç nə! Bəs niyə  
çəkilmisən bu tənha,  
bu xəlvəti guşəyə?  
- Dedim ki, heç nə yoxdur, -  
deyə, Hatəm birtəhər



---

Üzülüşmək istəyir  
ondan...  
Mümkünmü məgər?

Şahnaz əl çəkmir yenə.  
- Axı sənə nə olub?-  
Soruşur dönə-dönə:  
- Əl çəkməz ki bu məndən,  
İşə düşmədik indi?!  
- Qovursan?  
- Əl çək! - deyə,  
Hatəm ona təpindi...  
Ah! Səslərin qatarı  
pozuldu yaddasından.  
Köçəri quşlar kimi  
uçub getdi başından.

Göstərərək qəzeti  
Şahnaz bu dəm Hatəmə,  
Deyir: - Gedək kinoya,  
nə batmışan dərd-qəmə?  
- Həvəsim yoxdur mənim,  
- Bəs nəyə həvəsin var?  
Gecə-gündüz fikirlər,  
düşüncələr, xəyallar,  
Yormadımı beynini,  
Başa düşmədim səni?!

Hatəm də ürəyində  
fikirləşdi: “Düz dedin,  
Sən nərgizə qızılgül,  
gecəyə gündüz dedin.



Mənlə yaşadınsa da,  
ürəyimə yad oldun.  
Sən mənə sirdaş deyil,  
sadəcə arvad oldun!..  
Günlər ötdü dalbadal,  
Həftələr ötdü, ancaq,  
Nədənsə, "Bir qədər də  
hələ gözləyim", - deyə,  
Hatəm təqdim etmədi  
mahnını Gülpəriye.

Bəlkə də Gülpərini  
unutmaq istəyirdi.  
Hər yadına düşəndə  
öz-özünə deyirdi:  
"Adam öz aləmindən  
gərək yerə enməsin!  
Mənim pak ürəyim var,  
Qoy o ləkələnməsin!  
Qorxuram ağlım çasa,  
ehtirasa baş əyəm,  
Qorxuram iradəmə  
sahib ola bilməyəm...  
Ancaq arvadıyla da  
o, hər sözə gələndə,  
Evdə mahnı yerinə  
harayalar yüksələndə,  
Durardı göz önündə  
heykəli Gülpərinin.  
Sızlardı ürəyində  
bir inilti, bir ənin..."



## ŞAHNAZ ANA OLDU

Dolandı həftələr, dolandı aylar,  
Səsləndi dərələr, bulandı çaylar,  
Açıldı göylərin qaşı, qabağı,  
Quşlar qatarlaştı. Bir səhər çağrı  
Şahnaz ana oldu... Ey cavan ana!  
Göylər də heyrandır yaratlığına!  
Təzə ana olmuş ey cavan gəlin,  
Canından ayrılan canın mübarək!  
Çırpınır ömründə hiss etmədiyin  
Təzə hissərlə sinəndə ürək.  
Cavanca yaşında sən ana oldun,  
Ey ana, bu təzə adın mübarək!  
Nə tez dolanmağa başladı qəlbin, -  
Körpənin başına bir pərvanətək?  
Qayğılarla vurur ürəyin hər an,  
Bu təzə yaranmış duyğun mübarək!  
Sən hardan bildin ki, bu ciyərparan  
Acıdan ağlayır, - süd vermək gərək?  
Sən hardan bildin ki, onu oxşamaq,  
Gündə neçə dəfə bələmək gərək?  
Üstünü hər örtüb-açanda, ancaq  
Ona gözəl günlər diləmək gərək?  
Hardan bu vərdişlər yarandı səndə;..  
Döşün göynəyəndə o acdır demək.  
Sən hardan bildin ki, o çəçəyəndə  
Qaşının üstünü sığamaq gərək?  
Çağ'a tərpənəndə gecə yarısı,  
Sənə hansı duyğu: "Bəri dön“, - dedi?



Öyrədən oldumu sənə bunları?  
Yox! Yox! Öz ürəyin, öz hissin dedi!  
Söylə, hansı qüvvə, de hansı duyğu  
Bu bala körpəni sevdirdi sənə?  
Bu böyük məhəbbət, bu böyük arzu  
Hardan gəlib düşdü sənin qəlbinə?  
Bu böyük məhəbbət çeşmədən təmiz,  
Kainatdan geniş, göydən dərindir.  
Ən ilahi duyğu, müqəddəs əməl,  
Ey ana, analıq hissslərindir.  
Duyğular dəyişdi... Uşaq olandan  
Şahnazın yuxusu ərşə çəkildi.  
Körpənin mənasız qığlıtısını  
Dünyanın ən dərin mahnisı bildi.  
Körpə ağlayanda, onun səsindən  
Şahnaz vəcdə gəlir, tez kövrəlirdi.  
Körpənin saçından, gül nəfəsindən  
Ona qızıl gülün ətri gəlirdi.  
Körpəsinə bağlayıb eşqini, muradını,  
Sədaqət qoydu Şahnaz qızçığazın adını.  
Günlər bir-bir ötürdü;  
Günlər əsib yel kimi,  
Beşikdəki çıçəyi  
Astaca tərpədirdi.  
Günlər öz tellerini,  
Çəmənlər üstə yayıb,  
Çiçəklərdən, otlardan  
Tel-tel saç oğurlayıb,  
Ona saç gətirirdi.  
Çıxıb ox kimi yaydan  
Günlər; ulduzdan, aydan



---

İşiq alıb, nur alıb,  
Yuxulu gözlərinə,  
Yumulu gözlərinə  
Onun nur gətirirdi.  
Günlər dizinə taqət,  
Boyuna boy verirdi.  
Yarpaqların səsindən,  
Quşların ləhcəsindən  
Ona dil gətirirdi.  
Uşaq olandan sonra  
Şahnaz yaman dəyişdi.  
Heç özü də bilmədi,  
bilmədi bu nə işdi?  
Saatlarla körpədən  
çəkmirdi gözlərini,  
Körpənin sıfətində  
o görürdü ərini.  
Uşaq da Hatəm kimi  
qaş-qabaqlıydı yaman,  
Çatılmış qaşlarından,  
Zil qara saçlarından  
Hatəmə oxşayırıdı...  
Şahnaz da balasını;  
“Ay atasına çəkən,  
qız“, - deyə oxşayırıdı...  
Körpənin sıfətindən  
bir ciddilik yağırıdı,  
Baxışları itiydi,  
Yaman tərs-tərs baxırdı  
dodağını büzərək.  
Şahnaz bu baxışları,



Hatəmdə görmüşdü tək.  
Bəli, bir zaman vardı, -  
    Hatəm elə baxanda,  
    Şahnaz acıqlanardı,  
Deyərdi: - Çox acıqlı,  
    sərt baxışın var sənin.  
Nədən indi körpənin  
    eləcə baxmasından  
    Xoşu gəlir Şahnazın?!  
- Eynən öz atasıdır! -  
    deyə, qəlbindən bu an  
    səs yüksəlir Şahnazın.  
Düşünür: “Xoşbəxt olar,  
    bəxtəvər olar əgər,  
Atasına oxşasa  
    qız uşağı, - deyərlər...  
Bəxtəvər olsun, balam,  
    uzaq olsun hər zaman  
Dünyanın qadasından,  
    qəmindən, xatasından.  
Başqa duyğular ilə  
    Şahnaz indi yanındı.  
Gün-gündən daha artıq  
    Hatəmə bağlanırdı.  
Uşağın sıfətində  
    həm özünü, həm də ki  
    Hatəmini görürdü.  
Eşqini, sevincini,  
    o, qəmini görürdü.  
Sevməyib gəlmışdı o,  
    ərə, həqiqətdi bu.



---

İndiyse o sevirdi...

Ah, bəs nə halətdi bu?  
Uçmaq üçün körpəsi  
ona qanad verirdi,  
Sədaqəti Şahnaza  
məhəbbət gətiridi...  
Bir məqama çatdırır  
zaman özü hər şeyi.  
Hatəm ata olandan  
Şahnaza bəslədiyi  
Məhəbbəti, sevgisi  
böldü tən yarıya.  
Tamam özgə duyğular  
indi düşdü araya.  
Şahnaz - bir vaxt qəlbinə  
hakim kəsilən o qız  
Uşağının anası  
oldu Hatəmə yalnız.  
Yalnız indi tanıdı  
Qayğını, dərdi Şahnaz;  
Gənclik təravətini  
Yaman itirdi Şahnaz.  
Çaldı özgə havalar  
Hatəmin könül neyi.  
Şahnaza bəslədiyi  
məhəbbətin yerini  
tutdu sadəcə hörmət.  
Quş olub yuvasını  
Tərk etdimi məhəbbət?  
Məhəbbət, ay məhəbbət!  
Çoxları yazdı səndən;



Dad çəkdi, fəryad etdi  
çoxu sənin əlindən.  
Yatan o lal duyğular  
qüdrətinlə oyanır,  
Səndən bir qətrə düşsə,  
“Kür üstündə sal yanır“.

Sənsən daş ürəkləri  
əzib muma döndərən;  
Hökəm edən hakimləri  
bir məhkuma döndərən.  
Hatəmin ürəyində  
eşqi sönəndən bəri,  
Hər gün gözü önündə  
gəlib durdu Gülpəri.  
Çox düşündü... Nəhayət,  
zəng çaldı Gülpəriyə,  
“Musiqi məktəbində  
gəlin görüşək“, - deyə.  
- Xoşunuza gəlirmi?  
- Gözəldir, bir də çalın...  
Qanadları üstündə  
şirin, dadlı xəyalın  
uçdu, uçdu Gülpəri.  
İnildədi yenidən  
pianonun dilləri.  
Arzular çıraq kimi  
gah yandı, gah da söndü,  
İki ürək birləşib,  
bir mahnında döyündü.  
Gülpərinin gözündə



---

açdı əlvan çiçəklər,  
Güldən-gülə sıçrayıb  
oynadı kəpənəklər,  
Çaylar axdı duruldu,  
Həyat necə xoş oldu!..

Buludlar arasında  
qanad açdı Gülpəri;  
xumarlandı gözləri.  
Ayaqları elə bil,  
qopdu, yerdən üzüldü.  
Xəyalında durnalar  
qatarlara düzüldü.  
Qəlbinin döyüntüsü  
vurdu qulaqlarında;  
Özü də hiss etmədən  
o əyildi; bu anda  
saçları oldu çin-çin.  
Toxundu saçlarına,  
yanağına Hatəmin.  
O diksindi, onun da  
xumarlandı gözləri.  
Bir yandan öz nəğməsi,  
bir yandan saçın ətri  
Məst elədi Hatəmi...  
Bir anda döndü sağa,  
Toxundu dodaqları  
birdən o al yanağa.  
Elə bil yuxudayı,  
yuxudan ayıldı qız,  
Nələr baş verdiyini



indi dərk etdi yalnız.  
Gör bir nələr törəndi  
Bircə anın içində;  
Qasırğamı başladı  
okeanın içində?  
Qız sıçradı, gözünə  
çökdü bir an qaranlıq,  
Nə fayda! Ah, nə fayda!  
Olan olmuşdur artıq.  
Titrədi dodaqları,  
əsdi qızın əlləri;  
Həyasından qapadı  
tez üzünü Gülpəri.  
- Bağışla... düzü... - Susdu.  
Hatəm qalxdı ayağa.  
Bilmədi ki, neyləsin,  
vurnuxdu sola, sağa...  
Xeyli keçdi aradan,  
Yatdı dənizdə tufan;  
Dalğalar sakit oldu,  
Damarlara siğmayan  
Qanlar axdı, duruldu.  
Baxışlar əvvəlkitək  
Sancıldı bir-birinə.  
İslədi şimşək kimi  
Gözlər ürəklərinə.  
Könüllərin sazını  
Bir xeyli dindirdilər,  
Bu gələn çərşənbəyə  
Onlar görüş verdilər...



## VİCDAN ƏZABI

Evə çatan kimi hali pozuldu,  
Görən birdən-birə ona nə oldu?  
Körpənin ağızında döşü Şahnazın  
Gördü şirin-şirin müşildaşırlar,  
Elə bil ildirim çaldı Hatəmi,  
Əsdi ürəyində bir dəli ruzgar.  
Dedi öz-özünə: “Ey yazılıq gəlin.  
Yatma, gözünü aç, ərinə bax bir.  
Yazılıq!.. İnandığın sənətkar ərin  
Sən heç bilirsənmi haradan gəlir?!  
Sədaqət naminə mahnilar yazan,  
Eşqinə and içən bəstəkar oğlan  
Xəyanət eləmiş məhəbbətinə;  
Həssaslıq istəyir o səndən yenə“.  
“Mən kiməm?

Mən nəyəm?

Məqsədim nədir?“ -

Deyə, xəbər aldı özü-özündən.  
“Əməlim özgədir, sözüm özgədir“.  
Yayınmaq istədi öz gözlərindən,  
Ancaq bacarmadı; birdən gözləri  
Qarşı divardakı güzgüyə dəydi.  
İtirib gücünü, əsdi dizləri,  
Üzünü çevirdi, başını əydi.  
Oxlandı, ah çəkdi Hatəm dərindən,  
Üzünü gizlətdi öz gözlərindən.  
Çox iyrənc göründü üzü də ona,  
Dondu damarında elə bil qanı.



Qaynar su tökdüler sanki başına, -  
Güzgündə görüncü dodaqlarını.  
“Bu qaynar dodaqlar, bir saat əvvəl  
Bakır bir yanaqda yanmayırdı?..  
Qaldım öz işimə özüm məəttəl,  
Əhdini, eşqini Hatəm qırdımı?  
Yox, yox!  
Bu mümkün mü?

Mən ki, gülmüşəm  
Gündə bir budaqda yurd salanlara,  
Bu bir həqiqətsə, neylədin, Hatəm,  
Sənin sözün hara, əməlin hara?..  
Nə Şahnazı öpdü, nə də uşağı,  
Utandı, başını dikdi aşağı.  
Kimdən utanırdı, görəsən, Hatəm?  
Körpə də, Şahnaz da yatmırıdlarmı?  
Gecənin yarısı... Otaqda bu dəm  
Özündən savayı bir kimsə varmı?  
Bəli, var! Vicdanı! O gizlənsə də,  
Hələlik təmizdir, ləkələnməmiş.  
Varlığı toz olub yerə ensə də,  
Vicdanı göylərdən yerə enməmiş.  
Vicdan ağrısını hər kəs yeyibse,  
O bilər, - bir anda nə çəkir ürək.  
Əgər vicdanını itirməyibse,  
Cinayət törədən insandır demək!

Qoy vicdan çıxartsın hər hökmü, vicdan,  
O, bir hakim olub yol göstərməli!  
Dediyi hər sözdə, hər işdə insan  
Vicdan qasışında hesab verməli!



---

Hatəm də vicdanla qarşılaşırkən,  
Utandı, başını dikdi aşağı.  
Arzusu sel kimi aşib daşırkən,  
Nə Şahnazı öpdü, nə də uşağı!  
Vicdan ağrısından alışdı bağıri,  
İyrəndi özü də öz əməlindən.  
(Vicdan ağrısından böyük bir ağrı  
Ağrılar içində tanımiram mən).

## SARSINTI

Çərşənbə günüdür hava qaralır,  
Görüş vaxtına da bir saat qalır.  
Fikirlər qalanır beynində çin-çin,  
Düşünür, görüşə getsin, getməsin?  
Kəsdirə bilməyir bayaqdan bəri:  
“Getməsə... gözləyər axı Gülpəri,  
Getsə də... düzünü necə söyləsin?  
Açıb həqiqəti o necə desin?  
O necə desin ki, keç təqsirimdən,  
Səni aldatmışam, riyakaram mən.  
Mənim arvadım da, uşağım da var,  
Görəsən o bunu necə qarşılard?  
O titrək, o saxta öpüşümlə mən  
Neçin ləkələdim o bakirəni?  
Evli olduğumu demədim nədən?  
Bəlkə də ürəkdən o sevmiş məni?  
Bəlkə dönə bilməz öz qərarından?  
Dönə bilməsə də, onunku haqdır.  
Özümtək birisi, bəlkə bir zaman



Mənim qızımı da aldadacaqdır?..  
Onda dözərəmmi?.. Yox, bu çətindir,  
Burda söz vicdanın, ədalətindir.  
Yaman dolaşmisan...

Bəs necə olsun?

Bəs bu təzə peyman necə pozulsun?  
Pozulsun?  
Bəs nə tez?

İkinci bir səs

Yüksəldi qəlbinin dərinliyindən:  
“Dünən çəşt, bu günsə günorta. Yox, Yox!  
Bu şirin sevdadan əl çəkimmi mən?  
Yaxşı olmasa da... dillənib ürək,  
Deyir: veriləydi kaş bu haqq mənə.  
Xoşdur qanan ilə ölümə getmək,  
Ölümdür qanmazla yaşamaq mənə.  
Yolunda səfələr bir xoş gündüzün  
Gecə ölmək belə xoşdur, ey Hatəm!  
Bir şirin baxışın, bir şirin sözün  
Mən ki çıxdan bəri həsrətindəyəm.  
Bəlkə də, haqlıyam bu sevdada mən“.  
Deyərək, ayağa qalxdı yerindən.  
- Hatəm, hara belə?..  
Nə desin indi?  
Dolaşa-dolaşa dili tərpəndi:  
- İclas!

Titrədi ağızında kəlmə.  
Öz səsi qəribə gəldi Hatəmə.  
Yerə kök atmasa bir ağac əgər,  
Hər əsən küləyə başını əyər.  
Kökləri ürəyə bağlamayan söz



Ağızdan çıxanda əsər, titrəyər.  
İclas! Dayandı, susdu bir qədər,  
Boğdu vicdanını, boğdu arını.  
(İclas olmasayı, bəzi kişilər  
Nəylə aldadardı arvadlarını?!)  
Şahnaz: - Gözlə! - deyib, dolabdan ehmal  
Onun kostyumunu çıxartdı dərhal.  
“Qolu bir balaca qırışıb“, - deyə,  
Başladı pencəyi ütüləməyə.  
Süzüb arvadını gözaltı Hatəm,  
Astaca-astaca düşünür bu dəm:  
“Pencəyin üstündə üzür əllərin,  
Hara tələsirəm, bilmirsən ancaq.  
O ütü çəkdiyin qollarla, ərin  
Başqa birisini qucaqlayacaq...  
Hatəm qorxa-qorxa geydi pencəyi,  
Ütünün istisi keçdi canına;  
Elə bil quş kimi çırpın ürəyi  
Düşdü elektrik cərəyanına.  
Vicdanı soyunub, geydi pencəyi  
Elə bil pencək də dar gəldi ona.  
Şahnaz altdan-altdan süzüb ərini,  
Önündə cütlədi çəkmələrini.  
Onun bu hörməti, bu nəzakəti,  
Hatəmin üzünə dəydi sillətək.  
Sıxıldı, yumağa döndü qaməti,  
Şahnazın önündə o kiçilərək;  
Çəkməsini geyə bilmədi, durdu;  
Divanın üstündə keçib oturdu.  
Göylər nəzərində birləşdi yerlə,  
Düşündü, daşındı o aram-aram:



“Onun cütlədiyi bu çəkmələrlə  
Mən onun eşqini tapdamalıyam?  
Bəs, mən ki özümü həssas sanırdım,  
Onun daş qəlbinə alovlanırdım?  
İndi harda qalmış həssaslığım bəs?  
Düşdüğüm bu hala gülməzmi hər kəs?  
Mən bu gün sel kimi aşib-daşmışsam;  
Görüşə gör necə hazırlaşmışam.  
Bir anda doğarmı, nəşə də, qəm də?  
Özüm istəsəm də, istəməsəm də...  
Üzüm də qırxılmış, saçım daranmış,  
İndi gör, mən necə riyakarammış!..  
Görüşə hazırlam demək indi mən,  
Vicdanım kiçikmiş hisslərimdən.  
Ey bəstəkar oğlan, ey həssas oğlan,  
Utan arvadının məsumluğundan!..“

- Bəs niyə getmirsən? Sənə nə oldu?  
Niyə halın belə birdən pozuldu?

- Heç.
- Bəlkə xəstəsən?
- Yox.
- Bəs bu nədir?
- Keçib gedər.
- Halın çox pəjmürdədir, -  
Deyə bu ocağın sadiq gəlini  
Hatəmin başına qoydu əlini.
- Bu nədir? - Sənin ki hərarətin var,  
Bu halda iclasa getməkmi olar?  
İclasa!.. İclasa!.. bir ilan kimi  
çaldı Hatəmi!

Bəli, düz deyirsən, ey yazılıq gəlin,



Hərərəti çoxdur sənin ərinin.  
Xəstə hərərəti deyil bu, ancaq  
Üzünü gizlədir səndən, yaxşı bax!  
Ondaki hərərət yarandı bu an  
Vicdanın nəfs ilə çarpışmasından.  
Şahnaz: - Buraxmaram, - dedi, - mən səni.  
O susub kiridi, söz uzatmadı.  
Uzandı, görüşdən üzdü əlini,  
İlan vuran yatdı, Hatəm yatmadı.  
Keçdi bir necə gün... Öz iş yerində  
Hatəm Gülpəridən bir məktub aldı.  
Yazılıar böyüdü nəzərlərində,  
Oxudu, bir xeyli xəyalal daldı:  
“... Özüm də bilmirəm nə deyim sənə...  
Heyif, bu açılan ürəyim sənə!  
Hatəm, dinlə məni, aldatsan da, gəl!  
Səni görməmişdən hələ çox əvvəl  
Çalmışdın qəlbimi sənətinlə sən.  
Mən ilham almışdım nəğmələrindən.  
Görüşdük, bu görüş nə yaman oldu,  
Eşqim əməlimdən peşiman oldu.  
Dedilər, evlisən, heç inanmadım,  
Dedim ki, sənətkar saxtakar olmaz.  
Mən səni heç zaman pozğun sanmadım,  
Axı, bir ürəkdə iki yar olmaz!  
Belə eləməzdə sənətkar olan,  
Necə rəva bildin, aldatdın məni?  
Ey ürəkdən yazan sənətkar oğlan,  
Oyuncaqmı bildin insan qəlbini?!  
Gündə bir havaya qolun qalxmasın,  
Yaşatsın sədaqət, düz ilqar səni.



Dönmə öz əhdindən, öz ilqarından,  
Döysə boran səni, döysə qar səni...  
Eşqini gözündə hər an böyük sən,  
Hamiya nəğmənlə verdin öyündə sən.  
Hər gün bir budaqda sən nəğmə ötsən,  
Tez keçər, oxşamaz bu bahar səni.  
Deyirlər, yarından çox gileylisən,  
Bununçunmu saldın mənə meyli sən?  
Sən onu özünə sirdaş eyləsən,  
O da qiymət qoyar, anlayar səni.  
Meydanı gen götür, göylərə şığı;  
Şığmaz bir dünyaya könül darlığı.  
Kənardə axtarma bəxtiyarlığı,  
Öz bəxtin eyləsin bəxtiyar səni.  
Utandım aldanmış məhəbbətimdən,  
Bu dərdə düşməsin heç kəs dünyada!  
Boğub öz eşqimi həmin günü mən,  
Görüşə gəlmədim, Hatəm, əlvida!  
Gözünü yummadı o gecə Hatəm,  
Qəlbinin səsinə kəsildi həmdəm.  
Düşündü, daşındı o, gecəyarı,  
Çoxaldı alnının qırışqları.  
Dərdinin oduna o yana-yana,  
Çevrildi yerində o yan-bu yana;  
Nə qədər çalışdı, yata bilmədi.  
“Ah!.. bu nə iş idi, mən tutdum! - dedi, -  
Onunla üz-üzə gələ bilmərəm...“  
Ancaq bircə şeyə sevinir Hatəm:  
Görüşə gəlməmiş o gün Gülpəri,  
Boş yerə dayanıb gözləməmişdir.  
Yollara dikilib qara gözləri:



“Hardasan, hardasan, gəl!“ - deməmişdir.  
Gah sola çevrildi, gah sağa döndü,  
Yorğanın altında yumağa döndü.  
Bir gecə yatmayıb gördü ki, azı  
On dəfə oyatdı körpə Şahnazı.  
Uşaq yerindəcə qurcalananda,  
Şahnaz hiss eləyib qalxır bir anda.  
Ayrılıb gecənin bal yuxusundan,  
Gah əski dəyişir, gah əmizdirir;  
Dilində “can“, “can...“  
Şahnaz qucağında onu gəzdirir,  
İzləyir hər kiçik hərəkətini,  
Yoxlayır uşağın üstünü tez-tez,  
Körpənin azacıq hərarətini  
Bilir, baxan kimi termometrsiz.  
Əvvəllər yastığa dəyəntək başı  
Yatardı, baxmazdı heç səsə-küyə.  
İndiyə gecələr onun sirdası,  
Şahnazın yuxusu çəkilib göyə.  
Vurub yuxuluğa özünü qəsdən,  
Hatəm altdan-altdan süzür Şahnazı,  
“İndi o həssasdır, - deyir, - yoxsa mən?  
Körpənin şıltığı, körpənin nazi  
Onun şuxluğunu tamam qırıbdır,  
Yazığı gör necə sınıxdırıbdır!  
Hələ bu vaxtadək bircə kərə mən  
Çağanın səsinə oyanmamışam.  
Qaçırib yuxumu zorla gözümdən,  
Beşiyin başında dayanmamışam.  
İndi o həssasdır, ya mən həssasam?“ -  
Deyə fikirləşir o aram-aram.



Gəlir yan otaqdan ananın səsi:

- A bala, ay Şahnaz, yoruldun ki, sən;

Bir az da uşağı ver mən gəzdirim;

Dünəndən özün də axı, xəstəsən.

“Xəstədir? Bəs niyə mən bilməmişəm?” -

Deyə öz-özünə düşünür Hatəm.

“İndi o həssasdır, ya mən həssasam?” -

Deyə fikirləşir o aram-aram.

Gülpərinin şeiri elə bu anda

Səsləndi Hatəmin qulaqlarında:

“Deyirlər, yarından çox gileylisən,

Bununçunmu saldın mənə meyli sən?

Sən onu özünə sirdaş eləsən,

O da qiymət qoyar, anlayar səni...“

Hatəm tez üstündən atıb yorğanı,

Yanaşır Şahnaza:

- Yoruldun ki, sən...

Mənə ver uşağı, gəzdirim bir az,

Sən də dincini al.

- Yox! - deyə Şahnaz

Uşağı verməyir;

- Axşamdan bəri

Yata bilməmisən axı, ver bəri,

Sən də dincini al.

- Yox, sən xəstəsən,

Oyaq olduğumu bilmisənsə sən,

Yata bilməmisən özün də demək.

Sənə də yuxlamaq, dincəlmək gərək.

Qarı yan otaqdan yenə dilləndi:

- Çox gec ayılmışan. Sən hələ indi

Bilirsən, gecələr, a gönü qalın,



---

Oyaq qaldığını yanındakının?  
Sənin o “ölmüşün“ olandan bəri  
Oyaq keçirmirmi o, gecələri?  
Bir bu gün deyil ki... Sən yat!“

Bu sözler

İynətək sancıldı onun qəlbini;  
Dərdini azaltmaq istədi, ancaq  
Dərdinin üstünə dərd gəldi yenə.

Keçdi anasının yanına Hatəm.

- Mən onun yanında dinə bilmirəm.  
Birtəhər dəyişən gözümə ancaq, -  
Deyə, gileylənir qarı. - Bura bax,  
Bir başa sal məni, bir de görək sən  
Niyə soyumusən evdən, eşikdən?  
Demə ki, qocayam, başa düşmürəm,  
Dərdini, çorunu bilişəm, Hatəm!  
O sənə isnişib uyuşan zaman,  
Sən niyə soyudun öz arvadından?!  
Yazılıq gör nə günə düşüb, yaxşı bax!  
Bəs necə? Asandır arvad saxlamaq?  
Məsəldir: “Pendiri dəri saxlayar,  
Bil ki, arvadı da əri saxlayar“.  
Bir xeyli danladı ana oğlunu,  
Sözlər silkələdi, tərpətdi onu,  
Düşündü: “Gözəldir, xoşdur hər zaman  
Öz qışım, öz yayım, öz yazım mənim.  
Doğrusu budur ki, ana olandan  
Xeyli dəyişmişdir Şahnazım mənim.



## BARIŞIQ

Hatəmin otağından  
çoxdandır səs gəlməyir,  
Pianonun yanıqlı  
naləsi yüksəlməyir.  
Nədənsə, çox qəribə  
gəldi Şahnaza bu hal.  
Sıxdı onun qəlbini  
bir gizli qəm, bir məlal.  
O, bu evə, ocağa  
gəlin gələndən bəri,  
Səslənmiş səhər-axşam  
qulağında Hatəmin  
yanıqlı nəğmələri.  
Öyrənmişdir o buna,  
İndi dözə bilməyir  
evin lal sükutuna.

Yaman acıqlanardı,  
düzü, Şahnaz bir zaman,  
Hatəmin gecə-gündüz  
çalıb-çağırmamasından.  
Bəs, aradan nə keçdi?  
Bəs, indi Şahnaz neçin  
pianonun səsini  
eşitmək istər bu gün?  
Özünə də, nədənsə,  
qəribə gəldi bu hal,  
Birdən o, yan otağa



---

qalxıb yöneldi dərhal.  
Gördü otaq qaranlıq,  
Hətəm də divan üstdə  
uzanıb üstü açıq.  
Örtüb onun üstünü,  
yandırıcı tez çırağı;  
Xeyli dalğın, pərişan  
seyr elədi otağı.  
Pianoya, notlara  
göz gəzdirdi o bir-bir;  
Otaq - suyu sovrulmuş  
dəyirmana bənzəyir.  
Hərəsi bir tərəfə  
səpələnmiş kağızlar  
Sahibini axtarır;  
otaqda bir hüzn var.  
Şahnaz gah pianonu,  
gah da süzdü Hatəmi.  
Sahibinin üzünü  
basan qalın tük kimi,  
Gördü pianonun da  
toz basıbdır üstünü.  
Dilləndi öz-özünə:  
“Görməyəydim bu günü!..”  
Hatəmin sıfətində  
gördü artıb qırışlar,  
Üzündə iztirabın  
dərin-dərin izi var.  
Üzünə qəm çılənmiş,  
Gözlərinin altı da  
gör necə həlqələnmiş!..



Dağılmış kağızları  
o topladı bir yerə;  
Birdən gözü sataşdı  
pianonun üstünə  
barmaq ilə açılmış  
çox qəribə izlərə.  
O oxudu: - “Sədaqət!”  
Gülümsündü... öyündü.  
Ürəyi sevinc ilə,  
fərəh ilə döyündü.  
O gördü bu yazında  
eşqini, muradını:  
- Bir gör, hara yazıbdır  
körpəmizin adını!.. -  
Deyə, Şahnaz işardı;  
Hələ, deyəsən, onun  
gözləri də yaşardı...  
Tozu silmək istədi,  
ancaq tez əl saxladı.  
Qiymadı, sol əliylə  
saçını daraqladı.  
Düşündü, çox düşündü,  
nəhayət, bir vərəqin  
üstünə yazdı bu dəm;  
“Sədaqətin naminə  
gərək yazasan, Hatəm!  
Xəyalə getdi yenə,  
Birdən qərara gəldi;  
kağızı not yerinə  
Qoyub çıxdı otaqdan.  
Hatəm açdı gözünü,



---

Başqa halətdə gördü  
həm evi, həm özünü.  
Səliqəylə yiğilmiş  
gördü notlar, kağızlar,

Evdə hər şeyin üstdə  
bir isticə nəfəs var.  
Hatəm qalxdı ayağa,  
pianoya yan aldı,  
Kağız dəydi gözünə.  
Aldı oxudu onu, -  
ulduzlara ucaldı.  
Qəribə gəldi ona;  
özü də inanmadı,  
düzü, oxuduğuna.  
Birdən onun fikrini  
dağıtdı yan otaqdan  
yüksələn laylay səsi,  
Bulud ötdü... Açıldı  
bəstəkarın çöhrəsi.  
Qulaq asdı laylaya,  
qulaq asdı dərindən.  
Həvəs, ilham şöləsi  
süzüldü gözlərindən:  
“Şahnaz bütün ömrünü  
mənim körpəmə vermiş,  
Bir buna bax, o hələ  
oxuya da bilirmiş.  
Səsindəki xallara,  
tirəyişə bax, hələ!  
Oxuyur duya-duya



oxuyur ürəyilə“.

Yavaş-yavaş keçib o,  
qapını araladı;  
İlhamdan ürəyində  
təzə tonqal qaladı.  
Dolaşdı barmaqları  
şirmayı dillər üstə;  
Bağbanın əli gəzdi  
elə bil, güllər üstdə.  
Gül çıxıb qönçəsindən  
açıldı, butalandı.  
Bu dəm ürək-ürəyə,  
səs də səs calındı:

“Çinarın yarpaqları  
Üstündə çin-çin olsun,  
Qoy Vətən küləkləri,  
Sənin ilk şərqiñ olsun.

Laylay, qızım, a laylay,  
Canım, gözüm, a laylay.

Nar çiçəyindən alsın  
Dodaqların rəngini,  
Ruhun - Kürün, Arazın  
Yaşatsın ahəngini.

Laylay, qızım, a laylay,  
Canım, gözüm, a laylay.

Dünyanın qəmi, dərdi  
Qəlbinə yol açmasın,  
Qoy ömrün yollarında



---

Ayağım dolaşmasın!

Laylay, qızım, a laylay,  
Canım, gözüm, a laylay.

Bu göyərçin ömrünü

Şərəflə vur başa sən.

Həyat şirin, ömür az,

Sev, sevərək yaşa sən!

Laylay, qızım, a laylay,  
Canım, gözüm, a laylay.

### “QIŞ NAĞILI”-nda

Kral şübhələnib öz arvadından,

Zindana saldırmış onu boş yerə.

Hirsindən adı da çıxıb yadından,

Lənətlər yağıdırır o, fələklərə.

Bir gün azad olur hamiləlikdən, -

Zindanın küncündə günahsız qadın.

Uşağa şəkk edir kral - o azğın:

“Demək aldanmışam, satılmışam mən“.

Günahsız körpəyə diqqətlə baxır,

Qışqırır: “Bu mənim deyildir!“ - deyə;

Onun nərəsində ıldırıım çaxır,

Ölüm hökmü verir kral körpəyə.

Astaca, yanıqlı hiçqırtularla

Ağlayır, ağlayır bu anda Şahnaz.

Saxlaya bilməyir özünü əsla,

Ağlayır Hatəmin yanında Şahnaz.

“Anadır, anadır axı Şahnazım!



Körpenin naləsi dərd olur ona...  
Ata körpəsini atır çöllərə,  
“Bala, bala!” - deyə, can verir ana...  
Naləyə dözmədi karıxdı Şahnaz.  
Pərdə endi, üzlər açıldı bir az.  
Yenidən işardı yaş gözlərində;  
Hatəmin qolunu bərk sıxdı Şahnaz  
Birdən tamaşanın şirin yerində.  
- Nə var?  
- Hatəm, evdə ağlayır uşaq.  
- Nədən bilirsən ki, bir qoy oturaq!  
- Sənə söz deyirəm, dur gedək, Hatəm;  
Evdə bir-birinə deyibdir aləm.  
Yəqin ki, ana da kiri də bilmir.  
- Axı, nədən bildin?  
- Ataya bax bir!  
Bilməsəm demərəm.  
- Yaxşı, dur gedək.  
Ancaq, anlamadım axı, de görək,  
Nədən bilirsən ki...  
- Qəribəsən sən,  
Döşümün balaca göynəməsindən  
O saat bilirəm oyanıb uşaq,  
İndi süd istəyir... Bir evə çataq,  
Özün görəcəksən.  
Dinmədi Hatəm,  
- Qalx, - dedi Hatəm,  
Bir gizilti keçdi damarlarından.  
Bütün anaların Şahnazla birgə  
Analıq hissinə o qaldı heyran...  
Pərdə salınmamış, əsər bitməmiş



---

Zalı asta-asta tərk etdi onlar.  
Evin qapısına hələ yetməmiş,  
Çağanın səsini eşitdi onlar.  
Hatəmin qəlbində bir səs ucaldı:  
“Mən onun önungdə kiçildim yenə;  
Şahnaz üstün gəldi, qələbə çaldı  
Analıq hissilə, deyəsən, mənə...“

*İyul-oktyabr, 1956*



# ŞƏBİ-HİCRAN

*“Füzuli... aləmi-insaniyyətdə tamam qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunubdur”.*

F. Köçərli

## PROLOQ

Sən mənim ən böyük ustadım oldun,  
Ey ana yurdumun böyük şairi.  
Vətən göylərində güntək doğuldun,  
İşığın bürdü qərinələri.  
Lalələr açıldı sinəndə qəmdən,  
Əməllər, arzular şairisən sən!

Nə var belə, nə deyirsən,  
Niyə belə titrəyirsən, ey qələm?  
Mən elə bir kainata bu gün uçmaq istərəm,  
Ki, onun hər səyyarəsi böyük bir kainatdır.  
Ey ilhamım, o əlçatmaz zirvəyə məni çatdır!  
Ey qələmim, günəş kimi alışaydın, yanaydın.  
Sən ağacdan, kömürdən yox, poladdan  
yaranaydın.

Sürətini ildirimdən alaydın deyirəm ki,  
Elə mühit dəryasına cummaq isteyirəm ki,  
O dəryanın hər qətrəsi bir sənət incisidir,



---

Hər daması atəş olub ürəkləri isidir.  
Ey qələmim, günəş kimi alışmasan, yanmasan,  
Ey ilhamım, dərya kimi coşub dalgalanmasan,  
O dəryanın sırlarını görə bilərsənmi sən?!  
Dərya yarat o dəryanın kiçik qətrələrindən.  
Onun hər bir təlatümü mənə tanışdır, - dedim,  
Qəvvas olub o dəryada mən çox üzmək istədim.  
Batdım bircə damlasında, daması da dərindir,  
Burda fərman qəzəb dolu coşğun ləpələrindir.  
Ləpələrin qucağında dolaşdım axşam-səhər,  
Gözlərimi qamaşdırıcı dibindəki incilər.  
Dərk etmədim hikmətini, can heyrətdən uçundu,  
Heyrətimin şaxtasında idrak dondu, nə dondu!

## İKİ MÜƏLLİM

*Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,  
Surəti-halim görən, surət xəyal eylər məni.\**

Bir əlində kitabça, bir əlində yasəmən,  
Məhəmməd asta-asta qayıdır mədrəsədən.  
Bir qayğı gizlənibdir düyünlənmiş qaşında,  
Bir dünyyanın sırrı var o dalğın baxışında.  
Neçin görən o belə qəmlidir, pəjmürdədir,  
Nə düşünür, nə anır, üzündəki qəm nədir?  
Bəlkə cavan şairin bir qəza var başında?  
Qəlbinə qarmı yağıb ömrün bahar yanında?  
O niyə dalğın gedir, niyə pərişan gedir?

---

\*Fəsillərin əvvəlində kursivlə yazılan bütün epiqraflar Füzulinindir.



Canından can ayrılır, ürəyindən qan gedir.  
Çatır döngə başına, fikir qəlbində çin-çin,  
Şam kimi sakit durur, alışır içün-için.  
Baxışları sancılar balaca bir eyvana,  
Arzusu gülə dönüb o eyvandan boyhana...  
Qiyamətmi qopar, ah!.. Bunlar əbəsdir, əbəs!  
Arzu dan ulduzudur, o, hər saat görünməz.  
İztirablar, əzablar açarıdır arzunun,  
Çox-çox daşlı, kəsəkli yolları varmış onun.  
Gəlir dalğın Məhəmməd - ürəyində neçə dərd,  
Necə dalğın, necə lal,  
    necə yumşaq,  
    necə sərt.

Binanın qənşəridə gəzinir yana-yana,  
Düşünür: "Bir quş olub qonaydım o eyvana,  
Ah... ya da bu istidə əlçim bulud olaydım,  
O eyvanın üstünə gəlib kölgə salaydım.  
Axı bunlar nədir ki, əlində kor fələyin?  
Kaş çıçəyi olaydım eyvandakı dibçeyin.  
Baxaydım, hey baxaydım mən ordan öz Leylama,  
Eşqimi söyləyəydim gecə-gündüz Leylama.  
O mənə su verəndə toxunaydım əlinə,  
Ya elə damcılanıb mən qonaydım əlinə...  
O düşünür...

Saatlar gəlib keçir an kimi;  
Yer günəşin başına dönüb dolanan kimi,  
Dolanır, hey dolanır o, binanın başına;  
Ovsunlanıb... çətin ki, inadından daşına.  
    Sevən o ürək üçün  
Bu binadan doğurdu gecə qəmər, səhər gün.  
O ürək üçün yəqin



---

Bu binanın üstündən keçir yolu Kəbənin.

Asılır nəzərləri  
Sırğa kimi bu zaman  
Dibçəkdəki çiçəyin  
Körpə budaqlarından.  
Qorxa-qorxa yoxlayır  
O, solunu-sağını,  
Atır həmin eyvana  
Yasəmən budağını...  
Ata çıxır eyvana,  
Nəzər salır dörd yana.  
Kimsə dəymir gözünə,  
Deyinir öz-özünə.  
O, köksünü ötürür,  
Yasəməni götürür.  
“Lənət şeytana!” - deyə  
Əzib atır küçəyə.  
Əzilən yasəmənə baxa-baxa Məhəmməd,  
Düşünür öz eşqini qəlbiyuxa Məhəmməd.

## MƏHƏMMƏD

- Ey müəllim, sən mənə neçə il dərs demisən,  
İndi belə görünür, hər şeyi tərs demisən.  
Sənin ciyərparanı mən sevirəm, nə olar,  
Göz gördü, könül sevdı, mənim nə günahım var?  
Bir-bir öyrətdin mənə otuz iki hərfi sən.  
Otuz iki!.. Bu qədər hərflərin içindən  
Üçünü sənin qızın - Leyla öyrətdi mənə,  
Heyranam bu üç hərfin hökmünə, qüdrətinə.



Odur mənim sinəmdə atəş olub hey yanana,  
“Ayn“, “şin“ və bir də “qaf!..“

Bu üç hərfdən yaranan  
Eşq sözü sözlərin sultanıdır, tacıdır,  
Eşq - həyat ağacıdır!  
Sən də, mən də, Leyla da bu ağacın bariyiq,  
Eşqin övladlarıyıq.  
Qara torpaq olsa da əvvəl-axır yerimiz,  
Eşqdir tinətimiz, eşqdir cövhərimiz.  
Sən öyrətdin, sən mənə şəklini bu hərflərin,  
Qızınsa üç hərf ilə dünyanın, göyün, yerin,  
İnsan duyğularının sırrını açdı mənə.  
Eşqimlə vaqif oldum bu dünyanın sırrinə,  
Zəhmətini danmiram, çox borcluyam sənə mən;  
Sən həyat kəlməsini yazmağı öyrətmisən,  
Həyatın sırrinisə qızın öyrədib mənə,  
Mən borcluyam Leylanın o sehrkar hüsnünə.  
Dilini öyrətmisən kitabların mənə sən.  
Osa mənə öyrədib təbiətin dilini,  
Onun sırlı dilini, onun çətin dilini.  
İndi mən anlayıram eşq imiş hər nə varsa,  
Bəli, kimin qəlbini eşq atəsi yaxarsa,  
Dünyanı dərk eləyər, eşq bir amal imiş,  
Sənin təlim etdiyin “elm“ qeylü-qal imiş.  
Ey müəllim, neynirəm cansız kitabları mən,  
Ən böyük kitab onun hüsnüdür, şöləsindən  
İşıqlanır mənimçin gizli sıri cahanın...  
Eşq bir məhvəridir bizim qoca dünyanın...  
Ey müəllim, olanı söylədim sənə yalnız,  
Özün söylə, hansınız qüdrətli ustadsınız?  
Kəndli qızıdır anam, bir peşəkardır babam,



---

Özüm də, ey müəllim, yazılmamış kitabam.  
Sənin əlin böyüklər, şahlar ətəyindədir,  
Üzüdönük dünyanın hökmü, gücü səndədir,  
Sən şahların bağından çox meyvələr dərmisən? -  
Sən öz ciyərparanı heç mənə verərmisən? -  
Deyə, o, köks ötürür, dərdi hopur dərinə,  
Çevrilib yavaş-yavaş üz qoyur evlərinə...

## CAN YANĞISI

*Eşqdir ol nəşeyi-kamil kim, ondan dir müdam  
Meydə təsviri hərarət, neydə təsiri-səda.*

Mədrəsə hücrəsinə yiğilıbdır cavanlar,  
Sənətə, şeirə dair fikir yürüdür onlar.  
Biri deyir: həyatın hüsnü, süsüdür sənət,  
Biri deyir: ürəyin döyüntüsüdür sənət.  
Biri deyir ki, sənət təbiətin səsidir,  
Biri deyir ki, sənət eşqin təranəsidir.  
Biri deyir ki, sənət hər bir şeydən öncədir,  
Biri deyir ki, sənət adicə eyləncədir.  
Biri deyir ki, sənət cəlb edə bilmir məni,  
Biri deyir ki, sənət insan düşüncəsini,  
Fikrini, xəyalını uçurur qanadında...  
Tələbələr içində Əbdül Kərim adında  
Bir sivaslı gənc vardi,  
Tay-tuşları hamısı ona hörmət qoyardı.  
O keçibdir həyatın şaxtasından, qarından;  
Ağlıyla, duyğusuyla seçilir dostlarından.  
Həm də gözəl ney çalır, o çalır yana-yana,



Eşidən heyran qalır onun mahnilarına.  
Tələbə dostlarından o yaşlıdır bir qədər,  
Həmişə olduğutək yenə bütün nəzərlər  
Yalnız ona dikilir,

Dillənib asta-asta  
Danişır Əbdül Kərim:

- Ey mənim əzizlərim,  
Sənət dəryaya bənzər, onun min bir halı var,  
Onun sirlərlə dolu öz cahi-cəlalı var.

Kiminin bu dəryada gördüyü çör-çöp olur,  
Kimi də dibindəki incilərə vurulur.

Məncə, can yanğısıdır şeir, sənət, əzəldən,  
Belə anlayıram mən.

Qəlbində eşq olanlar dərk eləyər sənəti,  
İnsan məhəbbətidir yaradan hər sənəti,  
(Məhəmmədə baxırdı o bunları deyərkən)  
Soruşun, ney çalmağı necə öyrənmişəm mən?  
Bunun öz tarixi var.

Yenə ona dikildi sual dolu baxışlar.  
O başını yellədib bir ah çəkdi dərindən,  
Ah alovə çevrilib saçıldı gözlərindən:

- Hər günün öz hökmü var;  
O Çaldıran savaşı<sup>\*</sup> başlananda, a dostlar,  
Dəliqanlı cavandım;  
Sultanın fərmanını Vətən çağrışı sandım.  
Xalqım çağırır deyə  
Mən yollandım cəbhəyə.  
Qan yox idi gözümdə,

---

\*Çaldıran müharibəsi 1514-cü ildə Osmanlı hökmdarı Sultan Səlimlə Azərbaycan hökmdarı Şah İsmayıllar arasında olmuşdur.



Min aslanın gücünü hiss edirdim özümdə.  
Neçə qovğaya düşdüm,  
Gecə-gündüz döyüsdüm,  
Yorulmadım bir an da,  
Hər dəfə qılincımı sağa-sola çalanda,  
Neçə şah əsgərini mən torpağa sərirdim,  
Qəhrəman olduğumu hamiya göstərirdim.  
Ancaq bir gün... ah... o gün...  
Ən dəhşətli günüdür mənim cavan ömrümün.  
O gün mənim indi də yadıma düşən zaman  
Tüstü qalxır başımdan;  
Qılincımı siyirib at belində süzürdüm,  
Bu vaxt birdən önumdə bir şah əsgəri gördüm.  
Dönüb qaçmaq istədi görən kimi o məni,  
Mənsə macal verməyib tez haqladım düşməni.  
O dönüb mənə baxdı, aman, o necə baxdı!  
Elə bil ki, hər gözü qan dolu bir çanaqdı.  
O baxışlar bu zaman  
Rəhmsiz bir ovçudan  
Rəhm, aman diləyən ahutək yalvarırdı,  
Gözüm qızmışdı mənim,  
məndə insafmı vardi?  
Endirdim qılincımı kürəyinə arxadan.  
O yixıldı. Bu zaman  
Bir ney düşdü, qarğı ney onun qoltuq cibindən.  
Diyirləndi kənara...  
Dönüb neyə baxdı, mən  
Heyrətlə baxdım ona.  
Baxdım yanaqlarından süzülan göz yaşına,  
“Lənət şeytana!” - dedim...  
Bu dəhşətli səhnədən uzaqlaşmaq istədim.



O zarıya-zarriya mənə: “Yaxın gəl“ - dedi,  
“Get , o neyi al“, - dedi.  
Aman allah, buna bax,  
Onun ürəyinə bax, onun duyğusuna bax!  
Mən tez endim atımdan, əyildim ona sarı,  
Sinəmə dağ çəkirdi asta piçiltləri.  
O danişdi. Susdu göy, susdu yer, susdu hər yan,  
Təzəcə evləndiyi, gözləri yolda qalan  
Arvadını andı o, körpəsini andı o,  
Ah çəkib dayandı o.  
Başını qucaqladım,  
Hönlür-hönlür ağladım.  
Həyatımda ilk dəfə nifrət etdim özümə.  
O, sənən gözləriylə baxıb mənim üzümə:  
- Qardaş, olan olubdur, sən yaxamı aç, - dedi.  
Aman allah, ay allah, o mənə “qardaş“, - dedi!  
Yaxasını tez açdım,  
Dedi: - Neyi ver bəri.  
Verdim. Aldı. Əsirdi yarpaq kimi əlləri,  
Dodağına apardı, səslər titrədi... çaldı.  
Buludlar topalandı, günəş söndü, qaraldı.  
O, neyimi çalırdı, neymi çalırdı onu?  
Ürəyinin qəmini, eşqini, arzusunu  
Qatdı yetim segahda o, neyin fəryadına,  
Elə bil çağırırdı kimisə imdadına...  
Od çıxırdı elə bil o yanıqlı nəfəsdən,  
Qana dönmüş ürəyim parçalandı bu səsdən.  
Bu səsdən çıraq kimi gah yanır, gah sönürdüm,  
Dalıb neyin səsinə düşünür, düşünürdüm:  
“Neyçin düşmən edirlər insanı insanlara,  
Səbəb nədir, görəsən, bu günahsız qanlara?



---

Nədən ötrü mən onu bu günə saldım görən?  
Töküb onun qanını nə qazandım axı mən?  
Onun nəğməsindəki yanıqlı xallara bax,  
Şirin arzulara bax, incə xəyallara bax.  
Tək onunku deyildi bu xallar, zəngulələr,  
Mənə də çox doğmadır bu guşələr, nalələr.

Dünya əsirgəməyib əzabından onu da.  
Mən onun nəğməsini, eşqini, ruhunu da  
Anlayıram, düşmənim  
Ola bilməz o mənim!  
Eləysə, ah, eləysə, bəs bu kəsə-kəs neçin?  
Qılinc verib əlinə şahla sultan bəs neçin, -  
Bir doğma qardaşları qırdırır qardaşlara?  
Mənim yaram deyilmə  
Bu yazığın köksünə  
İndi vurdुğum yara?

Yaralı da bu zaman  
Yəqin mənə bunları  
Söyləmək istəyirdi.  
Sözlə demədi, ancaq sözü segaha verdi...  
Odunu, yanğısını ney də ürəkdən aldı,  
Ney ürəkdən-ürəyə bir incə körpü saldı.  
Birdən nəğmə kəsildi...  
Gördüm artıq keçinmiş!  
Ağlaya-ağlaya mən,  
Onu dəfn etdim həmən.  
Yuxudaydım elə bil, mən ayıldım yuxudan,  
Gözümə başqa donda görünürdü bu cahan.  
Qılincımı tullayıb o andaca yerə mən,  
O mərhumun neyini taxdım onun yerindən.



Öyrənməyə başladım o gündən ney çalmağı,  
Öyrədənim kim oldu? Can yanğısı, göz dağı.  
Sənət can yanğısıdır mənim üçün, a dostlar,  
Bu dünyanın oduna gərək yana sənətkar.  
O bunları deyərkən Məhəmmədə baxırdı,  
Məhəmmədin gözündən sel kimi yaş axırdı...  
Bu yaş “insan insanın qardaşıdır“, - deyirdi,  
“Sənət can yanğısıdır, göz yaşıdır“, - deyirdi.

## İKİ HƏDİYYƏ

*Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryana  
Sədəf su almayıncə əbri nisandan göhər verməz.*

Əyləşib Məhəmməd otağında tək,  
Oynasır üzündə qəm buludları.  
Bayırda cücərib min gül, min çiçək,  
Əriyir qəlbində dağların qarı.

Üzündən, gözündən tökülür kədər,  
Qəmlər dövlətidir, dəndlər varıdır.  
Ağaran dan yeri, qızaran göylər  
Onunçun Leylanın yanaqlarıdır.

Boğur öz dərdini o yana-yana,  
Axıtmak istəmir göz yaşlarını.  
Qaralan üfüqlər andırır ona  
Leylanın kədərli baxışlarını.

Məhəbbət dünyani anlatmış ona,



Leyla Məhəmmədçin eşqin adıdır;  
Qıvrımsaç, ucaboy, qaragöz Leyla  
Onun dünyasıdır, kainatıdır.  
Bahar öz gulleri, çicəklərilə  
Leylanın adını yazmış düzlərə,  
Çöldə pıçıldısan yarpaqlar belə  
“Leyla! Leyla!” - deyir gündə min kərə.  
Yazmaq!  
Nədən yazmaq?  
Ozanlar kimi  
Nəğməyə çevirim məhəbbətimi?  
Tökümmü qəlbimin bütün varını?  
Hicran gecəsinin əzablarını  
Yazım hansı sözün qüdrətilə mən?  
Ah... Necə söyləmək?  
Hardan başlamaq?  
Nə qədər çalışır, gözü öündən  
Leylanın xəyalı çəkilmir ancaq...  
Leyla şeir kimi, nəğmələr kimi  
Səslənir şairin qulaqlarında.  
Leyla qızıl donlu bir səhər kimi  
Süzülüb qapıdan girir bu anda.

**Məhəmməd** - Aman, bu xəyalmı, röyamı? Əsla!  
Yox, bu xəyal deyil, özüdür...  
- Leyla!

**Leyla** - Məhəmməd!

**Məhəmməd** - Ah, Leyla de, bu sənmisən?  
Ey günəş, sən göydən yerə enmisən?  
**Leyla** - Eşqdən qüdrətli dünyada nə var,  
Məhəbbət yeri də göyə qaldırar!

**Məhəmməd** - Sən odmu, atəşmi, ya məşəlmisən,



Leyla, söylə, bura necə gəlmisən?!

**Leyla** - Dedim ki, məhəbbət gətirər... atam  
Mənim hər işimə göz qoyur müdam:  
Məni məktəbə də buraxmir artıq.

**Məhəmməd** - Eşqin göylərinə çökdü qaranlıq,  
İndi biz neyləyək?

**Leyla** - Sən yaz, sən yarat,  
Sevmək bir həyatdır, yazmaq bir həyat.

**Məhəmməd** - Son çarəm budursa, qoy dərdi-sərim,  
Mənim fikirlərim, düşüncələrim,  
Eşqim kağızlara süzülsün dən-dən, -  
Qara saçlarının rayihəsindən.  
Sənsiz qəhr edərdi bu cahan məni,  
Sənsən bu cahana bağlayan məni!  
O gün ki qəlbimi mən sənə verdim,  
Hər şey gözlərimə göründü aydın.  
Varlığı heçliyə mən dəyişərdim,  
Əgər bu dünyada sən olmasaydın.

Doğrandım, kəsildim mən dilim-dilim,  
Dünya əzab evi, ömür vəfasız.  
Gördüyüm hər şeyə inan, sevgilim,  
Sənin gözlərinlə baxıram yalnız.

Hara baxıramsa, görürəm səni,  
Quş səsi, çay səsi sənin səsindir.  
Çəkəndə köksümə gülün ətrini,  
Sanıram bu sənin öz nəfəsindir.  
Qara gözlərində batıram sənin,  
Bu gözlər dəryadan, göydən dərindir.  
Buluda deyirəm, saçındır yəqin,



---

Güllər mənə baxan nəzərlərindir.  
Yarpaqlar - əllərin, çeşmələr - gözün,  
Yağış damcıları - göz yaşalarındır.  
Dünya yaranmışan mənimçin özün,  
Baxışım da sənin baxışlarınızdır.  
Kitabam, gəl məni aç varaq-varaq,  
Gör, nələr çəkmişəm bu zəmanədən.  
Vəfasız bildiyim dünyaya ancaq  
Sənin saçlarınızla bağlanmışam mən.

Dərk edə bilməzdim dəhri, varlığı;  
Heyran olmasaydım gözəlliynə.  
Hüsnünün əsrarı, füsunkarlığı  
Ana təbiəti andırır mənə.

**Leyla**

- Mən ki inanıram sənin eşqinə!

**Məhəmməd** - Demişəm, sevgilim, deyirəm yenə:  
Sənin ürəyindir mənim məskənim,  
Məhəbbət əqidəm, dinimdir mənim.  
Sevirəm!

Sevənə nə qanun, nə din?  
Nəsibi zillətdir sevilənlərin.  
Birdən başqa dini qəbul eyləyən  
Bir qərib yolcuya bənzəyirəm mən.  
Gəlin, qınamayıñ əsla siz onu,  
Bu dinin hansı bir din olduğunu  
Bilmədən, bilmədən ehkamlarını,  
Tanimadan onun imamlarını,  
Ona kor-koranə mən inanmışam,  
Bu dini ən böyük bir din sanmışam.  
Bu dini yaratdı öz məhəbbətim,  
Bir dərdi eylədi yüz məhəbbətim.



**Leyla**

- Sənin bu füsunkar məhəbbətindən  
İncilər yaransın!..

İstərəm ki, mən  
Eşqinə dəm tutub göylər mələşsin,  
Eşqin tarix olub əbədiləşsin.  
Ancaq bir şərt ilə;  
Unutma bir an,  
Sən Türk diyarının öz övladısan!  
Doğrudur, sən indi qürbət eldəsən,  
Ancaq ürəyində yaşasın Vətən.

Vətənin öz dili, öz tarixi var,  
Ölsün Vətənini tanımayanlar!  
Qoy sənin şeirində dil açsın Vətən!  
Onun küləkləri, onun çayları.

Biz ayrı düşsək də öz elimizdən,  
Qürbətdə ölməsin dilimiz barı.  
Sənin bu ilahi ilk məhəbbətin  
Xalqının dilində yazılsın gərək.  
Sənin ki əlində deyildir çətin,  
Döndərib “düşvari asan eyləmək“.  
Axı ərəb, əcəm dillərində sən  
Yazmışan xeyli.  
Şirin sözlərini başa düşməyən  
Öz elin olmazmı səndən gileyli?

Sən ərəb, sən əcəm oğlu deyilsən,  
Sənin öz dilin var, öz Vətənin var.  
Özgə yelkənində seyrə çıxma sən,  
Sənin öz dənizin, öz yelkənin var.



Ah!.. Vətən gözəli, ah Vətən qızı,  
Sənə halal olsun ananın südü.  
Sənin sözlərinlə mənim gözümdə  
Vətən bir pillə də qalxdı, böyüdü,  
Belə övladları olan ölkənin  
Əsməz qara yellər başından bir an.  
Ey Vətən gözəli, gəl, öpüm sənin  
“Vətən dili” mm deyən dodaqlarından.  
Haqq sözün qəlbimi titrətdi mənim,  
Bu Vətən torpağı qoy olsun qənim, -  
Vətəndə yaşayıb, onun dilinə,  
Ruhuna, zövqünə, doğma elinə  
Xor baxan şərəfsiz vətənsizlərə!  
Ən böyük düşməndir onlar bizlərə.  
Külfət namusunu çəkərmi görən,  
Vətən namusuyla yaşamayanlar?  
Heyhat!.. Hələ çoxdur evini Vətən,  
Qohum-qardaşını millət sayanlar.

**Məhəmməd** - Doğrudur, sevgilim, doğrudur bunlar,  
Mən Vətən eşqilə ötən bir quşam.  
Mən sözdən elə bir süfrə açmışam,  
Ərəb də, əcəm də ordan pay umar.  
Ancaq o süfrədə ağız ləzzətim  
Mənim öz dilimdər, öz lisanimdir.  
O dilə bağlıdır arzum, niyyətim,  
O mənim eşqimdir, həyəcanımdır.  
Bəli, türk oğluyam... neyləyim, ancaq  
Hər şeyi atadan öyrənir uşaqq.  
Təzə cığır açmaq çətindir, çətin,  
Əbül-Ülaların, Nizamilərin  
Ən kiçik, ən aciz şagirdiyəm mən;



Ayrıla bilməyib ənənəmizdən,  
Biganə olmuşam ana dilimə,  
Gərək mən qayıdam öz sahilimə...

- Leyla** - Bunu gözləyirəm, mən səndən bunu,  
O sonsuz eşqini, böyük arzunu  
Öz ana dilində əbədiləşdir,  
Şeirini xaqqanla, şahla güləşdir.  
Söhbət davam edir bir xeyli... Leyla:  
“Daha yetər“, - deyə qalxır yerindən.

**Məhəmməd** - Bir az əyləşsənə.

- Leyla** - Yox, bəsdir daha...  
(Məhəmməd ah çəkir yenə dərindən)  
- Nə belə ah çəkdi, ahın daqlara!

**Məhəmməd** - Həsrətin köksümə vurdı min yara,  
Eşit, nələr deyir bu döyüntülər.  
Bəs bizim eşqimiz nə vaxta qədər  
Sinəmiz altında dustaq qalacaq?  
Bəs nə vaxt göylərə qanad çalacaq?

- Leyla** - Səbr elə!

**Məhəmməd** - Ey mənim gülüm, gülşənim,  
Könül dözmür hicran gecələrinə.  
Ulduzlar gözlərim olaydı mənim,  
Hər biriyələ min il baxaydım sənə.

- Leyla** - Yanırsan, əzizim, alış, yan yenə,  
Sənətkar dediyin yanar çıraqdır.  
Elin kədərinə, elin qəminə  
Şair də yanmayıb, kim yanacaqdır?

**Məhəmməd** - Yanıram, desəm də, deməsəm də mən,  
Mən ki alışmışam nur olmaq üçün.  
Keçərəm həyatın dəbdəbəsindən  
Sinəmə çəkilən bircə dağ üçün.



Dözüm yolcusuyam...  
Dərdin əlindən,  
Bülbül deyiləm ki, nalə çəkim mən,  
İnsanam, ahım da vüsal üçündür.  
Səndən ayrıldığım, gör, neçə gündür,  
Gözlərim önungə yaradıram mən  
Sənin surətini düşüncələrdən.  
Gedirsən, yaxşı yol, "ey afəti can!"  
Onsuz da sən mənim öz bağrımdasən!  
Ancaq sevgilimə bir bəxşışım var,  
Bu mənim anamdan qalib yadigar.  
Qızıl medalyondur dediyim barat,  
Sən onu sevginlə daha da parlat!  
Bax, bu medalyonda yanın o işiq  
Şairin eşqidir, götür eşqini.  
Nəyinə gərəkdir bu yar-yaraşıq,  
Onsuz da zinətlər bəzəmir səni.  
Bizim eşqimizdən bir xatirətək  
Bu kiçik töhfəni alasən görək.  
Leyla medalyonu salır boynuna,  
Doğrusu, bəzək də yaraşır ona...  
Çıxır asta-asta qapıdan onlar.

**Leyla**

- Məhəmməd, mənim də bir bəxşışım var,  
Hələ hazır deyil...

**Məhəmməd** - O nədir görən?

- Rəsmini çəkirəm axı sənin mən.  
Gözümün öünüə getirib səni,  
Çəkmək istəyirəm...  
Titrəyir qələm;  
Neçə cür çəkmişəm sənin şəklini,  
Ancaq heç birini bəyənməmişəm.



Gözlərin elə bil yol çəkir sənin,  
Nəyisə, kimisə gözləyir müdam.  
O sonsuz həsrəti nəqş eləməkçin  
Kölğə tapammıram, rəng tapammıram.  
Onlar asta-asta keçir çəməndən,  
Məhəmməd qımışır:

- Bir bura bax sən,  
Bir bax cəlalına çölün, çəmənin,  
Bahar da hüsnünə heyrandır sənin.  
Bahar naxışını səndən götürmiş,  
O sənə hər şeyi qurban demişdir.  
Sənin gözlərini yuxulu görmüş,  
Otlardan çöllərə fərş döşəmişdir.

## ƏMİ QATİLİ

*Ey Füzuli, qalmışam heyrətdə bilməm neyləyim,  
Dövr zalim, bəxt nafərcam, tələb çox, ömr az.*

Gecələr yaman olur,  
Gecələrin qoynunda  
Sirrlər pünhan olur,  
Gecələrin zülməti  
Udur hər cinayəti.  
Zülmətin qucağından  
Çıxıb doğulan səhər,  
Təzə anadan olmuş  
Adsız körpəyə benzər.  
Hələ günahı yoxdur,  
Təmizdir göy də, yer də,



---

Hələ pakdır, təmizdir  
Körpə kimi səhər də.  
Hələ kir götürməmiş  
Onun təmiz ürəyi,  
Körpənin nəfəsidir  
Səhərin saf küləyi.  
Elə ki gündüz olur,  
Yaxşı-yaman durulur,  
Əməllərə, işlərə  
Şahid kimi baxır gün.  
Bütün cinayətlərin  
üstünü örtmək üçün  
Göylər öz çarqatını  
Sərir yerə gecələr,  
Arxa durur elə bil  
Canilərə gecələr.  
Gecələr yaman olur,  
Gecələrin qoynunda  
Sirrlər pünhan olur.  
Gecələrin zülməti  
Udur hər cinayəti.

Bax, belə bir gecədə, gecənin zülmətində  
Qından çıxdı bir qılinc xanın imarətində.  
Bu qılinc düz köksünə endi İbrahim xanın,  
Duyan bir can daş oldu, - gücünə bax zamanın.

Günəş öz tellərini yayan kimi düzlərə,  
Gecə öz sirlərini danişdı gündüzlərə.  
Bağdad bu bəd xəbərdən çalxalandı bir anda,  
İnsan nələr törədir bu vəfasız cahanda.



---

İnsan! Sənin kamalın göylərdən də dərindir,  
Dünyadakı gözəllik sənin əməllərindir.  
Sən qadırsən hər şeyə! Bu qüdrət ki səndə var,  
Bəd əməldən nə çıxar?  
Kim öldürdü xanı, kim?  
Kim tökdü bu qanı, kim?  
Kimdir xanın qatili?  
Bilən bildi, dinmədi,  
“Mənə nə düşüb“, - dedi.

Xanın qardaşı oğlu o gün keçdi xanlığa,  
Əl atdı yamanlığa.  
Talan etdi sarayın dövlətini, varını,  
Zülfüqar, əmisinin yaxın adamlarını  
Məhv etdirdi, taladı bütün obanı, eli.  
Bağdada hakim oldu o gün əmi qatili:  
Niyə etdi bunları?  
O niyə məhv eylədi günahsız insanları?  
Bəli, rəyasət eşqi yaman olur, çox yaman!  
Onun əlindən aman, onun felindən aman!  
Bu dərdə tutulanlar insanlığa yad olur,  
Adı insan olsa da, insana cəllad olur!

Şərinqin dərdi böyükdür qədim tarixi qədər,  
Didir biri-birini təriqətlər, nəsillər.  
Qardaş-qardaşa düşmən, oğul ataya düşmən,  
Didir biri-birini xaqanlar hikkəsindən.

Füzuli ömrü boyu  
Neçə-neçə qanların,



---

Odların, üsyanların  
Burda şahidi oldu.

Yurda dəyən zərbələr  
Məhəmməd Füzulinin  
Sinəsinə vuruldu.  
O hələ uşaq ikən  
Torpağın yarasını,  
Öz elinin, yurdunun  
Matəmini, yasını  
Duymuş öz ürəyində,  
Doğmuş bu yaralardan  
Minbir söz ürəyində.  
O hələ uşaq ikən  
Düşünmüş için-için:  
“Bu yollar, təfriqələr,  
Təriqətlər nə üçün?  
O, bir şeir də yazdı Zülfüqarın adına,  
Şeir düşdü dillərə, tez yayıldı hər yana.  
Rəyasət davasını şeirlə qamçıladı,  
Sözlərdən könüllərə sanki nur damcıladı:  
..Rəyasət! Hökmün çatır bu dünyada hər yerə,  
Sən “şərəf gətirirsən bəzən şərəfsizlərə“.  
Sən alçaq bir vücudu qiymətə mindirirsən,  
Sən adı bir insana “dahilik də verirsən!“  
Nələr çəkir adamlar sənin fərmanlarından!  
Bəzən sənin gücünlə, qüdrətinlə bir insan  
Bir top kimi oynadır əlində bu cahanı,  
Mininə ölüm yazır bir quduzun fərmani.  
Rəyasətlər, rütbələr cinayətlə doludur,  
Bəşər başda oturan quldurların quludur.



Şeir gəzdi dilləri, gəlib çatdı saraya,

Aldı alınəsəblər Zülfüqarı araya:

- Xan sağ olsun, Füzuli artıq həddini aşdı,

Biz heç, budur indi də gəlib sizə sataşdı.

Dirək oldu göylərə Zülfüqarın nərəsi,

Güclü bir fərman oldu bir alçağın cir səsi:

- Azdır ona ölüm də, gərək ona dağ vuram,

Şeir deyən dilinə od basam, qadağ vuram!

Tez bir cəza düşünün, ağır cəza!

Əyanlar

Hərəsi bir söz deyir,

Bəyənməyir Zülfüqar.

Vəzir qalxır ayağa:

- Xan sağ olsun, bu şair

Müəlliminin qızı Leylanın aşiqidir.

Siz bu qızı alsanız onun əlindən əgər,

Füzulinin qəlbinə məhşər dağı çəkilər.

- Bax, bu, yaxşı xəbərdir, bu tədbirə mən varam,

İstədiyim qisası indi ondan alaram.

Gedin qızı gətirin, qəmlərim unudulsun,

Şairin sevgilisi xanın kənizi olsun!

## İKİ HÖKMDAR

*Vadiyi-vəhdət dəqiqətdə məqami-eşqdir,*

*Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.*

Xanın elçiləri minbir vəd ilə

Qoca müəllimi tutdular dilə.



Qızı gətirdilər saraya zorla,  
Hər şeyi sarayda anladı Leyla.  
Yetirdi özünü xacə o saat,  
Baxdı təzə ovun üzünə mat-mat:  
- Allah, bu hurimi, mələkmi?! - deyə,  
Xacə heyran qaldı bu gözəlliyə.  
Hərəmlər dəydilər biri-birinə,  
Baxdılara həsədlə rəqiblərinə.  
Gəldi məşşatələr, bir anda gəldi,  
Gəlin otağında meydan düzəldi.  
Onu salamlayıb, xoş dindirdilər,  
Saray ədasıyla geyindirdilər...  
Üzüldü hər yerdən Leylanın əli,  
Eldən ayrı düşdü ellər gözəli.  
Ancaq şirin sözlər, şirin vədələr,  
Təhqirlər, təhdidlər, min cür hədələr  
Onun inadını qırı bilmədi.  
“Mən öz mənliyimi satmaram!” - dedi.  
Xəbər çatdı xana, qəzəbləndi xan,  
Qulaqlar tutuldu bağırtısından:  
- Necə? Yola gəlmir?  
Çəngiyə bir bax!  
Mənim iradəmə təslim olmamaq?!  
Yaxşı! Bu axşam  
Mən özüm onunla hesablaşaram!..  
Gör nələr yaradır hökmü dövranın:  
Leyla hüzurunda dayanmış xanın.  
Xan qızı görünçə birtəhər oldu,  
Çatıldı heyrətdən onun qaşları;  
Gözü dumanlandı, nitqi tutuldu,  
Görünçə süzülən lal baxışları,



Yandı ürəyində ehtiras odu,  
Qəzəbi soyudu, hirsi soyudu.  
Gözəllik! Kim sənə “mən koram,” - dedi.  
De, sənin öündə kim baş əymədi?  
Ürəklər başında var yerin sənin,  
Qılıncdan itidir kəsərin sənin!  
De, sənin gücündən böyük güc hanı?  
Alan sən olursan ixtiyarını  
İnsanın əlindən bir an içində.  
Bəzən əqidə də, məslək də, din də,  
Sənin atəşinə yanıb kül olur,  
Əməller, arzular göyə sovrulur.  
Dinindən əl çəkib o Şeyx Sənan,  
Boynuna bir anda xaç salmadımı?  
Qayəsi yolunda ucalan insan  
Gözəllik öündə alçalmadımı?  
Gözəllik daşı da gətirər dile,  
Hökmünə ram olar vəhşilər belə.  
Xan qızı görünce birtəhər oldu,  
Çatıldı heyrətdən onun qaşları;  
Bədəni uçundu, nitqi tutuldu,  
Görüncə süzülən o baxışları.  
Baxışlar -  
Nə qədər dərindir hələ,  
Batar o gözlərdə qəvvaslar belə.  
O ilahi gözlər, o ulu gözlər,  
O nərgiz baxışlar, yuxulu gözlər  
Yatan duyğuları yuxudan eylər,  
Bir yol süzüləndə min bir qan eylər.  
Həyat eşqi ilə o dolu gözlər,  
O xumar baxışlar, yuxulu gözlər -



Böyük bir şairin ilham çırağı  
Alçaq bir qatilin önungdə yanır.  
Şairin qəlbinə çəkilən dağı  
Xan öz aləmində intiqam sanır.  
Xeyr!  
Qisasında yanılmışan sən!  
Bu, qisas deyildir əgər düşünsən.  
Lənət oxuyacaq nəsillər sənə,  
Qoy qanad verməsin bu illər sənə.  
Güvənmə taxtına, şərəfsiz insan,  
Sən aylar, sən illər hökmdarısan.  
Osa əsrlərə hökm edəcəkdir,  
Zülm yaşasa da, ömrü gödəkdir.  
Xan qızı görünçə birtəhər oldu,  
Çatıldı heyrətdən onun qaşları;  
Bədəni uçundu, nitqi tutuldu,  
Görünçə sözülən o baxışları.  
Sarsıldı sehriylə gözəllik onu,  
Gözəllik önungdə əfsunlandı xan.  
İlk dəfə unudub xan olduğunu,  
Özünü bir adı insan sandı xan.  
Gözündə kiçilir, alçalır onun  
Taxtı, rəyasəti, hökmü, fərmani.  
İlanı yuvadan çıxaran əfsun,  
Quzuya döndərir zülmkar xanı.  
Xacəni səsləyib:  
- Aparın! - dedi.  
Qızı apardılar hərəmxanəyə,  
O gündən göz yumdu xan da hər şeyə.  
Keçdi bir neçə gün, xanın gözləri  
Röyalar içində dumanlanırdı.



Xan o gündən bəri, o gündən bəri  
Hər nə görürdüsə, yuxu sanırdı.  
Düşünür: görəsən, o gözəl sənəm  
Hüsünün sehrini hardan götürmiş?  
Xan başa düşmürdü - nəydi o aləm,  
Nağılmış eșitmiş, yuxumu görmüş?  
Xacəni çağırıb yanına bir gün,  
Xan öz ürəyini danışdı bütün.  
Söylədi Leylaya vurulduğunu:  
- Baş hərəm qoyuram, - dedi, - mən onu...  
Xacə xan əmrini çatdırıldı qızı,  
Qız susdu, qəlbindən qan sıza-sıza.

**Leyla**

- Bu sözlər xahişmi, yoxsa əmrmi?

**Xacə**

- Xahiş!

**Leyla**

- Hərəmxanə bəs eyləmirmi?

**Xacə**

- Yox! Sən ulduzların ən parlağışan,  
Sənin camalına heyran olub xan.

O sevir səni.

**Leyla**

- Mən isə sevirəm bir özgəsini.

**Xacə**

- Qızım, təpik atma, gəl, öz baxtına.

**Leyla**

- Mənim öz bəxtim var.

**Xacə**

- Nə deyim xana?

**Leyla**

- De ki, üz döndərib məhəbbətimdən,  
Ucuz şöhrətlərə əyilmərəm mən!

**Xacə**

- Qızım, inad olma, inadı sindir,  
Anla ki, xan sənin hökmdarındır!

**Leyla**

- Xacə, dediyini yaxşı düşün bir,  
Qəlbin hökmdarı məhəbbətidir.

Zindana saldılar Leylani o gün,  
Dünya zindan oldu Məhəmməd üçün.



Leyla razı idi öz əməlindən,  
O, zəhər içmişdi eşqin əlindən.  
Məhəbbət yolunda çəkdiyi əzab  
Ona kədər deyil, vüqar gətirdi,  
O öz həyatını, cavan ömrünü  
Uğursuz taleyin hökmünə verdi.  
O dedi: - Zülmünlə, ey çərxi-dövran,  
Ciyərim qan oldu, yaralanmışam.  
Ancaq demərəm ki, sən bivəfasan,  
Verdiyin cəfanı vəfa sanmışam.  
Onun əzabını çəkdi Məhəmməd,  
Sifariş göndərdi dalbadal xana.  
Ürəyində ağrı, gözündə həsrət,  
O, lənət yağırdı çərxi-dövrana.  
Yazdı: "Tanımırəm nə xan, nə qanun".  
Yazdı: "Düşmən qəvi, taleyim zəbun".  
Yazdı: "Qıyarımı, gülə? Qaydadır,  
Bülbülü salarlar qəfəsə, ey xan.  
Hökmün ki, ölkədə hər yerə çatır,  
Çəkinmə bülbülün ah-fəqanından.  
Güvənmə hökmünə, təxti-tacına,  
Zamanın yolları düyüñ-düyündür.  
Zülmün qılincını götür, sal qına,  
Gülə əl qaldırmaq gücsüzlüyündür.  
Qorxmuram zülmündən, siyasətindən,  
Şairəm, qaraya ağ demərəm mən!  
Səndə zərrə qədər insaf var isə,  
Gülü yox, bülbülü sal o məhbəsə!.."  
Məktublar dalbadal axdı saraya,  
Əyanlar aldılar xanı araya.  
Hərə bir söz dedi,



Çox düşündü xan,  
Yenə də dönmədi öz inadından.  
Dedi: - Tez saraya çağırın onu,  
Anladaq şairə qudurduğunu!..  
Sağında, solunda yaltaq kübarlar,  
Bir yanda Füzuli, bir yanda Leyla;  
Xanın gözlərində od var, alov var,  
Gah sağa boylanır, gah baxır sola.

**Xan** - Deyirler, Leylanın Məcnunusan sən,  
Nə deyə bilərsən məhəbbətindən?

**Füzuli** - Əsl aşiq mənəm düzü, hökmdar,  
Məcnunun dünyadaancaq adı var.  
Mənəm bu əsrdə eşqin allahı,  
Məni bənzətməyin Məcnuna zinhar,  
Ahımca olsaydı Məcnunun ahi,  
Yuva tikərdimi başında qışlar?

**Xan** - Leylanın şəninə onda gərək sən,  
Burda bədahətən şeir deyəsən...  
Füzuli danışmir...

- Hə, bəs nə oldu?  
Həcv deyən dilin niyə tutuldu?

**Füzuli** Füzuli danışmir...  
- Əmr edirəm mən:  
Gərək hüzurumda şeir deyəsən!

**Xan** - Bir xan olsanız da, bunu bilin siz,  
Mənim hökmdarım siz deyilsiniz.

**Füzuli** - Sənin hökmdarın bəs kimdir, görən?  
Özgə xanlığının təbəsisən sən?  
- Leyla - namusumdur, Leyla - arımdır,  
O mənim yeganə hökmdarımdır.  
Ömür dastanımdır o gözəl pəri,



---

Hökm onun hökmüdür, əmr onun əmri.  
Gülür gözlərində Leylanın cahan,  
Deyir: - Belə olar sevənlər, ey xan.  
Onun hər kəlməsi - eşqin səsidi,  
Aşıqin sultani - məşuqəsidir.  
Hökmdar bu sırrı yaxşıca bil sən,  
Sevgi dünyasında hələ tifilsən.

**Xan**

- Sus!

**Füzuli**

- Susa bilərmi dolu ürəklər?  
Zəncir götürməyir azad diləklər! -

Deyə cavan şair qalxır üsyana.

Bütün qəzəbini yağıdırır xana:

- Eşit sözlərimi, ey xan, indi sən,  
Mən də sənin kimi bir hökmdaram.  
Sən öz hökmün ilə gəldi-gedərsən,

Mən ulu sevgimlə həmişə varam.

Sən də şah, mən də şah...

Sən ölkələri,

Mənsə könülləri fəth edirəm, xan!

Qılincdır, nizədir silahın sənin,

Mənim silahımsa sözdür hər zaman.

Qılinc bu gün varsa, sabah pas tutar,

Sözünsə qılinci həmişə parlar.

Qılıncla, mızraqla sən danışırsan,

Mən nəşə doğuran sözlərlə, ey xan.

İndi ki belədir, gəl məndən əl çək,

Axı, çəkişənlər tay olsun gərək!

Gəl mənim Leylamı alma əlimdən,

Onsuz nəfəsi yox, quru canam mən.

- Mənə də, ey şair, bax bu gərəkdir.

Səni ömrün boyu inlədəcəkdir, -

**Xan**



Bu gün hüzurumda dediyin sözler,  
Gərək həsrət qala sənə o gözlər.  
Ölüm belə azdır sizə, dayanın,  
İkiniz bir oda yandıqca yanın!

## AH, O ZALIM OVÇULAR!..

*Oxun gəldikcə sinəmdən sədalardır çıxan bilməm,  
Dil eylər nalə, ya peykan dəyər sinəmdə peykanə.*

Bu əhvalatdan sonra hələ bir neçə ay da  
Saxladılar Leylanı məhbus kimi sarayda.  
Leyla soldu, saraldı, xəzan vuran bağ kimi,  
Sızladı gecə-gündüz yağısız bir çıraq kimi.  
Ürəyinin dərdini dedi o bəxtiqara, -  
Gündüzlər buludlara, gecələr ulduzlara.  
Yuxusu da gecələr uçub ərşə çəkildi,  
Sübə qədər gözləri şam-çıraqa dikildi.  
Dedi: - Sən də yanırsan, mən də... bir fərqimiz var;  
Yanğı elə yanğıdır, bu fərq bizi ayırar:  
Sən gecələr yanırsan, mənsə, mənsə, ey çıraq,  
Həm gecələr yanıram, həm gündüzlər, dərdə bax!  
Zülmələr, işgəncələr sarsıtmır ancaq onu,  
Füzulinin verdiyi o qızıl medalyonu  
Sinəsinə basaraq hicqırır sübhə qədər;  
Füzulinin yazdığı könül yaxan qəzəllər  
Saray divarlarını dəlib keçir bir anda,  
Bu qəzəllər gül açır qızın dodaqlarında:  
“Aşıyanı-mürğı dil zülfə-pərişanındadır,  
Qanda olsan, ey pəri, könlüm sənin yanındadır.



Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,  
Qılma dərman, kim həlakim zəhri-dərmanındadır.  
Bəs ki, hicranındadır, xasiyyəti, qəti həyat,  
Ol həyat əhlinə heyranam ki, hicranındadır“,  
Muğam üstə oxuyur Leyla bu sətirləri,  
Heyran qoyur səsinə o, göyləri, yerləri,  
Bu səs əridir qışın şaxtasını, qarını,  
Bu səs dilə gətirir saray divarlarını.  
(Dərdi ağır deyildir dərdini bilməyənin,  
Dərdi yaman ağirdır sevib-sevilməyənin...  
Dərdinə dərd çatarmı  
    Həm sevib, həm sevilib  
    Eşqi yetim qalanın?  
    Həm özü, həm aşiqi  
    Bir alçağın əlində  
    Qul olub alçalanın!)

Xan gözlədi,  
Gözlədi,  
Çatmadı arzusuna;  
Qızın inadkarlığı çox ağır gəldi ona.  
Çox düşündü, nəhayət, hiylələrə əl atdı,  
Bir gecə qol gücünə məqsədinə o çatdı.  
Saray əhli car çəkib xəbər yaydı hər yerə:  
Leyla sürgün edilmiş Bağdaddan yad ellərə.  
O gündən də Füzuli dərə aşdı, dağ aşdı,  
Obaları, elləri oymaq-oymaq dolaşdı.  
Şeir dedi, inlədi, o, “Leyla!“, “Leyla!“ - deyə,  
Yaralı ahu kimi baş vurdı hər şenliyə.  
Keçdiyi hər obadan Leylanı xəbər aldı,  
O öz məhəbbətiylə ucaldı, hey ucaldı.  
O gördü qasırğa da, gördü şaxta da, qar da.



Gördüm deyən olmadı Leyləni bir diyarda.

Günəş saraldı getdi,  
Göylərə daldi getdi.  
Ayı - Leylası bildi,  
O da yan aldı getdi.

Ürək vurur, yorulmur,  
Könül yanır, qor olmur.  
Sənə baxan gözlərim  
Niyə sənsiz kor olmur?

Füzuli obaları gəzməkdən yorulmadı,  
Ancaq onun səsinə bir səs verən olmadı.  
Məhəbbəti ürəkdə, qəzəlləri sinədə,  
Kor-peşiman qayıtdı o, Bağdada yenə də.  
Ürəyində boğuldı Füzulinin haqq səsi,  
Bülbüllərin naləsi, küləklərin nəgməsi,  
Ahəng tutdu aşiqin “naleyi-dilsuzinə”.  
Daldi düşüncələrə, xəyallara o yenə.  
Onun sonsuz dərdləri yetişmədi dəvaya,  
O qayıdib evinə çəkildi inzivaya.  
Gecə-gündüz düşünmək ona bir adət oldu,  
Təsəllisi bir xəyal, bir də ibadət oldu.  
O, çox mənalalar verib dünya qeylü-qalına,  
Göylərdən cavab umdu yerlərin sualına.  
Fələklər göydə çin-çin yandı onun ahindan,  
Arzusunun çıraqı alışmadı bircə an.  
Ürəyinin naləsi,  
Aman səsi, ah səsi  
Yatanları oyatdı, bəxtini oyatmadı.



Ahi göylərə çatdı, zalim xana çatmadı.  
Alnında izlər açdı əzabları xış kimi,  
İnlədi çöldə bitən yaralı qamış kimi.  
Şair açıb qəlbini dedi: - Yanan mənəm, mən,  
Günəşə, ulduzlara, aylara düşmənəm mən.  
Onlar öz tellərini elə ki yerə sərir,  
Mənə min cür fəlakət, faciələr göstərir.  
Siz məndən soruşmayın, mən nələri sevirəm,  
Buludları sevirəm, gecələri sevirəm.  
Ensin yerə buludlar, ensin yerə qaranlıq,  
Ələmləri, dərdləri mən görməyim bir anlıq.  
Ah, o zalim ovçular!.. Ah, o zalim ovçular!..  
Onlarda insafmı var?  
Yuvasını dağıtdı mənim bülbüllərimin,  
Yuxusunu qaçırtdı yuxulu çöllərimin.  
Bu dünyaya gələli üzüm gülmədi bir gün,  
Dünyadan zövq istəyən dünyadan əl götürsün?!  
Mən bir zövq görəmmədim nə qədər dünyadayam,  
Qəm dənizi içində yalqız qalan adayam.  
Nə qəlbimin ahları, nə gözümün qan-yaşı  
Söndürə bilmir mənim sinəmdəki atəşi.  
Əridirəm oduma ürəyi də, canı da,  
Qorxuram ki, yandırıram oduma dünyani da,  
Dəli küləkləriylə dilə gəlib ney kimi,  
İstərəm ki, təbiət çalsın mənim qəmimi.  
Yerdə odalar qalansın,  
Dəryalar dalgalansın,  
Hayqırsın üsyənim.  
Görüb eşitdikcə mən, oda yaxdım canımı!  
Necə dözüm bu dərdə, məgər daşam, dəmirəm?  
Mən görmək istəmirəm, eşitmək istəmirəm.



Görüb eşitdikcə mən artır sına dağlarım,  
Ətdən gözüm olaydı, daşdan da qulaqlarım.  
Hər şey yalandır, yalan! Ömür qəm karvanıdır,  
Talelər ömürlərin əbədi sarvanıdır.  
Böhtanlar vadisində ömür atımı sürdürüm.  
Kefdən dəm vuranları, mən ki, yalançı gördüm.  
Vəfa umduqlarımızdan cəfa gördüm hər zaman,  
Güzgündən sidq istədim, əyri gördüm özümü.  
Suya dedim dərdimi, axıb keçdi yanından,  
O da ağızında qoydu iki kəlmə sözümüz.  
Ey dəhşətli fikirlər, məndən uzaqlaşmayın,  
Siz mənim ürəyimdən kənarda ağlaşmayın.  
Şairəm, qəm içində keçir gecəm, gündüzüm.  
Sevdalı xəyalların övladıyam mən özüm!  
Yalnız yalan gerçəkdir. Mən bu haqqı danmiram,  
Mən öz varlığıma da şəkk edir, inanmiram.  
İnanmiram göyə də, inanmiram yerə də,  
Min əfsanə uydurən böyük nəbilərə də.  
Varsa bir inandığım: yalnız eşqdır o da,  
Min dünya kəşf etmişəm, eşqimlə bir dünyada.  
Özüm də heç bilmirəm bu dünyaya nə deyim?  
Nə gecəm bir gecədir, nə gündüzüm bir gündüz.  
Ey mənim məhbəbbətim, eşqim, hissim, diləyim,  
Siz həm mənim həyatım, həm də ölümümsünüz!  
Ölüm, sağ görüb məni, atma mənə pəncəni,  
Mən ki çoxdan ölmüşəm, naləm aldatmış səni!

Aylar keçdi, il oldu, əvəz etdi gün-günü,  
Zaman verdi hökmünü,  
Yaman verdi hökmünü:  
Şah Təhmasib bir gecə hücum çekdi Bağdada,



Düşdü yenə qan-qada.  
Zülfüqarın taxtını  
Çevirdilər başına,  
Gecənin zülmətində o, yaşına-yaşına  
Qaçırdı təkbaşına.

Elə bu vaxt, bu zaman  
Qayıdırı Füzuli evə yaxın obadan.  
Onlar qarşılaşdırılar.

Görən kimi tanıdı şair onu:  
- Zülfüqar!

Hara belə qaçırsan, dayan, sənə sözüm var.  
- Aman, şair qoy gedim.  
- Dayan, hələ dayan, xan,  
Elə ki ayrı düşdün öz taxtından, tacından,  
Adı bir adam oldun, getdi şanın, şöhrətin,  
Təxti-tacında imiş bütün gücün-qüdrətin.  
Get, zülmündən qurtarıb, məmləkət azad oldu,  
“Zülm ilə abad olan ədl ilə bərbad oldu“.

“- Padişah mülk dinarü dirhəm rüşvət verib,  
Fəthi-kışvər qılmağa eylər mühəyyə ləşkəri.  
... Göstərən saətdə dövrani-fələk bir inqilab,  
Həm özü fani olur, həm ləşkəri, həm kışvəri.  
Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən,  
Eyləmiş iqbalimi asarı-nüsərət məzhəri.  
... Qanda kim əzm etsə, mərsumu məvacib istəməz,  
Qansı mülkü tutsa, dəyməz kimsəyə şüru şəri...“

- Söylə, Leyla hardadır?  
- Sarayda.  
- Yalan demə.  
- Mən düzünü deyirəm, saraydadır.  
- Qəlbimə



Sənin fitnələrindən çəkildi məhsər dağı,  
Heyif! Dünya saxlayır qoynunda hər alçağı. -  
Deyə ordan birbaşa saraya gəldi şair,  
Axtardı hücrələri, otaqları birbəbir.  
Girdi hərəmxanəyə,  
Tapılmadı Leylası, “o, hara getmiş?” - deyə  
Düşündü içün-için,  
Yenə köhnə yarası təzələndi şairin.

O gecə Zülfüqar xan  
Qaçan kimi saraydan,  
Qapıları açdılar.

Qızlar hərəmxanadan çıxıb dağlışdır.  
Hərə getdi bir yerə, Leyla da azad oldu,  
Sanmayın ki, o bundan, fərəhləndi, şad oldu.  
Gecənin zülmətində öz-özünü deyirdi:  
“Hara gedim mən indi?  
Evəmi? Bəs atamın necə çıxım üzünə?  
Heç özü də bilməyir, fikri nədir, qəsdi nə.  
Hələ bu heç... Məhəmməd! O nə deyər bəs mənə?  
İtirdim ismətimi... Gülməzmi hər kəs mənə?  
Yox, yox, mən bu halımla göydən yerə enmişəm,  
Bir alçağın əlində mən ki, ləkələnmişəm.  
Mən bədbəxti taleyim yaman saldı çətinə,  
Şairin o müqəddəs, böyük məhəbbətinə  
Layiq ola bilərmi mənim ləkəli adım?  
Heyhat! Gözümdə qaldı bütün arzum, muradım,  
Yox! Bu daha ağırdır bütün işgəncələrdən!  
Məhəmmədin gözünə görünə bilmərəm mən. -  
Deyə, doğma şəhəri gecə tərk etdi Leyla,  
Kərbələli bir qızə qoşulub getdi Leyla.  
Getdi, çıxdı şəhərdən.



Bir xeyli getdi... Birdən:

- Yox, mən onu görməmiş hara gedirəm, - deyə,

Leyla döndü geriyə:

- Aman, bacım, izn ver, gedim, görüm mən onu -  
Könlümün ilk dostunu.

Bəlkə bu lilli sular axdı, heç durulmadı,

Onu görmək bir daha mənə qismət olmadı.

Qulağında bir daha səslənmədi səsi də.

- Gedək, - deyə qoşulur ona rəfiqəsi də!

O keçdikcə şəhərin tanış küçələrindən,

Təəssüflə ah çəkir, köks ötürür dərindən.

Düşünür asta-asta: Küçələr, ay küçələr,

Mən sizin sinənizi tapdamışam nə qədər.

Bu yollarla nə qədər mədrəsəyə getmişəm,

Qayğısız illərimi mən burda əritmişəm.

Bu yollarda itibdir ömrün şirin dəmi də.

Bu yollarda tapmışam mən öz sevgilimi də.

Ah... bu yollar, bu yollar!

Neçə il bundan qabaq

Kim deyə bilərdi ki, belə bir gün olacaq?

Kim deyə bilərdi ki, könlüm düşəcək dara?

Göz yaşlarım axacaq gül səpdiyim yollara?

Gülə-gülə keçdiyim bu yollardan bir zaman

Mən ağlaya-ağlaya keçəcəyəm... ay aman!

Bir düşdüyüm günə bax!

Taleyin hökmünə bax!

Leyla bayaqdan bəri

Gəzir bütün şəhəri.

Ancaq rəfiqəsi də

Gözdən buraxmir onu,

İzləyir öz dostunu



Belə ağır günündə.

Mədrəsənin önündə

Gəlib Leyla dayanır,

Ötən günləri anır.

Səslənir qulağında bir inilti, bir ənin,

O öpür kandarını ona tanış hücrənin.

Nəzərləri içəri sancılıb durur nədən?

Məhəmmədi soruşur elə bil o, hücrədən.

Evlərinin yanından ötərkən yana-yana,

Ötəri nəzər salır o, balaca eyvana.

Gəlib çıxır, nəhayət,

Balaca bağçasına sevimli Məhəmmədin,

Məhəbbəti inləyir qəlbində həzin-həzin.

Pəncərənin önündə o dayanır lal kimi,

Gördükleri görünür gözünə xəyal kimi.

Odur, şair oturmuş balaca miz dalında,

Quş lələyi əlində, bir dünya xəyalında.

Yazır, pozur... əriyir önündəki şam kimi.

“Ah... o yazır, o yazır yəqin mənim eşqimi, -

Deyə Leyla düşünür:

- Xeyli keçmiş gecədən,

Yatmayıbsan hələ sən.

Mənim böyük şairim, ah yazır, aman yazır.

O, “Şəbi-hicran“ deyir, o, “Şəbi-hicran“ yazır.

Zilləyib gözlərimi pəncərənə baxıram,

Gülüm, sənə baxıram.

Məhəbbət sapımıza vuruldu bir kor düyü,

Bax, bu saat eşqini kağızlara tökdüyün

Sevgilin durub sənin,

Önündə pəncərənin.

Səninsə xəbərin yox!



Mənimlə bircə anlıq

Görüşünə sən yəqin

Həyatını verərdin!

Başa düşmək olmayır gərdişi, ey sevgilim,

Tərsinədir dünyanın hər işi, ey sevgilim,

Səni çox sevdiyimdən,

Burdan getməliyəm mən.

Ləkəli bir ad sənə istəmirəm yük olsun! -

Qoy sənin böyük adın həmişə böyük olsun!

Deyə doğma şəhəri gecə tərk etdi Leyla,

Kərbəlalı dostuna qoşulub getdi Leyla!

### “LEYLİ VƏ MƏCNUN”

*Ey Füzuli, qılmazam tərki-təriqi eşq kim,  
Bu fəzilət daxili-əqli-kamal eylər məni.*

“Hasilim yox səri-kuyində bəladan qeyri,

Qərəzim yox rəhi-eşqində fənadan qeyri.

... Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə

Kimsə yox cizginə, girdabi-bəladan qeyri.

Nə yanar kimsə mənə atəsi-dildən özgə,

Nə açar kimsə qapım badi-səbadan qeyri...“

O saxlayıb qələmi bir ah çəkdi bu zaman,

Səhər küləkləriylə Kərim girdi qapıdan. -

Sevincindən yaşardı gözləri bu dəm onun,

Qalxıb atdı özünü qucağına dostunun.

Bir xeyli baxdı onlar üzünə bir-birinin,

Sözünü gözlər dedi dolu ürəklərinin.



Dostlar xeyli susdular,  
Axdı ürəklərindən qanlı sular, lal sular.  
Bu hal bir xeyli keçdi...  
Nəhayət əyləşdilər,  
Gözdən sözə keçdilər.  
Füzuli qəzasını bir-bir ona danışdı,  
Yana-yana danışdı.  
O axırda oxuyub dostuna son şeirini,  
Yerə dikdi yaşı dolu o yorğun gözlərini.  
- Dostum, bu şeir deyil, şeir dinləmədim mən,  
İldirimmi çaxırdı sənin sətirlərindən?  
Yoxsa yanaqlarına dəydi sübhün nəsimi?  
Bu, göyün hıçkırığı, bu, yerin naləsimi?  
Bu, baharın çiçəyi, zimistanın qarıdır.  
Bu, öz oduna yanmış qəlbin alovlarındır.  
Dostundan gizlətmə, gəl, sən gözünün yaşını,  
Çevir şeir incisənə qəlbinin atəşini.  
“Xəmsə“ni gətirmişəm, budur, sənə hədiyyə,  
Götür, oxu bir daha.  
Füzuli: “Sağ ol“, - deyə,  
Öpür, öpür “Xəmsə“ni, dərya kimi çağlayır,  
Sonra o, aram-aram kitabı varaqlayır.  
“Leyli-Məcnun!..“ dayanır o burada.  
- Bunu mən,  
Dostum, oxumaliyam bu halimdə yenidən.  
**Kərim**  
**Füzuli**  
- Daha yaxşı duyarsan sən indi bu dastanı.  
- Məni sənintək duyan bir dost, havadar hanı?  
Minnətdaram sənə mən,  
Sən Məcnunun Zeydisən!..  
Havayı keçirmədi bir saatı, bir anı.  
Nizami Gəncəvinin “Leyli-Məcnun“ dastanı



Onu vəcdə gətirdi... Təkrar-təkrar oxudu,  
Gah oxudu, gah da ki, əlinə aldı udu.  
Çaldı,  
Çaldı,  
Çox gizli nöqtələr tapdı onda,  
Tapdı axtardığını muğamın xallarında.  
Açıb ona sərrini çox gizli pərdələrin,  
Düşündürdü şairi Nizami dərin-dərin.  
- Hər sətri bir xəzinə, hər sözü bir pəhləvan,  
Heyf!.. Ana dilində yazılmamış bu dastan.  
Bax, burada gör necə xal vurubdur Nizami,  
Öz böyük arzusunu dondurubdur Nizami  
Daşuzlu qanunların şaxtasında, qarında.  
“Ey qulluq halqaları! Siz o sənətkarın da  
Qulağını sıxdınız, unutdu öz dilini.  
Danişa da bilmədi, yandırıdı söz dilini.  
Yaşasam da həmişə mən ərəb ölkəsində,  
Yaşatmışam xalqımı öz şeirimin səsində.  
Azərbaycan oğluyam... Bilsin bunu, qoy, aləm!  
Mürəkkəbə döndərib kağıza tökməliyəm, -  
“Vətən“, “Vətən“, - söyləyən ürəyimin qanını,  
Bu köhnə əfsanəni - Leylinin dastanını.  
Leylamin öz dilində yazam gərək, yazam mən!  
Yeni dastan bağlayım nakam məhəbbətimdən!..  
Füzuli muğam üstdə yazdı “Leyli-Məcnun“u,  
Gah neyi ağlatdı o, gah ney ağlatdı onu.  
Muğamın sinəsindən doğdu Füzuli şeiri,  
Elin hicran səsindən doğdu Füzuli şeiri.  
Muğam bir xəzinədir, açarıdır duyğular,  
Muğamda sevinc də var, muğamda kədər də var.  
Muğam mənim xalqımın misilsiz kamalıdır,



Tarixidir, eşqidir, arzusu, amalıdır.  
Tar səsinə qulaq as...  
Bu səs elin nəfəsi,  
Bu səs gözlərdən axan yaşların damcı səsi.  
Bu səs sükuta dalmış göyü də dilləndirər,  
Ulduzlar da bu səsin önündə baş endirər.  
Dinlərkən onu... yerdən ayağımız üzülür,  
Səslərin laylasında gözlərimiz süzülür.  
Gah göylərə ucalır, gah yerə alçalrıq,  
Xəyalın qanadında özümüzə dalırıq,  
Gözümüzün önündə açılır nələr-nələr,  
Əlvan-əlvan lövhələr.  
Muğam, sənsiz keçməsin ömrümün bircə günü,  
Muğam, sənin önündə ən incə söz gücünü,  
Ən zərif güllər belə itirər öz rəngini.  
Azərbaycan şeirinin yaratdırın ahəngini!  
Torpağa can verirsən,  
Dilsiz daşları belə sən dilə gətirirsən!  
Mən səni dinləyəndə, ah, bu nədəndir müdam,  
Dərdim də yada düşür, sevincim də, ay muğam,  
Ötən xatirələrim cana gəlir, bu dəm mən  
Yaşadığım günləri yaşayıram yenidən.  
Güçün kimi güc hanı?  
Sənin gücün, qüdrətin  
Ölümə də səsləyir, həyata da insanı!  
Axtardığı Leylani o tapmadı həyatda,  
Həyata güldüyündən,  
Ağlatdı zülüm-zülüm  
Füzulini həyat da...  
O, qələmə əl atdı,  
Leylanın xəyalını kağız üstdə yaratdı:



“Xəyal ilə təsəlliidir, könül meyli-vüsal etməz“.  
Könüldən dişrə bir yer olduğun aşiq xəyal etməz.  
Füzuli əyləşib otağında tək,  
Oynasır üzündə qəm buludları.  
Bayırda cüccərib min gül, min çiçək,  
Əriyir qəlbində dağların qarı.  
Qəlbinin gözüylə dünyaya baxıb,  
Dedi: arzulara dar gəlir cahan.  
Leylini, Məcnunu yandırıb-yaxıb,  
Keçirdi zamanın firtinasından.  
Yandı dünya odu onun üzündə,  
Ahını Məcnunun ahına qatdı.  
Zamanı ağlatdı Leyli gözündə,  
Məcnunu zamana üsyan yaratdı.  
İnlədi, batmadı ancaq o, yasa,  
Düşündü, aləmi düşündürdü o.  
Nofelin parlayan qılincindəsa,  
Bir gün parlayacaq haqqı gördü o.  
Tökdü kağızlara könül varını,  
İlhamı kükrədi, tügyana gəldi.  
Bir daha oxuyub yazdıqlarını, -  
Sənətin gücünə heyran kəsildi.  
Dedi: - Sənətimlə illərdən bəri,  
Daşa, torpağa da can verirəm mən.  
Bəngü-badələri, cansız şeyləri,  
Danışan insana çevirirəm mən.  
Mən gah ney oluram, gah dəf, gahsa tar,  
Gah kanon oluram, gah ud, gah setar.  
Ney olsam, ney kimi inlərəm həmən,  
Tar olsam, sim kimi gərilərəm mən.  
Bir anın içində həm qara, həm ağ,



Həm yaxın oluram, mən həm də uzaq,  
Həm gecə oluram, həm gündüz, allah!  
Həm “əyri“ oluram, həm də “düz“, allah!  
Gah Qeysin atası olub ürəkdən,  
Leylini “oğluma istəmirəmmi?  
Leylinin atası olub gah da mən,  
Onun xahişinə “Yox demirəmmi?  
Məni - Füzulinı yaratdı tanrı,  
Alacaq qoynuna məni də torpaq.  
Məhv olur allahın yaratdıqları,  
Mənim yaratdığını ölməzdirancaq.  
Füzulinin şöhrəti yayıldı ölkələrə,  
Onun söz inciləri bir gündə neçə kərə,  
Neçə-neçə dodaqda inildədi ney kimi...  
Hər kəs dedi: Füzuli yazış mənim dərdimi,  
Yandırıcı ürəkləri bir qəlbin odu, közü.  
Milyon qəlbin dərdini daşıyan qəlbin sözü,  
Dindirdi mizrab olub milyon qəlbin telini.  
Füzuli bayraq etdi doğma ana dilini,  
O bu dildə ilk dəfə “Leyli-Məcnun“ yaratdı.  
Leylaya çatmasa da,

Böyük məhəbbətiylə  
Sonsuz şöhrətə çatdı.

Füzuli məhəbbəti,  
Onun böyük sənəti  
Məşəl kimi alışdırı.  
O bizə dərdimizi,

Qəmimizi danışdı.

Burda böyük dərdimiz yadına düşdü mənim:  
Hələ birləş görməmiş mənim böyük Vətənim,  
Qəsəbkarlar əlində didildi, parçalandı.



---

Ancaq sərvəti deyil, ürəyi də talandı.  
Sərvət getsə qəm deyil, sərvət gələr yenə də,  
Bu qəmdir ki, bu elin qəlbini, eşqini də,  
Dilini, ruhuna da qəsd edələr, ay aman!  
Ələmlərin, dərdlərin hamisindən bu, yaman!  
Bax, belə bir zamanda,  
Günəş kimi parlayıb,  
Qalxdı göyə Füzuli,  
Saldı şəfəqlərini hər ölkəyə Füzuli.

Yada düşdü ürəkdə qövr eləyən acılar;  
Hərəsi bir diyara düşən qardaş, bacılar,  
Füzuli şeiriylə də tanıdı bir-birini.  
O çatdırıldı qardaşa qardaşın əllərini,  
Könüllərə bir ümid, nəşə verdi Füzuli;  
Parçalanmış bir eli -

Böyük Azərbaycanı  
Birləşdirdi Füzuli!

İllər ötdü, ölkəyə yenə düşdü qan-qada,  
Fateh Sultan Süleyman hücum çekdi Bağdada.  
Şadlıq səltənətindən şah Təhmasib qovuldu,  
Səlim oğlu Süleyman Bağdada hakim oldu.  
Gah onun, gah da bunun üzünə güldü iqbala,  
Şahlar əvəz eylədi bir-birini dalbadal.  
Füzulisə əyləşib söz mülkünün başında,  
Gəldi-gedər şahlara güldü qoca yanında.  
Neçə-neçə sultani, xanı yola saldı o,  
Söz mülkünün başında əbədilik qaldı o.  
Onu yıxa bilmədi zamanın küləkləri,  
Bir əvəzsiz şah olub qəsb etdi ürəkləri.  
Sultanları məhv edib zaman aldı kamını,



Füzulisə zamandan aldı intiqamını.  
Ulduzlar - baxışları, buludlarsa - ahıdır,  
Əbədidir şahlığı, o, könüllər şahıdır!

## “ŞİKAYƏTNAMƏ”

*Könlüm odu çıxdı yanə-yanə  
Ahəngi-şəfəqtək asimanə.*

Qoyub qabağına “Leyli-Məcnun“u  
Kərim min həvəslə oxuyur onu.  
Məcnun! Füzulinin başqa adıdır,  
O, böyük şairin öz fəryadıdır.  
Hər beytin üstündə Kərim dayanır,  
Yanan sətirlərdən od alıb yanır.  
Düşünür, düşünür, o, dərin-dərin -  
Bu böyük kitabla yanan şairin  
Közərib qəlbindən söz, zahir olmuş,  
Qanından rəng alıb cəvahir olmuş.  
Ağladır göyləri, ağladır yeri  
Böyük bir şairin şikayətləri:  
“ Bir dövrdəyəm ki, nəzm olub xar,  
Əşar bulub kasadi-əsar...“  
“Mənim bu dərdimi axı kim anlar,  
Ah! Qədim əyyamlar, köhnə zamanlar,  
Hanı qiymət qoyan şeirə, sənətə?  
Zaman dara düşüb, insan möhnətə.  
Bir qarın çörəyə qul olan insan,  
Keçir öz eşqindən, arzularından.  
Tökürəm kağıza ələmlərimi,



---

Büzülür yer-yerdən yüz dodaq mənə.  
Gündüz sölə çəkən bir çıraq kimi  
Qalır öz içimdən alışmaq mənə.  
Açılmış cığırla mən yol getmədim,  
Özgə qismətinə göz də dikmədim,  
Ürək sindirmədim, qəlb incitmədim,  
Paxıllar yüz yerdən çəkdi dağ mənə“.

\* \* \*

Oyatdı yerindən Kərimi sözlər,  
O qalxdı, gəzindi evdə bir qədər.  
Düşündü halını şair dostunun,  
Bəli, güzəranı pis keçir onun.  
Neçin belə sakit oturmuşam mən?  
Bəs bir şey gəlməzmi mənim əlimdən?  
Kərim çox düşündü, qəmlər içində,  
Parladı üzündə ümid söləsi.  
- Zamanın dolaşıq kəşməkeşində  
Gərək boğulmasın şairin səsi!-  
Deyə burmaladı şəşə bigını,  
Geyərək əyninə arxalığını,  
Fikirlər içində yola düzəldi,  
Alçala-alçala saraya gəldi.  
- Qoy mən əyilsəm də, o əyilməsin,  
Şairin üstünə saray gülməsin.  
Gözünün altına aldı hər şeyi, -  
Sultanın önündə baş endirməyi,  
Qulların önündə bir qul olmağı,  
Alçaqlar önündə alçaldılmağı.  
“Onun güzəranı pis keçir“, - deyə,



O geldi sultandan vəqf istəməyə.

Füzulinin bir səhər

Qapısını döydülər.

O özü çıxdı çölə,

Qayıtdı gülə-gülə.

Əlindəki kağıza zilləyərək gözünü,

Həyatında bəlkə də o, ilk dəfə özünü

Xoşbəxt sanırdı bu gün -

Kəsmət kəsmişdi sultan doqquz axca onunçun.

O baxmaqdan doymayırla əlindəki barata,

O inana bilməyir, bu “böyük mükafat“a.

Bu kağızla bərabər,

O zənn etdi bu səhər,

Od gəldi ocağına,

Su gəldi bulağına,

Taqət gəldi qoluna,

İşiq düşdü yoluna.

Düşündü: “Sultanın mən

Yadına hardan görən,

Düşmüsəm birdən-birə?

Bunu yazan əllərə

Afərin! Bir xəttə bax,

Hər nöqtəsi bir ulduz

Hər sətri bir çilçiraq.

Əfsus, bu fərəh də uzun sürmədi,

Şair bu kəsmətdən bəhər görmədi.

Neçə ay süründü idarələrdə,

Dinləyən olmadı onu heç yerdə.

Hey gedib-gəlməkdən o yorulmadı,

Salamını belə alan olmadı.

Şair inadından dönəmədi yenə,



Hökm etdi, güldülər onun hökmünə.  
Dedi: - Gəlin, məni incitməyin siz,  
Dedilər: - Gücsüzdür bu vəsiqəniz.  
Dedi: - Sultan özü veribdir bunu,  
Dedilər: - Bilirik nə olduğunu.  
Dedi: - Axı vəqfi yemək vəbalıdır.  
Dedilər: - Bilirik, bizə halaldır.  
Dedi: - Neylərsiniz, hesab çəksələr?  
Dedilər: - Bir dodaq, bir də diş bilər.  
Hesab çəkənləri razı salmışıq.  
Şairin bir sözü qalmadı artıq,  
Döndü birdəfəlik öz inadından,  
Qayıtdı evinə o, kor-peşiman.  
Yaman ağır gəldi bu, Füzuliyə,  
“Sultan neçin məni aldatsın, - deyə. -  
Mən ki, ondan heç nə istəməmişdim,  
“Az aşım, ağrımız başım“, - demişdim.  
Bəs neçin o məni oynatdı belə?  
İsticə aşima su qatdı belə?  
Məni aldatmaqla o nə qazandı,  
Məni diləncimi, ya qulmu sandı?  
Çeynədi haqqımı o hansı haqla,  
Mənim mənliyimi o tapdamaqla  
Nə demək istəyir görəsən, allah?  
Şahid ol, şahid ol buna sən, allah!  
Şahların hörməti mənə bu oldu,  
Mənliyim, vüqarım lağla qoyuldu.  
Güldü şöhrətimə, güldü adıma.  
Bu barat, şeirimə, istedadıma  
Sultanın tənəsi, istehzasıdır,  
Deyirlər: göylərə şeirim asıdır.



Ah, ası olmayım, bəs neyləyim mən?  
Bezməyib dünyanın işgəncəsinə,  
Hər cövrə, cəfaya mən dayanmışam,  
Şeirimdə özümü sultan sanmışam.  
Mən “gör nə sultanəm...“ - dedim hər zaman,  
Yəqin qəzəblənib şeirimə sultan,  
Yerimi göstərmək istəmiş mənə.  
Xeyr, mən şeirimlə sultanam yenə!..  
Sözlərlə qızınır şair, sözləri  
Könül atəşində döndərib oda,  
Evi qızdırmağa payızdan bəri,  
Onun ocağında odun yoxsa da.  
Gəlmədi dilinə yalan, şairin -  
Aldı el dərdindən odunu sözlər.  
Atəşi qəlbindən alan şairin  
Odu - ürək oldu, odunu - sözlər...  
Əlində qələmi, ev boş, ev soyuq.  
Bircə şam almağa tavanası yox.  
O yazar şeirini ay işığında,  
Qızınır otaq da, qızınır can da.  
O böyük sənətkar bilmədi ancaq,  
Dilsiz əsrləri işıqladacaq  
Ürək qanı ilə gecələr yarı  
Qaranlıq otaqda yaratdıqları.  
Kərim öz dostuna, məsləkdaşına  
Yaxşılıq istədi yamanlıq oldu.  
Vurdu dizlərinə, vurdu başına,  
Şairin sevinci bir anlıq oldu.  
Sızlatdı qəlbini bu qəm, bu möhnət,  
Dostunun yanında çəkdi xəcalət.  
Şairse öyləşib otağında tək



---

İşlədi gecələr bəzən sübhədək;  
Yazdı bu baratın hekayətini,  
Yazdı zəmanədən şikayətini.  
Yazdı, cahan oldu bundan xəbərdar,  
Sultanlar alçaldı, qalxdı sənətkar.  
Verdi ədalətlə hökmünü zaman,  
Dindirdi sözüylə zamanı şair.  
Tək özü gülmüşdü şairə sultan,  
Sultana güldürdü cahani şair.

## BİR DƏSTƏ ÇİÇƏK

*Bülbülü-zarəm, deyilbihudə əşqan etdiyim,  
Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.*

Axşam şər qarışıb, qaş qaralanda  
Şairin qapısı döyüldü birdən.  
İlhama gəlmisdi şair bu anda, -  
Yanar qəlbindəki döyüntülərdən.  
Qapı vurğusunu heç eşidərmə  
Qəlbin vurğusuna dalan sənətkar?

Çəməndə açılan lalələr kimi  
Kağızın üstündə açır misralar.  
Baş-başa verərək dərdi-qəmiylə,  
Sənət göylərində üzür Füzuli.

Könül bağçasından öz qələmiylə  
Al-əlvan çiçəklər üzür Füzuli.  
Darvaza döyüür, döyüür bir də,



Şair xəyallarda, düşüncələrdə.  
Həyat bir dəryadır, xəyalı yelkən,  
Qaynayır ilhamı gur bulaq kimi.  
Ayrılır Füzuli öz aləmindən  
Ağacdan ayrılan bir budaq kimi.  
Qəzəl qurtarmayırlar, çatmayırlar sona,  
Qoyub qələmini davat qabına,  
Çıxır darvazaya.

- Kimdir?  
- Mənəm, mən.  
O açır qapını.  
- Füzuli, sənsən?  
- Bəli, mənəm!  
- Şükür, şükür allaha,  
Ürəkdə qalmadı nisgilim daha.  
Sənin həsrətinlə gözlərim doldu.  
Şükür ki, mənim də qismətim oldu,  
Səninlə, ey şair, üz-üzə durmaq, -  
Deyə, salavat da çevirdi qonaq.

Füzuli qonağı evə apardı.  
Qonağın qəribə görkəmi vardı;  
Əynində boz çuxa, belində kəmər,  
Çuxanın üstündə gümüş düymələr.  
Başında çal papaq, ciyində xurcun,  
İldirim çaxırdı gözündə onun.

Yerli camaata oxşamır qonaq,  
Doğmalıq töküfür üzündən ancaq.  
- İnan, bu görüşlə, ey böyük insan,  
Sən bu gün cənnəti satın almışan.



---

Vətəndən gəlmışəm, eloqlunam mən,  
Salam gətirmişəm sənə Ərəşdən.

- Vətəndən? Gəldiyin yollara qurban,  
Öpüm vətən deyən dodaqlarından. -  
Deyə qonağını basdı bağırina,  
Dünyanı verdilər elə bil ona.  
Onu qucaqladı, elə bil bu an  
Vətənin boynuna qol saldı şair.

Onu qucaqlayan öz qollarıyla  
Bağdaddan vətənə yol saldı şair.  
Başdan-ayağadək süzüb qonağı,  
Üzündən, gözündən öpür, öpürdü.  
Qonağın üzündə ana torpağı,  
Qaynar gözlərində Göt gölü gördü.

Kaman inləyirdi onun səsində,  
Vətən həsrətiylə qəlbi doluydu.  
Vətən elçisinin xoş nəfəsində,  
Vətən güllərinin ətrini duydu.  
Şair eloqluna baxır, baxırdı,  
Onun duruşundan vüqar yağırıdı.

Bu vüqar yaraşır vətən oğluna,  
Bu vüqar Qoşqarı andırır ona.  
- Zəvvaram, dedim ki, qoy əvvəlcə mən,  
Gedim eloqlunun ziyarətinə.  
- Bu kasıb komaya sən xoş gəlmisən,  
Canım da, evim də qurbanırdı sənə.  
İzin ver, əzizim, öpüm-öpüm mən



O tozlu çuxanın ətəklərindən.  
Ah!.. Vətən sevgisi, vətən sevgisi,  
Həsrət özümüzə qaytarır bizi.  
Ömrünü qürbətdə keçirməyən kəs,  
Bu hissin gücünü bəlkə də bilməz!

Zamanın tozları sərrini gizlər,  
Bu qoca dünyanın, sırlı həyatın.  
Daşların üstündə açılan izlər  
Ayaq izləridir bəlkə Qıratın.

Demə ki, sevirəm mən vətənimi,  
Çox azdır “Vətəni sevirəm” - demək.  
Vətənin yolunda babalar kimi,  
Canını, qanını verəsən gərək.

Yedirir, içirir, geydirir bizi,  
Bizə həyat verir bu ana torpaq.  
Dünyaya nə üçün gəldiyimizi  
Biszə düşünmürük, bilmirik ancaq.

Yurdu özümüzə borclu da sanır,  
Onu düşünmürük yalnız bir kərə.  
Vətənin qışından bəzən usanır,  
Yayından qaçıraq yaylaq yerlərə.  
Elə ki vətəndən ayrılıraq biz,  
Vətənçin qışqırır ürəklərimiz.

- Danış, ay eloğlu, danış vətəndən,  
Danış sözlərinlə qanadlanım mən.  
Uçum görmədiyim dağlara sarı,



---

Dolansın boynuma vətən yolları,  
Anamın taxlığı həməyil kimi.  
Həsrət “nun“ eylədi “Əlif“ qəddimi\*  
Danış şirin-şirin, dilinə qurban,  
Danış camaatın güzəranından.

Budur, asta-asta danışır qonaq,-  
Elə bil yel əsir Muğan düzündə.  
Çinar xışıldayıır, səslənir qovaq,  
Ulduzlar saygırlar göyün üzündə.

Təmkinlə, ürəklə danışır qonaq,  
Canlanır xəyalda o ana torpaq,  
Şairin gözünə görünür Muğan,  
Xəzərin sinəsi qalxıb enirdi.  
Qonaq canı-dildən danışlığı an  
Araz hayqırırdı, Kür səslənirdi.

Vətən duyğu kimi könüldən keçir,  
O, Muğandan keçir, o, Mildən keçir.  
Gəlir qulağına bayaqdan bəri  
Ceyranın, cüyürün ayaq səsləri.

Samux meşəsində alaçıq qurur,  
Sərin “Qırxbulaq“dan o, cam doldurur.  
Çoban dəyəsində qonaq da qalır,  
Bu qəlbi dağlardan əzəmet alır.

Yeyir ləzzət ilə çoban dürməyi,

---

\*Yəni qəddim əyildi.



Könülə dağ çəkir köks ötürməyi.  
Necə də xoş gəlir bu anlar ona,  
Sinəsi xəzinə ozanlar ona  
Babəkdən danışır, Bamsıdan\* deyir,  
Zurna haray çəkir, tütək inləyir.  
Arzular səyriyir şair gözündə,  
Qoltuğunda “Xəmsə“ Şeyx düzündə  
Nizami qəbrinə o, baş endirir,  
On ikinci əsrə o, salam verir.  
Şirin söhbətini çatdırıb sona,  
Qonaq əl uzadır dolu xurcuna.  
- Vətəndən, ey şair, sənə hədiyyə  
Bunu gətirmişəm, bax, bunu, - deyə  
Şairə bir dəstə gül-çiçək verir,  
Güllərin ətriylə çəkib gətirir  
İraq ölkəsinə Azərbaycanı.  
(Vətən həsrətindən böyük dərd hanı?)  
Şair çiçəkləri basır bağrına,  
Nələr piçıldamır çiçəklər ona?!  
İyləyir gülləri o yavaş-yavaş  
Qəlbə hücum çəkir qüssələr yenə.  
Şairin gözündən iki damla yaş  
Düşür çiçəklərin üsküklərinə.  
Çiçəklər su içib göz yaşlarından,  
Sanki cana gəldi, dirçəldi yenə.  
Can gəldi şairin baxışlarından  
Vətənin qurumuş çiçəklərinə.  
Baxdı hədiyyəyə o yana-yana,

---

\* “Kitabi-Dədə Qorqud” dastanındaki “Bamsı Beyrək” boyuna işarədir.



Gözləri öündən nələr ötüşdü.  
Şair çicəkləri qoyub güldana,  
Dedi: - Bir əfsanə yadına düşdü:  
Deyirlər, keçmişdə bir qoca Loğman  
İnciyib yurdunun hökmədarından,  
“Bir daha vətənə dönəmərəm“, - deyə.  
Gedir yad ölkəyə, uzaq ölkəyə.  
İllər ötüb keçir... Dəyişir ruzgar,  
O, elin rəyincə fərمانlar verir,  
Loğmanın dalınca elçi göndərir.  
Deyir: Vətən onu gözləyir hər an,  
Qürbətə qapanıb qayıtmır Loğman.  
Məktub da göndərir hökmədar ona,  
Çağırır Loğmanı ana yurduna.  
Yazır: Qulluğunda hazırlam sənin,  
Yolunu gözləyir ana vətənin.  
Məktubla bərabər neçə min dinar  
Qızıl da göndərir ona hökmədar.  
Şahin xələtləri, hədiyyələri  
Gəldiyi kimi də qayıdır geri.  
Loğmansa Vətənə qayıtmır yenə,  
Deyir: - Üz tutmaram bir də vətənə.  
Hökmdar düşünür, düşünür hər gün;  
Loğmanı Vətənə qaytarmaq üçün  
Çarələr axtarır, tapa bilməyir,  
Loğman: “İnadımdan dönəmərəm“, - deyir.  
Ölkəyə səs düşür, bir gün bir çoban  
Gəlib hökmədara deyir: - Sən dayan,  
Loğmanı vətənə mən gətirdərəm.  
- Necə?  
- Bunu sorma, qibleyi-aləm!



Ancaq sən bir qədər rüsxət ver mənə,  
Loğmanı qaytərram öz vətəninə.  
Bircə ay keçməmiş bu əhvalatdan,  
Bir gecə qayıdır vətənə Loğman.  
Şah bunu bilincə qaralır qanı,  
Çağırır saraya dərhal Loğmanı.  
Deyir: "Bu nə işdir, ey böyük insan,  
Sən üstünmü tutdun çobanı şahdan?  
Saymadın, məhəl də qoymadın mənə,  
Çobanın sözüylə gəldin vətənə.  
Ey Loğman, bu sirri, gəl, mənə anlat..."  
Əlini cibinə salıb, o saat,  
Bir yovşan çıxarıır Loğman cibindən,  
Deyir: "Vədələrə gəlməmişəm mən,  
Bax, bunun ətrinə gəldim vətənə,  
Bəxşışlər, ənamlar nə gərək mənə!"  
Ancaq düz düşünmiş, o yoxsul çoban  
Mənə torba-torba pul göndərməmiş;  
O, yaxşı bilir ki, bu qoca Loğman  
Dünyanın malına könül verməmiş,  
O mənə göndərdi, bax, bu yovşanı,  
Torpağın ətriyələ dolu yovşanı.  
İyləyib mən onu birtəhər oldum,  
Bilmədim şad oldum, mükəddər oldum.  
Dumanlandı gözüm, hərləndi başım,  
Yovşanın üstünə axdı göz yaşıım.  
Sızladı ürəyim, əsdi bədənim,  
Durdu göz önmədə bu dağlar mənim.  
Bir anın içində illər ötüşdü,  
Şiltaq uşaqlığım yadına düsdü.  
Bülbüllü meşələr, sonalı göllər,



---

Kəkklikli qayalar, yoncalı çöllər,  
Reyhanlı, yarpızlı şır-şır bulaqlar,  
Başı ağ çalmalı bu qəlbi dağlar,  
Çiçəkli güneylər, qarlı quzeylər  
Gördüm “gəl-gəl“, - deyə mənə əl eylər.  
Yalnız bax, bu səsə mən qulaq asdım,  
Yovşanı öpərək bağrıma basdım.  
Demərəm, qürbətdə şad olmuşam mən,  
Axı, bu torpaqda doğulmuşam mən.  
Vətən həsrətiylə külə dönmüşəm,  
Qəlbən ağlasam da, şad görünmişəm.  
Torpağa bağlıdır, torpağa insan,  
İnsana hər şeydən torpaq əzəldir.  
O qərib ellərin od-ocağından  
Vətənin tüstüsü daha gözəldir.

Ənama, xələtə uymamışam mən,  
Bu dağdan getmişdim, bu dağa gəldim.  
Uzağa uçmuşdum ovçu əlindən,  
Təzədən qayıdır budağa gəldim.

Uzaqqən dünyanın dərdi-sərindən,  
Qürbətdə hər dərdi duyduğum dərindən.  
Ana torpağımın ciçəklərindən  
Qoparıb döşümə taxmağa gəldim.  
Bir yovşan ətriylə murada çatdım,  
Vətənim “gəl“ - dedi, qürbəti atdım.  
Gəzdim bu çölləri mən addım-addım,  
Ayaq izlərimə baxmağa gəldim...  
Füzuli qurtarıb hekayətini,  
Deyir: - Ay eloğlu, ağlatdın məni.



Sən öz hədiyyənlə - çiçəklərinlə,  
Dinlə, ürəyimdən keçəni dinlə.  
Mənim də bir töhfəm, bir bəxşışım var,  
Apar, divanımı vətənə apar.  
Bu dərd ağır gəlir, çox ağır mənə,  
Mənim də vətəndə görünür yerim.  
Nə deyim taleyə... ana vətənə  
Qoy özümdən əvvəl getsin sözlərim.  
“Can sözdür, əgər bilirsə insan,  
Sözdür ki, deyirlər özgədir can...“

## KƏRBƏLA SƏFƏRİ

*Fəqr imiş fəqr, Füzuli şərəfi-əhli vücud,  
Özünə eyləmə həmdəm füqəradan qeyri.*

Ötdü aylar, fəsillər;  
İllər, qanadlı illər  
Şairin komasında  
Görün, nələr yaratdı.  
O, sənət aləmində  
Hələ heç görünməmiş,  
Möcüzələr yaratdı.  
Onun şeir odundan  
Yandı bağrı yerin də.  
Doğdu yeni bir günəş  
Sənət üfüqlərində.  
Bir balaca komanın  
Dünyalara sığmayan,  
Dünya qədər sirri var.



---

Bu balaca komada  
Qələmin çıxardığı  
Xoş, həzin xışıltılar  
Səs saldı dünyalara,  
Ağlatdı göyü, yeri.  
Çıxıb dağlı ürəkdən  
Dağladı ürəkləri.

Ay kimi Füzuli də  
İşıqlatdı hər yeri.  
Ancaq qəlbində qaldı  
Öz dərdi, öz kədəri.  
Ay da bütün cahana  
İşıq salır, nur yayır,  
Ləkələri yenə də  
Sinəsində saxlayır.

Hamı dedi: görəsən,  
Bu böyük sənətkarın  
Ustadı kim olubdur?  
Bəlkə anadan belə  
O, şair doğulubdur?

Yox, yox! Onun ustadı  
Sonsuz dərdi, qəmidir,  
O, kədər aləmidir,  
O, kədər aləmidir.  
O, bütün insanlığın  
Şərəfidir, şanıdır,  
O, göylərin şimşəyi,  
Yerlərin üsyanıdır.



İldirimin çaxışı,  
Bir ahunun baxışı,  
Göyün dumanı, sisi,  
Ruzgarın iniltisi,  
Bir körpənin şənliyi,  
Göylərin ənginliyi,  
Bir yetimin naləsi,  
Könüllərin ah səsi,  
Arzusu, şikayəti,  
Babaların hikməti,  
Düşünsək dərin-dərin,  
Ustadıdır şairin...  
Onun hər sətirində  
Torpağın öz səsi var,  
Dünya görmüş bir elin  
Dərdi, faciəsi var.  
Ürəyindən od alıb  
Qızdı soyuq kəlmələr.  
O hər qəzəli üstdə  
Gecələr sübhə qədər  
Əritdi öz canını,  
Önündəki şam kimi,  
Açıldı səhər kimi,  
Tutuldu axşam kimi.

Aylar, illər ötüşdü,  
Ömrünün hər gününə  
Bir şeir incisi düşdü.  
Zamanın dalğaları  
Gah qalxdı, gah da endi.  
Sənətin yollarında



---

Füzulinin başına  
Ağ çiçəklər ələndi.  
Şükr eyləyib həyatda  
Çoxa-aza Füzuli, -  
Qocaldı, dərdlərini  
Yaza-yaza Füzuli.

Oldu illər yorğunu,  
Şeir, sənət yormadı,  
Zəmanə yordu onu.  
Dedi: - Mənim qeydimə  
Bu yerdə bir qalan yox.  
“Rüşvət deyildir“, - deyə, -  
Salamımı alan yox“.

Aylar, illər ötüşdü,  
Doğulduğu Kərbəla  
Bir gün yadına düşdü.  
- Uşaqlıq, ay uşaqlıq,  
Sən bir çiçəkli yazdırın,  
Uzaqdın hər qayğıdan,  
Sən kədər tanımadın.

O illərmiş ömrümün  
Ən fərəhli illəri.  
Bu həyatı, varlığı  
Mən dərk edəndən bəri,  
Üzüm bir an gülmədi.  
Bəzən güldüm, üzümə  
Ancaq zaman gülmədi.  
Zaman, mənə verdiyin -



Elin dərdi-səridir;  
Alnimin qırışığı,  
Saçlarımın ağlığı.  
Qəlbimin kədəridir.

Zaman, məndən aldığıñ -  
Uşaqlığım, gəncliyim,  
Rahatlığım, dincliyim,  
Mənim azadlığımızdır;  
Sevincim, şadlığımdır.

Kərbəlanın yolları karvanlarla doludur,  
Bu yol neçə yüz ildir “müqəddəslər yolu“dur.  
Bircə içim suya da burda həsrətdir insan,  
Yollar cedar-cadardır zəvvarların ahından.

Əsən səmum yeli də onların ah-vayıdır,  
Bu yolla gəlib-gedən “şərəf alıb qayıdır“  
Nəcəfdən, Kərbəladan,  
Aldadır öz-özünü bu yollarda müsəlman.

O, elə zənn edir ki, onun bu ziyarəti  
Satın alır cənnəti.  
Zənn edir ki, saxlayıb imamların yasını,  
Qazanır bu dünyada o biri dünyasını.

Dodağında qəzəli: “Dərd çox... Tale zəbun...“  
Məhəmməd Füzuli də yolcusudur bu yolun.  
Qafilədən kənardə o, tək gedir, tək gedir.  
Bu yolların dərdini ürəyinə həkk edir.  
Füzuli də könlünü imamlara verdimi?!



---

Xeyr! Zəvvarlar kimi  
Füzuli getmirancaq şərəfçün Kərbəlaya,  
Özü şərəf aparır o bu gün Kərbəlaya.  
Baş çatlayır istidən... Göydən yerə od yağır,  
Dəvələr də təntiyib yeriyir ağır-agır.  
Karvan gedir, yolboyu uzanıb qatar-qatar,  
Yeridikcə dəvələr, səslənən zinqirovlar  
Əruzun ahəngini xatırladır şairə...  
Xəyalında düzülür kəlmələr sətirlərə:

“Mənəm ki, əafiləsaları-karivani-ğəməm.  
Müsafiri-rəhi-səhrayı möhnətü ələməm.  
Həqir baxma mənə, kimsədən sakınma, kəməm,  
Fəqiri-padişahasa, gədayi-möhtəşəməm...“

Birdən yağış başladı, hərə qaçı bir yana,  
Bir budaq da tapılın adamlar daldalana.  
Sular qalxıb enirdi, sular aşıb-daşındı,  
Bu vaxt şair bir kiçik kəndə yaxınlaşındı.  
Yaman qaraldı qanı,  
Şairin üzündəki o kədər tozlarını  
Yağan o gur yağış da silə bilmədi, fəqət,  
Onun kədərlərinə dəm tutmuşdu təbiət.  
Təbiət də elə bil bu dəm ona ağladı,  
Füzulinin dərdinə, qəminə yas saxladı.  
Onun ağ saqqalından damcılar süzüldü.  
Elə bu vaxt qarşıda bir böyük qəsr gördü.  
Darvazaya sığındı, yox, yağış kəsilmədi,  
Şair gedə bilmədi.  
Birdən açıldı qəsrin pəncərəsi...

Bu zaman



Bir səs gəldi:

- Ey qoca, qapıda nə durmusan?

İçəriyə gəlsənə.

- Sağ olun!

O kəs yenə

Əl çəkmədi.

- Buyurun, sizə qurbanı varım,

Allahın qonağına açıqdır qapılarım.

Ev sahibi hərlənib özü gəldi:

- Gəl bəri!

Füzulinin qolundan çəkib saldı içəri.

Onlar qəsrə girdilər,

O dincəldi...Şairə nahar da gətirdilər,

Bütün nahar dəstgahı qızıl qablarda gəldi,

Qızıl piyalələrdə ləzzətli mey verildi.

Cariyələr\*, nökərlər düşdülər əl-ayağa,

Hərəsi bir tərəfdən qulluq etdi qonağa.

Qəsr zinət içində piril-piril yanındı,

Elə bil hər divardan bir günəş boylanması.

Tavanda çil-çırqlar, döşəmədə xalçalar,

Qəsrdəki zinətə şahlar belə əl çalar.

Ev sahibi qonaqdan sordu:

- Kimsən, nəçisən?

- Adı müsafirəm mən.

- Çox gözəl, ey müsafir, əntiqbazam mən, düzü,

Nadir şeylər yayılmaz mənim gözümdən, düzü.

Gedək, sənə göstərim qiymətli şeylərimi,

Qoruyuram onları gözüm, bəbəyim kimi.

Onlar durub keçdilər bir bəzəkli otağa,

---

\*Xidmətçilər.



Ev sahibi gözaltı nəzər salıb qonağı,  
Dedi: - Qonaq, yaxşı bax burdakı daş-qaşlara.  
O, bir üzük götürüb şüşə rəfdən bu ara,  
Dedi: - Bax bu üzüyün qaşına, yaxşı bax sən,  
Şahin da barmağında olammaz bu üzükdən.  
Qiyməti min dinardır,  
Belə nadir bir inci,  
De, harda, kimdə vardır?  
Füzuli göz ucuyla baxıb qaytarır yenə  
Üzüyü sahibinə.  
- İndi bax, bu qılınca, yaxına gəl, yaxşı bax,  
Dəstəyinin bir daşı mincə dinardır ancaq.  
Füzuli qılınca da baxaraq saymazyana,  
Qaytarır sahibinə.  
Kişi pərt olur yenə:  
- İndi də diqqət elə bu şətrəncə\*, müsafir,  
Özü fil sümüyündən, daşları incidəndir,  
Bir daşını inan ki, yüz dinara vermərəm,  
Bunları sultana da, şaha da göstərmərəm.  
Cildi qızıl suyuna çəkilmiş bir divanı  
O göstərir şairə.

**Əntiqfüruş** - Belə bir kitab hanı?

Cildindəki qızılın min dinar qiyməti var,  
İçindəki rəsmlər ağılı heyran qoyar.

**Füzuli** - Kiminkidir bu divan?

**Əntiqfüruş** - Kişi, insafın olsun, özün indi hardasan?

**Füzuli** - Sənin evindəyəm mən.

**Əntiqfüruş** - Demək, onda kitab da mənimdir.

---

<sup>1</sup>Sahmat.



- Füzuli** - Səhv edirsən!  
Bunun cildi sənindir,  
İçindəki duygular yəqin ki, özgənindir.
- Əntiqfüruş** - Aha, indi anladım, ey müsafir, haqlısan!  
Mövlana Füzulinin divanıdır bu divan!
- Füzuli** - Onu çoxmu sevirsən?
- Əntiqfüruş** - Oxumaq bilmirəm mən!  
Ev sahibi cürbəcür əyləncələr, bəzəklər,  
Xara şallar, ipəklər,  
Kəlağaylar göstərir müsafirə dalbadal,  
Qucağında gəzdirir şairisə min xəyal.  
Ev sahibi görür ki, öz qəlbinə dalaraq,  
Onun dediklərinə fikir vermir heç qonaq.
- Əntiqfüruş** - Sən ey, naməlum insan, sənə bir sualı var;  
Göstərdiyim şeylərə şah özü heyran qalar.  
Bu daş-qasıclar, bu süslər  
Sənə bir zərrə qədər  
Əsər etmədiancaq,  
Səndəki daş qəlbə bax.  
Bəlkə, bəlkə, ey insan,  
Sən məndən də varlısan?
- Füzuli** - Xeyr, mən çox yoxsulam.
- Əntiqfüruş** - Elə isə, bəs neçin,  
Baxırkən bu şeylərə  
Qamaşmadı gözlərin?
- Füzuli** - Üzdönük dünyada  
Çox şeylər gördüyümdən,  
Axır kor olmuşam mən.  
Mən bu qoca dünyada dərd satıb, qəm yeyirəm,  
Odur, belə şeyləri mən görə bilməyirəm.  
Sən daş-qasqostərirsən mənə, söylə, ürəyin



Daş deyilmi, bəs, sənin?  
Qanlı göz yaşlarıyla ömrü ötüb kecənin,  
Gözündə bir quruşa dəyərmi üzük qaşı?  
Mənə daş göstərmə sən, göstər isti göz yaşı!  
Yoxsul dolansam da mən, vüqarım əyilməmiş,  
Məni dünya süsləri heyran edə bilməmiş.  
Zinətə çox vurulma, zinət dünya malıdır,  
İnsan özü dünyanın zinəti olmalıdır.  
Bir də... Düzünü bilsən, əşyani görmürəm mən.  
Bütün bu zinətlərin arxasında gizlənən  
Böyük hadisələri, mənaları görürəm.  
Mənalar aləmində mən ki, ömür sürürəm.  
Bax, bu üzük, yəqin ki, vaxtilə bir gözəlin  
Barmağında parlayıb... Hanı indi o gəlin?  
Bəlkə onun ürəyi artıq çoxdan dayanmış,  
Ondan sonra bu üzük neçə barmaqda yanmış?  
Bunu satan o bədbəxt neçin satmış, görəsən?  
Bu üzüyü alanda düşündünmü bunu sən?  
Bu üzüklə neçə toy, neçə büsət qurulmuş?  
Ah! Bu üzük kimlərin nişan üzüyü olmuş?  
Görəsən, hardan gəlib düşmüş sənin qəsrinə?  
Bəlkə mənim sözlərim qəribə gəlir sənə?  
Bax, bu qılinc... bu yaraq kimə töhfə verilmiş?  
Bu hansı bədbəxtlərin köksünə endirilmiş?  
Bu qılincin ustası,  
Görəsən, nə gözləmiş  
Öz çirkin əməlindən? -  
Bunu düşünürəm mən.  
Özünü məhv etməyə silah yaratmış insan...  
Bəlkə də bu qılındır İbrahimı doğrayan?  
Çaldıranda parlamiş bəlkə birinci kərə,



Qan çiləmiş bu qılinc dərələrə, düzlərə?  
Bəli, düzünü bilsən, əşyani görmürəm mən,  
Bütün bu zinətlərin arxasında gizlənən  
Hikmətləri görürəm, mənaları görürəm,  
Mənalar aləmində mən ki ömür sürürəm.  
Füzuli divanını qızılı tutdurmusan,  
Həşyəsinə, cildinə min cür bəzək vurmusan.  
Sənin fikrincə, ey dost, şeir, sənət heç nədir,  
Bu kitabın qiyməti bəzək-düzəyindədir.  
“İndi görək şairin özü nə deyir“, - deyə  
Başladı asta-asta divanı çevirməyə,  
Tapıb axtardığını, o oxudu ucadan.  
(Ev sahibi süzürdü qonağı heyran-heyran.)  
“Çox təxfafır qılma, cəmi mal ilə, ey xacə kim,  
Simu-zər cəmiyyəti, əhli-qürur eylər səni“.  
Barigahi qürbdən, cəmiyyəti-malu mənal,  
Hər nə miqdar olsa ol miqdar dur eylər səni.  
- Kifayətdir, ey qoca, kifayətdir! - deyərək,  
Ev sahibi qışqırır... Bir dəyirman daşıtək  
Ev başına dolanır, o itirir özünü,  
Öyündüyü şeylərə zilləyərək gözünü,  
Düşünür... Kəsik əllər, kəsik başlar bir anda  
Fəryad edir, səslənir onun qulaqlarında.  
Bu qılıncla doğranan kamsız ölen cavanlar,  
Dilə gəlib elə bil deyir: “Sənə sözüm var,  
Bizi neçin yiğmişan bura, tez ol, cavab ver?  
Bu daş-qasıqlar, qılınclar qocaya hücum çəkir.  
Kamsız gedən ürəklər,  
Üzüklərin qaşında yanın arzu-diləklər  
Məlul-məlul boylanıb, qan ağlayır elə bil.  
Üzüklərin qaşları



---

İnsan baxışlarıdır,  
Bunlar soyuq daş deyil.

Dəhşət alır qocanı. Basır onu soyuq tər.  
Bütün bu cahi-cəlal, bu daşlar, bu bəzəklər  
Özü öz ayağıyla toplanmamış bu qəsrə,  
O, qabıqdan çıxıbdır hər biriyçin min kərə.  
Min firildaq, min hiylə, min iftira, min yalan  
Burdakı zinətlərin asılıb qulağından.  
O, bunları düşünür, o bunları düşünür;  
Gözündə heçə dönür, -  
Min hiylə hesabına topladığı bu şeylər,  
Düşür onun gözündən bu zinətlər bir anda,  
Qulağında səslənir, - bu şeyləri alanda  
Eşitdiyi nalələr, şikayətlər, gileylər.  
Təzə görürmüş kimi,  
Heyrətlə seyr eləyir  
O, solunu, sağını.  
Təəccübə, diqqətlə süzür öz qonağını.  
O, ərinə-ərinə  
Gözlərini zilləyir qonağın gözlərinə.  
Bu gözlərdə o görür hər xilqətin sərrini, -  
Göyün, yerin sərrini, təbiətin sərrini.  
Yox, yox, görmür, o duyur.  
Bu gözlərdə oxuyur:  
Bir ürəyin dünyadan sonsuz təmənnasını,  
İnsanın ilk eşqini, həyatın mənasını;  
Səslənir qulağında hikmət dolu sətirlər,  
Bu gözlərdə oxuyur başdan-ayağa qədər  
Oxuya bilmədiyi Füzuli divanını.  
Səksənir, bir üzütmə tutur onun canını.  
Birdən o, xəbər alır:



- Deyin, adınız nədir?

- Məhəmməd!

- Sənətiniz?

- Şairəm.

- Şair, şair!

Aman allah, işə bax!

Füzulisən, yoxsa sən?

Sükut...

- Sən gərdişə bax!

Dayan, - deyə o keçdi yan otağa...

Bir azdan

Əlində bir medalyon o qayıtdı.

- Ah!.. Aman!

Medalyonu göründə, şair dondu yerində,

Tərpənə də bilmədi, o uçundu yerində.

Bu, cavan Məhəmmədin

Bu dünyada yeganə

Dövlətiydi, variydi.

Leylaya bəxş etdiyi ana yadigarıydı.

- Söylə, bu sənə hardan?

Mənim Leylam sağlamdır?

O bu qərib diyarda yenə də dustaqmıdır?

- Səbr eləyin, - deyərək, o açdı medalyonu,

Şair gəldi dəhşətə,

Sarsıldı heyret onu.

Medalyonun içindən Füzuli boyanırdı.

Onun şair gözləri məşəl kimi yanırdı.

**Əntiqfüruş** - Bir bura bax, bura bax,

Bu dalğın gözlərə bax, bu qövsi qaşlara bax,

Adam da öz şəklinə oxşayarmış bu qədər?!

Zillənir şəklə gözlər:



...Başında göy araqçın, duruşunda əzəmət,  
Üzündə qəm izləri, gözlərində məhəbbət.  
Məhəbbət, bu məhəbbət toplamış yiğin-yığın  
Bir şairin qəlbinə dərdini insanlığın.  
O bu dərdi, möhnəti özünə dərd sanmamış,  
Əzablara yar olmuş, əzabdan usanmamış.  
Dodağında eşqinin həzin iniltisi var,  
Başında bu möhnətin dumanı var, sisi var.  
Baxıb məchul nöqtəyə, o düşünür dərindən,  
Arzuların şöləsi süzülür gözlərindən.  
Nələr keçir şairin xəyalından bu anda,  
Onun o düyümlənən müqəvvəs qaşlarında  
Ağsaçlı qoca Şərqin dərdi yatır elə bil.  
Alnındaki qırışlar adicə qırış deyil,  
Öz xalqının keçdiyi iztirab yollarıdır!  
Gözdən axan incilər dövlətidir, varıdır.  
Quşqonmaz zirvələri andırır bu halında,  
Göz yaşı həlqələnmiş elə bil saqqalında.  
Vətən qayalarının üzündə kölgəsi var,  
Onun qulaqlarında “Vətən“, “Vətən“ - səsi var.  
Bir gözüylə gülürsə, bir gözüylə ağlayır,  
Elə bil qollarıyla dünyani qucaqlayır.  
Dünyanın ağır yükü toplanaraq bir yerə,  
Yüklənibdir elə bil həmin bu çıyılərə.  
Nakam məhəbbətinin üzündə kölgəsi var,  
Onun qulaqlarında “Vətən“, “Vətən“ - səsi var.  
- Bu mənim əksimdir, ah!

Bunu kim çəkmiş görən?

- Bunu satan uşaqdan soruşmuşdum onda mən.
- O dedi ki, bu şəkli anam çəkmiş...
- Bəs hanı?



O sağdırımı?

- Yox, ölmüş...

Elə bil ki, dünyani

Tərpətdilər yerindən, -

O, ah çəkdi dərindən.

Bu ahdan göy tutuldu, yel əsdi, yer titrədi,

Qara geydi bağçalar, gül-ciçəklər titrədi.

- Alovlardan insanı keçirir yalnız ümid,

Düz qırx il ürəyimdə yaşıatdığını bir ümid

Quş olub uçdu, getdi bircə anın içində.

Söndü ümid ulduzum kəhkəşanın içində

Bəs hardadır o uşaq?

- Bu yaxın kənddəndir o.

- Adı?

- Adı Fəzlidir.

- Taleyin qurğusunu dərk eləmək çətindir.

Ya rəbbim, işə bax bir!

Leyla iraq olsa da qırx il mənim gözümdən,

Övladının adını almış təxəllüsündən.

Sən bir təsadüfə bax,

Mən də Fəzli qoymuşam öz oğlumun adını;

Adıma oxşadaraq...

Ah!.. O mənim şəklimi necə çəkmiş, görəsən?

Bu sırrı, bu möcürü anlaya bilmirəm mən.

O ki məni görməmiş axı o vaxtdan bəri,

Necə də yerindədir üzümün cizgiləri!

Bəli, yenə məhəbbət!.. Məhəbbət dada çatmış,

Məhəbbətin gücüylə xəyalında yaratmış

O mənim surətimi,

Bu gün olduğum kimi.

Məzarıstan...



Dəhşətlidir bu ölüler ölkəsi.

Qaş qaralır, əyri-üyrü daşların sıx kölgəsi

Qəbirlərin üstü ilə sürünür ilan kimi,

Burda illər, qərinələr ötüşür bir an kimi.

Gün döndükcə, bir qəriblik çulgalayır hər yeri,

Sivri məzar daşlarının uzanan kölgələri

Dolandıqca, hey dolanır qəbirlərin başına,

Burda zaman əsər etmir

Bir zaman insan olan -

Bu daşların yaşına.

Bu kölgələr... Bu kölgələr bir röyami,

yuxumu?

Ölülərin xəyalımı, ruhumu?

Bir əbədi suallardır bu əbədi sükunət:

“Hardan gəlib, hara gedir əzəl gündən bu xilqət?

Bir məzarın başı üstdə dayanmışdır üç nəfər,

Bu pərişan, ucuq qəbrə zillənibdir nəzərlər.

Yatır burda Füzulinin məhəbbəti, sevgisi,

Yatır burda bir ürəyin əbədi hicran səsi.

Yatır burda dodaqlarda nəğmə olan bir dilək,

Yatır burda əsrlərə haray salan bir dilək.

Qoca şair əllərini çarpazlayıb dayanmış,

Altmış illik ömrü onun elə bil ki, bir anmiş.

Yaşadığı aylar, illər göz yaşına dönərək,

Axdı onun gözlərindən bir andaca incitək.

İlk gənclikdən o dağlandı, dağ gətirdi yüz dağı,

Qadir eşqin, məhəbbətin əli ilə yazdığı

Həsrət, hicran kitabı -

Bütün dərdi, əzabı



Varaqlandı gözündə,  
Tamamlandı bu gündə.

Gözlərindən axan yaş  
Düşdü qəbir daşına;  
Dəlik-dəlik oldu daş,  
Gözlərindən axan yaş

Onun hicran kitabına nöqtə qoydu, qapandı.  
Sevənlərə timsal oldu bu eşqin ilk, son andı!

Kölgə düşür üzlərə.  
Leyla ilə son kərə  
Vidalaşır Füzuli,  
Öpür qəbir daşını.  
Küləklərmi qurudur  
Gözlərinin yaşını?  
Yollar, izlər qaralır,  
Qəbristanlıq boş qalır.  
Onlar gedir, arxadan  
Bir səs gəlir bu zaman,  
O, nə deyir? Bəlkə də o, ruhudur Leylanın?  
Füzulini səsləyir, işinə bax dünyanın.  
Şair dönür arxaya, qəbirlərə baş əyir,  
Ayaqları getsə də, qəlbə gedə bilməyir.  
Əntiqfürüş yapışib qonağının qolundan,  
Qonaq gedir fikirli, hey pərişan-pərişan.  
Qoca bu vaxt çıxarıb medalyonu cibindən:  
- Oğul, bunu sənə mən  
Bağışlayıram, - deyə  
Verir onu Fəzliyə.



## TAUN

*Ucaldin qəbrim, ey bidardlər, səngi-məlamətdən  
Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən...*

Müqəddəs Kərbəlaya bəla gəldi, bir bəla,  
Bir həftədə qocalıb əldən düşdü Kərbəla.  
Taun gəldi, nə gəldi, bu bəlanı, bu dərdi  
İlahinin özümü bu diyara göndərdi?  
Qiyamətdir bəlkə bu? Çatıb dünyanın sonu?  
İlahinin özümü müqəddəslər yurdunu  
Belə çapdı, taladı, onun qara nəfəsi  
Dilsiz daşa çevirdi toxunduğu hər kəsi.  
Bir dirilik qoymadı bir həftədə ölkədə,  
Bu, göylərin yerlərə qəzəbiydi bəlkə də.  
Bəlkə də Kərbəladan “şərəf alıb ucalan“,  
Hörməti satın alan  
Vicdan tacirlərinin əməliydi bu bəla?  
Oldu ölüm yatağı bu müqəddəs Kərbəla!  
Küçələri, evləri taun gəzir birbəbir,  
Bir qara kabus kimi o hər yerə baş çəkir.  
Obalardan-obaya, eldən-elə keçir o,  
Hər gözünə dəyəni oraq kimi biçir o.  
Bu yerdə taun oldu yerin, göyün hakimi,  
Göydə uçan quşu da vurdu ildirim kimi.  
Quruyur gur çeşmələr, quruyur axar sular,  
Yataqlarda mələşir yetim qalan quzular.  
Təpələrdə böyürür sağılmamış inəklər,  
Solur bağda ağaclar, bağçalarda çiçəklər.  
Taun sarrı çölləri bir qara bulud kimi,



Gedə-gedə adamlar səpələnir tut kimi.  
Baxın can verənlərin donuq baxışlarına,  
Ulu ziyarətgahın o dilsiz daşlarına  
Üzünü sürtüb ondan nicat istəyir onlar, -  
Laxta-laxta qan qusur tauna tutulanlar.  
Zəvvvarlara ölümdən bu yer ərməğan verir,  
Şərəf üçün gələnlər “şərəf alıb can verir“.

Bir daxmanın öündə topa-topa adamlar;  
Onlar durub baxışır gözlərində sual var:  
Şair yatır, xəstədir,  
Deyirlər can üstədir.  
Əsmə, külək, ötmə, quş, qanad saxla, amandır.  
Hardan gəldi bu andır,  
Bu taun, bu zəhrimar?  
Hər baxışda sual var:  
- Görən şair necədir?..  
Qayalarda səslənən küləklər də inləyir,  
Göy də, yer də inləyir,  
İnləyir həzin-həzin,  
Elə bil xəbər alır halını Füzulinin.  
Piçıldışan yarpaqlar sorur biri-birindən:  
- Şair necədir görən?  
Onun hali yamandır,  
Əsmə külək, ötmə quş, qanad saxla, amandır.  
İnsafınız bəs hani?  
Şeiriylə milyonları yuxudan qaldıranı  
Yuxudan eləməyin;  
Bu balaca daxmanın qarşısında baş əyin!  
Sənin gücün, ey taun, neyləyəcək şairə?  
Zəhmət çəkmə boş yerə!



O, ölümü öldürüb sənətiylə, sözüylə,  
O, bir cahan gətirib bu cahana özüylə...  
Leylaya çatmasa da, o çoxdan kama çatmış,  
Axan göz yaşlarıyla o, bir çeşmə yaratmış.  
Ona “eşqin çeşməsi“, - dedi bütün ozanlar,  
O çeşmədən su içən, bu dünyani tez anlar.  
Şair yatır, amandır,  
Onun hali yamandır.  
Onun ömrü əbədi,  
Taununku bir andır.  
Daxmanın qabağında topa-topa adamlar...  
Hər gözdə bir sual var.  
Yaman baha oturdu taun bu bədbəxt elə,  
Onun dəhşətlərini yazmaq üçün də belə,  
Füzuli sözü gərək, Füzuli şeiri gərək!  
Hanı elə bir hünər, hanı elə bir ürək?..  
Taun yüz-yüz insanı bir gündə verdi bada.  
Taunun dəhşətləri hamını sarsıtsa da,  
Şairin daxmasından əl çəkməyir bir nəfər,  
İçəriyə zillənib sual dolu nəzərlər.  
Hamı dikib gözünü ağ çalmalı həkimə,  
Həkim xəcalətindən baxa bilmir heç kimə.  
O nə desin, nə desin?  
Necə çarə eyləsin  
Bu çarəsiz xəstəyə?  
Güman gəlmir bir şeyə, -  
Onun gücü zəifdir xəstəliyin gücündən,  
Onun yanaqlarına axır göz yaşı dən-dən.  
Elə bu vaxt daxmadan yanıqlı bir səs gəlir,  
Hamı, hamı heyrətlə səsə tərəf çevrilir:  
- Mən indi o dünyaya uçacağam quş kimi,



Həkim, sənin yerinə qoy mən deyim dərdimi:  
“Eşqdən canımda bir pünhan mərəz var,  
ey həkim.

Xəlqə pünhan dərdim izhar etmə, zinhar,  
ey həkim.

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,  
Qoy məni dərdimlə, dərman eyləmə, var,  
ey həkim.

...Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl,  
Kim olam bu dərdə artıqraq giriftar, ey həkim!..

... Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür,  
Kim, qəbuli-sihhət etməz böylə bimar,  
ey həkim...“

Qapadı gözlərini yana-yana Füzuli,  
Zülmündən usandığı bu cahana Füzuli.

O hər cövrə, cəfayə sinə gərdi, dayandı,  
Yanmadı tək həyatda, öləndə də o yandı!

Yandı, yandı sənətkar,  
Külə dönər yanalar.

Külə dönmədi ancaq, günə döndü Füzuli,  
Yalnız gündüzlər deyil, gecələr də dəmadəm  
Gözlərində bir aləm,  
Vətənin göylərində gülümsündü Füzuli.

Bütün şəhər yana-yana  
Bir sel kimi axıb gedir qəbristana, qəbristana.  
Füzulinin arxasında gedir hamı bu son dəmdə,  
Elin dərdi, elin qəmi birləşibdir bu matəmdə.  
Tabut gedir... Bu ağrıdan ürəklər də qana dönür,  
Cənazənin arxasında aram-aram el sürünür.



Bir ora bax, bir ora bax;  
Meyitləri adlayaraq,  
Bir meyiti dəfn etməyə gedir onlar,  
Gedir, gedir insan seli qatar-qatar.  
Hindistandan, Türkiyədən,  
Azərbaycan ellərindən,  
İran, özbək mahalından, Türmənistan çöllərindən  
Min-min insan seli gəlmış “o mənimdir,  
mənim“, - deyə;  
Füzulinin qəbr evinə - son məskənə ötürməyə.  
Şair gedir... Bu gün dua əvəzinə həzin-həzin  
Oxuyurlar “Şəbi-hicran“ qəzəlini  
Füzulinin.  
“Şəbi-hicran... yanar canım, tökər  
qan çeşmi-giryani, mənimdir,  
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?“

Bu bir qəlbin səsi deyil, milyon qəlbin bir səsidir,  
Ömrü-günü əsarətdə keçən xalqın naləsidir.  
“Şəbi-hicran“, qoca Şərqiñ öz varlığı öz adıdır,  
Məhkum olan millətlərin “yandım“,  
deyən fəryadıdır.

Könül qəmli, gözlər nəmli, baş aşağı gedir hamı,  
Şairə el məhəbbəti aparır bu izdihamı.  
Çoxu elə gedə-gedə yixildiği yerdə qalır,  
Taun gülür qəhqəhəylə, ölümlərə o, əl çalır.  
Ölüm belə gələ bilmir izdihama qorxu, hədə,  
Şairə el məhəbbəti qalib gəlir ölümə də.  
“Şəbi-hicran“ deyə-deyə çatır onlar  
qəbristana.  
Şərqiñ qoca bülbülünü dəfn edirlər



yana-yana.

EPILOO

Füzulimiz qədim İraq torpağında rahat yatdı,  
Kərbəlada ikinci bir Kərbəlanı o yaratdı.  
Ötdü aylar, ötdü illər, dünyanın hər bucağından  
Bu məzarı ziyarətə axın-axın gəldi insan.  
Bu məzarla İraq çatdı daha böyük şan-şöhrətə.  
Müsəlmanlar gəlirdisə Kərbəlanı ziyarətə,  
İndi bütün dünya üçün ziyarətgah oldu bu yer,  
Şərafətli bir diyara şərəf verdi bizim şair.  
Bütün dinlər, təriqətlər birləşirdi bu məzarda.



---

Gələnlərə, gedənlərə  
Kərbəladan milyon kərə  
Daha artıq şərəf verdi bu məzar da.

Füzulinin doğum günü bəlli deyil bir insana,  
O gələndə bu cahana,  
Kim bildi ki, Azərbaycan torpağına gün doğuldu,  
Ancaq onun ölüm günü ən böyük bir tarix oldu.  
Hamı bir cür doğulmurmu doğulanda?  
Taleyə bax!  
Öləndəsə, hərə bir cür ölürlər ancaq!

Öldün, o zamandan keçdi dörd yüz il,  
Yanır qəlbimizdə sənət çıraqın.  
Dörd min il keçsə də, saralan deyil  
Sənin söz gülşənin, sənin söz bağın.

Əsrlər ötsə də o vaxtdan, sənin  
Hər dərdin, hər qəmin bizə tanışdır.  
Qəlbindən od alan sətirlərinin  
İstisi hələ də soyumamışdır.

Səni yaşadan da söz hünərindir,  
Nəğmələr yarandı ahü-zarından.  
Kədərin böyükdür, eşqin dərindir,  
Doğuldun vətənin yaralarından.

Eşqin bir ümmandır, arzun bir aləm,  
Nə var ki yazmağa - beş-on qəm olsa;  
Yazılıb dəndlərini qurtara bilməm, -  
Mənim hər kirpiyim bir qələm olsa.



---

Ömrünü ahlarla vermədin bada,  
Arzu dəryasında bir yelkən oldun.  
Zaman özgəsini yandıranda da,  
Alışan o oldu, yanın sən oldun.

Ağladın, yayıldı səsin hər yana,  
Bülbül bağçalarda ötdü, - dedilər.  
Gələndə Məhəmməd gəldin cahana,  
Gedəndə: Füzuli getdi, - dedilər.

*Şəki - Bakı. May - dekabr, 1958*



## GÜLÜSTAN

*Azərbaycanın birliyi və istiqlalı uğrunda  
çarşısan Səttar xan, Şeyx Məhəmməd Xiyabani  
və Pişəvərinin aziz xatırəsinə*

İpək yaylığıyla o asta-asta  
Silib eynəyini gözünə taxdı.  
Əyilib yavaşça masanın üstə,  
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,  
Dodağı altından gülümsəyərək.  
Bir qələm əsrlik hicran yaratdı,  
Bir xalqı yarıya böldü qılıncṭək.

Öz sivri ucuyla bu lələk qələm  
Dəldi sinəsini Azərbaycanın.  
Başını qaldırdı, ancaq dəmbədəm  
Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,  
Qıydı ürəklərin hicran səsinə.  
O güldü haqq üçün daim çarşısan  
Bir xalqın tarixi faciəsinə.



---

Əyləşib kənarda topsaqqal ağa,  
Hərdən mütərcimə suallar verir.  
Çevrilir gah sola, baxır gah sağa,  
Başını yellədib təsbeh çevirir.

“Qoyulan şərtlərə razıyıq“, - deyə,  
Tərəflər qol çəkdi müahidəyə...  
Tərəflər kim idi? Hər ikisi yad!  
Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu  
Tomrisin, Babəkin qılınçı parlasın yenə.  
Onlar bu şərtlərə sözünü desin,  
Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları,  
Açın bərələri, açın yolları.  
Bəs hanı bu əsrin öz Koroğlusu, -  
Qılınç Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi əlbət,  
Bizə əmanətdir, böyük əmanət...  
Yoxmu qanımızda xalqın qeyrəti?  
Belə saxlayarlar bəs əmanəti?

Qoy ildirim çaxsin, titrəsin cahan!  
Ürəklər qəzəbdən coşsun, partlaşın.  
Daim haqq yolunda qılinc qaldıran  
İgid babaların goru çatlaşın!



---

Qoy əysin başını vüqarlı dağlar,  
Matəmi başlandı böyük bir elin.

Mərsiyə söyləsin axar bulaqlar,  
Ağılar çağırsın bu gün qız-gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,  
Məhv olan qoy olsun, onlara nə var.  
İmzalar atılır bir-bir, elə bil,  
Sevgi məktubuna qol çekir onlar.

Atıb imzasını hər kəs varağa,  
Əyləşir sakitcə keçib yerinə.  
Eynəkli cənabla təsbehli ağa  
Qalxıb əl də verir bir-birinə.

Onların birləşən bu əllərile  
Ayrılır ikiyə bir el, bir Vətən.  
Axıdıl gözündən yaş gilə-gilə,  
Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı: durun ağalar!  
Axı bu ölkənin öz sahibi var.  
Siz nə yazırınız bayaqdan bəri, -  
Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?  
Böyükdür bu yurdun tarixi, yaşı.  
Bəs hanı köksünə sərhəd qoyduğun,  
Bir vahid ölkənin iki qardaşı?



Görək bu hicrana, bu müsibətə  
Onların sözü nə, qərəzi nədir?

Bu xalq əzəl gündən düşüb zillətə,  
Öz doğma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən -  
Ürəyi bədəndən, canı cəsəddən?  
Axı kim bu haqqı vermişdir - sizə,  
Sizi kim çağırmış, Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,  
Gülüstan kəndində sövdalaşdilar; -  
Bir ölkə ikiyə  
Ayrılsın deyə!..

Göy də guruldamış, deyirlər o gün,  
Çölləri, düzləri buludlar sarmış.  
O göy gurultusu Oğuz xaganın  
Ruhuymuş, hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləri  
Bir günün içində soldu, saraldı.  
“Gülüstan” bağlandı, o gündən bəri  
Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu “Yanıq Kərəmi“n  
Tellər inildədi, yandı, nə yandı.  
Aşığın sazında daha bir həzin,  
Daha bir yanğılı pərdə yarandı.



---

Həmin gün ölkəni apardı sel-su,  
Tutuldu çöhrəsi günün, ayın da.

Qoca Nəbatinin eşqi, arzusu  
O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,  
Bu məşum xəbəri aləmə yaydı.  
Sanki dilə gəldi gullər, çiçəklər:  
“Bu işə qol qoyan qollar sıraydı”.

Arazın suları qəzəbli, daşqın,  
Şirin nəğmələri ahdır, haraydır.  
Vətən quşa bənzər, qanadlarının  
Biri - bu taydırsa, biri - o taydır.

Quş iki qanadla uçar, yüksələr,  
Mən necə yüksəlim tək qanadımla?  
Ürəklər bu dərddən tüğyana gələr,  
Axar gözümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü  
Verdiyiniz hökmün ağırlığını?  
Bu hökmün dəhşəti əllimi, yüzmü?  
Biz necə götürək bu göz dağını?..

Başı kəsiləndə bu məğrur elin,  
Könül fəryadını hiss etdinizmi?  
Qoca Füzulinin, igid Babəkin  
Etiraz səsini eşitdinizmi?



Cənablar, bir damçı mürəkkəblə siz,  
Düşünün, nələrə qol çəkmisiniz?

Bir damçı mürəkkəb bir vətəndaşı  
Qanına bulayıb ikiyə böldü.

Bir damçı mürəkkəb olub göz yaşı,  
İllərlə gözlərdən axdı, töküldü.  
Min ləkə vurdular şərəfimizə,  
Verdik, sahibimiz yenə “ver“ - dedi.

Yap yaxşı eləyib doğrudan, bize  
Biri “baran“ dedi, biri “xər“, - dedi.  
Bizi həm yedilər, həm də mindilər,  
Amma arxamızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmiş anın;  
Möhür də baslılar varağa təkrar.  
Yox, varağın deyil, Azərbaycanın  
Köksünə dağ boyda dağ basdı onlar.

İmzalı, möhürlü ey cansız varaq,  
Nə qədər böyükmiş qüvvətin, gücün.  
Əsrlər boyunca vuruşduq, ancaq  
Sarsıda bilmədik hökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,  
Yazılıb, qollanıb yoxdan var oldun.  
Böyük bir millətin başını kəsən,  
Qolunu bağlayan hökmədar oldun.



---

Bir eli ikiyə paraladın sən,  
Özün kağız ikən - paralanmadın.

Köksünə yazılın qəlb atəşindən  
Niyə alışmadın, niyə yanmadın?

Araz sərhəd oldu, əsdi küləklər,  
Sular yatağında qalxdı, köpürdü.  
Üstü dama-dama taxta dirəklər  
Çayın kənarında səf çəkib durdu.

Sular, sizdən təmiz,nə var dünyada?!  
Ləkədən xalidir axı qəlbiniz.  
Bağrınız alışib niyə yanmadı, -  
Bu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən göz yaşı sən də, -  
Keçdikcə üstündən çölün, çəmənin.  
Səni arzulara sədd eyləyəndə,  
Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən  
“Can qardaş“, - deyirəm, o da “can“, - deyir.  
Ey zaman, sorğuma cavab ver, nədən  
Səsim yetən yerə əlim yetməyir?

Qarışib gözümdə, qarışib aləm,  
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.  
Arazın üstündən keçə bilmirəm,  
Araz dərdim olub, sinəmdən keçir.



Taxta dirəkləri torpağı deyil,  
Qoydular Füzuli divanı üstə.

Yarıya bölündü yüz, yüz əlli il, -  
Gəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyim,  
Tarixim, ənənəm üstə qoydular.  
Yarıya bölündü canım, ürəyim,  
Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular, ax, ax!.. -  
Qəlbimin, ruhumun dilimin üstə.  
Biz güldük, ağladıq, yenə də ancaq  
Bir sazin, bir telin, bir simin üstə.

Ürəkdən - ürəyə körpü? Bir dayan! -  
Dərdimiz dinirsə bir sazin üstə.  
Şəhriyar yaralı misralarından  
Körpü salmadımı Arazın üstə?!

Bu taydan - o taya axışdı seltək, -  
Gözə görünməyən könül telləri.  
Bu selin öünü nə çay, nə dirək  
Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaq;  
Təbriz də, Bakı da - Azərbaycandır,  
Bir elin ruhunu, dilini ancaq  
Kağızlar üstündə bölmək asandır.



Böl kağız üstündə, bölüm gecə-gündüz,  
Torpağın üstünə dirəklər də düz,

Güçünü, ezməni tök də meydana,  
Qoşundan, silahdan sədd çək hər yana.  
Torpağı ikiyə bölərsən, ancaq  
Çətindir bədəni candan ayırmaq!

Ayırmaq kimsəyə gəlməsin asan, -  
Bir xalqın bir olan dərdi-sərini.  
O taydan - bu taya Mustafa Payan  
Oxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,  
Şairlər od tökdü yenə dilindən.  
Vurğunun o həsrət nəğmələrinə  
Şəhriyar səs verdi Təbriz elindən:

“Heydər baba, göylər qara dumandı,  
Günlərimiz bir-birindən yamandı.  
Bir-birizdən ayrılmayı, amandı,  
Yaxşılığı əlimizdən aldılar,  
Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpınan yelinən,  
Qovuşaydım dağdan aşan selinən,  
Ağlaşaydım uzaq düşən elinən,  
Bir görəydim ayrılığı kim saldı,  
Ölkəmizdə kim qırıldı, kim qaldı“.

1959



## KİTABIN İÇİNDƏKİLƏR

Müəllifdən	3
Şeirin fəlsəfəsi (Ön söz)	5

### “MƏNİM DOSTLARIM” kitabından

Mənim dostlarım	25
Yaşıl çəmən, ağaç altı bir də ki, tünd çay	27
Xatirələr	29
Mirvari	31
Məktəb yolları	33
İlk cığır	35
Qızıl medal	36
Könül baharı	37
İlk dərs	39
“Toxucu qız“dan parçalar	42
Sənin tikdiyin evdə	44
Ağ saçlar	46

### “BAHAR” kitabından

İlham çıraqı	49
Bizim səhnə	52
Sənsiz də yaşadər bu dağlar səni	54
Məktəbdən ayrılanla	57
Yenidən məktəbə	59
Gözəl Vətən	60
Yay	62



---

## “DOSTLUQ NƏĞMƏSİ” kitabından

Dəmiryolçu	65
Tələbə-müəllim	67
Anni-Dobi	70
Xizək	73
Yazı taxtası	76
Kitab	77
Sənin müəllimən	79

## “ƏBƏDİ HEYKƏL” kitabından

Cənublu bacıma	83
Ana	85
İlin son gecəsi	86
Yixılmayasan	88
İlk məhəbbət	89
Danışa bilmirəm	92
İki gündəlik, bir həyat yolu	93
Sən güləndə	94
Gəlir	95
Layla	96
Yağma, yağış	98

## “ÇİNAR” kitabından

Ana dili	101
Ömür ki var...	103
Çınar	104
Körpə nəfəsi	106
Məktəbli qız	107



---

Müəllim	109
Mənim parta yoldaşım	111
Qiymət	114
Sənin meyvələrin var	115
Ulu babam	116
Necə gizlənə bildin?	118
İllər	120
Sual	122
Xalq şairinə	123
Ömür	125
Tənək	127
Sənsən, yoxsa mən?	128
Yoxuşda	130
Yazılmamışdır	132
Ürəyində	133
Verəydi	134
Yuxu gəlmir gözümə	135
Bahar nəğməsi	136
Sən vaxtı neyləyirsən?	138
Qaşla gözün arasında	140
Gül	141
Gecələr uzanaydı	142
Tar çalan oğlan	143
Ədabaz	144

### **“CEYRAN” kitabından**

Yoldaş deputat	147
Doğum evində	148
Kür çayı	149
Misir	151
Arzularım qədər ömrüm olaydı	153



---

Əlifba kitabı	154
Oğluma	156
Ürək	158
Kəlmələr	160
Bahar	161
Ata və oğul	162
Təklik	163
Füzuliyyə	165
Ayrılır	167
Şair	168
Saat	170
Atanı çox sevirsən, ya balanı?	171
Kaman səsi	173
Göygöl	176
Qonaq	177
Rəssam	178
Mənim bir qonşum var	179
Siz nə gözəlsiniz	180
Dostuma	181
Mən necə şad olum?	182
Olmaz	183
Ceyran	184
Günəşdən gen düşəndə	185
İtirilmiş məhəbbət	186
Gecələr	187
Pərvaz olanda	188
O axşam	189
Oyanmasın	190
Heyranın olsun	191
Bir mənəm, bir də sükut	192
Səni görəndə	193
Səndə qəlb olsayıdı...	194



---

Ana məktəb	195
Uçur durmadan illər	196
Oldu	197
Gecə bulaq başında	198
Verərdim	200
Bəyənmədi	201
Daşlara yazdım	202
Məhəbbət	203
Yaşadıqca	294

### “AYLI GECƏLƏR” kitabından

Könül çiçəkləri	207
Qələm yoldaşlarımı	208
Mənim yolum	210
İyirminci əsr	213
Vaxt çatışdır	215
İnsan zəkası	217
Təqvimin varaqları	219
Sərhəd ağacları	220
Mən sevirəm	222
Zindanda	224
Moabit	225
Yenə bir arzu qaldı	226
Bir ürəyin min duyğusu	229
Yay gecəsi	230
Qocalarmı?	232
Qara saçlar, ağ saçlar	234
Bahar və mən	235
İlk kitabın	236
“Leyli - Məcnun”	237
Dünyanın hər neməti sənindir, sənin insan	239



---

Qaranqus və sərçə	240
Ad günü	245
Xala	247
Cümə günü	251
Yarpaq	252
Sən atdın yerə	255
Ey ana təbiət	256
Xatirələr	257
Ürəyimcəsən	258
Şeirimin ahəngi	259
Ürək yanğısı	260
Ay işığında	261
Gecikmiş məhəbbət	262
Səkilər	263
Demə, köksümdə imiş	266
Lalə	267
Düşə bilməz	268
Vardır	269
Üşüyərsən	270

### **“SEÇİLMİŞ ƏSƏRLƏRİ” (şairin kitabxanası seriyasından)**

Kürd ovşarı	273
Dünyamı, mənmi?	276
Şeir və mən	277
Kağızlar	279
Cəfər Cabbarlıya	283
Mirzə Cəlil	284
Həmişə yaz olar	285
Sən bilirsən, mən duyuram	286
Həyat, sən nə şirinsən	287



Yüz bahar gəlsə də... 290

### Məktəb şeirləri

Babanın adı 291

Məktəb yolu 292

Çanta 293

Səslər 294

Sənin ilk müəlliminə 295

### “Səyahət” dəftərindən

Ələddinin çıraqı 296

Özünə yalvarsana! 299

Ehramların önündə 300

Öldü - yaşadı 301

Dəclə sahilində 302

Durnalar 304

Təsbeh 306

Aclardan toxlara 309

Tağı kəsra önündə 310

“Baba Gur-Gur“ 314

İşiq- zülmət 317

Süpürgə 318

## POEMALAR

1. Əbədi heykəl 321

2. Sadə adamlar 356

3. İztirabin sonu 449

4. Şəbi-hicran 511

5. Gülüstan 596

# BƏXTİYAR VAHABZADƏ

ƏSƏRLƏRİ

XII cilddə

I cild  
(1949-1959)

*Nəşriyyat direktoru  
Şirindil Alişanov*

«Qafqaz Turizm Redaksiyası» MMC-də hazırlanmışdır.

*Bədii dizayner  
Xəyyam Əliyev*

*Texniki redaktorlar  
Qiymət Məhərrəmli,  
Aysel Qafarova,  
Ləman Qafarova*

Çapa imzalanmış 04.02.2008. Kağız formatı 84x108 1/32.

Həcmi 38,25. Tirajı 500. Sifariş 125.  
Qiyməti müqavilə ilə.

«Nurlan» mətbəəsində çap edilmişdir.